

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI



**MAQSUD
İBRAHİM BƏYOV**
SEÇİLMİŞ ƏSƏRLƏRİ

MAQSUD İBRAHİMBƏYOV

**46
j 18**

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

İKİ CİLDDƏ

II CİLD

2006-2007-ci illər

100.000

**M.F.Azəndov adına
Azerbaycan Milli
Kitabxanası**

“AVRASIYA PRESS” - 070-870 1444
BAKİ-2007

Tərtib edən və redaktor:

Tərlan Quliyev

894.3613-dc22

AZE

Maqsud İbrahimbəyov. Seçilmiş əsərləri. İki cildde. II cild. Bakı,
"Avrasiya press", 2007, 240 səh.

Görkemli Azərbaycan yazıçısı M.İbrahimbeyovun seçilmiş əsərlərinin
ikinci cildində onun 1941-1945-ci müharibə illerindəki siyasi olaylardan
bəhs edən "Dənizdə qasırga" romanı ve "Müdrük sfinks gülümseyir"
pyesi daxil edilmişdir.

ISBN 978-9952-421-94-8

© "AVRASIYA PRESS", 2007

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ile kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ile nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

DƏNİZDƏ QASIRĞA

TARİXİ-SƏRGÜZƏŞTİ
ROMAN

BİRİNCİ KİTAB

Şimalı Abşeron sahilleri başdan-başa qaralığa qərq olub. Təkcə sahilin lap yaxınlığındaki təpənin üstündə xudmani bir evin pəncərəsindən işq gelir. İyirmi yeddi yaşlı neft kimyaçısı Kamil Məmmədəliyev köhnə "Remington"unda ne isə çap edir; hərdən-bir ara verərək, lazımı kimyəvi formulaları makina mətninə əllə yazır. İşini qurtarib ayağa qalxır, otaqdan, sonra da evdən çıxır. Bura adı Bakı bağlarından birinin həyətidir – qumun üstüne sərilmiş üzüm tənekleri, su quyusu, ilin bu fəslində hələ çilpaq olan bir necə əncir və nar ağacı gözə deyir. Ağarmaqda olan dan yerinin alatoranında bağın əlli-almış metrliyindən başlanan dənizin hamar, dalğasız səthi, kimsəsiz qumlu sahiller zorla sezilir. Kamil artıq eve dönmeye hazırlanır, ancaq həmin anda ele bir hadise baş verir ki, yorgunluğu bir göz qırpmında yox olur: sahilin lap kənarında suyu yüngülce sıçradaraq, demek olar ki, səssiz-səmirsiz, bir sualtı qayıq dəniz səthində peydə olur. Ondan içərisinə hava doldurulmuş bir avarlı qayıq aralanır. Qayıqda bir neçə sərnişin, o cümlədən iki qadın var.

Kamil binokl götürmək üçün eve qayıdır, sonra tələsik geri dönüb, qayığı bir müddət maraqla müşahidə edir. Qayıq sahil boyu üzerek, mayakın ucuqları görünən qayalıq burun istiqamətində uzaqlaşır ve döngəni burulub gözdən itir. Soyuqdan büzüşmüş Kamil eve qayıdır.

Həmin gün sübh tezdən sovet hərbi gəmisi açıq dənizdə adı patrul xidmətinin yerinə yetirir. Onun lap yaxınlığında, paralel kursla yaraşıqlı bir yaxta üzür. Üzerində İran bayrağı dalgalanan yaxta ele bil "sərhədçi"ni addum-addım izləyir.

— Düz altı saatdır dalımızca gəlir, — deyə sərhədçi zabit dillənir. O, kapitanın yanında, körpükde dayanıb, binoklla "qonşu"nu seyr edir. Yaxtadan kim isə əl edib onları salamlayır. — Öten həftə seynər bizi qarabaqara izleyirdi, indi də bu. Lap ovçuları azdırıb, öz yuvasından uzaqlaşdırmağa çalışan tülküye oxşayır.

– Şübhəsiz, nəsə bir məqsədi var, – deyə kapitan qasqabaqlı halda razılaşır. – Buralarda heç kəs boş-boşuna dolaşmaz. Nə mən-zərəsi bir şeydir, nə de havası. – O, danişq borusuna sarı əyilir: – Dəstənin bütün gəmilərindən təkrar soruşun: qonşu kvadratlarda şübhəli bir şey görmeyiblər ki?

– Oldu, kapitan! Dəstənin bütün gəmilərinə təkrar sorğu göndərilsin!

Səhər tezdən yuxudan qalxan kimi Kamil kiçik qardaşı Poladı oyatmaq üçün onun otağına keçir. Bir divar başdan-başa atletik bədən quruluşuna malik otaq sahibinin sərbəst güləş karyerasının en xoş məqamlarında lətə alılmış şəkillərlə doludur. Rəflərin birindən kitablar yiğisdirilib, oraya hələ yuxuda olan gəncin idman zəfərlərini əks etdirən bir neçə kubok düzülüb. Kamil qardaşını oyadır.

...Səhər yeməyini masanın üzərinə düzən Kamil narahatlıqla qardaşına baxır:

– Gecikirik!

– Əcəb havadır, gərək eyvanda oturaydıq, – deyə Polad əlini süfrəyə uzadaraq dillənir. – Duzunu bir yarimca kilo az töksəydin, lap dadlı qayğanaq alınardı.

– Bu gecə sualtı qayıq görmüşəm. – Kamil xəber verir.

– Sonra?

– Heç, eləcə sualtı qayıq gördüm.

– Sonra nə oldu e? Onu de görək!

– Əvvəl suyun səthinə qalxdı, sonra sahilə bir neçə adam düşürdü, sonra da təzədən suyun altında qeyb oldu. Vəssalam.

Kamille Polad sahil boyunca irəlileyir. Qayığın yan aldığı yerə çatırlar. Polad diqqətlə izlərə baxır.

– Belkə yuxuda görmüsən?

– Yuxu-zad deyil, şübhən olmasın.

– Onlar sahilə elektrik qatarı stansiyasına sarı gedirlər.

– Sən mənim böyük qardaşımsan, dediklərinin hamısına inanmaq mənim borcumdur, hətta Xezer dənizində sekkizayaqlı ilbiz və köpək balıqları kimi, sualtı qayıqların da olmadığını dəqiq bilsəm belə... Sənişin daşıyan sualtı qayıqlar isə, mən bilen, ümumiyyətə olmur.

– Qadın sənişinlərdən biri isə lap Meri Pikforda oxşayırı. Binoklla açıq-aydın görürdüm.

– Yaxşı, tutaq ki, sualtı qayıq qayıtdı suyun dibinə. Bəs sənmişinləri aparan o biri qayıq necə oldu? Avarlı qayıqla səhərə azı iki günlük yoldur. Elə isə, onda sənin gözəlçələrin görəsən hara qeyb olublar?

Kamil fikirli-fikirli:

– Qayıq mayaka tərəf üzündü... – deyir və dərhal da əlavə edir, – yeyin gel, mən həle evə çatıb paltarımı dəyişmeliyəm.

– Atama salam de. Sabah səhərə gələndə onun iş yerine deyəcəyəm. Nahara ləngimə. Nərə balığı qızardacağam, sənse çörək, bir də göyerti alarsan.

Onlar stansiyaya elektrik qatarı ilə eyni vaxtda çatırlar. Tek qalan Polad dönüb evlərinə qayıtmak istəyir, ancaq bir-iki addım atıldıqdan sonra fikrini dəyişib, yarıcupulmuş tənha mayaka sarı yönər.

Kamil fikirli halda elektrik qatarının pəncərəsindən baxır. Dənizin mavi suları sonuncu dəfə görünüb yox olur. İndi qatar ta üfüqdedək hər tərəfi bürümüş six buruqlar meşəsinin içi ilə şütyür. Ən güclü təxəyyül belə bu əzəmətli, hansısa məsum bir qüvvə tərəfindən yaradılmış menzərəni canlandırmaqdır, bəlkə də acizdir. Şəbekəli, qara buruqlardan ibarət qalın bir meşə və həmin buruqlardan hər birinin içərisində ahəngdar surətdə enib-qalxan qara şatunlar... Onların hərəketi elə təəssürat yaradır ki, guya bu cansız, bu ölü meşədə hansısa bədheybət varlıqlar yaşıyır. Və bunun nəticəsində neft höpmuş qapqara torpaqda "bitən" həmin meşə təsadüfi yolcuya ikrahoyadıcı, vahimli görünür. Buruq "ağac"lardan minlərlə kiçicik neft arxi ayrılır, sonra onlar qovuşaraq, nisbətən iri çaylar əmələ getirir. Ve bu neft çaylarından hər biri öz alov doğuran möhtəviyyatını mədenlər ərazisində keçirək magistral vaylara çatdırır, onlar isə coşqun, qara nəhrlərə – neft şelalərinə çevrilib yeraltı göllərə – rezervuarlara töklür.

Polad qayaların arası ilə irəlileyir. Mayak yerləşən təpenin zirvesinə, qaya parçalarının örtüb görünməz etdiyi, güclə görünən bir cığır qalxır. İliklərə işleyen şiddetli külek başlayır. Polad şərfini boynuna bir az da möhkəm dolayıb, idman gödekçəsinin başlığını qaldırır. Əynində köhnə balıqçı plaşı olan bir nəfər külek tutmayan tərəfdən mayakın divarına qışılaraq çömbelib oturub. O nə vaxtsa mayakın qapısı olmuş oyuqdan içəri keçen Poladı arxadan görür. Pillekenlə ikinci mərtəbəyə qalxan Polad yarıqaranlıqda boş yeşiyə

toxunub büdrəyir. Yeşik gurultu ilə aşağı diyirlənir. Polad meydançadakı yegane qapını açır. Bu geniş, dairevi otaq yeqin vaxtile mayak baxıcısının yaşayış yeri imiş. Otaqdakı adamlar dərhal yerlərindən sıçrayıb qalxırlar. Poladin baxışları qadınlardan birinin gözləri ilə bir anlığa qarşılaşır. Bu qadın diqqəti cəlb edən parlaq gözəlliyi ilə seçilir. Polad sövq-təbii arxaya çevrilir: onun ardınca yuxarı gelmiş, eynində balıqçı plaşı olan kişi bıçağı endirməyə hazırlaşır. Polad sağ əli ilə rəqibinin bileyini qamarlayır. O, artıq Poladi yaralamağa macal tapsa da, idmançı özünü itirmir, məşqdə imiş kimi asanlıqla sərbəst güləşde "deyirman" deyilən fəndi işlədir. Rəqibi onun ciyini üstündən uçub, təpəsi üstde zərble daş döşeməyə çırplır. Ani çəşqinqılıdan özlərinə gelen kimi otaqdakılar Poladin üstünə cumurlar. Polad sildirim qayanın kəlləsindən özünü dənizə tullayır. Timsah kimi burunlarını irəli uzatmış qayalara sanki bir möcüzə nəticəsində çırpılmayan Polad suyun altında gözdən itir.

— Vasif onun üstünə atılmasayı, her şey yaxşı qurtarardı, — deyə təqibçilərdən biri — yerdə qalan kişilərin hamısı kimi eynində qaba brezent plaş olan kişi qayanın zirvəsindən dəniz sularına diqqətlə baxdıqdan bir xeyli sonra dillənir.

— Vaxta hələ yarım saat qalır, ümid edək ki, dalımızca maşını təyin olunmuş vaxtda göndərəcəklər.

Elə həmin mayakdan bir az aralıda, dəniz sahilində birmərtəbəli ev. Kamillə Poladin xudmani evciyiindən fərqli olaraq, bu, geniş aynabənd eyvanlı möhkəm daş binadır. Ev sahibi — sabiq milyonçu, neft sənayeçisi Əbiyev kreslədə eyleşib demi çəkir. Eve bir fayton yaxınlaşır. Əlində kiçik həkim çamadanı olan cavan bir adam faytondan düşür. Keçmiş faytonçu, indi isə bağban, həm də eyni zamanda aşpaz, təsərrüfat müdürü, eşikağası, bir də qulaq yoldaşı vəzifələrini icra edən Məmməd aralı qapıdan başını içəri salır:

— Bəy, doktor gəlib! Qəbul edək?! — deyə o, qocalara xas olan bir terzdə kəlməleri fişilti ilə tələffüz edərək soruşur.

— Lap ağlin çəşib, Məmməd, — Əbiyev gülümsünür. — Bu çölli-biyabanda məni yoxlayan yegane adam, doktordur, sən də hələ bir sorusursan ki, onu buraxım evə, ya yox.

— Salam-əleyküm, bəy! Gözümə bir az narahat dəyirsiz. Yoxsa mənə elə gelir?

— Öyləş, eyleş. Narahat-zad deyiləm. Qocalıqdır da... oturub özümçün fikrə dalmışam. Bir vaxtlar sahibi olduğum bu kəndə baxıb düşünürəm ki, siz bolşeviklər hər halda qəribə adamlarsınız.

— Bəy! — Həkim tənə ilə onun sözünü kəsir.

— Canına vicvicə düşməsin. Əger mən nəsə deyirəmə, deməli, onu deməyə haqqım var. Bəlkə də sən bilmirsən, inqilab olanda mənim imkanım vardı ki, bütün əmlakımı satıb, kapitalımı xaricə ötürürüm. Hara desən, çıxıb gəde bilerdim — Parisə, Amerikaya, Avstraliyaya. Ancaq mən getmedim. Öz-özümə dedim ki, sənin bütün xatirələrin bura ilə bağlıdır, en eziz adamlarının mezarları buradadır. Bu torpağı tərk edib hara gəde bilerdim? Bankdakı pullarımı, mədənlerimi, münbit torpaqlarımı təzə hökumətə bağışladım. O zaman qərara aldım ki, hamı kimi yaşayacağam — indi də heyfsilenmirəm. Ancaq bu gün səherdən sahile baxıb düşünürəm ki, görəsən buralar niyə belə bərbad haldadır? Axı bu cür mənzərəli sahildə gözəl evlər, restoranlar tikmək olar. Hələ Arahıq dənizini demirəm, heç olmasa Qara dəniz sahillərindəki kimi əmərliliklər salmaq olar, həm camaatın ürəyincədir, həm de dövlət varlanar.

— Üzr isteyirəm, bəy, — həkim xərif təbəssümə sözə başlayır.

— Axı elə indicə özünüz buyurdunuz ki, bu torpaqlar əvvəller sizə məxsus olub...

— Elə gözləyirdim ki, bunu mənə xatırladacaqsan; — Əbiyev qalibanə əda ilə dillənir. — Boynuma alıram, biz kapitalistlər camaat üçün əmərlilik-filan qayğısına qalmırıq. Düzdür! Ancaq bəs onda aramızda nə fərq olur? Mən kiməm — kapitalist, istismarçı, hər şeydə mənfəet güden bir şəxs. Axı siz inqilabçıların ki bütün dərdi-səri xalqın qayğısına çekmekdir.

— Hər şeycün vaxt gərəkdir, əzizim bəy! Respublika hələ gəncdir, kurortlardan daha vacib problemlərimiz var. Məsələn, elə götürürək sehiyyəni. Heç bilirsiniz son iller...

— Qəzetləri mən elə özüm də hər gün oxuyuram, — Əbiyev onun sözünü kəsərək elini yelleşir.

Həkim həftelik müayinəsinə başlayır, bəyin hərəketini ölçür.

— Nə deyə bilerəm? Öz yaşınıza görə siz tamamilə sağlam adamsınız. Heç bir məxsusi müalicəyə ehtiyacınız yoxdur. Əgər yaxşı yemək, təmiz hava və qulluq təmin edilsə, hər şey yaxşı olar. Dədiyim məsələlər nə yerdədir? Nəyə ehtiyacınız var?

— Sovet hakimiyyəti mənimcün yeterince çox şey saxlayıb: bu evim, şəhərdəki mənzil, pensiya, hətta hər həftə hekim də göndərirler. Yaxşı yemekle bolluca təmin edilmişəm. — Əbiyev bir az fikirləşib, vəziyyəti daha ətraflı təsvir edir. — Təmiz hava? Burada əla dəniz havası uduram. Deməli, hava sarıdan da bəxtim getirib. Qalır bir şey; o da ki... Doktor, onlar gedən deyiller.

— Bəy, rica edirəm, mənim yanımda belə zarafatlar etmeyin, — deyə hekim etirazını bildirir. — Ele keçən dəfə də fikrimi yayındırınız, Sizə deməyə hazırlaşırdım ki, il üzünü şəhərdən uzaqda yaşamağınız heç ürəyimcə deyil.

— Şəhərdə yaşamaq mənimcün çətindir, şəhər evləri, ələlxüsus da ümumi mənzilləri olan binalar əsl işgəncədir. Birdən qanın qara olur, heç kəslə kelmə kesmək istəmirsen, ancaq məcbursan ki, qonşularla danışsan. Öz komanda tənha yaşamaq o cür mənzildə qalmadan yaxşıdır. Onsuz da divarın o üzündə yad adamlar yaşayır.

— Axı qışda buralarda heç kəs qalmır. Hami bağlardan şəhəre köçür. Olmadı belə, oldu elə...

— Buralar çox sakit yerdir. Heç vaxt heç bir hadisə-filan olmur. Son 50 ildə üçcə dəfə dava olub — üçü də qısqanlıq üstdə özü də hər üçü yazda.

Əbiyev həkimin baxışlarını izləyərək, onun diqqətə neyə isə fikir verdiyini görür. Üst-başı qan içində, paltarlarından su süzülen bir adam evə yaxınlaşır. Bu, Poladdir, səndələyə-səndələyə çətinliklə pillələri qalxır.

Məmməd başını qapıdan içəri salır:

— Bəy, gələn var. Buraxım?

— Tez onu tut, yixılmasın. Gelirik, — Əbiyev çətinliklə yerindən qalxır.

Huşunu itirən Polada ilk yardım göstərdikdən sonra bəyin isti xalatına bürüyür və köməkləşib onu faytonun oturacağına yerləşdirirlər ki, şəhəre aparsınlar.

— Özünə gelincə qoy hələ burada qalsın, — deyə Əbiyev təklif edir.

— Vəziyyəti təhlükəlidir. Onu təcili xəstəxanaya çatdırmaq lazımdır, — həkim qəti etirazını bildirir.

Yaralı ile həkimi aparan fayton uzaqlaşır. Əbiyev fikirli halda keçib masa arxasında eyleşir, sonra da radioqəbulədicini — ortada işıqlanan gözcüyü olan iri taxta qutunu — o dövrə geniş yayılmış

“ÇRL-8” markalı radionu qurur. Efir maneələri və alqış sədaları səngiyənde Hitlerin uca səslə söylədiyi nitqi eşidilir. Əlində məcmeyi içəri giren Məmməd maraqlanır:

— Bu adam kimdir? Niye belə hirslidir?

— Adolf Hitlerdir. Özü də hirsli-zad deyil, əksinə, kefi kökdür. O, böyük uğur qazanıb, Məmməd. Avropanın yarısını tutub, — radioya qulaq verib, eşitdiklərini tərcümə edir: — Deyir, guya Allah onu yer üzünə bir məqsədlə göndərib: alman xalqını xoşbəxt etmək. Və o həmin məqsədə çatmaq yolunda heç bir maneə qarşısında dayanmayacaq, — radioqəbulədicinin səsi kəsilir. — Onu heç nə dayandırıbilmez!

— Men belə adamlar görmüşəm. Beləsi heç vaxt yaxşı şey vəd etməz. Yox, əger haranısa yandırmağa, kimi isə öldürmeye söz verirse, sözünün üstündə duracaq. Bu da ciddi danışır, səsindən bilinir.

Əbiyev səbirsizlikle əlini yelləyir:

— Sen o yaralıdan danış, bizim qonşudan. Anlaşılmaz əhvalatdır.

— Kim isə əvvəl onu biçaqlayıb, sonra da hər ehtimala qarşı suda batırmaq isteyib. Belə bir adət var, bəy.

— Get, Məmməd, get.

Şəher vağzalının binası qarşısında fayton və taksilərdən ibarət qarışiq cərgeler düzülüb.

Kamil denizkənarı küçədə evlərinin qabağında taksidən düşür. Bu, müharibədən əvvəlki tipik arxitektura üslubunda aq daşdan tikilmiş, hündür Venetsiya pencerələri və iri açıq küçə eyvanları olan binadır. Atası evdədir, Kamilin dayısı Əbülfəzəl səhbət edir.

— Dayımı təbrik elə, — anası utancaq halda başını aşağı dikmiş Əbülfəzə işarə edərək Kamile deyir. — Dünən uşağı olub.

— Səkkizinci? Pah atonnan! Bu qədər uşağı neynirsən, a kişi? — deyə Kamil heyrətlənir. Təbrik edirəm, təbrik edirəm.

— Səkkizinci olanda ne olar? — Əbülfəz möhkəm inciyir. — Narahat olma, birtəhər dolandırıraq. Qorxma, səndən çörək-su istəyen deyiləm.

Kamil onu axıradək dinləmədən qonşu otağa keçib, tələsik palatarını dəyişməyə başlayır.

— Adam da belə şey eləyər? — Anası tənə ilə dillənir. — Təbrik evezinə...

— Yaxşı, yaxşı, bağışla. Zarafat elədim, qoy özləri üçün töreyib çoxalsınlar.

Anası cavab verməyə macal tapmamış, telefon zəng çalır. Dəstəyi götürüb qulaq asır və sonra yerinə qoyub deyir:

— Bağırovun qəbul otağındandır. Dedilər ki, on bire on beş dəqiqə qalmış sənin dalınca maşın göndərecəklər.

— Lap yaxşı. Deməli, birlikdə sehər yeməyinə hələ vaxtimız var, — atası öz fikrini bildirir.

— Kimi çağırıblar Bağırovun yanına? Guya səni? Ola bilməz! Əbülfəz bic-bic gülür.

— Çağırıblar, çağırıblar, — stol arxasına keçən Kamil dillənir.

— Ancaq sən əsəbileşmə.

— Söhbətə adam qəhətdir? — Əbülfəz hələ də heyretlənir.

— Səninle danışmaq heç mənimçün maraqlı deyil, o da ola... yəqin səni eyni familiyalı başqa adamın yanına çağırıblar. Xüsusi belə adamlar saxlayırlar ki, sənin kimilərlə onlar söhbət eləsinler.

Atası söhbətin mövzusunu deyişməyə cəhd göstərir:

— Gələn bazar mən də bağa gedəcəyəm. Təsəvvür edirəm, indi oralar necə gözəldir.

— A kişi, sən ayaq üstə zorla durursan, — deyə anası söhbətə qoşular. — Mayın ortalarınacan heç yerə getdi yoxdur! Bəs Polad şəhərə gəlmeyəcək?

— Həftənin axırında gələcək. Bu nədir belə? — Kamil atasının ona uzatdığı açıq kitabı alıb maraqla baxır.

— Şagirdlərim üçün hazırlamışam — neft tarixinə dair faktlardır. Bax, bunlar Roma imperiyası dövrüne aiddir, daha dəqiq 624-cü ilə. Həmin il qədim Roma imperatoru Bakıya soxulmuş, atəşpərestlerin bir neçə məbədini dağıtmışdı. Ancaq romalılar bu diyarı qul edə bilməmişdilər. Bizim əcdadlarımız o zaman görünməmiş silahdan — içərisine yanıcı maye doldurulmuş gil qablardan istifadə etmişdilər. Bu qabları hara tullasan, hədəfə dəyən kimi hər şeyi yandırırmış, onun alovunu söndürmək qeyri-mümkün imiş — nə su, nə də qum kömək edirmiş. Qoşunda xüsusi “neffatınlər” — “neft atanlar” olarmış, onlar katapultaldan həmin maye doldurulmuş bardaqlarla “atəş açmışlıar”. Tarixçilərin təsvirinə görə, həmin maye yanarken özündən oksigen ayırır. Odur ki, həmin alovu söndürmək əslində mümkün deyilmiş. Özün bilirsən, yalançı vətən-

pərvərlik duyğusu mənə yaddır, ancaq bütün faktları diqqətlə araşdırıandan sonra inamlı deyə bilərəm: Bakıda işlədilmiş həmin silah o vaxtadək tarixdə olmayıb.

— “Yunan alovu”na benzer bir şeymiş, — Kamil xərif təbəsümə dillənir.

— Bəli, bəli. Məhz “benzer” bir silahmış. Konstantinopolda yaşayış memar Kallinik Bakıdan gətirilmiş neft əsasında artıq 650-ci ildə həmin dehşətli silahı təkmilleşdirir. Onun reseptinə əsasən, çoxavarlı gəmilerin burnunda quraşdırılan xüsusi nasoslardan düşmən üzərinə yanar maye şırnağı tuşlaymışlar. Bu silaha “yunan alovu” adını da məhz o verib. Bir neçə yüz il ərzində — ta 1189-cu ildə İkinci Lüteran kilsəsi “canlı qüvvə arasında həddən artıq və lüzumsuz insan tələfatına səbəb olduğu” üçün “yunan alovu”nun Avropada tətbiqini qadağan edənədək bəşər övladı həmin silahdan istifadə etmişdi.* Hə, necədir? Maraqlıdır?

— Gör a, sən demə, benzini lap qədimlərdə ixtira edibləmiş, — Əbülfəz heyretlə başını yırğalayır.

— Bəs sənin üçün maraqlı deyil, her şeyi alovılara qərq edən bu qatışq nəden və necə hazırlanmış? — deyə atası Kamildən soruşur.

— Maraqlı olmasına maraqlıdır. Bəs səninçün?

— Mənim bura nə dəxlim? — deyə atası qımışır. — Mən orta məktəbdə kimya müəllimiyməm, sənsə alım. İkimiz də kimyaçıyıq, ancaq hərənin öz vəzifəsi var.

— İki ildir aspiranturani bitirmişəm, amma hələ heç dissertasiya da müdafiə eleməmişəm, — Kamil gülümsünür. — Məndən nə alım?!

Bu sözler ele bil Əbülfəzin ürəyindən xəbər verir:

— Düz deyirsən, sən alım sayılsan, onda mən gərək yanıcı maye söylemə ki... hi-hi-hi... özü də “yunan alovu”.

— Maşın gəldi, — deyə anası xəbər verir.

Əbülfəz getməyə hazırlaşan Kamile ani bir nəzər salıb, cəld eyvana yürüür.

Doğrudan da eyvanın altında qara “hökumət” maşını dayanıb. Əbülfəz təzədən içəri cumur, cəld qapıya doğru qaçıb, piləkəndə özünü Kamile yetirir:

— Bura bax, doğrudan Bağırovla görüşəcəksən?

* Tarixi fakt

– Mənim səndən bir xahiş var, – Əbülfəz pillələri enə-enə tələsik dillənir. – Eşidirsən? Belə fürsəti əldən buraxmaq olmaz. Meqam tap, ona mənim barəmdə danış. De ki, bir yaxşı dayım var, ağıllı, vicedanlı, bacarıqlı təşkilatçıdır. Deyərsən?

– Tutaq ki, dedim. Sonra?

– Sonra da nəzakətlə əlavə edərsən: “Əziz yoldaş Bağırov, əger bu kristal kimi təmiz insanı harayasa rəhbər təyin etsəniz, bütün xalqımız üçün çox faydalı olar. Lap böyük yer olmasa da, eybi yoxdur, təki rəhbər olsun”.

– İmkan olsa deyərem, – Kamil əlini küçə qapısının dəstəyinə uzadaraq vəd edir.

– Nə deyəcəksen, tekrar elə görüm, – Əbülfəz xahiş edir. – Hər bir kəlmənin əhəmiyyəti var.

– Əsas məsələni deyərem də... Deyərem ki, doqquz nəfərdən ibarət bir gənclər təşkilatının rəhbəri olmaq lap sənin boyuna biçilib.

– O hansi təşkilatlar elə? – Əbülfəz çəşqin halda xəber alır.

– Sənin ailən – arvadin, bir də səkkiz uşağın!

– Köpək oğlu! – deyə Əbülfəz yoldan ötenlərə əhəmiyyət vermədən, uzaqlaşan maşının arxasında çağırır. – Bu gündən mənim sən adda bacım oğlu yoxdur. Başdanxarab, üfləmə...

Fayton xəstəxananın heyətinə girir. Poladı cərrahiyə korpusuna aparırlar. Növbətçi həkim qayğılı halda başını bulayır.

– Xəstəni əməliyyata hazırlayın, – deyə o, baş tibb bacısına tapşırıq verib, dəstəyi qaldırır: – professor Mahmudbəyov!.. Professor, zəhmət olmasa, qəbul otağına düşün. – Dəstəyi yerinə qoyub, dərhal da başqa bir nömrə yiğir. – Milisdir? Semaşko adına xəstəxananın cərrahiyə şöbəsindən növbətçi həkim Topçiyev sizi narahat edir. Beş deqiqə əvvəl bize döş qəfəsi nahiyesində ağır bıçaq yarası almış bir cavan oğlan getiriblər. Xeste huşsuz haldadır.

Polad cərrahiyə stolundadır. Əməliyyata son hazırlıq işləri gedir. Yaraşıqlı şəfqət bacısı – praktikant Zərifə qan analizinin nəticələri yazılmış kağızları Mahmudbəyova getirir.

– Hemoqlobin... aha... Lap buğa kimidir, – deyə o, burnunun altın-da mızıldanıb, sonra Zərifəyə müraciət edir: – Sizin diaqnozunuz?

– Yaralanıb, qan itirib... Ağzından da qan açılıb!

– Elədir ki, var! Cox güman, plevrası zədələnib... Üstəlik də suda bədəni həddən artıq soyuq çəkib. Dediklərimlə razınız?

– Professor, o ölməyəcək ki?

– Necə yəni ölməyəcək?! – Mahmudbəyov qımışır. – Qırx beş, bəlkə də elli ildən sonra mütləq ölücək... Narkoz verin!

Polad gözlərini açır. Nəzərləri Zərifənin ona zillənmiş baxışları ilə toqquşur.

Bağırovun kabineti. Pəncərələrindən buxta ve dəniz kənarının mənzərəsi görünən çox böyük kabinetdə cəmi bir neçə nəfer var. Bütün divar boyu dayaqlar üzərində dəniz neft mədəninin eskizi vurulub. Layihə müəlliflərindən biri – Əlövət Rəhimov göstərici çubuğu eskiz üzərində gəzdirərək, son izahatları verir. Kamil çox diqqətə qulaq asır.

– Neft tankerlərə sahildəki ən yaxın məntəqəyə – bax buraya daşınacaq. Burada neft emalı zavodu olacaq.

– Bes niye sualtı neft kəməri ilə yox, mehz tankerlərle? – deyə Bağırov Rəhimovun sözünü kəsir.

– Biz bu barədə düşünmüüşük, yoldaş Bağırov. Lakin gələcək deniz mədəninin layihələndirildiyi yataq sahildən yüz kilometr aralıda yerləşir. Biz belə nəticəyə gəldik ki, nefti tankerlərə daşımaq daha sərfeli olar.

– Bəs hava pis olanda necə? Tankerlərin hərəketi dayananda çıxarılan neft harada saxlanılacaq? Deməli, elə burada – açıq dənizdə neft anbarları tikməli olacaq?.. Belə qənaətcilik bize baha oturar. Neft kəməri mütləq nəzərdə tutulmalıdır. Sən mənimlə razısan, Rəhimov?

– Bəli, yoldaş Bağırov.

– İndi qalır ən ciddi məsələ: Xəzər dənizində, xüsusilə də qış mövsümündə elə günər, bəzən elə heftələr də olur ki, firtuna çox şiddetli qasırğa həddine çatır. Siz, yəni sən və sənin qrupun təminat verə bilərsiniz ki, bu qurğu küləyin şiddətine davam gətirəcək? Cavab verməzdən əvvəl yaxşı-yaxşı fikirləş.

– Biz qurğunun ümumi möhkəmliyini və bütün qovşaqların davamlılığını, 12 bal da daxil olmaqla, güclü küləyi nəzəre alaraq layihələndirmişik, – Rəhimov ləngimədən cavab verdi.

– Bəs əger külək daha şiddetli olsa? – Kamille üzbez əyleşən şəxs, görünür, Bağırovun səsindəki şübhə intonasiyasını sezib sual verir.

– 12 baldan da güclü külək? – Kamil gülür. – Görəsen bu nə ola bilər?.. Parovoz. Düzmü tapdım?

Bağirov zəhmli baxışlarını Kamilə zilləyib, qiymət verirmiş kimi baxır.

— Məmmədəliyev? Sən çox faydalı krekinq qurğusu işləyib hazırlamışan, bu, pis deyil. Bəs sonra?.. Deməli, sən təklif edirsin ki, dəniz neftinin sahilə emalı üçün bu təbii liman yerində iki zavod tikek? Orada yüksək keyfiyyətli benzin, sürtkü yağıları, həmçinin mazut istehsal edilsin. Bu da pis deyil. Ancaq bəs nece olub ki, sən layihədə aşqarlar istehsali sexini nəzərdən qaçırsan? Axi nə vaxtadək biz sürtkü yağıları üçün aşqarları dünyanın bu neft paytaxtına xaricdən getirəcəyik? Sənin mənliyin var?

— Vaxt az idi, — deyə Kamil cavab verir.
— O, təklif etmişdi, — Rəhimov dillənir.

— Təklif etmişdinsə, yənə derd yardımır. Əlimizden geləni etməliyik ki, heç kəsən asılı olmayıq. Məlum deyil sabah bizi nə gözləyir. Beynəlxalq vəziyyət çox ciddidir. — O, sözüne ara verir. Çünkü gözü alır ki, mülki geyimli bir nəfər kabinetinin yan qapısından səssiz-səmirsiz keçərek, kandardaca hərəkətsiz durur. — Nə var? Nə olub? — deyə Bağırov masa arkasında oturmuş Rəşid Əmiraslanova müraciətlə soruşur, — yəni bir saat yarım sensiz qala bilmirlər?

— Üzr isteyirem, yoldaş Bağırov, — o, herbçilərə xas olan cəldlikle yerindən sıçrayıb dillənir.

— Get, get, — Bağırov əlini yelleyib deyir. — Qozbeli qəbir düzəldər... Deməli, harda qaldım? Hə. Avropa üzərində qara buludlar getdikcə sıxlışır.

Xəstəxana palatası. Zərifə Poladin qoluna iyne vurur. Baş həkimin ve professor Mahmudbeyovun müşayiəti ilə Əmiraslanov içəri girir. Nədənsə adamların gelişindən Zərifə pərt olur, Əmiraslanov bunu sezir.

— Hə, çempion, bu gün işlər necədir? Bir az səhbət edəkmi? Baş həkim otağı tərk etməzdən qabaq Zərifəyə də işarə edir ki, çıxsın.

— Yox-yox, — Əmiraslanov mehribanlıqla gülmüşdür, — qoy tibb bacısı qalsın. Mən həkim deyiləm, ancaq fikrimcə, bu, xəstəmizin sağalmasını tezleşdirir. Axi biz iş barədə danışmağa hazırlaşmışıq. Elece səhbət edəcəyik.

— On beş-iyirmi dəqiqədən artıq olmaz, — Mahmudbeyov xəbərdarlıq edir.

— Oldu, — deyə Əmiraslanov razılaşır. Baş həkimlə Mahmudbeyov dəhlizə çıxırlar.

— Siz qətiyyən ehtiyatlı deyilsiniz, — baş həkim tənə ilə söze başlayır. — Çox yaxşı bilirsınız ki, Əmiraslanov hörmətli adamdır, xalq komissarıdır.

— E-eh, əzizim, — Mahmudbeyov gülmüşdür. — Mənim “Gekuba” ilə, “Gekuba”nın mənimlə ne işi?! Xalq komissarının əsas məqsədi bütün vətəndaşların təhlükəsizliyini təmin etməkdir, mənim vəzifəm isə bir insan həyatının. Hər kəs ilk növbədə öz vəzifəsini yerinə yetirməlidir.

Kamil yüyüre-yüyüre xəstəxanaya girir. Mülki geyimli yekəperin birisi dərhal onun qarşısını kəsir.

— Qardaşımın yanına gedirəm. Yaralıdır.

— Çox yaxşı. Üstünüzdə bir senədiniz-zadınız var?

Kamil ciblərini axtarır. Vesiqəni tapıb, keşikçiye təqdim edir. Bu vaxt haradansa başqa bir keşikçi də peyda olub, ikinciye yanaşır. Her ikisi diqqətə vesiqəni gözden keçirir. Keşikçi təessüfle deyir:

— Əmr olunub ki, qardaşınızın yanına heç kimi buraxmayaq. Siz narahat olmayın, tezliklə sağalar.

— Onda mendən vesiqə niye isteyirdin, hə? Oyun çıxarırsan?

— Onsuz da narahatlıq içinde olan Kamil əsəbileşir. O, irəliyə bir addım atır, ancaq kişi yolunu kəsir.

— Əmr olunub ki, heç kəsi buraxmayaq.

Əmiraslanov tələsik pillələri enir.

— Bu adam nə vaxt gelsə, onu buraxın, — deyə keşikçiye göstəriş verir. — Qardaşınızın vəziyyəti yaxşıdır. Səhv etmirəməsə, adınız Kamildir. Hardan bildiz qardaşınız burdadır? Onun yaralı olduğunu kim dedi?

— Bütün şəher bu barede danışır. Eve çatana kimi azi beş nəfər mənə xəber verdi, — Kamil ciynini çekir.

— Hər halda, Bakı qəribə şəhərdir, — Əmiraslanov kəderlə başını bulayır.

Kamil birdən neyi isə xatırlayır:

— Bağışlayın, deyəsən, biz haradasa görüşmüşük?

— Əlbəttə, bu gün seher. Mən sizə o saat tanıdım! Əminəm ki, aşqarlar və sürtkü yağıları məsəlesi bundan sonra daha sürətli həll ediləcək.

Küləksiz dənizdə üzərində İran bayrağı dalgalanan yaraşlı yaxta gəzintiyə çıxılmış kimi, asta sürelə üzür. Qarşidan suları köpükləndirə-köpükləndirə esminets şütyür. Yaxtaya çatmağa yarım kilometr qalmış kəskin hərəkətə dönenək onu haqlayır. Artıq yaxta ilə yan-yanı, paralel kursla irelileyir. Esminetsdən əmr eşidilir:

- Xahiş edirik, dayanıb, sərnişinləri qəbul edəsiniz.
- Bitərəf sulardayıq. Sizin tələbiniz qanunsuzdur, - yaxtanın kapitanı meqafona çağırır. O, mina gəmisinin yaxtaya tuşlanmış topunun üzərindən örtüyün götürülməsini gərgin həyəcanla izleyir. Esminetsdən təkrar əmr eşidilir.
- Xahiş olunur, dayanıb sərnişinləri qəbul edəsiniz.

Gəmi dayanır. İçerisində serhədçilər olan kater yaxtaya yaxınlaşır. Mülki geyimli yegane şəxs - Əmiraslanov səmimiyyətə gülümsünərək, iki zabitin müşayiəti ilə endirilmiş trapla göyertəyə qalxır. Qonaqları kapitan qarşılıyır. Bu, ucaboy, dolu bədənlı bir kişidir. Qalın qasılı və saqqallı bu adamın simasından son dərəcə qəzəbləndiyi oxunur.

- Siz beynəlxalq gəmiçilik qanunlarını pozursunuz, - deyə o, qəşqabaqlı halda Əmiraslanova müraciət edir. - Mənim gəmim bitərəf sulardadır!

- Elə bizim gəmimiz də bu saat bitərəf sulardadır. Nə olsun? - Əmiraslanov gülerüzlə cavab verir. - Yəni doğrudanmı bitərəf sularda kiməsə qonaq getmək arzusu beynəlxalq gəmiçilik qanunlarının bu dərəcədə kobud pozulmasıdır? Axi sizinle biz iki dost dövlətin temsilçiləriyik, əzizim kapitan!.. Belkə örtlülü bir yere keçək? Bura nə isə soyuqdur.

- Siz kimsiniz və məndən nə isteyirsiniz? - Kapitan hələ de kinli-kinli soruşur.

- Biz kimik? Gəlin tanış olaq, - Əmiraslanov növbe ilə yoldaşlarını təqdim edir: - Mayor Çiçanidze, kapitan Salamov. Men isə bunların rəisi Reşid Əmiraslanovam.

- Bəşir Əfrandi, - deyə kapitan özünü candərdi təqdim edir.
- İndi öyrənə bilerəmmi ki...

Əmiraslanov hamiya, əsasən də kapitana müraciətə şikayətlənir:

- Deyəsen, mənim yaddaşım zeifleyib. Men emin idim ki, şanşövkətli Pəhləvidən olan cəsur ağıyi Ferzani ilə səhbət edirəm, ancaq məlum olur ki, qarşımızdakı Bəşir Əfrandidir.

- Keçin! - Kapitan çağırılmamış qonaqları zövqle bəzədilmiş kayut-kompaniyaya dəvet edir. Əmiraslanov yumşaq divanda dinməzcə əyləşib, kölgə kimi o təref-bu tərefə vurnuxan nökerləri seyr edir.

- İndi öyrənə bilerəmmi mənim gəmimdə sizə nə lazımdır?
- deyə kapitan hövsələsiz halda soruşur.
- Deyirsiniz, Sizi necə adlandıraq? - Əmiraslanov alını qırışdırıb sual verir.

- Sizə necə xoşdursa, elə, - kapitan ciyni çekir. - Adını dəyişməklə insan özü dəyişilmir. Size nəsə bir şey lazımdır?

- Ağayı Fərzənin yüksək şərəfinə xələl getire bilən, yaxud əmlakına ziyan vura bilən heç bir şey, - Əmiraslanov səmimi terzdə sözə başlayır. - Sizden kiçik bir xahişim var. Bir saat-saat yarımdan sonra siz nəzərdə tutulan yerde, lap serhədə sualtı qayıqla görüşməlisiniz (o qayıq gecə Abşeron sahilində olub). Sonra da həmin qayığı müxtəlif sulardan keçirməlisiniz. Siz həmisişəki kimi, suyun səthində, qayıq da hemişəki kimi, suyun altında olacaq. Mənim dənizçilikdən başım çıxmır, ancaq mütəxəssisler mene izah etdilər ki, yaxta motorunun səsi ilə siz serhədçilərin diqqətini sualtı qayıqdan yayındırırsınız. Mühərrrik uğultusu eşidirlər - baxırlar, sizin yaxtanızdan başqa heç nə görmürlər. Nə isə, bunnar heç. İndi sizdən kiçik bir xahişim var, ağayı Fərzəni, xahiş edin, qayıq suyun üzünə qalxın ki, men onun kapitanı ilə görüşüb-söhbət etmək imkanı qazanıb.

- Yəni indi mənimlə söhbət etdiyiniz kimi? - Fərzəni istehza ilə gülümsünür.

- Mehz bu masa arxasında olmasa da, keçər, - deyə Əmiraslanov ciddi tərzdə cavab verir, - axı siz serhəddi səhvən pozmusunuz və mən sizinle sadəcə, qonaq ev sahibi ilə danışan kimi söhbət edirəm. Onu isə dindirmək istəyirəm. Əlbette, bundan ötrü mən əvvellerdə onu görməli, sonra da həbs etməliyəm... Xülasə, işimiz çoxdur. Hə, nə deyərsiz, mənə kömək edəcəksiniz?

Fərzəni cavabında gülür:

" - Tutilam, dövrümüzün həzrəti-Musası mənəm, sen deyən möcüzəni mən necə icad eleyim?!" - deyən şair min dəfə haqlıymış. Ətrafiniza nəzər salın, möhtərəm cenab, hər təref Xəzer dənizinin sularıdır! Siz məndən soruşaqsınız, sualtı qayıq görmüşəmmi?

Men də deyəcəyəm görmüşəm – kinoda; məger İranın sualtı qayığı var? Siz isə isteyirsiniz ki, men onun kapitanı ilə rabitəyə girim!

– Adamlara yazığım gəlir, – Əmiraslanov çiyinlərini çekir.

– Əgər bir saatdan sonra onlar suyun altında həlak olsalar, men ürekden onların halına yanacağam. Bəs sizi necə, ağayı Ferzani, onların taleyi narahat etmir?

– Lap həmin qayıq həqiqətən burada suyun altında olsaydı belə, men onunla rabitəyə necə gire bilərdim? Bəlkə radio ilə? Mənim ki, radioötürüm yoxdur.

– Xəzər dənizi sualtı qayıqlar üçün o qədər də elverişli yer deyil. Düz sahilədek su o dərəcədə şəffafdır ki, dənizin dibi də aydın görünür. Xüsusən də teyyareidden, – o, artıq bir neçə dəqiqədən bəri havada uçusan iki hidroteyyare işarə edir.

Saatına baxır:

– Vaxtdır! Qoy başlaşınlar hücum! – deyə Əmiraslanov təessüfle yoldaşlarına tapşırıq verir. Ancaq onları birçə saniye ləngidərlik, Ferzaniyə müraciət edir: – Bəlkə, hər halda, onları suyun səthində çağırmaqçün bir üsul var?

Benizi kətan kimi ağarmış kapitan başını bulayır.

Dərinlik bombalarının partlayışından su fəvvərələri yüksəlir. Təyyarələr qanad çalıb, bomba atılan yerdən bir anlığa uzaqlaşır, sonra təzədən qayıdır lap alçaqdan yaxtanın üzərində hərlenir. Bu isə kapitanı açıq-aşkar narahat edir.

Ferzani dəniz səthində yayılmış qara iri ləkədən gözlerini ayıra bilmir.

– Yaxşı, mən daha gedim. Qonaqpərvərliyinize görə çox sağ olun. Yeri gelmişkən, siz haqlı çıxdınız. Hər halda Xəzərin bu hissəsində heç bir sualtı qayıq yoxdur.

Təyyarələr gurultu ilə göyərte üzərindən uçur. Adama elə gəlir ki, dor ağacına toxunacaqlar. Kapitan başını çiyinlərinə qısır.

– Narahat olmayın, – trapa yaxınlaşan Əmiraslanov onu arxayınlaşdırır. – Men bunlarla tanışam, hörmətimi saxlayırlar. Nə qədər ki, məni burada görürler, yaxtanıza heç bir xəter toxunmaz... Yox, əger (bu barədə düşünmek ne qədər dehşətli görünse də) nəsə olub-eləsə, təsadüfen bomba düşsə, ya da kater sizinle toqquşsa, biz o saat akt tərtib edərik, deyən ziyanı qanuni qaydada ölkənizə ödəyərik – həm gəmiyə görə, həm də adamlara. Ancaq mən güman edirəm ki, heç bir xoşagelməz hadisə baş verməz.

– Səhv etmirəm sə, siz nə barədəsə danışmaq isteyirdiniz? – deyə kapitan istehzalı bir təbəssümle xatırladır.

– Eh, əzizim Ferzani, əzizim Ferzani, heç ağliniza da gəlməz kompaniyada evvəlki yerinde əyləşib, kapitanla təkbətek səhbətə başlayır. – Siz isə menimlə lap yad adam kimi davranışınız.

– Əfv edin, ancaq mənə həqiqətən elə gelir ki, sizinle ilk dəfədir görüşürəm, – Ferzani karixir. – Yəqin mənim barəmdə nəsə eşitmisiniz.

– Bir-iki xırda-para məsələni nəzərə almasaq, ancaq yaxşı şəyler. Məsələn, bilərem ki, həyatda hər şeyi öz əlinizin zəhməti ilə qazanmışınız. Birdorlu yelkənli balıqçı qayığından başlamışınız. İndi – on ildən sonra isə beş iri seyneriniz, Pəhləvədə xüsusi mülkünüz, Tehran bankındaki şəxsi hesabınızda otuz min dollarınız var. Əlbette, hər şey asan olmayıb, yeddi il evvəlki uğursuzluğunuz yadimdadır, az qala müflis olacaqdınız. Ancaq xoşbəxtlikdən dostlarınız dar ayaqda əlinizdən tutdular. Yaxşı dostlardır: həm iranlılar, həm də almanlar. Siz də onlara borclu qalmır, yaxşılığı unutmursunuz. Buna görə də dostlarınızdan biri olan məne bugünkü münasibetiniz xətrime dəydi. Minnetdarlıq eşidəcəyimi gözləməsem de, səmimi qarşılanacağımı, hər halda, ümidi edirdim.

– Qoy mənim alımənsəb dostum əmin olsun ki, bizim bundan sonraki görüşümüzün şirinliyi bu görüşün acı təəssüratını onun qəlibindən siləcək, – deyə kapitan dillənir. – Öyrəne bilerəmmi möhtərəm dostuma nəyə görə minnədar olmalıyam? Sualıma cavab gözləyirəm, axı əbəs yere demirlər ki, insançın ən böyük qüsür nankorluqdur.

– Minnetdarlıq barede daha birçə kelme də danışmayın! – Əmiraslanov etirazını bildirir. – Söhbət övladını çox sevən bir ataya cüzi yaxşılıqdan gedir. Möhtərəm Ferzani isə, hamiya belliidir ki, mehz bu cür atadır. Məsələ belə olmuşdu: Tehranda sovet mütəxəssislərinin yaşadığı qəsəbəyə gecə yarısı hücum etmiş bir dəstə quldur hebs edilmişdi. Həmin dəstəyə təsadüfən düşmüş bir cavanla söhbət aparası oldum. Ondan vəd aldım ki, bir də pis adamlara qoşulmayacaq, sonra da buraxdım. Yerde qalanların hamısı qətl və yanğın töretməklə ittihad edildi. İttihad məhkəmə zamanı təsdiq olundu. Həmin xoşagəlimli cavanın adı Tevfiq Ferzani idi. Məger bunu size danışmayıb?

— O mənə demişdi ki, özü qaçıb! — Xeyli susduqdan sonra Fərzani qurumuş dodaqlarını yalayaraq cavab verir.

— Tevfiq yaxşı oğuldur, əziz atasını sevindirmək isteyib. Gereksiz fikirlərlə qanını qaraltmağa lazım bilməyib. Axi əbəs yerə deməyiblər ki, valideynlərə qayğı övladın yaraşığıdır.

— İndi onunla tez-tezmi görüşüsünüz?

— O vaxtdan bəri birçə dəfə de görüşməmişik. Hərçənd etiraf etmeliyəm ki, o təribyeli cavanla görüşsəm, məmənun olardım. Eyib etməz, hər halda məktublaşırıq. Yadına düşdü, deyəsən Tevfiqin son məktublarından biri cibimdədir. Orada bəzi məlumatlar çatdırır, — Əmiraslanov cibini qurdalayıb, məktubu çıxarır və sifətinin qanı qaçmış Fərzaniyə uzadır. Fərzani yazılışları oxumağa başlayanda isə deyir: — Əhvalınızı pozmayın, əziz ağayı Fərzani, bu sizinlə mendən başqa heç kəsə eyan olmayıacaq.

— Mədenən nə isteyirsiniz?

— Əzizim ağaye Fərzani, lütf edib çatdırmaq isteyəcəyiniz məlumatı men sizdən vaxtaşırı olaraq birçə şərtlə qəbul etməyə razıyam: isterdim ki, bu sizin üçün xoş və sərfeli olsun. Yox əgər təklifim ürəyinizcə deyilsə, dərhal unudun. Nə sizin özünüz üçün, nə də mənim dostum — sizin oğlunuz üçün bu söhbətin heç bir pisinəcəsi olmayıacaq. Axi mən size, Allah eleməmiş, vətəniniz İranı sağlığı, ya da şəxsən özünüz və ya var-dövlətinizə ziyan vura bilən iş görməyi təklif etmirem... Söhbət almanınlardan gedir. Onlarla sizin çox gözəl münasibətləriniz var, size etibar edirlər. Yegane istəyim budur ki, mənimlə də arada bu cür dostluq münasibətləri yaransın. Bunu ürəkdən arzu edirsınızmı?

— Beli, — deyə Fərzani cavab verir.

— Bir neçə ay əvvəl Berlindən imperiya coğrafiya cəmiyyətinin üzvləri təşrif getirmişdilər. Hər şeyle maraqlanan adamlardı. Sehv etmirəmse, indi onlardan biri yüksək vəzifə sahibidir.

— İrəndəkən alman keşfiyyatına rəhbərlik edir. Bu da onun şəkli.

— Şəkilde iradəli sifeti olan orta yaşlı bir nəfər təsvir olunub. Əmiraslanov şəkər baxaraq, yaxın zamanlarda baş verən bir əhvalatı xatırlayır.

Əmiraslanovun maşını, sahili süni özüllər üzərindəki dəniz mədəni ilə birləşdirən estakadanın üstü ilə şütyür. Açıq havada, dənizin qoynunda neft buruqları ilə əhatə olunmuş nəhəng

meydançada bayramsayağı bəzədilmiş masaların uzun cərgələri düzülüb. Orkestr çox ucadan “Muleyli” çalır. Əmiraslanov maşından düşüb, iti addımlarla Bağırovə tərəf yönəlir. Lakin ona yaxınlaşmağa macal tapmır; bu anda orkestr susur, əlinde badə tutmuş Bağırov ayağa qalxaraq, toplaşanları salamlayır. Gen-bol bayram süfrəsi arkasında azı üç min-üç min beş yüz nəfər yığışır. Onlar da ayaq üstdə durub dinleyirlər.

— Yoldaş inşaatçılar, neftçilər, əziz dostlar! Bu gün bizim hamımız üçün böyük bayramdır. Biz yeni deniz mədənin istismara verilməsini bayram edirik. Bu məden, hər il respublikamızda çıxarılan 12 milyon ton neftə daha on minlərcə ton qara qızıl əlavə edəcək. Vətənə fayda verməyi bacarmaq insan üçün əsl xoşbəxtlikdir. Mehə bunun neticəsində hər bir kəs əsl insan olduğunu hiss edir, başa düşür ki, dünyada əbəs yerə ömür sürmüür. Belə insan öz şəxsiyyətinə hörmətlə yanaşmağa, etrafdaşılardan da hörmət gözləməyə haqlıdır. Bugünkü tədbiri men bir də ona görə “böyük bayram” adlandırıram ki, siz — burada iştirak edənlər dənizdəki sualtı yataqda keşfiyyat işini də mehə özünüz aparıbsınız. Bu mədənin layihəsini siz hazırlamışınız. Bu süni yarımadanı siz, mehə siz yaratmışınız. Və siz bu gün quyular qazaraq, dənizin dibindən neft çıxaracaqsınız. Bütün bunlar sizin ağlınz, əməliniz, zəhmətiniz sayesində mümkün olmuşdur. Əvvəller olduğu kimi ənardan mütəxəssislər dəvət etmedik. Bu bayramı hem də ona görə “böyük bayram” adlandırmaq olar ki, siz — azerbaycanlılar, ruslar, yehudi-lər, bütün Qafqaz xalqlarının nümayəndəleri milletçiliyin nə demək olduğunu Bakıda çoxdan unudubsunuz. Siz bir-birinizlə qardaş, dost, həmfikirsiniz! Bu badəni sizin şərəfinizə qaldırıram!

Son kelmələr musiqi sədaları altında eşidilməz olur. Bağırov işarə ilə Əmiraslanovu yanına çağırır.

— Öyleş! Eşidirem səni.

— Şultsu buraxmaq olmaz, yoldaş Bağırov.

— Şults baresində səninlə artıq söhbətimiz olub, — Bağırov qاشlarını çatır.

— Onu qətiyyən buraxmaq olmaz. Gizli kamerası ilə çəkilmiş şəkillər, dəniz dibi relyefinin xəritəsi, Abşeron və Bakıdakı benzin anbarlarının planı...

— Coğrafiya mürəkkəb elmdir, — Bağırov başını bulayır.

— Ən başlıcası budur ki, onu buraxsaq, onunla əlbir olanları heç cür tapa bilmeyəcəyik. Onları isə mütləq tapmaq lazımdır. Şults burada həmin adamlarla əlaqəyə girməyə fürsət təpi. Tamamilə qanuni əsasla, mən hələ bir on gün onu ləngidə bilərem.

— Bu sənə nə verəcək? Olsa-olsa, beynəlxalq qalmaqla. Almaniya səfirliyi SSRİ hökumətinə müraciət edib, hələlik şifahi etirazını bildirib. Axı Şults üçün Almaniya Coğrafiya Cəmiyyəti vəsətət verib.

— Deməli, heç bir tedbir görmək olmaz?

Bağirov qanı qaralmış Əmiraslanova baxır:

— Yaxşısı budur, sən mənə başqa məsələdə kömək elə. Əlbette, əgər əlindən gelirse... Bayaqdan baş sindiriram: bu orkestr azı on kərə musiqi çalıb, hər dəfə də elə eyni mahnını. Göresən bununla nə demək istəyirlər?

Əmiraslanov orkestrə gözəcə nəzər salıb, əlüstü dillənir:

— Özfəaliyyət orkestridir, çalanlar da hələ təzə başlayıblar, bircə "Muleyli"ni öyrənməyə macal tapıblar.

— Aferin! Başın işləyir! — Bağırov vəcdə dillənir. — İndi isə süfrəyə yaxın əyleş! Yeməklərin dadına bax, sonra da mənim sağlığıma iç! İndi buna çox böyük ehtiyacım var! Bilmirəm, orkestrin səsindəndir, yoxsa sənin Şultsuna görədir, nə isə, başım partlayır, — o, badəsini qaldırır. — Sənin sağlığına, Əmiraslanov!

O zaman Əmiraslanov Şultsa demişdi:

— Sizi buraxmaqdə böyük səhvi yol verirəm.

— Siz heç bir səhvə yol vermirsiniz, — deyə Şults qəribə bir ifadə ilə — sanki halına acıyrılmış kimi, Əmiraslanova baxmışdı. — Siz əmrə tabe olursunuz, — o, gülümsünmüdü. — Ancaq birdəfəlik ayrıldığımızı zənn etmək sizi kədərləndirirse, çox naşaq yere. Məndə almanlar üçün nadir sayılı bilən bir xüsusiyyət var — mən intuisiyama çox inanıram. Bu intuisiyam isə mənə piçildayır ki, sizinlə yenə görüşəcəyem.

— Bəs coğrafiya bilikləri ile bir az da möhkəmlənən intuisiyiniz həmin görüşün məhz harada baş tutacağını piçildamır ki?

— Bunu bilmək çətin deyil. Əminəm ki, bizim növbəti görüşümüz Bakıda olacaq... Bəlkə də lap elə bu kabinetdə... Bakı çox gözəl şəhərdir.

— Cox gözəldir, — deyə Əmiraslanov təsdiq edir. — O sizə qədimi qızıl sikkəni xatırlatmır ki?

— Düzünü desək, elə bir benzeyiş görmürem.

— Bilirsiniz, onların hər ikisi — Bakı da, sikkə də hamının xoşuna gelir ve hər kəs də onları öz elinə keçirmək isteyir...

— Düz deyirsiniz... — Şults sadələvhəcəsinə gülmüşəyir. — Ancaq bir az dəqiqləşdirmək lazımdır. Dünya paytaxtlarının bütün bankları qızıl sikkələrle ağızınan doludur. Bu problemi başqa yerdə də həll etmek olar. Hazırda qızıldan da vacib sərvətlər var, — o, ayağa qalxaraq, Əmiraslanovu pəncərənin yanına dəvet edir.

— Bax, o yarımadanı görürsünüz mü?

— Bayıl burnunu?

— Lenət şeytana, həmişə unudaram ki, mən coğrafiyasunasmam,

— Şults şən halda dillənir. — Nə isə, hal-hazırda Almaniyanın "Bismark" ve "Tirpits" adlı iki super xətt gemisi var. Onlardan her biri az qala bax bu burun böyüklükdedir. Sivill bəşəriyyətin bütün tarixi boyu dünyanın heç bir ölkəsi bu cür texnika möcüzəsini yuxusunda da görməyib. Onların limandan tərəfməsi kifayətdir ki, İngiltərə — indi daha sabiq dənizlər hökmərəni sayılan dövlət qorxuya düşüb, bütün radiostansiyalarını işə salsın. İngilis gəmiləri isə qorxudan zağ-zağ əsən çömcəquruqlar kimi, sahilə başlarını soxmaq üçün, necə deyərlər, siçan deşiyi axtarırlar. — Şultsun səsində patetik notlar eşidilir. — Bundan əlavə, Almaniya hər il tərsanelərdən iki yüz ədəd sualtı qayıq buraxır. Təsəvvür edirsinizmi? İki yüz sualtı qayıq — özü də necə qayıqlar?

— Təsəvvür edirəm, — Əmiraslanov başı ilə təsdiq edir. — Fotosək illərini görmüşəm. Sizə bir sual versəm incimezsiz? Sərnişin gəmilərini batırmaq onların nəyinə gərekdir? Az qala hər gün sərnişin gəmilərinin batırılması barede xəberlər gelir. Suda boğulan qadınlar, uşaqlar... hətta şəkildə belə, bu, çox müdhiş görünür. Özü də bitərəf ölkələrin gəmiləri atəşə tutulur. Belə hərəkətə izah tapmaq çətindir.

— Buna men ancaq təəssüf edirəm. — Şults qaşqabaqlı halda cavab verir. — Bu hər şeydən əvvəl Almaniyanın nüfuzuna zərbə vurur. Lakin müharibənin qəribəlikləri ilə həmişə barışmaq lazım gəlir... Deyəsən, əsas mövzudan yayındıq. İndi mən sizə bir sərr açacağam! Həm "Bismark", həm də "Tirpits" gecə-gündüz okean sularını

yararaq o yan-bu yana üzmek əvəzinə, əfsuslar olsun ki, aylarla yanalma körpüsündə dayanıb durmağa məcburdur. Sizcə, niyə?

Əmiraslanov başını bulayır:

– Mən herbi dənizçi deyiləm.

– Ona görə ki, iki günlük kreyser yürüşü ərzində bu gəmilərin hərəsi səksən ton yanacaq udur. Hələ də yerde qalan deniz donanmasını – xətt gemilərini, kreyserləri demirəm. Üstəlik də dünyada ən güclü hava donanması – Lüftvaffe var.

– Ən güclü? Mən indiyədək elə hesab edirdim ki, bu, sərf amerikansayağı bir ədadır. “Dünyada ən uca göydələn”, “planetin ən qarınqulu adamı”...

– Almaniyadan səyi sayəsində amerikalılar daha bu ədalarını tərgidirlər. Yeri gəlmışkən, başqa bir səbəbdən elə siz də Almaniyaya minnetdar olmalısınız, – Şüts bu sözdən karxan Əmiraslanovu məmənən halda seyr edərək dedi:

– İki il əvvəl İngiltərə Fransa ilə birləşərək, Qafqazı işgal etməyə hazırlaşırdı. Onların baş qərargahları müfəssəl həyasızlıqla beyan etmişdi ki, Bakı tek bircə dövlətə məxsus ola bilməz – necə dövlət olur-olsun, fərqi yoxdur. Yəqin bunu eşitmışsınız?

– Hətta bilirəm de.

– Almaniya isə Fransa ilə İngiltərəni məcbur etdi ki, öz dərd-sərlərile məşğul olsunlar, burunlarını başqasının işinə soxmasınlar. Almaniyadan qeyri, buna daha hansı qüvvə qadirdir? Biz indi təkbətək səhbət edirik, gəlin açıq danışaq, yəni doğrudanmı siz buna görə böyük Almaniyaya minnetdar deyilsiniz?

– Minnətdaram. – Əmiraslanov iri divar saatına yaxınlaşır. – Bu saat yüz beş il bundan əvvəl işe salınıb, indiyə kimi fasilesiz işləyir. Özü də Almaniyadan getirilib. Bir çox başqa nailiyyətlər üçün də sizin ölkəyə mənim hörmətim var. Ancaq şübhəsiz, ona görə yox ki, Almaniya guya, bizi kimlərdənse qoruya bilər.

Şüts nəyi ise xatırlayıb saata baxır:

– Qatar bir saatdan sonra yola düşür. Biz yenə görüşəcəyik, amma çətin ki, bir də bu cür arxayın şəraitdə səhbət etmək bize müyəssər olsun.

– Sizcə, vuruşacaqıq?

– Biz onuz da elə indi sizinlə vuruşuruq, – deyə Şüts çox ciddi tərzdə dillənir. – Və siz məni buraxmaqla, ilk məglubiyyətə uğramış olursunuz.

Əmiraslanov qefleten Fərzaninin sual dolu baxışlarını üzündə hiss edib, fikirdə ayrıılır. Dərhal da gerçek şəraite “qayıdır”.

– Hərdən o köçüb Pəhləvide yaşayır – orada “Mercedes” firmasının nümayəndəsi sayılır. Firdovsi küçəsində firmanın filialı yerləşir. Bu adam sizə tanışdırımı?

– Onun adı Sebadır, – Fərzanı şəkər öteri nəzər salıb deyir.

– Səba ləqəbidir. – Əmiraslanov düzeliş verir. Əsl adı Henrix Şultsdur. Abverin mayorudur. Sualtı reyslər ideyasının müəllifi odur. Əzizim ağaya Fərzanı, bütün bildiklərinizi yazın, – Əmiraslanov ona bloknotla qələm uzadır. – Gecə “desant”larnı da unutmayın. Ətraflı yazın, – adamların sayını, adlarını...

– Adlar və digər məlumatlar tekçə Səbaya bəllidir, bir də ola bilsin ki, sualtı qayığın komandirinə.

– Nəyi bilirsiz, onu yazın.

– Nə gizlədim, mənim siz deyən savadım yoxdur, – Fərzanı utancaq halda etiraf edir. – Yaxşısı budur, mən her şeyi danışım, siz yazın.

– Əzizim ağaya Fərzanı, şifahi sözlər ne qədər qiymətli olsa da, deyilir və sonra da unudulur, sizin məktubunuz isə bu andan etibarən mənim yaddaşımın dayağı olacaq. Axı ebəs yere deməyiblər ki: “Söze inan, ancaq bir qiymətli eşyani da girov kimi saxla”.

Pəhləvi. “Mercedes” filialının təmtəraqlı binası önünde qara rəngli kiçik bir maşın dayanır. Fərzanı maşından düşür. Geniş nümayiş zalından keçib gedərkən tanışları – emekdaşlar ve müştərilər yüngüləcə təzim etməklə salamlaşır. Zalın qurtaracağında dar dəhlizə burulur. Divarda o qədər də nezərə çarpmayan polad qapı görünür. Keşikçilər onun vəsiqəsini diqqətlə yoxlayırlar. Fərzanı qəbul otağına keçir. Sarışın katibəyə salam verir. Otaqda idmançı – əsger görkəmli iki cavan adam var. Əyinlərindəki kostyular da biçimine görə herbi geyimi andırıv.

– Səba bir-iki dəqiqə əvvəl sizə soruşurdu. İndi anqardadır.

– Onu burada gözleyim?

– Sizi onun yanına ötürürəm.

Anqarın bütün ərazisində təlimatçıların rəhbərliyi altında yüzlərcə adam əlbeyaxa döyüş fəndlərini təkrarlayır. Onların əynində Fərzañiə tanış olmayan herbi forma var, ancaq fərqlənmə nişanları gözə deymir. Fərzanı Sebani uzaqdan görür.

Bu, iradəli sıfəti olan qırq-qırq beş yaşlarında bir kişidir. O da Fərzanini görür və sebirsiz halda eli ilə onu yanına çağırır. Lakin Fərzanı yanaşmağa macal tapmamış, darvaza açılır, üzərinə xırda-ca bayraq bərkidilmiş "Mersedes" avtoparka girir. Sürücü cəld yere sıçrayıb, maşının qapısını açır. Çal saçı, ucaboy bir kişi, onun dalınca isə iki nəfer müşayiətçisi maşından düşür. Səba Fərzaniyə ani bir nəzər salaraq, onların qabağına gedir.

— Üzr isteyirəm, polkovnik, biz gecikmişik, — yeni gelmiş şəxs salam verib sözə başlayır. Hiss olunur ki, hansı xoş təəssüratsa onu həyəcanlandırır. — Tehrandan gec çıxdıq. Saraydakı görüşümüz çox məhsuldar keçdi. Söhbət gözlənilmədən uzandı, ancaq bizim ümumi işimiz üçün bunun yalnız faydası oldu. Həmçinin Almaniya səfiri de orada idi.

— Həmçinin... — Səba sanki sözün seslənməsini yoxlamaq üçün təkrar edir. — Cox şadam ki, əhval-ruhiyyəniz yaxşıdır, çünkü bu, qarşınızdakı mənzərəyə de uyğundur. Desantçılardır. Bölməyə yaxşılardan da ən yaxşları daxil edilib. Əla təlim keçiblər, öz borclarına sadıqdırlar. Demek olar ki, hər bir şəraitdə döyüşmeyi bacarırlar.

Başqa destələrde olduğu kimi, buradakıların da üçdə bir hissəsi sizin həmvətənlərinizdir, qalanları ruslar, gürcüler, lezgi, osetin, çerkəzlərdir. Xülasə, demek olar ki, bütün Qafqaz təmsil edilmişdir... Onlarla söhbət edəcəksinizmi? Yoxsa yol sizi yorub dincəlmək isteyirsiniz?

— Dincəlmək? Siz zarafat edirsiniz, polkovnik. Artıq çoxdan bəridir ki, istirahət ne olduğunu unutmuşam. Əlbəttə, onlara bir-iki kəlme demek istərdim. Bir halda ki, burdayam, onlar qarşısında çıxış etmək borcumdur.

Səba mikrofona yaxınlaşır. Komandalar eşidilir və heç bir çax-naşmasız-filansız, bir göz qırıpindəca desantçılar iki cərgəye düzülür. Sükut çökür. Səba səliqəli cərgələri memnun halda göz-dən keçirib deyir:

— Nəzərinizə çatdırmaq isteyirəm ki, Azərbaycan Respublikası qanuni hökumətinin başçısı, baş nazir Xasay bəy Rəsulbeyli məxsusən sizinlə görüşmek üçün Parisden buraya gelmişdir.

“Baş nazir” mikrofona yaxınlaşan kimi, gurultulu alqış sədaları Səbanın işaretisi ile dərhal kəsilir. Sözə başlamazdan önce Xasay bəy cib dəsmalını çıxarıb, nəmlili gözlərini silir.

— Mənim dostlarım! Mənim övladlarım! Mən öz göz yaşlarını dan utanmiram: həyatda ele nadir anlar olur ki, həmin anda əsl kişi-nin ağlamağa hüquq var. Xoşbəxtəm ki, sizlərle — igid oğullarımıla görüşdürüüm üçün uzun illerdən bəri ilk dəfə gözlerim yaşardı. Bu o deməkdir ki, qəddar düşmənlərimizin günahı üzündən Vətənimi-zin başına gələn bələlər mənim qəlbimi hələ daşa döndəre bilmə-yib. Mən xoşbəxtəm ki, biz, nəhayət bir yerdəyik, hiylə və zorla xalqımızı özüne tabe etmiş zalımlara qarşı eldə silah birgə mübarizə aparacaqı... — Natiq hərarətli çıxışını davam etdirir. Səba isə her şeyin lazımı qaydada getdiyini yəqin etdikdən sonra, nəzərə çarpdırmadan kenara çekilir.

— Qonaqlara deyərsən ki, məni təcili çağırıldalar, — deyə o, təli-matçılardan birinin qulağına piçildiyər. — Çixışa görə təşəkkür elə-meyi unutma.

Səba Fərzani ilə maşına eyleşib, ofisi tərk edir.

— Biz hədden artıq qayğısız olmuşuq, — Səba heç kime müraciət etmədən mızıldanır. — Yaxşı ki, heç olmasa sərnişinləri düşürmək mümkün olub.

— İndi onlara görə də narahatam, — Fərzani dillənir. — Axı Bakı-da... nedir o?.. Hə, pasport qeydiyyatı var. Bircəsini qaralasalar, nə qədər dözümlü olsa da, hamisini əle verər!

— Kimi isə əle verməkdən ötrü həmin şəxsin adını bilmək, görünüşünü yadda saxlamaq, haraya getdiyindən, yaxud gede bileyindən xeberdar olmaq lazımdır.

— Məger onlar bir-birini üzdən tanımır?

— Hər bir qrupun üzvləri ilk dəfə yalnız tapşırığa yollanan zaman görüşürler. Onlara bir-birləri barədə başqa heç nə belli olmur. Çatan kimi də dağlışırlar, hərə özüne tapşırılmış işə başla-yır, — Səba sanki təlimat oxuyurmuş kimi sözleri aydın tələffüz edərək danışır və Fərzaniyə diqqətə baxır: — Dostum, bu gün siz hər şeyle yaman maraqlanırsınız. Hə, deməli, o adamlardan heç biri o birilər barədə bir şey bilmir. Bu, yalnız bir nefərə — mənə məlumdur! Müəyyən edilmiş gündə və saatda mənim göndərəcə-yim adam onların hamisini axtarır tapacaq. Və qabaqcadan nəzərdə tutulan niyyəti yerinə yetirəcək! — Səba coşqunluqla sözünü bitirib susur. Sonra xəfif tebessümlə Fərzaniyə baxır:

— Dostum, siz bu gün hər şeyle qeyri-adi maraq göstərirsiniz!

— İki-üç gün ölümün gözünün içine baxmış bir şəxs yəqin ki, dostlarına qeyri-adi görünər, — Fərzani də cavabında gülümşür.

— Əger ciddi danışsaq, mən risq etməz, başqa bir yol axtarıb tapardım.

— Əger ciddi danışsaq, — deyə Səba məyus halda dillənir, — başqa bir yol yoxdur. Sərhədin bir metri elə qorunur ki, heç şahənşah taxt-tacı varisinin yataq otağı o cür mühafizə edilmir.

Maşın, şəhəri arxada buraxaraq, sahilə paralel şose ilə şütyür. Ətrafda bircə dənə də olsun tikili gözə dəymir. Dənizə doğru uzanan yan yola burularaq, maşın uca dəmir hasar önündə dayanır. Hasarın üstü ilə yüksək gərginlikli cəreyan naqilləri çəkilib. Əllərində avtomat tutmuş saatdarlar yuxarıdakı keşik qüllələrindən laqeyd halda maşına tamaşa edirlər. Darvaza açılır. Üç nəfer keşikçi çıxır. İkisi avtomatlarını hazır saxlayıb. Üçüncü — yəqin ki, rütbəcə yüksək olan, maşına yaxınlaşır. Səbani tanıyıb, hərbi təzim edir. Səba ile Fərzani içəri keçdiğden sonra keşikçi geri qayıdır, maşını saxlamaq üçün sürücüyü yer göstərir.

— Siz məni burada gözləmeli olacaqsınız, — onlar yaşıl çəmənlidə şahmat qaydasında tikilmiş ilk kotteclərə çatan kimi Səba qəflətən ayaq saxlayır. Fərzani çəşib qalır. Tamam yadımdan çıxıb, orada elə bir adam olacaq ki, sizi görməsi məsləhət deyil!

Bənizi ağarmış Fərzani çiynini çəkir, kafeyə girir. Buranı zabit yeməkxanası adlandırmaq daha düzgün olar. Geniş zaldə cəmi bir neçə masa tutulub. Müştərilərin hamısı alman zabitleridir. Bəzilər Fərzaniyə tanışdır. Salamlışır, bara yaxınlaşır, qəhvə sıfariş edir. Barmeni arxasında yerli radio şəbekəsinin böyük reproduktoru qoyulub. Musiqi təranələri qısa elanlar və çağrıqlarla tez-tez kəsilir.

Səba yaxşı təchiz edilmiş hərbi bazanın ərazisi ilə üstüaçıq “daxili” maşınla gedir. Limanda hərbi gemilər durur. Səba sualtı qayıqlar dayanan yanalma körpüsünün yanından ötüb, kotteclərdən biri qarşısında maşından düşür. Qapını döyür. İdmançı görkəmli cavan bir kişi qapıya çıxır. Dəniz qudlurları sayaq boynuna doladığı ala-bəzək şerfdən və qısa tumandan başqa əynində heç nə yoxdur.

— Bağışlayın, cənab polkovnik, — o, Şultsu içəri buraxıb qonşu otağa keçir, sinəsində ordenləri olan denizçi zabit formasını geyinib, təzədən otağa qayıdır.

— Həmişə yadımdan çıxır Sizdən soruşum: cəngavər xaçını nəyə görə almışınız? — deyə Şults soruşur.

— Büyük Britaniya kral həzretləri hərbi-dəniz donanmasının eskadra kreyseri “Uels şahzadəsi”ne görə, — deyə sualtı qayıq komandiri iftixarla cavab verir. — İndi o öz ekipajı ilə bərabər əbədi dayana-caqdadır. Bu menim submarinamin batırıldığı on ikinci gəmi idi. Bir də risqə getməmək üçün Reder on üçüncü batırmağa qoymadı, bizi Baltikadan cənuba göndərdi. Dedi ki, guya burada ürəyimiz istəyen qədər güneş, balıq kürsüsü, bir də qadınlar var. Günəşdən şikayyetimiz yoxdur. Başqa şeyləri isə hələ dəqiqləşdirə bilməmişəm. Ay yarımdən bircə dəfə də olsa şəhərə çıxmaga icazə vermeyiblər.

— Hələ hər şey irəlidədir, əzizim Konrad, hər şey irəlidədir. Siz öz yeni sualtı qayığınızdan yene narazısınız? İtalyanlar deyirlər ki, manevr və manevləri aşma qabiliyyətinə görə onun tayı-bərabəri yoxdur.

— Onlarda hər şey musiqiyəldir, elə sualtı qayıqları da... Beşə metr derinliyə enən kimi bitişmə yerləri kastanyet kimi şaqquşlaşmağa başlayır. Birinci dəfə bu şaqquşlı-gurultunu eşidəndə ürəyim ağızma gəldi. Sən demə, ağılli-başlı alman gəmiqayırınlardan fərqli olaraq, bitişmə yerlərini pərçimlə birləşdirmək əvəzinə, bu gicbəsərlər onu konserv qutusu kimi qaynaq edirlər. Sazandalardır da... onlardan başqa nə gözləmək olar!

— Görürəm, müttəfiqlərimiz barədə o qədər də yüksək fikirli deyilsiniz, — Şults söz atır. — İndi nə ilə məşğulsunuz?

— Bu gözəl tövlədə baş qatmağa bir şey varmı ki? Bekarlılıqdan çərləmişəm.

— Lap əla. Elə isə nə vaxt dənizə çıxa bilərsiniz?

— Nə vaxt desəniz. Lap günü sabah.

— Men istərdim ki, qırx dəqiqədən sonra çıxasınız.

— Qırx dəqiqə? Zarafat edirsiniz?

— Beş nəfer sənişin götürəcəksiniz. Sərhədi hava qaralmamış keçməyin. Səhərə yaxın sənişinləri göstərilən yerde sahile düşürərsiniz. Sonra ta axşam düşənədək sildirim sahilin kölgəsində, suyun dibində gözleməli olacaqsınız. Yaxta ilə müşayiət oyununun üstü açılıb. Biz çox qorxu-hürküsüz hərəkət etmişik.

— Komandanın iki üzvü indi şəhərdədir. Kömək edin, onları axtarıb tapaq.

— Onlarsız birtəhər otüşün. İnciməyin, kapitan, bütün bunlar təhlükəsizlik tədbirləridir. Təcili çıxmaq sizin öz təhlükəsizliyiniz üçündür. Gözünüzü saata niyə zilləmisiñiz?

— İsteyirəm ki, dəqiq fikir verim, görüm siz ne vaxt qurtaracaqsınız. Mən də hazırlaşmaq üçün ne qədər vaxt qaldığını hesablayım.

— Afərin! Əhsən! — Şults ürəkden gülür. — Cəngavər xaçı heç kəsə əbəs yere verilmir! Söhbət etdiyimiz vaxtı nəzərə almaya bilərsiniz.

Sualtı qayıqın komandiri daxili rabitə düyməsini basır.

— Danişan kapitan Konrad Şrankedir. Diqqət! Yanalma körpüsü üzrə növbətçi üç nömrəli obyektin qidalanma mexanizmini birləşdirin! Təkrar edirəm: 3 nömrəli obyektin qidalanma mexanizmini birləşdirin. Sixilmiş hava və yanacağın miqdarı yoxlanılsın.

“Sixilmiş hava və yanacağın miqdarı yoxlanılsın. 3 nömrəli obyektin komandası 20 dəqiqədən sonra hazır olsun. Təkrar edirəm: 3 nömrəli obyektin komandası 20 dəqiqədən sonra yerində olsun”, — Ferzani dinamikdən eşidilən bu emrləri üzünүn ifadəsini dəyişmədən dinleyir. Barmenin qayıtmamasını gözlemədən, pulu piştaxtanın üstünə qoyur, gözücü etrafə nəzər salıb, heç kəsin ona fikir vermədiyini yəqin edir və telesmədən qapıdan çıxır. Kafenin qabağındaki bağçadan cəld ötüb, tut ağaclarının kölgəsində qoyulmuş skamyada əyləşir və dərhal “mürgüleyir”.

Şults maşını Ferzaninin berabərində saxlayır:

— Bəs mən elə biliyim, hələ də kafedəsiniz, dedim sizə qoşulum.

— O kafe hasara alınandan, şveysar isə saatdarla əvəz ediləndən sonra açıq havada oturmağı daha üstün tuturam, — deyə Ferzani “yuxulu-yuxulu” zarafat edir.

Sualtı qayıq buxtanı tərk edəndən dərhal sonra komandır Konrad Şranke dərinliyə enmek əmri verir. Zabitlərdən biri açıq lüka düşməzdən evvel təəccübünü bildirir:

— Dəniz sakit, səma buludsuzdur. Ətrafda bir ins-cins göze dəymir...

— Əmri yerinə yetirirəm, — komandır soyuqqanlı tərzdə ciyinlərini çekir.

Sualtı qayıq dənizin dibine enir.

— Deyəsən, nedənse narahatsınız, — Şults maşında soruşur.

— Deməli, son derecə həssas intuisiyaya malik olan siz anlaya bilmirsiniz ki, köhne dostunuzun üreyindən niyə qara qanlar keçir? Çünkü ona daha etibar etmirlər. Axı nəyə görə? Yox, yox, icazə

verin sözümü axıradək deyim. Sizə yaxşı bəllidir ki, gözümün ağı-qarası birçə oğlum var. Onu ne qədər sevdiyimi də bilirsınız. Onun canına and içirem, əger ne vaxtsa size xəyanət etməyi ağlıma belə getirmişəmsə, qoy oğlum tike-tike doğransın. Əlbəttə, ne gizlədim, çətin dəqiqlərim olub, mən də hiyləyə el atmışam, biclik işlətmisəm, müyyəyen güzəştərə getmişəm, kimlərisə qurban vermək lazım gəlib, ne etməli, işimiz belədir. Ancaq sizə ziyan vurmaq fikrine düşməmişəm, sizə həmişə sadiq dost olmuşam. — Ferzani piçilti ilə danışır: həyecandan səsi batıb. — Siz isə uzun illər əməkdaşlıq etdiyimizi unudub, məni rəzil bir cəsus kimi maşından düşürürsünüz, hələ üstəlik də sanki lağlağı edərək, guya hansısa təhlükeli adamdan gizlənmək lazım geldiyini deyirsiniz...

— Siz ki, bilirsiniz, hərdən mən lap mövhumatçı oluram. Biz sualtı qayıq heyətinin üzvləri ilə gelərkən mən qəfletən nəsə naməlum bir təhlükə hiss etdim. — Şults onun sözünü kəsib, inandırıcı tərzdə izahata başlayır. — Bəlkə də mənim hərəkətim bir az nəzakətsizlik təsiri bağışlayıb. Boynuma alıram, ancaq sizə etibar etməmək barədə heç bir söhbət ola bilmez. Həm də ki, biz ora ümumi işimizin xatirinə getmişdik. Sadece, sizin təhlükəli səfərinizdən sonra isteyirdim bir az dincələsiniz, işlərdən ayrılasınız. Hər şeyi sonra danışmağa hazırlaşırdım — həmişəki kimi, əməliyyata bir gün qalmış. Dostumun az qala məndən inciməsinə səbəb olan o “gizli” sırr həqiqətən boş şeydir. Özünüz fikirləşin: gələn həftə siz müşayiət reysi etməlisiniz. Və mən istəmirəm ki, ekipaj üzvlərindən kim isə sizni vaxtından əvvəl görsün. Mənim sizdən gizli başqa heç bir sırrım yoxdur. Heç olmasa, indi inandınız?

Ferzani dinməzəcə başı ilə təsdiq edir.

Ferzani öz evinə girir.

— Tevfiq hardadır? — deyə o, üz-gözündən biclik yağan qapıcıdan soruşur.

— Ağayı Tevfiq bağdadır. Qonağı var.

— Farslardı, almanlardı? Qadılardı, kişiler? Kimlərdir qonaqları? — Ferzani hırslı soruşur.

— Bayram xonçası kimi hamisindən var. — Ferzaninin bağ şari yönəldiyini görən nöker qondarma canfəşanlıqla məsləhət verir.

— Getməyin ağa, onlar indi hamısı cənnət bağındadırlar.

Bağdakı hovuzun karşısına xalılar döşenib. Oğlunun qonaqları yaxşıca nahar etmiş qədim romalılar sayaq, çil-çilpaq uzanıblar.

Fərzani bağın qapısında ayaq saxlayıb, bir neçə saniyə bu mən-zərəni seyr edir, sonra işaret ilə nökeri yanına çağırır.

– Get ona de ki, Tehrandan anası zəng vurur.

Bu vaxt dostu Kurt dili dolaşa-dolaşa Tevfiqə izah edir:

– Səninlə mən arilerik. Bax, Luiza da aridir, indicə sənə sübut edərəm. Əsas sübut döşərin formasıdır, – o, arilərə məxsus döşərə sahibini arxası üstə çevirməyə cəhd göstərir, ancaq hovuzun kənarında bərk yuxuya getmiş qızı yerində tərpedə bilmir.

Nöker Tevfiqə yaxınlaşır:

– Tehrandan ananız sizi telefona çağırır.

Tevfiq sendirleye-sendirleye evə yollanır. Qapıdan girən kimi normal yerişi və üzünün adı ifadəsi özüne qayıdır. O, atasının kabinetinə keçir.

– Bir saat evvel sualtı qayıq Abşeron – Ambur mayakına doğru istiqamət götürdü. Gecə beş sərnişini sahile çıxarmalıdır. Beşi də təcrübəli qatillərdir. Seba onları ən mühüm tapşırıqlar üçün qoruyur.

– Yaxşı fikirleşmişənmi, ata? – Tevfiq qayğılı halda soruşur.

– Axi Seba yerin üstünü de görür, altını da.

– O, yalan danışmağa başlayıb. Bu isə o deməkdir ki, artıq mənə etibar elemir.

– Sərnişinlər kimin işini bitirməlidir?

– Rəhbər işçilərin. Əməliyyat kiminsə işarəsi ilə, təyin olunmuş vaxtda başlanacaq. Siyahı üzrə.

– Ne vaxt?

– Bilmirəm, – Fərzani başını bulayır. – Beli, oğlum, mən qəti qərara gelmişəm. Bundan sonra səninlə mən bir yerde olmalıyım.

Əbiyev eyvanda əyleşib qürub etməkdə olan güneşin zeif şəfəqləri işığında iki gəminin qəribə hərəketinə tamaşa edir. Gəmilər paralel kursla sahil boyu üzürlər. Məmməd binokla narahatlıqla baxıb deyir:

– Bey məni bağışlasın, ancaq bu, çox ziyanlı şeydir.

– Bayaqdan zehlemi tökmüsən: zərərlidir, zərərlidir, – Əbiyev qəzəblənir. – Bu, çox gözəl Seys binokludur. Onun, axı nəyə ziyanı dəyə bilər?

– Sağlamlığa. Adamın canının qənimidir. Mən boş yerə belə demirəm. İndiki kimi yadımdadır – 20 il bundan qabaq türklərle ingilislər Bakıya girəndə, bax, o qayanın başında bir nəfər oturub, belə bir şeyle gəmilərə baxırdı. Sonra yixıldı, bir də qalxmadi. Heç meyiti de tapılmadı. Bir həftədən sonra yenə bu cür – birisi düz axşamacan oturdu, axşamüstü o da öldü.

Əbiyev gülür:

– Məmməd, burada binokluq bir şey yoxdur. Həmin o iki nəfər müşahidəçi kiminsə xoşuna gelməyib, ona görə də öldürübələr. Özün dedin ki, hadisə 20 il bundan qabaq olub. O dövrə aləm qarışmışdı, it yiyesini tanımadı.

– Ele indi də buralarda nəsə baş verir, – Məmməd narahat halda ətrafa boylanıb: – Camaat danışır ki, bizim qonşunu gəlmələr yaralayıb. Bir ay əvvəl də Pirşağıda milis rəisini öldürmüştürlər. Necə, neyin üstündə – heç kəs bilmir. Heç nəyini götürməyiylər – nə pulunu, nə də tapançasını, – Məmməd diksinir; darvazanın qarşısında bir fayton dayanır. Şıq geyimli cavan oğlanla genç qadın faytondan düşür. Onlar eyvanın bərabərində ayaq saxlayıb, çox ehtiramla Əbiyevlə salamlıqlaşırlar.

– Məni tanımadız, bəy? – Cavan oğlan mehriban təbəssümle soruşur. – Təyyaram da, sizin dostunuz Ferhad bəy Gəncinskinin oğlu. Bu isə heyat yoldaşımızdır.

Əbiyev ayağa qalxıb, onlar qarşılıyır:

– Xoş gəlib, sefa getirmisiz! Buyurun evə. Məmməd, süfrə hazırla, bu gün hörmətli qonaqlarımız gəlib.

Təyyarın arvadı utancaq təbəssümle əlini uzadır:

– Sevda.

– Ferhad bəyin kefi necədir? İndi haralardadır?

Cavab verməzdən əvvəl Təyyar ətrafa göz gəzdirir ki, görsün Məmməd yaxlılıqda deyil ki...

– Əvvəlki kimi Fransadadır. Sizə salamı var. Bir həftə əvvəl görüşmüşük.

– Dayan, dayan, – Əbiyev qəflətən neyisə xatırlayır. – Axi Fransa işgal edilib. Almanlar səni necə buraxdılardı?

– Almanların da arasında yaxşı adamlar var.

Sevda gözlerini dənizdən çekmir.

– Orada nə olub? – deyə Təyyar saymazyana soruşur.

– Heç nə, – arvadı nəzərlərini dənizdən ayırmadan dillənir.
– Buxtanı da, bütün sahilboyunu da minalayırlar.

Əbiyev gülümsünür:

– Ele şey olmaz, qızım. Bu yerlərdə heç minanın nə olduğunu eşidən yoxdur. Yəqin dənizin dibini ölçürler. Deyilənə görə, burada gələcək kurortlar üçün sahil bəndləri çəkəcəklər.

Sualtı qayıq asta-asta sahile yanaşır.

Komandır exolotun ve xəritənin göstəricilərini saniyəbəsəniyə tutuşduraraq, sualtı qayığı dar qayalıq dehlizle buxtaya doğru ehtiyatla sürür. Bayırдан taqqılıtı eşidilir. Komandırın ürəyi şiddetlə döyüñür. Köməkçisi rubkaya daxil olur. Onun nigaran baxışına cavab olaraq, Konrad başı ilə təsdiq edir: yəni düzdür, qayığın örtüyüne mina toxunur.

– Lap asta sürətlə geriye! – Komandır danışaq borusuna təref əyilib, demək olar ki, piçilti ilə əmr edir. Ele bu anda sol tərefdən qıcırtı eşidilir.

– Periskop! – Konrad dənizin səthine nəzər salır. – Qaranlıqdır!
– Kiminse elini ciyində hiss edib seksənir.

– Nə olub?

– Gözlərini periskopdan ayırib, rubkaya girənlərə çəşqin nəzərlə baxır, sonra xatırlayır:

– A-a! Sərnişinlər! – Səsində dərhal həmişəki komandır hökmü duyulur. – Bu saat öz yerinize qayıdın. Rubkaya girmək qadağandır.

– Mən normal sərnişin kimi soruşuram ki, nə olub? Bu isə...

– Bu isə özünü arabacı kimi aparır. Hə, nədir, ay arabacı, minaların arasında ilişmişən? “İrəli! Geri!” – belkə bu, sənin xoşuna gəlir, biz özgənin işinə qarışmışıq. Ancaq bizi düşür. Daha gəlib çatmışıq, hava da qaralıb – hər şey plan üzrə gedir. Düzdürümür? Onda əmrə uyğun olaraq, qayığı suyun üzünə qaldır, bizi burax.

– Hər şeydən əvvəl qayığı xilas etməliyəm. – Konrad qəzəblə halda batıq səsle dillənir. – Sizi düşürmək baredə sonra düşünərik – salamat qalsaq. – O, həmsöhbətlərinə daha əhəmiyyət vermədən əmr edir: Birinci və ikinci sisternlərə hava vurun! Suyun dibinə enirik! – Bu anda yənə mina qıçırması eşidilir.

Birinci “sərnişin” qüvvətli zərbə ilə Konradın əllərini şurvaldan qoparır. Komandır bir göz qırıpindən tapançasını çıxarıb,

“sərnişini” güllələyir. İkinci isə silahı vurub Konradın əlindən salır, sonra tapançanın lüləsini onun peyserinə dayayıb:

– Belkə bağışlayacağam səni, belkə də yox... Yuxarıda danışarıq. Niye gülümsəyirsən?

– Fərhad bəyin oğlunun və onun ailəsinin üzüne bu evin qapıları da, süfrəsi də həmişə açıqdır. Ancaq bir şərtlə: yənə deyirəm, əger sən buralara xoş niyyətlə gəlməmişənsə, and iç ki, öz planlarını unudacaqsan, – Əbiyev qonaqlarını qapıyadək ötürür.

– Atam demişdi ki, onun dostu Əbiyev vətənimizin düşmənlərinə qarşı mübarizədə mənə kömək edər.

– Mən onları düşmən hesab etseydim, o zaman sizlərlə bir yerde vətəni tərk edərdim. Yənə deyirəm: buranı öz evin hesab edə bilərsən...

– Yəni doğrudanmı siz ele düşünürsünüz ki, ailəmizin bütün var-dövlətini – neft mədənlərimizi, torpaqlarımızı, mülklərimizi qoyub getdiyimiz Bakıya mən ona görə gelmişəm ki, özgə evində siyan kimi gizlənəm?

– Dayan-dayan, – Əbiyev heyrətlənir. – Nə mülk, nə mədən? Sən neyisə çasdırırsan. Bolşeviklər gəlməmişdən iki ay əvvəl sənin atanın əlində Çadrovı küçəsindəki iki mülkü, Naberejnidə mehmanxana ile restoranı, bir də üç gəzinti kateri qalmışdı. Köçüb gedəndə bütün bu əmlakını iyirmi min qızıl pula satdı. Həmin pulları da özü ilə apardı. Nədir, yoxsa hamısını xərcləyib qurtarıb? Olar, olar. Pul el çirkidir, təki insanlığı itirməyəsən... Belkə qalib gecələyəsiniz?

Əbiyev qonaqları faytonun yanındakı ötürüb geri qayıdır. Stolun böyründən keçəndə binoklu götürüb, uzaqlaşmaqdə olan faytonun qırmızımlı işıqlarını izleyir.

– Fərhad bəy yaxşı adamdır, ancaq bir qüsürü var: qumarbazdır! Qumara ki başladı, dünya-alem gözünə görünmür.

– Yəqin ele oğlu da özüne çəkib... Birini salıb yanına götürüb, özü də deyir “arvadımdır”, – Məmməd hirsle dillənir. – Mən samovarı aparırdım, bir də gördüm faytonun yanındadır. Faytonçuya deyirdi: “Get o axmayı çağır, yoxsa səhərədək çərenleyəcək”. Sonra da bir-iki söz əlavə etdi, dile getiriləsi deyil. Heç anbardar Abbasdan da bele sözlər eşitməmişəm, bəy.

Ele bu anda dənizdə güclü partlayış olur. Qorxudan ayaq üstdə zorla duran Məmməd yalvarır:

– Allaha and verirəm, bəy, o zəhrimarı tez ol gizlət! Görürsen, lənətə gelmiş nələr töredir!

Projektorlar çaxır, gözqamaşdırın ağappaq işiq sahile süzülür.

Sualtı qayıqın məhv edildiyi yerdə bir gəmi lövbər atıb. Əlinde öz “qənimət”ini gətirən dalğic yenə – artıq neçənci dəfə suyun üzündə görünür.

Əmiraslanovun kabinet. O, əməkdaşları ilə birlikdə, dənizin dibində əldə edilmiş kağız-kügüzləri çox diqqətlə gözdən keçirir.

– Sizi telefonə isteyirlər, yoldaş general! – Yavər otağa girib, astadan xəber verir.

– Axı dedim ki, məni heç kəslə calaşdırmaın, – Əmiraslanov heyretlə başını qaldırır.

– Polad Məmmədəliyevdir. Dedi ki, əger birdən adını xatırlamasanız, yadınıza salaq ki, zəng vurana “yaralı”dır.

Əmiraslanov dəstəyi qaldırır:

– Salam. Özünü necə hiss edirsən? Hə, ne deyir ki? Aydındır. Sən hər ikisini diqqətlə dirlə, qərarı ise özün qəbul ełə. Bəs o tibb institutunun tələbəsi olan qız də senin yanında durub? Necə? “Düz tapdim” yox, mən bilirdim ki, senin yanındadır.

Lap dəqiq bilirdim, buna görə də dedim. Sən sabah bir mənə dəy. İsteyirsən məşğələrdən sonra görüşək. Saat üçde? Lap yaxşı. – O, dəstəyi qoyur.

Yavər içəri girir. Üzdəki təbəssümü gizlədə bilməyərək, Əmiraslanova bir neçə kağız vərəqi uzadır.

– Şifri açıq, yoldaş general.

– Elə buna görə də sevinirsən? – Əmiraslanov sərt ifadə ilə donquldanır. Ancaq əməkdaşlar başa düşürlər ki, o yalandan donquldanır. – Otuz beş nəfərlik siyahı. Özü də hökumət ziyaftinə dəvət üçün deyil, bu, bir növ menyudur. Mənim soyadım siyahıda dördüncüdür. Əger Herr Şults, yaxud Səba hər halda siyahıda mənə dördüncü yeri ayırsa, deməli, hörmətimi saxlayır. Maraqlıdır, göresən, məni ne cür öldürməye hazırlaşırlarmış? – Otağa giren eksperti işarə ilə stolun yanına çağırır.

– Sənədlər çox mehərətli hazırlanıb, yoldaş general. Sənədlərin hamısında pasport, baytar həkimi vəsiqəsi, əllilik və əmək kitabçasındaki bütün məlumatlar olduqca sehihdır. Birçə faktdan – sənəd sahibinin şəxsiyyətindən savayı. Çox güman ki, sualtı

qayıqda aşkar edilmiş sənədlər də, bir ay əvvəl Nardaranda gülə ilə vurulmuş naməlum şəxs dən tapılmış sənədlər də eyni yerdə hazırlanıb.

– Çox ürəkaçan məlumatlardır, – Əmiraslanov istehza ilə gülümşünür. – Deməli, bu gün bizim şəhərimizdə 30-a yaxın adam var ki, onları hələ heç özlerinə belli olmayan məqsədlərlə Bakıya göndəriblər. Hamısının da əlində qüsursuz saxta sənədləri var. Bəzi məlumatlardan görünür ki, özləri ilə siyahını getiren həmin 5 nəfər sonuncu imişlər. Bu nə deməkdir? Əmiraslanov qəti fikir söylemədən çıynını çəkir. – Belə güman etmək olar ki, həmin adamların törətməyə hazırlaşdıgı “sevindirici” işlərə daha lap az qalır. Əbəs yerə şirniklənməyək. Bu, yalnız ehtimaldır. Bu gün 1941-ci il mayın 18-dir.

– Lap bu dəqiqə məlumat almışq: dünyada ən böyük xətt gəmisi olan “Bismarck” vurulub batırılmışdır, – deyə Yavər hesabat verir. – Almaniyada milli matəm elan edilmişdir.

Almaniya baş qərargahının müşaviri gedir. Quru qoşunları komandanı general-feldmarşal Brauxiç özünü itirmiş halda Şərqi Avropanın iri xəritəsi önünde dayanıb. Yalnız Hitlerin səsi eşidilir. O, qəzəblənib, lakin sözləri astadan ve aydın tələffüz edir.

– General-feldmarşal Brauxiç! Fürsətden istifade edib, deməliyəm ki, siz çox şöhrətpərest adamsınız. Bir yadınıza salın, “Barbarossa” əməliyyəti hazırlanarkən təkrar-təkrar deyirdik: əsas zərəbə Qafqaza yönəldilməlidir ki, hər şeydən əvvəl Sovetlərin silahlı qüvvələrini enerji ehtiyatlarından məhrum edək. Belə olsa, hətta ləğv edilməyen texnika belə öz-özüne dayanar. Yoxsa size bəlli deyil ki, bu müharibə motorlar müharibəsidir! Bakı bütün sovet neftinin 85 faizini verir. Bir təsəvvür edin, əger başlıca neft mənbəyini ələ keçirə bilsek, nələr olar?! Düşmənin bütün hərbi texnikasını yanaçqadan məhrum etmek imkanı yaranır. Yanacaqdən məhrum olaçaqları gün düşmənin tank və təyyarələrini boş konserv qutuları kimi dənleyə bilərik. Onlarda vuruşanlar isə yanacaqsız qalanda təzə doğulmuş pişik balasıtək köməksiz olacaqlar. Birdən ingilislər Ruminiyanın neft mədənlərini bombalasa, nə olar? Mən qorxaq deyiləm. Ancaq belə bir şeyi təsəvvürümə gətirməyə cəsaret etmirəm! Yadınıza salın, biz “Barbarossa” planını necə hazırlamışdıq. Mənim qətiyyən Moskvaya hücum etmək fikrim yox idi. Sovet

sistemini ən zəif yerindən boğmaq üçün mənə Qafqaz lazımdır! Size isə Moskva gərəkdir, Brauxiç, çünki dahi sərkərdə şöhrəti qazanmaq istəyirsiniz! Danışın! Mən sizin etirazlarınızı eşitmək isteyirəm!

— “Barbarossa” planında təklif etdiyim cüzi dəyişikliklər führerin qəzəbinə səbəb olubsa, bu mənim üreyimi ağrıdır. Mənim furerim, çox şad olardım ki, siz həmin planda birçə müddətin, döyüş əməliyyatlarının keçirilməsi üçün birçə tarixin belə dəyişdirilmədiyinə diqqət yetirəydiniz. Qafqaz furerin müəyyən etdiyi müddətdə bizim olacaq! Və biz həm donanmamızın, həm aviasiyamızın, həm də ordumuzun qıtlıq çəkdiyi yanacağı alacaqıq. Ancaq bununla belə deməliyəm: hełə təhsil aldığım illərdə mənim dahi müəllimlərim belə bir həqiqəti mənə təlqin etmişlər: mühəribədə o təref qalib sayılır ki, rəqibin silahlı qüvvələrini darmadağın edərək, düşmən dövlətin paytaxtını ələ keçirsin. Bütün dövrlərdə bu, bir qayda olaraq, həm bütün qoşunun, həm də dinc əhalinin mənəvi məhvini gətərib çıxarmışdır. Mən size ved edirəm ki, furerin mənə etibar etdiyi qoşunlar bütün dünyani lərzəyə salaraq ildirim süreti ilə Şərqə sıçrayış edəcək və ay yarımdan sonra Moskva Almanıyanın böyük rəhbərinin ayaqları altında olacaq. Moskvaya hücumla eyni vaxtda biz Cənubun neft və kənd təsərrüfatı mərkəzlərinə də hücumla keçəcəyik. — Brauxiç nefəsini dərmek üçün dayanır. Hitler fürsəti fövtə vermir. O, üz-gözünü turşudaraq, dərhal Qaldere sarı dönür:

— Baş qərargahın rəisi Qalder, siz bu gün ağzınıza su alıb oturunuz. Nə qədər qəribə görünse də, birçə kəlmə belə danışmaq istəmirsiniz. “Barbarossa” plan işlənib hazırlanarkən fürsət düşən kimi siz mənim planımı bəyəndiyinizi bildirirdiniz, xüsusilə də səhəbət planın iqtisadi təminatından, konkret olaraq, Qafqaz istiqamətindən düşəndə. Bu gün isə səsiniz çıxmır.

— General-feldmarşal Brauxiç, furer qarşısında öz məsuliyyətini dərk edən bir sərkərdə kimi, həmin planda etmek istədiyi ölçülübbiçilmiş həmin elavelərdə planın mahiyyətini dəyişdire bilecek bir şey sezməmişəm. Mühəribənin ele ilk günündən Qafqazın işgalinə başlanıläcaq və bu proses Moskvanın ələ keçirilməsindən sonra daha sürətlə gedəcək. Moskvanın isə birçə aya qalıbləre təslim ediləcəyinə mənim şübhəm yoxdur. Mən cəsəret edib, general-feldmarşalın sözlərini təkrarlamaq istərdim! Moskva ruslar üçün sadəcə, paytaxt deyil, həm də onların bütün tarixinin, incəsənət və etiqadının daşıyıcısı, rəmzi olan bir şəhədir.

— Buna görə də ruslar Moskvani ay yarıma başlarından etmək istəyəcəklər, elemi?! — Hitler özündən çıxaraq bağırır. Sonra səsini kəsir və quruyub-qalmış qoşun başçılarını bir-bir süzür. Asta, yorğun səsə tezədən sözə başlayır. — Bu saat mənim etməli olduğum ən ağıllı hərəkət təcili olaraq feldmarşal Qalderi reyx baş qərargahının rəisi vəzifəsindən götürməkdir. Və elə eynilə bu cür təcili qaydada Brauxiçi vəzifəsindən çıxarıb, quru qoşunlarına komandanlığı öz üzərimə götürməliyəm... Ancaq mən, bəlkə də heyatında ən böyük sehve yol verəcəyəm — onları əvvəlki yerlərində saxlayacağam. Siz her ikiniz zəmin durmalısınız ki, Moskva ay yarımdan sonra tutulacaq. Mənse size ay verirəm. Üç aydan sonra sizi elə bu zalda dinləyəcəyik!

Bakı vağzalı. Qatar platformaya yaxınlaşır. Vaqonlardan sənşinər: qadınlar, qocalar, uşaqlar tökülməyə başlayır. Əllərinde bağlama və çamadanlar olan bu adamlar pilləleri enib, ucu-bucağı görünməyən izdihama qarışırlar. Yük maşınının üstündə tələsik düzəldilmiş tribunaya gənc bir qadın qalxır.

— Əziz dostlar! Bizim şəhərə xoş gəlmisiniz. Mən Azərbaycanın səhiyyə naziri Cimnaz Babayevam. Müvəqqəti olaraq faşistlərin işgal etdiyi şəhər və kəndləri tərk etməyə məcbur olmuş sovet vətəndaşlarını yaşayış yeri və yeməklə təmin etmək kimi şərəflə vəzife mənə həvəle edilib. Hər şeydən önce, sizdən xahiş edirəm, bəzilərinizle səhəbet zamanı eşitdiyim bir sözü — “qaçqın” sözünü unudasınız. Bu, pis, yanlış sözüdür. Siz Bakıda qaçqın deyilsiniz. Siz öz qardaş-bacılarınızın yanına gəlibsiniz. Siz bizim əziz qonaqlarımızsınız. Bunu yaddan çıxarmayın.

Cimnaz Babayeva nitqini davam etdirir. Həmin vaxt ilə buradaca, meydanda qoyulmuş masaların arxasında əyleşən müvəkkillər gələnləri qeydiyyata almaqla məşğuldur.

Bakı həyətleri. Minlərle Bakı həyəti... Her birində də mənzil-lərin qapıları gələnlərin üzünə qonaqpərvərliklə açılır.

Herbi komissarlıq. Kamil öz qohumu hərbi komissarla səhbet edir.

— Sonrası da, mən utanıram, lap elə qonşulardan xəcalet çəki-rəm. Mənim yaşıdlarım çoxdan ordudadır, bəziləri isə yəqin ki, artıq cəbhədədir...

Hərbi komissar əli ilə Kamilin susmasına işaret edib, açıq qovluğunu onun qarşısına sürüsdürür.

– Bu, tam məxfidir, ancaq sənə etibar edə bilərəm. Oxu, gör nə yazılıb?

Kamil cəld əmri gözdən keçirir:

– Yazılıb ki, neftçilər, eləcə də bilavasite neft hasilatı ilə bağlı olanlar hərbi xidmətdən azad edilsin. Bu “sərr”dən bütün Bakının xəbəri var. Axı mən neftçi deyiləm. Neft çıxarılması ilə də heç bir əlaqəm yoxdur. Mən neft kim-ya-çı-sı-yam!

– Sənin rütbən nədir?

– Kiçik leytenant!

– Kiçik leytenant Məmmədəliyev! Farağat! Geriyə dön!

– Yaxşı-yaxşı, İsmayıllı dayı, yene səni öskürek tutacaq. Axı sənə qışkırməq olmaz. İndi görərsən, bu gün-sabah deyəcəklər ki, qohumbazlıq eləyir.

– Mənə görə narahat olma, – hərbi komissar gülümsünür. – O cür vicdansız yaramazlar üçün bax, bu qovluqdakı əmri saxlayıram. Əmrde göstərilir ki, sən çox mühüm elmi işlə məşğul olduğuna görə hərbi xidmətdən azad edilməlisən.

– Əşsi, mən heç bir iş-zad görmürəm! Səhər tezdən gedirəm laboratoriaya, axşamacan bayquş kimi tək-tənha otururam. Hər gün beləcə... Heç bir faydası da yoxdur. Nə var ne var ki, Bağırov direktora nəsə deyib. Yəqin özünün də yadından çıxan çıxıb...

– Yoldaş Bağırov?! – Hərbi komissar ayağa qalxıb “farağat” durur. – Ay axmaq, bayaqdan niyə mənə demirsən?! – Zəngin düyməni basır, dərhal haradansa peyda olan leytenanta deyir:

– Maşın çağır, iki nəfər adam qoş buna. Tecili hökumət tapşırığıni yerinə yetirmək üçün instituta göndər. Tapşır, yolda maşından buraxmasınlar!

– Baş üstə, yoldaş mayor!

Kamil ağzını açmaq istəməsə də, komissar: “heç nə eşitmək istəmirəm” – deyə əllərini yelləyir.

...Kamil evlərinə giron kimi, kəsif iy hiss edir. Mətbəxə girəndə görür ki, atası ilə Əbülfəzin ağ neft pilətesinin üstündə nəsə bişirirlər. Qazandan qatı tüstü qalxır, ancaq Əbülfəz buna əhəmiyyət vermir, lap yaxından durub tamaşa edir. Atası həmişəki kimi yene də Kamilin gəlişinə sevinir.

– Nə iş görürsən belə? – Kamil soruşur.

– Qozlu qızılqül mürəbbəsi bişiririk! Adını da kimyaçı qoymusən, – Əbülfəz hırıldayır.

– Sabun bişiriləndə uzaqda durmaq məsləhətdir, – deyə Kamil dillənir. – Kaustik soda buxarı ilə bir az da nəfəs alsan, ömürlük astmaya mübtəla olarsan. Onda nə mürebbənin sənə köməyi olar, nə de sabunun. Ata! Evi tüstü bürüyüb ki...

– Sabah ananın ad gündür, bir hədiyyə tapmadım, – atası günahkar adam kimi izahat verir. – Özüm işe başladım. Üç-dörd damcı da ətir qatacağam – bir parça yaxşı el-üz sabunu alıncaq.

– Sabun indi qızıldan bahadır, – deyə Əbülfəz əlavə edir.

– Mən axıra çatdıraram, siz gedin otağa, – Kamil deyir

– Bu saat hazır olacaq. Sən get əyleş. Çox ləngiməyəcəyəm. Kamil gedəndən sonra Əbülfəz soruşur:

– Bəs bir-iki... üç-dörd parça da düzəltmək olar?

Kamil divanda oturub, nə isə oxuyur. Atası sevinə-sevinə otağa girir. Əlinde yasəmən rəngli bir parça sabun var. Kamilin başı oxuduğu kitaba bərk qarışır. Atası divana yaxınlaşır:

– Nəyə bele girişmisən?

– Sənin kitabındır, qədim kimyagerler haqqında, – Kamil başını qaldırır, kitabı əlindən yere qoymayıb deyir:

– Çox maraqlıdır. Hə, hazırkı? – İyləyir, – əla sabundur. Lap köhnə vaxtlardakı sabunlara oxşayır.

Mətbəxde tək qalmış Əbülfəz sabun qırıntılarını tələm-tələsik yiğisidir. Kenardan baxanda ele bil ki, həllədici oyunqabağı kartları qarışdırıban qumarbazdır.

Ankara. Üzerində svastika olan bombardmançı teyyare hərbi aerodromda yerə enir. Onun ardınca qırıcılarından ibarət eskort da enir. Teyyarenin trapına Almaniya səfirinin maşını yaxınlaşır. Səfir Keytel qarşılıyır. Ele buradaca Türkiyənin silahlı qüvvələr və xarici işlər nazırları, Keytel və qarşılayanlar bir-birini salamladıqdan sonra maşınlara əyleşirlər.

– Baş nazırın sarayına, – deyə Keytel səfirin maşınınında əmr edir. – Birçə dəqiqlik də vaxt itirmək olmaz. Mən ele bu gün Berline qayıtmalıyam, – aerodromda cərgə ilə düzülmüş hərbi teyyareləri seyr edərək, məmənun halda dillənir:

— Öla! Dostlarımız, deyəsən, pis hazırlaşmayıb.

— Türkiyənin 26 diviziyası sovet sərhədində tam hərbi hazırlıq vəziyyətində dayanmışdır, — deyə səfir cavab verir.

Bir saat əvvəl hərbi nazirle səhbət zamanı o, bir daha təsdiq etdi ki, hərbi əməliyyata başlamaq üçün yalnız hökumətin əmrini gözləyir.

— Bəs baş nazir Saracoğlu nə deyir?

— O susur, cənab reyxsnazir. Ancaq mən hiss edirəm ki, bir türk kimi, o, Rusyanın mehvini ürəkdən arzulayır.

— Qəribədir. — Keytel ciyini çekir. — Hər halda bu gün dəqiq bir söz demelidir. Mən führerin əmriyle bu gün ona görə baş nazirle görüşə gelmişəm ki, führin adından yeganə bir sual verim: Türkiyə, nəhayət, ne vaxt hücumu keçəcək?

... — Türkiyə baş qərargahi plan işleyib-hazırlamışdır və mən İran yaylasından Zaqafqaziyaya hücumu başlamaq planını təsdiq etmişəm. Bununla eyni vaxtda hərbi-dəniz donanması Qafqazın Qara dəniz sahillərinə desant çıxaracaq. Qalır yalnız əlverişli məqam gözləmək. Və mən güman edirəm, daha doğrusu, əminəm ki, bu məqam çox tezliklə yetişəcək. Mən tətentənli surətdə vəd edirəm və mənim sözlərimi Almaniya rəhbərini çatdırmağı sizden rica edirəm, cənab Keytel: müzəffər alman qoşunları Moskvani işgal edən kimi, biz mühərribəyə qoşulacaqıq. Bu sevincli hadisəni bütün dünya səbirsizliklə gözləyir. Bu həm qoşunların, həm də xalqın ruh yüksəkliyi üçün zəruridir! Mənim hökumətim və müxalifətin bir hissəsi də eyni fikirdədir. — Saracoğlu nəzakətli tərzdə, lakin qətiyyətlə cavab verir.

— Moskva hələ sentyabrın sonlarında tutulacaq, — Keytel qas-qabaqlı cavab verir. — Lakin kommunizmə qarşı müqəddəs savaşda Almaniyadan ve onun bütün müttəfiqlərinin mənafələri təkidlə tələb edir ki, Türkiyə ayın axırında cənubdan hücumu başlasın.

— Almaniyadan ve onun müttəfiqlərinin mənafələri həmişə mənim qəlbimdə coşqun eks-səda doğurmuşdur və doğuracaq... Lakin Allahın və xalqın iradəsi ilə mən ona görə seçilmişəm ki, ilk növbədə Türkiyənin mənafələrini qoruyum. İnandırıram sizi, narahatlıq üçün heç bir sebəb yoxdur. İyirmi gündən sonra Moskva tutulacaq və Türkiyə ordusu öz müttəfiqlik borcunu qəhrəmanlıqla yerinə yetirməyə başlayacaq.

— Əger mən sizi düzgün başa düşdümse, cənab baş nazir, deməli, Türkiyədə hələ indiyədək de müxalifət mövcuddur? Mənə belə gelir ki, hazırkı beynəlxalq vəziyyət kimi mühüm tarixi dövrdə müxalifət ölkə daxilində “beşinci təkər” kimi bir şeydir və bu, təcili surətdə ən qəti tədbirlər görülməsini tələb edir. Bu cür sanitariya tədbirlərinin zəruriliyinin İranda vaxtında anlamış, həmin azarın kökünü kəsmək üçün təmizləyici ateşdən istifadə etmişlər, bununla da dövlət monolitliyini xeyli qüvvətləndirmişlər.

— Türkiyə İran deyil, cənab Keytel, — deyə Saracoğlu quru tərzdə cavab verir.

Bağirov uzaq neft mədəni ilə telefonla danışır:

— Əger qəzet oxumursansa, mən sənə göndərə bilerəm. Müharibə gedir, eşidirsən məni? Müharibə. Bəs sən mənə ne deyirsən? Mənə neft lazımdır, quru söz yox! Yaxşı, Vəzirova əmr edərəm, sənə iki qazma qurğusu verər. Bundan artıq heç ne yoxdur. Qalan məsələlərin də öhdəsindən özün birtəher gəl! Ha, bilirsən lap yaxşı, — Bağırov tam general formasında içəri girən Əmiraslanovu görür. Təəccübə qaşlarını qaldırıb, əyleşməsinə işaret edir. Səhbətini davam etdirir: — Ürəkdən arzu edirəm ki, vaxtında çatdırısan. Yox, incimə, zarafat elədim, — dəstəyi yerinə qoyur. — Bədirovun işi çətindir — adam yox, mexanizm yox... — Əmiraslanova müraciət edir.

— Sen ne münasibətdə belə bəzənmisən?

— Bir heftəliyə getməliyəm. Sabah bizim qoşunlar İrana girir. İcazə verəcəksiniz?

— Mütləq gerek sən gedəsen? — Bu anda içəri girən katibə narazı-parazı baxır. — Nə olub?

— Oğlunuz gəlib, yoldaş Bağırov.

On doqquz yaşlarında təyyarəçi-leytenant kabinetə daxil olur.

— Qoy gözləsin... Yaxşı, çağır görək.

— Nədir, yoxsa sözleşmisiniz? — Bağırov salamlaşışb soruşur. — Bu da formadadır! Sən hara hazırlanırsan!

— Deyəsən, cəbhəye. Bir saatdan sonra uçuram, — oğlu gülümseyərək cavab verir.

— Hansı cəbhəye? — Bağırov yerindən qalxıb pəncərəyə yaxınlaşır. Hırslı-hırslı deyinir. — Heç nə başa düşmürem. Həftələrlə üzünü görmürem, haralarda itib-batırsan. İndi də gəlmisən ki, “bir

saatdan sonra uçuram". Heç olmasa, deyiblər hara? Mən öyrənərəm, he-hə, özüm öyrənərəm... – Ciblərini axtarır, pul çıxarır, zarafat-yana danışmağa çalışır. – Sənin yaşında mən pul xərcleməyi yaman xoşlayırdım. Ancaq heç vaxt pulum olmurdu, – diqqətlə oğlunu süzür. – Sən haçan bele böyüdüñ?! Yəqin mən her halda pis atayam, – qəflətən hərətələ oğlunu bağırna basır. – Özündən mügəyat ol, oğlum! – Asta-asta qollarını açıb, Əmiraslanova müraciət edir. – Bilirsən, bu anadan olanda... – Sözünü yanında kəsir, cünki Əmiraslanov artıq otaqda yoxdur.

Müharibə dövrünün Bakısi. Minlərce şəhər sakini Bakını şimal istiqamətindən qorumaq üçün çala və səngərlər qazır. Şəhər üzərində balinaları xatırladan aerostatlar asılı qalıb. Bağırov mədəndədir. O, Azneft reisi Tahir Əzizbəyova deyir:

– Ötən ay siz planı cəmi yüz on faiz artıqlaması ilə yerinə yetirmisiniz.

– Adamların yarısı cəbhədədir, yoldaş Bağırov. Tələm-telesik uşaqlara, qadınlara işi öyrədirik. İstismarla yanaşı, keşfiyyatla da məşguluq, yeni quyular qazırıq.

– Səhhətin necədir? – deyə Bağırov diqqətlə Əzizbəyovu süzərək soruşur. – Üreyin incitmər səni?

– Hərdən. Ancaq bütövlükdə deyəsən sağlamdır.

– Səninlə məsləhətleşmək isteyirəm. Sözsüz, sənə hamidən yaxşı bellidir ki, böyük diametli borular məsəlesi nə yerdədir. – Bağırov az qala yalvarışla danışır. – Yəni bilirsən ki, belə borular yoxdur və müharibə qurtaranan da olmayıacaq. Bu tərəfde faşistlərin hücumu ilə bağlı, neft kəməri heyati vacib məsələdir.

Əzizbəyov az qala seksenir:

– Kim çəkəcək o kəməri?

– Bu, sonrakı məsələdir, o barədə həle danışacaqıq... Əsas məsələ boru tapmaqdır.

– Neft kəmərinin uzunluğu nə qədər olacaq? Əger 300-400 metridə, mədənlerdə axtarmaq olar.

– Yox, bu neft kəməri daha uzun olmalıdır. Deməli çıxış nöqtəsindən son məntəqəyədək onun uzunluğu... 800 kilometrdir. Buradan Kuybişevəcən. Qaldı ki, boruları haradan almaq indi səninle danışarken birdən ağlıma gəldi! Axi bizim müvəqqəti gərəyimiz

olmayan Bakı-Batumi neft kəməri var. Onsuz da Qara dənizə almanın üçün neft vurmayaçaq ki?.. Camaatımız neftsiz qalıb, əziyyət çekir. Batumiyədək kəməri sökmək lazımlı gələcək. Sonra da Kuybişevədək təzədən çəkmək. Plan səninçün gözlənilməzdır, buna görə sənə elə gelir ki, uzaqdır. Sənin yaşında oralara qaçaqaça getmək olar: ister Batumiyə, isterse də Kuybişevə.

Əzizbəyov hələ bir müddət çəşqin halda Bağırova baxır. Sonra buruğun beton özülü üzərine çökür. Bağırov onunla yanaşı oturur. Adamlar uzaqdan onlara baxsalar da, heç kəs yaxınlaşmağa cəsarət etmir.

– Ağrıyır?

– Hə.

– Döze bilirsən?

– Dözürəm...

– Nahaq yere. Ürək ağrısına dözmək ziyandır, gerek o saat dərman içəsən, – cibindən dərman qutusunu çıxarır, Əzizbəyova bir heb uzadır. – İndi keçər. Çətini birinci dəfədir. Sonra alışarsan. Sən sabahadək boruları, neft kəmərlərini yaddan çıxar. Dur gedək mənimlə. Bu gün əlahiddə müdafiə rayonu yaradırıq, onun da nəzdində qərargah. Qərargahın üzvü olacaqsan.

– Bəs neft kəmərini nə qədər vaxta çəkmək lazımdır?

– Vaxt sarıdan bəxtimiz getirib, – Bağırov gümrah halda cavab verir və dərman qutusunu təzədən çıxarır. – Boruları tapmaqla müqayisədə nə qədər desən vaxtımız var. Dörd ay.

– Dörd aya səkkiz yüz kilometrlik neft kəməri?

– O birini sökmək, üstəlik də bu birini çəkmək, – Bağırov asta-dan təkrar edir.

– Bu, mümkün deyil!

Bağırov canıyananlıqla ona baxır, razılıq əlaməti olaraq, başını tərpədir. Ah çəkir, sonra təzədən başını tərpədir.

– Eleyərik, – deyə o, astadan dillənir ki, Əzizbəyov hətta eşitmir.

Əmiraslanovun kabinetini. Polad səhbətini bitirib, Əmiraslanovla sağıllaşır.

– Bu, çox ciddi məsələdir, – deyə Əmiraslanov qayğılı halda dil-lənir. – Hətta sizi bu işə cəlb etdiyime görə hərdən vicdan əzab çəkirem. Sendən də çox o qızın qarşısında özümü xecələti sanıram. Ona mənim salamımı çatdır. Özün isə heç kesdən heç nə soruşturma. İnan ki, səni yaddan çıxartmayıblar. Çağırış vərəqi almışan?

— Getmişdim, dedilər lazımlı olanda çağıracaqıq.
Əmiraslanov başını tərpədir:

— Ən başlıcası budur ki, sənə nə öyredirlərse, yaxşı-yaxşı yad-aşına hekk ele. Bundan çoxlarının, o cümlədən sənin də həyatın asılı olacaq! Məni başa düşdün?

Polad gedəndən sonra Əmiraslanov Bağırova zəng vurur.

— Mən İranda qüvvələr düzümü barədə hesabat hazırlamışam. Almanlar daha altı ədəd sualtı qayıq və iki esminets əlavə ediblər. Təyyarələr, tanklar da müntəzəm getirilir. Bunların hamısının hədəfi Bakıdır. Hesabatı sizə göstərib, sonra Moskvaya göndərmək istəyirəm... Cox sağ olun. Tecili qərargaha göndərirəm.

Tehran. Şahenşah sarayına fasilesiz olaraq maşın karvanları yaxınlaşır. Vəliəhdin ad günü münasibətələ şah ziyarət verir. Üzərinə svastikalı kiçik bayraq bərkidilmiş maşından düşən Almaniya səfiri Şultsun müşayiəti ilə tələsmədən pilleləri qalxır. Lalezar sarayının həyətində eks-səda verən səs qulaqlardan çekilməmiş, pillelərlə onları qarşılamağa enən İran hökməndarı Rza şah Pehlevi görünür. Etiket üzrə nəzərdə tutulan təbrik və hörmət-ehtiram izharından sonra şah asta səslə alman dostlarına xəbər verir:

— Səhər yeməyindən sonra mənə cyni vaxtda iki etiraz notası gətirdilər: biri ingilislərdən, biri də sovetlərdən. Təklif edirlər ki, yeddi gün ərzində bütün xarici qoşunları İrandan çıxaraq. Olduqca kobud tərzdə 1921-ci il müqaviləsini xatırladırlar.

Şah çox sərbəst və hətta şən danışsa da, onun baxışlarından elə bir möhkəm inam oxunmurdu. Və bu, Şultsun xoşuna gəlmədi.

— Əgər İran şahı mən olsaydım, belə dövlət başçılarını həyasız namələrinə cavab verməyi özümə layiq bilməzdəm. Çünkü onların aqibəti hələ bu il başa çatmamış Berlində həll edilecek. İndiki halda çox ince bir demarş etmek və şah həzrətləri ile məktublaşmağa cəsarət etmiş hər iki tərəfin hansı yere layiq olduğunu əyani göstərmək lap yerinə düşərdi.

— Axı bu gün sarayda bayramdır! Men isə heç yerdə führerin portretini görmürəm, — Şults heyretini bildirir. — Lütfən, əlahəzər, etirazınız yoxdur...

— Adolf Hitleri mən özümə qardaş hesab edirəm və ailəmin bele bir xoşbəxt gündündə bu zalda führerin portretinin asılmamasına görə özümü günahkar sayıram.

Əvvəlcə Böyük Britaniya səfiri öz xanımı ilə birlidə teşrif gətirir. O, salona daxil olanda derhal Hitlerin portretini görür. Konyakla dolu badəni bir kənara qoyub, arvadına nəsə deyir.

Qadın erinin qoluna girir və səfir xanımını portretin yanına aparır. Orada düz bir dəqiqə, yəni seyr edilən sənət əserinin meziyyətlərini görmək üçün lazımdır. Xeyli artıq dayandıqdan sonra İngiltərə səfiri xanımının qulağına nəsə piçildiyir. Qadın gülür, sonra piçilti ilə ərinin cavabında nəsə deyir. Təbii ki, bu sözlərin gizli mənası toplaşanlar üçün naməlum qalır. Sovet səfiri isə həmin gün, ümumiyyətə heç gəlməmişdi.

Qaranlığa qərq olmuş Moskva. Sirenalar uğuldayır. Motorların gurultusunun tez-tez partlayan bomba səsleri baturır. Stalin bağ evindedir. Damda, yağışdan qorunmaq üçün faner talvarın altında dayanıb, qıqpırmızı səmaya baxır. Yanında dayanmış Şerbakov Stalini sığınacaq düşmək üçün dile tutmağa cəhd göstərir. “Təhlükə bitdi” signali verilir. Uzaqlarda motorların gurultusunu eşidilmez olur, sirenalar susur.

— Cəmi dörd təyyare vurulub, — Stalin piləkənlə enerkən nara-zı halda dillənir. — Məncə, bu qədər six zenitçilər dəstəsi üçün çox azdır... Bu güne hansı məsələdir?

— İranda vəziyyə. Bu da Uinston Çörçilin məktubu. Qafqazın təhlükəsizliyi üçün narahatdır.

— Konkret təklifi nədir?

— Təklif edir ki, nasist aviasiyasının hücumlarının qarşısını almaq məqsədilə Bakı rayonunda amerikalılarla birlikdə ingilislərin sekkiz qırıcı eskadriliyasi yerləşdirilsin. Ancaq bir ince məqam var: o biziə təyyarələri öz ekipajları ilə birlikdə təklif edir. Üstəlik də aviabazalarda bütün xidmet işlerini ingilis mütəxəssisləri görməlidir.

— Vəssalam?

— Xeyr, yoldaş Stalin. Məlumat almışıq ki, bizim qoşunlarla birlikdə İrana yeridilən ingilis qoşunlarını tərkibində xüsusi desant alayı olacaq. Bizim Zaqqafqaziyadakı mövqelərimizin zəifleyəcəyi təqdirdə bu alay dərhal Qafqaza keçərek, Bakıda yerləşdirilmiş aviasiya qoşun hissələri ilə birləşməlidir. Yəni Qafqazın işğalı planı göz qabağındadır.

Çörçilin ince zövqü var. İşleyib hazırladığı gizli əməliyyata "Velvet" adını verib. Yaxşı addır?

— Müttefiq üçün olduqca qəribə əməliyyatdır.

— Öz ölkəsinə yalnız xeyir arzulayan adamı günahlandırmak lazımdır. Ən başlıcası, məsələni aydınlaşdırmaqdır, kimi isə günahlandırmak yox. Ve elə hərəkət etmek lazımdır ki, öz ölkəni bələdan qoruyasan. İmkən olsa, hətta onun üçün hər işdə faydalı bir cəhət də tapasın. Beləliklə, gəlin bizim üçün ayrılmış sekkiz eskadrilyaya görə cənab Çörçilə hərəketli minnetdarlığımızı bildirik, ancaq ekipajlardan mütləq imtina edək! Daha sonra: bizim qoşunların İrana daxil olma tarixini müəyyənleşdirin və Çörçilə də xəber verin. Əger başqa təklifiniz yoxsa, mən sentyabrın 16-nı məsləhət bilirəm.

Əbiyev pillələri asta-asta düşüb, tənəkliyə enir. Bakı üçün adı payız havasıdır, — artıq isti olmasa da, hava hələ yetərince ilqidir. Tövlənin açıq qapısı önünde, sıniq-salxaq skamyada oturmuş Məmməd mürgüləyir. Əbiyev, səbəbi özünə də belli olmayana bir qüssə ilə qocanı süzür. Əlini onun ciyninə toxundurur. Məmməd gözlerini açır. Bəyi görən kimi "həmin dəqiqə" divara söykənib hörmətə ayağa qalxır.

— Atlara yem verdim. Elə oturmağımla gözümün yumulmayı bir olub, — deye mızıldanır.

— Qocalmışıq, qardaş, qocalmışıq, — Əbiyev dillənir.

— Nə qədər canımda can var, bəyin sadiq nökeriyəm! — Məmmədin dişsiz ağızından sözler fişilti ilə çıxır.

— Düzdür, nökərsən, — deye Əbiyev razılaşır. Bu zaman üzündə güclə sezilən təbəssüm görünür. — Ancaq nökərin bu gen dünyada birən doğma adamı yoxdursa, elə ağası da onun özü kimi yalqızdırısa, deməli, onlar bir balaca qardaşdırılar. Atları qos. Şəhəre gedəcəyik. — Elə atalarımız da qocalıb, — Əbiyev gülümsünür. — Şəhəre gedək! Əvvəl sür Bibiheybətə — mənim ilk quyumun fantan vurduğu yere!

Fayton şəbekəli buruqların sıx meşəsi ile irəlileyir, Əbiyev təkcə özüne belli olan hansı nişanələrə görəsə Məmmədə istiqaməti göstərir.

— Dayan! Budur! Onda fantan vurmasayı, mən ömrümün sonuna dilənçi qalardım! O gün bank müfəttişi gəlib qapını kəsdir-

mişdi, icarə müddəti həmin axşam bitirdi... Nə isə... Bu uşaqlar, deyesən, vaxtlarını boş keçirmirlər, gör nə qəder təzə tikili var! İndi zavodun yanına sur. Sonra limana gedərik: mənim barjamın, tankerlərimin dayandığı yere baxmaq istəyirəm.

Əynində fəhlə geyimi, qolunda sarğı olan gənc neftçi zavodun ərazisində keçməyə icazə vermir.

— Olmaz. Xüsusi buraxılış vərəqi lazımdır.

Boruları bərkitməklə məşğul olan fəhlələrin arasından bir nəfər ayrılır:

— Salameleyküm, bəy! Xeyirdimi?

— Buralarla vidalaşmağa gelmişəm, — bəy zavod binasına işarə edir.

— Bəs mən ele biliirdim sən buralarla iyirmi il bundan qabaq vidalaşmışsan, — Fehlə zarafat edir.

— Vidalaşmağa bu gün gelmişəm, — Əbiyev ciddiyyətlə cavab verir.

— Mən yadına gəliremmi, bəy!

— Xeyr, — Əbiyev təessüflənir. — Bağışla, yadında qalmamışan.

— Tətil komitəsinin üzvü idim. Fehlələrlə müqavilə məsəlesi üçün yoldaşlarımla bir yerde sənin kontoruna gəlmişdim.

— Hə-ə, deyesən yadına gəlir, yadına gəlir... Tətil... Ancaq heç cür xatırlaya bilmirəm sən nəci idin?

— Quyu təmiri ustası.

— Bəs indi?

— O indi də usta işleyirdin, indi də usta. — Əbiyev bir anlıq fikrə gedir. — Bəs onda mənə izah elə görüm tətil-filan sənin nəyinə gərək idi?..

— Doğrudanmı başa düşmürsən, bəy? Sən ki, hemişə ağıllı adam olmusan. Bunu hamı bilirdi... Sənə yaxşı yol. — Növbətçini yana çəkir. — Qoy keçsin.

— Yaxşı başa düşmədim. O, kapitalist olub?

— Kapitalist olmağınə kapitalist idi, ancaq o birilərə benzəmirdi.

— Demek istəyirsən yaxşı idi? — Cavan oğlan inamsızlıqla soruşur.

— O birilərə benzəmirdi, — deye neftçi təkrar edir. — Əbiyev! Onu hamı tanıyırdı.

Bağirovun kabineti. Stol arxasında bir neçə nəfər oyləşib. Kamille onun direktorundan başqa, o biri dörd nəfərin hamisinin,

o mələdən Bağırov da (onun eynində general mundiri var) herbi forma geyinib.

– Demək istəyirsən ki, bu maye tankın zirehini yandırıa biler? – Bağırov inamsızlıqla Kamildən soruşur.

– Üç dəqiqə yarım ərzində fasiləsiz yandıqda bu maye qalınlığı sıfır tam onda dörd santimetr olan polad təbəqəni yandırıb dəlir, – Kamili sözleri ipə düzübmüş kimi deyir.

– Laboratoriyada ola bilər, tankın üstündən, özü də hərəket edən tankdan isə külek birçə saniyədə alovu üfürüb söndürər. – Bağırov şəkkaklıqla gülümşünərək, yarımlıtrlik butulkani saymazvana tərzdə polkovnik Karpovun qarşısına sürüşdürü. – Sən tankçisan. Necə bilirsən, bu maye doğrudanmı o cür möcüzəli keyfiyyətlərə malik ola biler, az qala günəşdəkine bərabər yanma temperaturu; nə küləkdən qorxur, nə sudan, nə qumdan?

– Ümumiyyətlə, mən belə madde barədə bir şey eşitməmişəm, yoldaş hərbi şura üzvü. – Karpov şüşəni çalxalayır, işığa tutub içərisindəki mayeyə baxır, sonra qapağını açıb qoxulayır. – Ağ neft iyi gəlir, – deyə Karpov nedənse məyus olubmuş kimi dillənir və onun bu hərəkəti ümumi gülüş doğurur.

Bağırov üzü lalə kimi pörtmüs ixtiraçıya baxıb, hamı ilə birlikdə gülür. Bir papiros götürüb, kibriti çaxır. Həmin saniye Kamil üfürüb kibriti söndürür.

– Üzr isteyirəm, papiros çekmək olmaz!

Gülüş dodaqlarda donur. Otağa ölü bir sükut çökür.

– Kime olmaz? – deyə açıq-əşkar pert olmuş Bağırov ani sükutdan sonra soruşur.

– Heç kime! Axı mən bu mayenin xasselerindən danışdım, – deyə Kamil izahat verir.

– Yadına salmaq isteyirəm ki, bu mənim kabinetimdir və mən burada özümü necə... – Bağırov sözünü yarıda kəsib, qasqabaqlı halda Kamile:

– Aferin! – deyir. Sonra hamiya müraciətə əlavə edir: – deyəsən, biz bu... butulka məsələsini yaman uzatdıq. Fikriniz nədir?

– Hər halda sınaqdan çıxarmaq lazımdır, – deyə hərbçilərdən biri dillənir.

– Razıyam. – Gelin sınaqdan keçirək! – Bağırov başını tərpəməklə razılığını bildirir.

– Yoldaş Bağırov, siz yalnız vaxtinı təyin edin... – direktor sözə başlayır, lakin Bağırov onun sözünü yarıda kəsir:

– Buna daha əlavə vaxt sərf edə bilərəm. – Zəngin düyməsini basıb, katibe deyir: – Yanğınsöndürəne çatdırın, bir vedrə su, bir vedrə də qum getirsin. – Şüşəni əlinə götürüb, kabinetin bir künkündəki mislə işlədilmiş iri mərmər buxarıya yaxınlaşır. – Sınağı bax elə bu saat buradaca keçirin! Bununla da məsələni qurtaraq!

– Buxarı heyfdir, – deyə Kamili fikrini bildirir. – Tüstü borusu da yana bilər.

Direktor ona gözünü ağardıb, stoldan uzaqlaşır, şüşədəki mayeni buxarıya töküb. Kibrit çökür.

– Temperatur nə qedərdir, bilmirəm, ancaq yaxşı yanır! – Bağırov şahə qalxan alov dillərinə baxaraq heyrətlə deyir.

Otaqdakıların hamısı buxarının başını yiğisir. Karpov Kamile rəğbetlə baxaraq soruşur:

– İndi sönəcək?

Ancaq Kamil o qədər həyəcanlıdır ki, bu sözleri eşitmir.

– Yuxarıda yaşayan var? – deyə o heç kəsə müraciət etmədən soruşur.

– Üst mərtəbədə konfrans zalıdır. – Bağırov gözlerini buxarıdan çəkmədən cavab verir. – Sən narahat olma. Bizim yanğınsöndürən alım deyil, ancaq belə şeylərdən başı çıxır. Yaxşı, şerti olaraq hələlik belə hesab edək ki, sınağın birinci hissəsi uğurlu keçdi. İndi daha söndürmək olar. Başlayın!

Yanğınsöndürən alovun üstüne qum töküb, lakin alov evvəlki tək şiddetlə yanmaqdə davam edir. Daha iki nəfər ona qoşulur. Bir neçə vedrə qum getirirlər. Odu söndürmək mümkün olmur. Buxarıdan qalxan hərəkat hamını kənara çəkilməyə məcbur edir.

– Məsələ ondadır ki, bu qatışq yanan zaman ondan oksigen ayrılır, – otağa çökmüş sükut içerisinde Kamilin səsi eşidilir. – Onu qum və su ilə söndürmək olmaz.

Fayton şəhərin küçələri ilə irəliləyir.

– Saxla, saxla! – deyə Əbiyev xahiş edir. – Axı bunların hamısını mən tikdirmişəm. Bax, bu, kişi gimnaziyasının binasıdır. O yandakı qadın gimnaziyasıdır. Heç bilirsən burada nə qədər gənc pulsuz təhsil alıb?! Buraya ən yoxşul ailelərin balalarını qəbul edirdilər. Təhsil, yemək, paltar – hamısının pulunu mən verirdim. Yaxşı oxuyanlara təqaüd də ödəyirdim. Beş yüz nəfəri Peterburqa, Moskvaya, Parisə

oxumağa göndermişdim... Mən onları oxutdururdum, çünkü öz xalqına xeyir arzulayırdım. Gör heç indi bunu yada salan var?

— Yaxşılıq itməz. Balıq bilməsə də, xalq bilər, — deyə Məmməd dillənir.

— Yaxşılığı da gerek ağılla eləyəsen, — Əbiyev ah çekir. — Heyf ki, mən bunu gec başa düşdüm. Özü də Nərimanovun sayesində, Nərimanov yadındadır?

— Budey! — Məmməd binalardan birinin divarına vurulmuş portreti göstərir. — O da Peterburqda sənin pulunla oxuyub. Bakıda onu tanımayan vardi məgər?

— Universiteti mənim pulumla qurtardı. Sonra da pullarımın hamısını geri qaytardı. Axırıncı qəpiyinədək. Her ay öz məvacibindən az-az qaytarırdı — aramızda mübahisə düşəndən sonra... O mənə başa salmağa çalışırdı ki, yaxşılığı necə elemek lazımdır, mən isə onunla razılaşmirdim. Allah ona rehmet elesin! Mendən nə inqilabçı, ay Məmməd?

— Atlar yorulub, bəy, — Məmməd qürub edən günəşə narahatlıqla baxaraq deyir. — Axşam düşür. Biz isə çatınca şər qarışacaq. Yolda saxlayıb-eləyən olar.

— Bax, o binanın yanına sür. Görürsən, keşikçi dayanıb qabağında. Bağırovun kabinetində, qübbəsi uçmuş buxarida od hele yansa da alovun şiddəti bir az səngiyib.

— Bəlkə başqa kabinetə keçək, yoldaş Bağırov, — deyə katib təklif edir.

— Mən buxarının yanından tərpenmek istəmirəm, — Bağırov uşub tökülmüş taştavana işarə edir. — Bütün bu həngamədən görünür ki, temperatur da çox yüksəkdir.

— Hele onu iki yüz dərəcə də artırmağa imkan var, — Kamil dərhal təklif verir.

Bağırov qımışır:

— Hələlik saxla. — İndi isə eyleş görək! Hansı yolla bu mayen... Sen onu necə adlandırırsan?

— Yanıcı qatışqı...

— Hə, bu yanıcı qatışqıdan döyüş şəraitində necə istifadə etmək olar? Tutaq ki, tanka qarşı...

— Butulkalarda. Birlitlilik də olar, yarımlitlilik də. Mənə, yarımlitlilik şüslər yaxşıdır, onları uzağa tullamaq daha rahatdır. Atmazdan qabaq, bu qatışqı hopmuş fitili alışdırmaq lazımdır.

— Bu cür qatışqıla neçə qabı doldurmaq olar? — Dərhal gözləri işildayan generallardan biri soruşur.

— Lap milyon dənəsini! Əsas butulka problemidir! — Kamil cavab verir. — Bu qatışığı qeyri-mehdud miqdarda hazırlamaq olar. Heç bilirsən, sen ne ixtira elemisen? — Bu suala Kamilden cavab almayan Bağırov o birilərə müraciət edir. — Bu yeni və bəlkə də çox qüvvətli bir silahdır! Ne ad qoyursan ona?

— Yandırıcı qatışqı şüşəsi!

— Heç silah adına oxşamır. Ancaq eybi yox, ad əsas məsələ deyil. Aferin! Aferin sənə! Bu silahın istehsalı üçün təcili zavod yaratmalıyıq. Bir aydan sonra ilk on min şüşə cəbhəyə yola salınmalıdır.

ETİ direktoru büklülü vatman kağızını açır. Nəhayət, onun da dillənmək vaxtı yetişir.

— Gənc kimyaçı Memmedəliyevin təklif etdiyi yandırıcı maye qatışığının sənaye istehsalı üçün biz belə bir texnologiya işləyib hazırlamışıq: məhlulun komponentləri bizim sərəncamımızda olan rezervuarlara tökülb qarışdırılır. Bu məqsədlə, hesabdən silinmiş teyyarələrin propellöründən istifadə etmək olar. İstehsala dərhal başlaya bilərik. Əlbəttə, əger butulkalar olsa.

Bağırov diqqətli Kamili süzür:

— Yaxşı, de görüm, bu ideya sənin beyninə haradan düşüb? Necə oldu ki, sen tekbaşına belə bir şeyi fikirleşib tapdin?

— Mən her dəfə izah edirəm ki, heç ne fikirleşib tapmamışam. Atam mənə qədim xalqların istifadə etdiyi silahlar barede danışmışdı. Mən də həmin silahın — yanıcı qatışığın necə olduğunu müəyyənəşdirməyə çalışdım. Sən demə, çox asan imiş!

— Çox asan məsələ olduğunu biz gördük, — nə vaxtsa buxarının yerləşdiyi yerde hele de yanıb qurtarmamış alovə baxan Bağırov dillənir. — Tezliklə bunu başqları da görəcəklər. Daha doğrusu hiss edəcəklər.

Əbiyev faytondan düşüb, keşikçiye yaxınlaşır. Salam verir.

— Zəhmət olmasa, get Bağırova de ki, mən onu görmək istəyirəm.

— Bağırovun yanına olmaz, ay yoldaş.

— Heç soruştursan ki, onu görmək istəyen kimdir, nəçidir? O saat deyirsen “olmaz”. Yeri, get de ki, Əbiyev gəlib. Qorxma, sənə ziyan olmaz.

— Ay yoldaş, çəkil burdan. Mənə əmr olunub ki, heç kəsi burax-mayım. Tini burulun, qeydiyyat şöbəsinə müraciət edin.

— Bura bax, oğul, sənin hərəkətin məni yaman narahat eləyir: bundan sonra da özünü bele aparsan, səndən çətin ki, dövlət adamı çıxar. Ömrünün sonuna kimi keşikdə durmaqdan isə tez bezəcək-sən. Buraxmamağa nə var ki... Qapıya pələng bağlayan, o da heç kəsi içəri buraxmaz. Sən isə savadlı adamsan, əvvəlcə bir öyrən gör, gələn kimdir, niye gəlib?

Binanın qarşısında bir maşın dayanır. Əmiraslanov düşüb, giriş qapısına yaxınlaşır, Əbiyevlə yanaşı durub, onun nə vaxt sözünə xitam verəcəyini gözləyir. Qapıdakı növbətçi onu gören kimi əsgəri salam verir. Əmiraslanov Əbiyevə müraciətle:

— Hər halda o öz reisini çağırıdı. Eşidirəm sizi. Nə isteyirsiniz?

— İstəyirem Bağırova xəber versinlər ki, neft sahibkarı Əbiyev gəlib, dövlət işləri barədə danışmaq istəyir! Başqa heç kəsdən heç bir təmənnəm yoxdur.

— Bunu mən ona çatdırı bilerəm, — Əmiraslanov qocanı özündən irəli buraxaraq deyir, — ancaq bilmirəm, sizi qəbul edə biləcəkmi? O indi bərk möşğuldur.

Qəbul otağının qapısında katibi görür, nəsə soruşur. Əbiyevə səri döñür:

— Yənində adamlar var. Bəlkə kiminləsə xəber... — Əbiyevin sərt baxışlarını görüb susur. — Yaxşı! — Kabinetin qapısını açıb, içəri girir və astanadaca donub qalır. Parket yaşı qumla örtülüb, perdelər hisin içindədir, kabinetin sahibi və onun qonaqları hisə batmış üzlərini çertyojun üstüne eyib, nəyi isə qızığın müzakirə edirlər. Bağırov başını qaldırıb, sən halda Əmiraslanova baxır:

— Hə, necədir səninçün?

— İçəri girənde elə bildim ki, yandırıcı bombaların söndürülmesi üzrə təlim keçirilib. Ne məsələdir?

— Yandırıcı bombalardan qat-qat maraqlı məsələdir! Sən heç bilirsən kefim necə kökdür?! Heç bilirsən necə gözəl insanlarımız var? Nə xəberlə gəlmisən? Ancaq bəd xəber olmasın:

— Sizinlə Əbiyev görüşmək istəyir:

— Həmin o Əbiyev? — Bağırov təəccübənir. — Nə isteyir göre-sən? İyirmi ildir onu görməmişəm. Nə isə... Deyərsən ki, üreyi istəyən vaxt gəlsin.

— O burdadır.

Əbiyev içəri girib hamiya salam verir. Bağırov onu özü ilə üzbeüz eyləşmeye dəvət edir.

— Sən heç dəyişməmisən, — Əbiyev sözə başlayır. — Elə belə də olmalıdır. Men fikir vermişəm: hakimiyət, bir də iş insanı yaxşı saxlayır. Yalnız bu iki şey insanı qocalmağa qoymur. Biləndə ki, camaat sənin dalınca gedir... Bağışla, sənin yanında adamlar var, men isə təklikdə danışmaq istərdim.

Bağırov məcburən gülümsünüb, ələcsiz halda əllerini yana açır. Otaqdakılar yerlərində qalxır.

— Siz də məni bağışlayın, çox vacib məsələdir, qətiyyən təxirə salmaq olmaz, — deyə Əbiyev onlara müraciət edir. Son sözləri söy-ləyərkən Kamili tanırı:

— A-a! Qonşu! Qardaşına məktub göndərəndə Əbiyevdən də salam yazarsan.

Bağırov susub, Əbiyevin ona nə deyəcəyini gözləyir.

— Bilirsən mənim babamla atam dünyasını necə dəyişiblər? Heç biri xəstəlikdən ölməyib. Atam qoca olsa da, hələ canı sulu idi. Günlərin birində dedi ki, daha mənim ölmək vaxtim çatıb. Bütün qohum-əqraba ilə görüşüb halallaşdı, iki gün keçməmiş yatdı, bir də yuxudan qalxmadi. Bizim nəsildə kişilər hamısı bu cür ölüb. Əvvəller anlamirdim ki, bu necə olur. Ancaq indi, deyə-sən başa düşürem. Daha doğrusu, hiss edirəm ki, o ne təhər yaxınlaşır. Odur ki, sənin yanına gəlməyi lazımlı bildim. Mənim atam ömrü boyu kasib olub. Ancaq ölümündən sonra heç kəs deyə bilmez ki o, kimesə borclu qalıb. Men də borclu qalmaq istəmirəm, buna görə də sənin yanına gəlməmişəm! — O, Bağırovun təəccübə baxdığını görüb gülümsünür. — Xeyr-xeyr, şəxsen sənə borcum yoxdur! Öz borcumu nə vaxt idı vermirdim, cünki özümü borclu saymirdim. İndi isə həttə sevinirəm ki, belə etmişəm. Cünki bu borcu xalqım üçün ən çətin zamanda qaytaracağam. İndi başa düşəcəksən nədən danışıram. Mərdəkandan bir az aralıda mənim torpağım vardi. Sizin bütün reyestrlərdə bu torpaq qeyri-mehsuldar kimi göstərilir. Bir-iki gün əvvəl ora getmişdim, hamısı yerindədir — beş quyu. İyirmi il əvvəl onları doldurub torpaqlamışdım. Mənimlə ora gedə bilərsən?

Dəniz sahili. Dizəcən çatan yamyaşıl yaz otları arasında bir dəstə adəmin əhatəsində Bağırov və Kamil dayanıb, qazma qurğusunun işinə tamaşa edirlər. Bir az aralıda Əbiyev durub. O, dimdik, hərəkətsiz dayanıb, dodaqlarını bərk-bərk sıxıb, fikirli baxışlarını uzaqlara dikib. Bu görünüşü ilə o, ibadət edən adamı xatırladır.

Torpağın altından qəfil gurultu eşidilir. Qazma qurğusunu zərbe dalğası yüngül talaşa kimi bir kənara vurub atır ve adamların sevinc nüdaları altında qatı neft fantanı göye millənir.

Neftayırma zavodlarındakı rezervuarlardan neft dolu ağır qatarlar aralanır. Sisternlər üzərində şüurlar gözə dəyir: "Hər şey cəbhə üçün!" "Faşist işgalçılara ölüm!"

Bakı yük limanının yanalma körpüleri. Burada qeyri-adi bir əməliyyat keçirilir: möhkəm, elastik yedək bərkidilmiş gəmi karvanındaki tankerlərə növbə ilə yanacaq doldurulur. Kiçik bir yedək sualtı tanker karvanını öz arxasında çəkib aparır.

— Görəsən, doğrudan Dərbəndəcən apara bilecek? — deyə gənc fəhlə təəccübənir. — Birdən firtina qopsa?

— Hələlik yola saldığımız 38 karvanın hamısı sağ-salamat çıtab. Suyun altında onların nə firtına vecinədir, nə isti, nə də yağış, — sualtı karvanların ixtiraçısı Əsgərov gülümşür. Bu vaxtılı Əbiyevin mədənində fəhləlik etmiş adamdır.

— Özün fikirlesib tapmışan, yoxsa hardasa görüb eşitmisen?

— Özüm, — deyə ixtiraçı fəxrə cavab verir. — Üçüncü səmərə-leşdirici təklifimdir. Üçü də qəbul olunub, istehsalata tətbiq edilib.

— Bəs mükafatı sənə necə verirlər? Məvacib kimi, yoxsa hər karvan üçün?

— Birdefəlik də, hər karvan üçün də! — Əsgərov ağızucu cavab verib uzaqlaşır. O, növbəti tankerin anbarının qapağını örtmeye tələsir.

— Onunçun fərqi yoxdur, — aldığı pulların hamısını tank düzəltmək üçün göndərib, — nisbetən yaşlı fəhlələrdən biri təqdir edib-etmediyi bilinməyən bir tərzdə qımışır. — Hə, nə oldu? Daha paxılığın tutmurm ki?

Cavan oğlan başını bulayır:

— Hələ təzə-təzə başlayıram paxılılıq eleməye.

Bremen. Almaniyada kömürün hidrogenizasiyası zavodu. Xirdalanmış kömürü fasilesiz axınlı konvektorların ağızına ötürən transportyorun yanında Hitler zavod müdürüyyətinin müşayiəti ilə maşından düşür.

Bu nəhəng zavod kiçik şəherin ərazisinin xeyli hissəsini tutur. Dəmir yollarında ağızınadək yüklənmiş platformalardan kömür transportorlar vasitesilə nəhəng ağızlarını nərlitlə ilə açmış dəyirmənlərə verilir. Maşın karvanı yaxınlaşır. Lap qabaqda Hitlerin üstüaçıq "Mercedes" i dayanır. İkinci maşından zavod direktoru cəld düşüb führerin maşının yanına qaçır, qapını açır. Orkestr çalır. Führer lenti kəsir.

Direktor işləmekdə davam edən, eynilərində uniforma olan adamları göstərərək izahat verir:

— Burada kömürün ilkin emalı aparılır. Kömür xirdalanır, toz halına salınır, sonra əsas sexlərə ötürülür. Orada üç mərhələdə hidrogenizasiya prosesi gedir. Fiziki emek sərfi tələb edən bütün sahələrde işləyənlər yalnız və yalnız işgal edilmiş ölkələrdən köçürülmüş şəxslərdir.

— Artıq Böyük Almaniya ərazisində yaşayan işçilər, — deyə Hitlerlə yanaşı arxa oturacaqdə eyleşən Himmler düzəliş verir:

— Tamamile düz buyurursunuz, cənab reyxsnazir! Üzr istəyirəm, mən adətim üzrə, köhnəlmiş terminologiyadan istifadə edirəm. Həmin işçilərin əmeyindən istifadə edilməsi istehsalı xeyli ucuzlaşdırır. Əger führer lütfən texnoloji proseslə tanış olmaq istəyirse...

Hitler etiraz əlaməti olaraq başını bulayır:

— Bu, çox vaxt aparır, — o, cib dəsmalı ilə alını silib, gözücü dəsmala baxır, kömür tozunun qara ləkələri görünür. — Mən hazır məhsulu görmək isterdim.

Dəmiryol qatarının açıq sarımtıl boyalı rənglənmiş sisternlərinə yoğun şırnaqla dupduru, şəffaf maye axır.

Hitler və onun möviyyəti maşından düşüb, bu möcüzəli mənzərəni heyranlıqla seyr edirlər.

Ətrafdakı mənzərə — əsas magistrala çıxan, ətrafında gül-ciçək ekilmiş kiçik dəmir yolları, səliqə ilə rənglənmiş qatar mavi səma və yaşıl təpeliklər fonunda oyuncaq uşaq dəmir yolunu xatırladır.

— Bu benzindir?

— Bəli, mənim führerim! — direktor Hitlerin bu açıq-ashkar ritorik sualına dərhal cavab verir. — Bu, yüksək oktan ədədli hidrogenizasiyalı benzindir. Hazırda Almaniyada altı bele zavod var. Bundan başqa, bizdən nümunə götürən müttəfiqlərimiz — İtaliya və Yaponiya da eynilə bu cür zavodlar tikib.

Hitler direktorun əlini sıxır.

— Alman xalqı adından mən sizə ve sizin əməkdaşlarınıza təşekkürümüz bildirirəm. Bu gözəl zavodun layihəsini verən, onu inşa edən şəxslərin siyahısını sənaye nazirine təqdim edin. — O, sənaye nazirine müraciət edir: — Siz mənim avtomobilimde gedəcəksiniz.

Maşında Hitlerin üzündən təbəssüm silinir.

— Bu hidro... süni benzinin deyəri adı benzindən nə qədər yüksəkdir?

— Beş dəfə, — deyə sənaye naziri cavab verir. — Ancaq bu, yeni zavodun tikintisinə çəkilmiş xərclər ödəniləndikdən sonra beledir.

— Yəni bele çıxır ki, bu gün bu benzinin bir litri qızıldan bahadır? — Hitler təsdiqleyici tərzdə verdiyi bu suala cavab gözləmədən sözüne davam edir və deyərinin bu qədər yüksək olmasına baxmayaq, biz onu lazımi miqdarda istehsal edə bilmirik, eləmi:

— Hidrogenizasiya edilmiş kömür bizim yanacağa olan tələbatımızın təxminen doqquz faizini təmin edir, — deyə nazir əzbərçi şagirdtək cavab verir.

— Bu kütbein homoseksualistlər Brauxiçlə Qalder anamlırlar ki, hal-hazırda bizim üçün ən başlıcası neftdir. — Hitler qəzəbələ dillənir.

Himmler gözləri ilə qabaq oturacaqda əyləşən sürücüyə və nazirə işarə edir, sonra astadan xatırladır:

— Bizim əlimizdə hələ Ruminiya nefti, potensial kimi ise İran nefti var.

Nazir cəld hesablayır:

— Ruminiyanın hesabına otuz faiz əlavə olunur. Yenə keskin neft qılığlı qalır ki, qışda bu özünü daha aydın bürüze verəcək. Gələcəkdə bütün ümidişlər İran neftinədir. Ancaq bu, gələcək üçün nəzərdə tutulub.

Himmler nifret oxunan baxışlarını sənaye nazirinin peysərinə dikir.

Bakı vağzalı. Hərbçilərlə dolu eşalonlar yola düşməyə hazırlıdır. Qohum-əqraba cəbhəyə yollanan əsgərlərə vidalaşır. Vəqonlardan birinin yanında eyninə kiçik leytenant forması geymiş Polad daya-

nb. Valideynləri, qardaşı və Sevda onu ötürməyə gəliblər. Əbülfəz qaranəfəs özünü yetirir. Əlində kiçik bir bağlama var:

— Sprotdur! Səninçün iki qutu şprot tapmışam, — deyə o, uca səslə elan edərək, Polada sarı cumur, lakin yarı yolda Kamil onun qarşısını kəsir. Əbülfəz onun elindən çıxmaga çalışır — burax! Növbəsiz hara soxulursan?! — Qoy bir Poladla vidalaşım, sonra səninçün də bir-iki dəqiqli vaxt taparam.

— Müharibe başlanandan bəri ilk dəfədir ki, sənin əline kimse fayda vermək imkanı düşüb, — Kamili asta səslə, tətənəli tərzdə onun qulağına piçildiyir. Öhdəsindən gələrsən!

— Neyləməliyəm ki? — Əbülfəz şprotu unudub, qulaqlarını şəkliyir.

— Üçcə dəqiqlik ağızını yum. Məger görmüsən nişanlısı ilə vidalaşır?

— Bu nə sözdür mənə deyirsən? — Əbülfəz özündən çıxır. Ancaq sözünü bitirməyə macal tapmamış fit səsi eşidilir. Qatar tərpənir. Polad doğmalarının ağuşundan qopub, hərəkət edən qatarın pilləkənинə sıçrayır.

Ele bu andaca sirenanın uğultusu eşidilir. Hava həyecanı siqnalı verilir. Reproduktorla hamiya perronları tərk etmək təklif olunur. Ancaq heç kəs buna əhəmiyyət vermir. Hami başını yuxarı qaldırıb, gözlerini aerostatlarla dolu semaya — təyyarə uğultusu eşidilən göylərə zilləyir. Zenit topları ateş açır.

Bir neçə nəfər növbətçi — əyinlərində mülki patrulun qəribə yarımhərbi geyimi olan ahlı kişiler camaati sığınacaqə enmek üçün dile tutur. Lakin demək olar ki, heç kəs onları saya salmir.

— Bir təyyarəyə görə ele hay-küy qaldırıblar ki, guya lap Hitler özü gəlib onunla! Onsuz da günümüz bir gün deyil, sen də bir tərefdən arvad-uşağı qorxudursan, — Əbülfəz diqqəti cəlb etmək üçün uca səslə növbətçiye irad tutur. O, iki qadını zorla perrondan çəkib aparmaq istəyir, lakin Əbülfəzin sözünü eşidən kimi qadılardan el çəkib, ondan yapışır.

— Mənimlə gedəcəksiniz, vətəndaş! — O bir eli ilə Əbülfəzin kəmerindən bərk-bərk yapışır, o biri elindəki fiti dodaqlarına yaxınlaşdırır. İki nəfər başqa növbətçi qaçıb gəlir. Əməllicə sarısını udmuş Əbülfəz qorxa-qorxa soruşur:

– Mən sənə nə dedim ey?
– Özün bilirsən!
– Nə deyib? – O biri növbətçi soruşur. – İntizam əleyhinə təbliğat aparır. Deyir almanlar heç vaxt Bakını bombalamazlar!
– Sənədlərinizi göstərin! – Böyük növbətçi ciddi tərzdə tələb edir.

– Evdə qalıb.
– Necə yəni evde qalıb? Bu saat sənədlərin ver. Yoxsa pis olar!
– Bu kişi mənim dayımdır, – deyə Kamil yaxınlaşış sanballı ədə ilə məlumat verir. Vəsiqəsini ve hərbi biletini təqdim edir. – Bu adam size lazım olsa, mənim vəsiqəmlə tapa bilərsiniz.

Artıq zenit topları susur, faşist təyyarəsinin gurultusu da eşidilməz olur.

– Mən sənə nə demişdim? – deyə Kamil sözə başlayır, ancaq Əbülfəz onun sözünü ağızında qoyur.

– O ne söz idi bayaq işlətdin? “Ağzını yum”. Olmayaydın mənim bacım oğlu, bilirsən neylərdim? – Artıq özüne gəlmış Əbülfəz deyir. – Bir də o sözü təkrar eləsən, daha sən adda qohumum yoxdur.

– Xox, qorxdum!.. Yaxşı, bir də demərəm... Ancaq sən heç bilirsən səsini kəsəndə necə yaxşı adam olursan.

– İndice Poladı cəbhəyə yola saldıq, sən isə heç nə olmayıbmış kimi gəzib, gic-gic çərenleyirsən, – Əbülfəz tənə ilə başını bulayır.

– Cox isteyirsən Poladı?

– Hər halda səndən az istəmirəm! Heç olmasa, sənin kimi lağlağı eləmirəm, ürekdən dərd çəkirəm.

– Bu saat sənin dərdini dağıdırəm: mənim bir hörmətli tamışım var – generaldır. Söz verib ki, bir heftədən sonra məni də Poladin xidmət etdiyi yerə göndərəcək. Döyüş şəraitində daha bir sınaq keçirəcəyik. Xahiş eləsem, səni də göndərər, gedərik?

– Birinci dəfədir belə şey eşidirəm: dost-doğma dayısını mühabibəyə dəvet eleyir! – Gözlənilməz təklifdən çəşmiş Əbülfəz dillənir. – Bu gün ağır gündür, ancaq Poladla nişanlısına baxanda hər halda ürəyim açıldı. Bir-birlərine necə də yaraşırlar. Sən bir qızın üzünə bax, qədd-qamətinə bax! Bundan əvvəl də Polad çox qızlarla görüşüb, biri o birindən yaraşıqlı olurdu. Bura bax, heç ömründə bir cananla qol-qola gəzmisən, düzünü də? Bizim nəslin kişiləri isə

həmişə gəzəyenlikdə ad çıxarıblar. Bunu bütün Bakı bilir. Bax, elə sənin baban: toya üçcə gün qalmış şəhər prokurorunun gözünün qabağında nişanlısını qaçırtmışdı! Atan da cavanlığında fürsəti fövtə verən deyildi. Götürek lap elə mənim özümü. Heç bilirsən birinci dəfə qadına elani-eşq edəndə mənim neçə yaşımvardı?

– Əlbəttə, bilirəm – on dörd. Bütün Bakı bilir ki, yeddinci sinifdə oxuyanda dərsdən sonra nəgmə müəlliməsinin üstünə necə atılmışan. Ancaq bağışla, yadımdan çıxıb səni onda kim yaxşıca ezişdirmişdi: onun əri, yoxsa sənin atan?

– Bunu sənə hansı it oğlu danışib? – Əbülfəz dərhal özündə çıxıb çığırır. – O köpək oğlunun adını de. Tez ol!

– Baş üstə! Bunu mənə, bir də Polada sənin əmin oğlu, yəni mənim atam danışib. İnanırsan, özündə soruş.

Onlardan qabaqda gedən Sevda və Kamilin valideynləri səsə geri çəvrilir.

– Niyə böle bilmirsınız? – deyə Kamilin atası soruşur. – Niyə qışqırırsan, ay Əbülfəz?

– Söhbət eleyirik, – Əbülfəz cavab verir. – Siyasetdən danışırıq!

London. Axşam hava hücumu başa çatır. Təhlükənin sovuşduğunu bildirən sirenalar susur. Royal Deç Şell neft şirkətinin binası önünde bir-birinin ardınca dörd iri qara maşın dayanır. Şirkət prezidentinin kabinetində müşavirəyə dəvet edilmiş idarə heyəti üzvləri maşınlardan düşür.

Şirkətin prezidenti altmış beş yaşılarında ucaboy, arğaz adamdır.

– Idarə heyətine məlumat verməyi özümə borc bilirəm ki, yarım saat əvvəl baş nazir heç izahat vermedən, sabahki rəsmi görüşü qeyri-müəyyən müddətədək təxirə salmışdır. Məndən başqa, bu barədə o biri iki iştirakçıya da xəber verilmişdir: – Bunnardan biri sabahki görüş üçün həyatını risq qarşısında qoyaraq okeanın bu tayına gəlmış Standart Oylun prezidenti, o biri isə İngiltərə-İran şirkətinin prezidentidir. Bu məsələ ilə bağlı heç bir izahat verilməsə də, məndə elə bir təəssürat yaranıb ki, çoxdan bəri gözənlənilən həmin görüşün qəflətən təxirə salınmasının səbəbi, bizim hələ haqqında heç bir məlumatə malik olmadığımız daha gözənləniləz hadisələrlə əlaqədardır. – Detertinq susub, narahat simaları bir-bir süzür və yenə tələsmədən, inamlı tərzdə sözə başlayır.

Onun nitqində zorla sezilən bir kinayə duyulur. — Daha bir söhbət olmuşdur ki, fikrimcə, bu söhbətin də texire salınmış görüşlə müyyəyen əlaqəsi vardır. Sizin gelişinizdən bir az əvvəl Brendan Braken — ser Uinstonun katibi, müşaviri, bəzi məlumatlara görə isə həm də kamerdineri mənə zəng vurub onun adından şam yeməyinə dəvet etdi. Bəlkə də bu, məhz elə bir imkandır ki, müzakirəsinə yekdillikle mənə həvalə etdiyiniz problemlərin mühümlüyünə baş naziri inandırmağa müvəffəq oldum.

Deterinq artıq iki yüz ildən bəri imperiya baş nazirlerinin yaşadığı əzəmetli qədimi binanın qarşısında maşından düşür. Pəncərə şüşələrinin çoxu qırılıb. Axşamdan xeyli keçmesinə baxmayaraq, fəhlələr təmir işləri görür. Giriş qapısında Deterinqi baş nazırın "Cümə"si Brendan Braken qarşayıır.

— Son ay yarımda üçüncü dəfədir ki, şüşələri dəyişirik, — Braken əsəbi hərkətə dodaqlarını yallayaraq deyir. — Lakin hərbçilərin təkidli təleblərinə baxmayaraq, ser Uinston yerini dəyişməyə razılıq vermir. Güc-bəla ilə onu üzbüüz binanın lap alt qatında gecələməyə razı salmışıq. Mən əminəm ki, bircə dənə yaxşı bomba düşsə, bizim bu binanın kitabı bağlanar.

— Bütün yaxşı bombalar bizdədir. — Deterinq təsəlliverici tərzdə sözə başlayır. — Almanlarda ancaq pisləridir. Böyük Britaniya baş nazirinin iqamətgahına belə bir bombanın düşməsi də doktor Gebbelsin Bekinhem sarayına səfəri kimi qeyri-mümkün bir şeydir.

— Ser, qorxuram işlərimiz bundan sonra da belə getsə, hemin görüş baş tuta bilər. Buyurun bura, ser!

Brendan, Deterinqi kiçik yemək otağında əyləşdirib, onun üçün şərri süzür və baş nazırın indi geleceyini söyləyir. Qırmızı sıfətin-də təbəssüm oynayan, helim səsi qəribə təsir bağışlayan yupyumru bir centlmen görünür. Onun əynində gödək qara pencək və zolaqlı şalvar var.

Şam yeməyini süfrəyə olduqca sadə görünüşlü bir qadın getirir. Yəqin ailənin lap çoxdankı qulluqcusudur. Süfrənin soyutma et, salat, pendir, qəhvə, şərab və portveyn bəzəyir.

Çörçill qəhvədən imtina edib, xirdaca gümüş qutudan tənbəki iyələyir.

— Günün ikinci yarısında heç vaxt siqaret çəkməyin, — deyə o, Deterinqi siqara qonaq edərək, xeyirxahcasına məsləhət verir. — Əger yaxşı yatıb dincəlmək, səhər tezden ağıznızda xoşagelməz tam hiss etməmək istəyirsinizsə, yatmadan qabaq mütləq tənbəki iyələyin, özü də yalnız gümüş qabdan. Yeri gəlmışkən, bu tənbəki qutusundan vaxtılı Hərsoq Malboro istifadə edib.

Deterinq nəzakətə qutunu gözdən keçirir.

— Bu gün şənbedir. Mən böyük məmənuniyyətlə sizi Çekersdə qəbul edərdim, lakin təhlükəsizlik xidməti ay bədrlənən zaman şəherənəri iqamətgaha getməyə icazə vermir. Siz buraya Barklistritdən keçib gəlmisiniz? Ele isə, yəqin Dauninq-stritin başlangıçındakı bombalanmış binaları görmüsünüz.

— İqamətgaha bitişik Xəzinedarlıq binasını yarıuçulmuş vəziyyətdə görəndə hemin binalar dərhal yadimdən çıxdı, — deyə Deterinq cavab verir.

— Sığınacağın tikintisini bu günlərdə başa çatdıracaqlar.

Lap yaxında — Trafalgar-stritdə olacaq. Təsəvvür edirsinizmi, Böyük Britaniya baş nazırı üçün Londonda bomba zərbələrindən qorunmaqdən ötrü sığınacaq! Belə bir söz eşitmisiniz: "Konventrasiya"! Ribbentronun kəlməsidir. Axı o, yeni elmi anlayışlar "ixtira eleməyin" ustasıdır. Koventrasiya, ser, İngiltərenin xarabaza rəvirləşməsi deməkdir. Konventrinin yerində qalmış xarabaliqlar kimi. Mən hemişə bədən cəzasının əleyhinə olmuşam, lakin Ribbentronun xatirine öz prinsiplərimə xəyanət etməyə hazırlam. Hələlik isə dözmək lazımlı gəlir. Bombardmançı təyyarələrin sayına görə alman aviasiyası hazırda ingilis aviasiyasını iki dəfə yarı üstəleyib. Yegane təsəllimiz budur ki, gündəlik uçuşlar üçün onlara benzin çatışdır.

— Lap tezliklə onlar lazımlı olan qədər benzinlə təmin olunacaqlar, — Deterinq öz fikrini bildirir.

Müsahibi berkdən asqırır.

— Ne xoş xəber! Mən bu yeniliyi olduqca ürəkaçan bir axşam xəberi adlandırdım.

— Əslində bu, lap yaxın gələcək üçün proqnozdur, ser. Bugünkü vəziyyətin, üstəgəl sabaha real baxışın təhliline əsaslanan proqnoz. Əger dünən Qərb dünyasında üç inhisarçı bilirik — Amerika Standard-Oyl, həmçinin Britaniyaya məxsus İngiltərə-İran şirkəti və

bəndeyi-həqirinizin rəhbərlik etdiyi Royal Deç Şell hökmran idise, bu gün hər şey dəyişmişdir, çünki bizim İran ərazisindəki bütün neft mədənlerimiz faktik olaraq almanların əlindədir. Şah cismən və ruhən Hitlerə sadıq olan bir adamdır. Bu vaxtadək Almanyanın oradan nefti daşımaq imkanı yox idi. Lakin indi – almanların şığıyıcı bombardmançı təyyarələrinin Aralıq dənizində Böyük Britaniyanın hərbi gəmilərinə hücum edib, onları suya qərq etdikləri, hətta onun paytaxtına hücuma keçdikləri bir vaxtda isə...

Çörçill onun sözünü kesir:

– Mən sizə kiçik bir sərr açacağam. Ona görə “kiçik” deyirəm ki, bu cəmi iki sutka sərr olaraq qalacaq. – Çörçill sevincini gizləmədən Detertinqə baxır, – məhz iki sutkadan sonra Böyük Britaniyanın və Sovetlərin qoşunları iki istiqamətdən eyni vaxtda İrana daxil olacaq. Şah 1921-ci il müqaviləsinə pozub və buna görə cəzasını alacaq.

– Ruslar İranın işğalı üçün qoşunu haradan tapacaqlar? – Deterinq həqiqətən təəccübənir. – Mənə məlum olduğuna görə onlar son qüvvələrini toplayıb vuruşurlar və artıq çox böyük itkilərə məruz qalıblar. İranın yaxşı təlim görmüş ordusu var. Xüsusilə de şimalda. Axi orada almanların Qafqaza soxulmaq üçün nəzərdə tutulmuş bazaları yerləşir! Mən əminəm ki, bir-iki həftədən sonra almanlar Moskvani tutacaq... Ruslar var qüvvələrini paytaxtı qorumağa yönəldiblər... Çox güman ki, belə bir niyyətə düşməkdə onlar lovğalıq edirlər, özü də çox tehlükəli bir lovğalıq!

– Güman etmirəm. Hətta əminəm ki, belə deyil. Stalin çox qətiyyətli adamdır və ən mühümü də, həddən artıq xudbindir. Əger o öz məktubunda iddia edirsə ki, qoşun yeridiləcək, deməli, bu niyyətini yetərinə vüqarla gerçəkləşdirməyə çalışacaq. Sovetlərin vəziyyəti həqiqətən çətindir, onların həli demək olar ki, ümidsizdir. Lakin bütün bunlara baxmayaraq, intuisiyam mənə piçildiyir ki, orada əsas hadisələr hələ qarşılardır, – deyə Çörçill fikirli-fikirli dillənir.

– Ser, deyəsən, Hitlerin sayesində yaranmış belə bir veziyətdə siz Sovetlərə qarşı rəğbətə bənzər bir hiss duyursunuz.

Çörçill həmsöhbətinə təəccübə baxır:

– Mən istəyirəm ki, onlar bir-birinin ətini didsinlər. lakin bizim üçün mühümüdür ki, bunu birinci Sovetlər etsin. Özü də bu yolda mümkün qədər çox qan töksünlər. Rəğbət bəsləmək üçün isə

mənim başqa obyektlərim var. – Çörçill buxarının üstündən qucağında körpəsi olan gənc bir qadın şəkli götürüb, Detertinqə uzadır. – Gelinimle nəvəmdir. – Bu zaman “Cümə”nin boğazını arıtlamasını eşidib, geri qanlırlı.

– Saat 11-e general Qardninqi dəvət etmisiniz. O, qəbul otağında gözləyir.

– Qoy gəlsin.

Böyük Britaniya quru qoşunları geyimində qırx yaşlarında bir nəfər daxil olur. Çörçill gülər üzlə onun qarşısına yeriib Deterinqə təqdim edir.

– Cox şadam ki, bu tanışlıq mənim evimdə baş tutdu, Çörçill generalı özü ilə üzbeüz əyləşdirərək, onun üçün şerri süzür. Siqar qutusunu uzadır.

– Təşəkkür edirəm, ser, mən çəkən deyiləm.

– Allahın insana bəxş etdiyi azsayı lezzətlərin birindən heç adam da öz xoşu ilə imtina edərmə? – Çörçill gülümsünüb, Deterinqə müraciət edir. – General Qardner İranda əməliyyatlar keçirmək üçün nəzərdə tutulmuş üç biri qoşun birləşməsindən birinin komandanı qismində İrana yola düşür. 10 ordudur. Deyəsən, siz artıq sefərə hazırlısınız?

– Bəli, ser. Mən artıq hərbi nazirdən ən müfəssəl təlimatlar almışam.

– Herbi nazir mənim indi Sizə deyəcəklərimi yəqin ki, deməyib. 10 ordunun başlıca vəzifəsi İranın işğalından daha mühümdür. Fikrimcə, generallar Mak Leyden və Smit bu vəzifənin öhdəsində müvəffəqiyyətlə gələcəklər. Sizin vəzifəniz gözləməkdir, yəni hərbi hazırlıq vəziyyətində olmaq və lazımı məqamda – bu məqamın seçilməsi isə bütövlükdə sizdən asıldır, general – Qafqazın neft rayonlarını ələ keçirmək. Çox güman ki, bunun üçün əlverişli məqam çox tezliklə gələcək. Bəlkə də iki-üç həftədən sonra. Sovet qoşunlarının geri çəkilməsi barədə informasiyani diqqətlə təhlil edin. Kəşfiyyatın əldə etdiyi bütün məlumatlar sizin sərəncamınızda olacaq. Qətiyyət və cəsaretlə hərəket edin.

General çəşqin halda Çörçile baxır. Nəhayət, eşitdiklərini beynində cəld təhlil edib dillənir:

– Ser, mən bu barədə yazılı əmr almaq istərdim. Sizin dedikləriniz həqiqətən hərbi nazirin verdiyi təlimatdan çox fərqlənir.

– Yazılı şəkildə əmr Sizin nəyinizə gərekdir?!

Qardıq fikirli-fikirli boş qədəhə baxır. Sonra onu stolun üstüne qoyur.

– Ruslar bizim müttəfiqlərimizdir, ser.

– Bundan mənim də xəbərim var, nə olsun ki? Məgər size bəlli deyil ki, onlar fasilesiz geri çəkilirlər? Yoxsa isteyirsiniz həmin rayonlar hansısa üçüncü bir dövlətə qismət olsun?

– Xeyr, müttəfiq ordunun herbi uğursuzluğundan xaincəsinə istifadə edən adam təsiri bağışlamaq istəməzdəm.

– Sizin ordunun bütün zabitləri gelecekde tarixin onlara verecəyi qiymətə görə çox narahat olurlar. Hamısı. Məndən başqa. Yeri gəlmışkən, size deməliyəm ki, tarixi qaliblər yazır. Hər halda, həmişə belə olub! Sizə əmr lazımdır? Nə olar, əger fikrinizi dəyişməsəniz, vaxtı çatanda siz o əmri alacaqsınız. Lakin mənə çox xoş olardı ki, siz həmin vaxtadək başa düşəydiniz: Sovetlərə münasibətdə müttəfiqlik öhdəliklərini kor-korane yerine yetirmək lüzumsuz və gülünc ədabazlıqdır. Bu müharibəde Rusiyanın dəqiq tarixi missiyası var: o, öz varlığı bahasına sivil dünyani hunların yürüşündən xilas etməlidir. O, müharibədə qələbə qazana bilməyəcək. Məhz belə olacağına heç kəsde, o cümlədən sizdə, general, zərrəcə şübhə olmamalıdır. Lakin biz yol vere bilmərik ki, Qafqaz kimi zəngin bir diyar, onun tükenməz sərvətləri hansısa üçüncü bir dünya dövlətinə qismət olsun. Biz bunun qayğısına qabaqcadan, yəni indi qalmalıyıq. Biz böyük Britaniyanın gelecəyi barədə düşünməyə borcluyuq və mən siz də öz borcunuza yerinə yetirməyə çağırıram. 1920-ci ildə Sovetlər ingilis əsgərlərini günah işləmiş məktəblilər kimi Bakıdan qovmuşdular. Bu gün sizin əlinizə imkan düşüb ki, bu qara ləkəni Britaniya bayraqından siləsiniz! Britaniya bayraqı Qafqaz üzərində dalgalanmalıdır!.. Buna bənzər uğurlu şans bütün ömrü boyu bircə dəfə ələ düşür, general! Ondan istifadə edin, eks təqdirdə mən ələ düşünəcəyəm ki, sizi seçməkdə yanılmışam.

Üzərində “Bakı 1 Nöli meyvə şirələri və mineral sular zavodu” yazılmış lövhə olan darvazanın qarşısında dayanan maşından Kamil düşür. Darvazanın önündə, eləcə də hasar boyunca herbileşdirilmiş mühafizə postları düzülüb. Təcili yardım maşınları dayanıb. Seksərdən birində nəhəng hovuz yanıcı madde ilə ağızınadək doldurulub.

Kehreba rənginə çalan hamar səth üzərinə iki təyyarə vinti sallanır. Aralarındakı bir neçə nəfər hərbçi olan kiçik qrupdan – qəbul komissiyasından əlavə, zaldə yanğınsöndürənlər gözə dəyir. Onlar gərgin vəziyyətdə brandspoytların və qumla dolu yesiklərin yanında durub, qurğunun işə salınmasını gözləyirlər. Kamil zavod mühafizə destəsinin rəisinə müraciət edir:

– Mənim sizdən böyük bir ricam var. Zəhmət olmasa, xahiş edin, qəbul komissiyasının üzvlərindən başqa hamı zalı tərk etsin.

– Xahişiniz yerinə yetirilib: bir saat əvvəl bütün işçilər zavod ərazisindən texliyə edilib.

– Hamı çıxsın, – deyə Kamil tekrar edir, – o cümlədən yanğınsöndürənlər də. Mən əminəm ki, hər şey normal keçəcək. Lakin işdi-şayəd, bu maye alışsa, onu söndürmək qeyri-mümkündür.

– Mən də sizdən üzr istəyirəm, ancaq məhz belə bir vəziyyətdə nə mən, nə də mənim adamlarım öz postların tərk edə bilər.

Kranlar asta-asta vintləri mayenin içərisinə endirir, iyirmi beş santimetr dərinliyə çatdıqda kranların hərəkəti dayanır.

– Başlayın, – Kamil komanda verir, lakin propellər hərəkətsizdir. – Nə olub?

– Belkə elektrik açarını özünüz işə salasınız, – deyə həyecandan tərləmiş alçaqboy kök kişi – zavodun direktoru Kamile müraciət edir. O, motoru işə salmağa cəsarət etmir. – Nə gizledim, limonadla işləməyə daha çox alışmışam.

Kamil təbəssümünü çətinliklə boğaraq, güc pultuna yaxınlaşır və açarı burur. Vintlər dərhal işə düşür, asta-asta herlənərək, mayeni qarışdırmağa başlayır. Hovuzdan maye borularla qablaşdırma sexinin yarımvomat xəttinə daxil olur. Orada üzərində hələ də “meyvə şirəsi” etiketləri qalan şüşələrə doldurulur.

Komissiya üzvləri qəbul aktını imzalayıb. Hamının üzündə sevinc yağır.

Kamilin işlədiyi ETİ-nin direktoru ona yaxınlaşır:

– Mən öz vədimi yerinə yetirdim. Sənin üçün çox ağıllı bir köməkçi tapmışam. Kimyaçı, özü də Kiyev universitetinin diplому ilə.

– Bizim ETİ-dəndir? – Kamil təəccübə soruşur. Nəsə Kiyev diplому olan heç kəsi yadına sala bilmirəm.

– Boş yerə özünü yorma. O qız qaçqındır.

— Qız! — Kamil məyus olur. — Kişi daha yaxşı olardı.

— İndi kişilər qıtdır. Və mən bilən, getdikcə daha da qıtlığaqlar. Mən adam tapmaqda mahirem. İnan mənə, bu qız əsl sənə lazımlı olan adamdır. Çağırırm? Maşında gözləyir.

Direktor ucaboy, gənc bir qadınla qaydır.

— Tanış olun, — deyir. — Bu, Kamil Məmmədəliyevdir, “İşarti” layihəsinin rəhbəri. Bu isə kimyaçı mühəndis Lidiya Mişinadır.

Kamil gənc qadının əlini sixır. Ona ele gəlir ki, bu qadını hərədəsə görüb. Yadına salmağa çalışsa da, bir şey çıxmır. Çünkü onun heç ağlına da gəlməz ki, qarşısındaki bu gözəgəlimli qadını, əynində sadə yay donu olan “Kiyev qaçqını”nın o, ilk defə öz bağ evinin pəncərəsindən — dan yeri təzəcə söküllerkən Şultsun kəşfiyyatçılarından ibarət texribat qrupu sahilə çıxarınlarda görüb.

— Universiteti nə vaxt bitirmisiniz?

— İki il əvvəl. Elə o vaxtdan da turşular laboratoriyasında kiçik elmi işçi işləmişəm.

— Nə olar, mən etiraz etmirəm. Ancaq sizə qabaqcadan xəbərdarlıq etməliyəm ki, burada iş çətin olmasa da, çox təhlükəlidir. Əgər bu sizi qane edirse, sabahdan işə başlaya bilirsınız.

— Sabahdan çətin ki, baş tutar, — deyə direktor gülümşünür. — İndiki şəraitdə buraya işə təzə adam götürmək o qədər də asan məsələ deyil. Fikrimcə, sənədlərin yoxlanılması iki həftə çəkər. Bunu bizim kadrlar şöbəsinin iş təcrübəsinə əsasən deyirəm. Yaxşısı budur üçümüz birlikdə gedək 1-ci hissəyə.

Konveyer zalından çıxmazdan əvvəl Lida içərisində yanıcı qatışq olan şüşələrdən birini elinə götürüb çıxışa sarı yönəlir.

— Onu neynirsiniz? — deyə Kamil təəccübə soruşur. — Axi sizi çıxışda onsuz da saxlayacaqlar. Bu şüşəde yandırıcı maye var...

— Boş şüşə necə, götürə bilerəm?

Kamil dinməz-söyləməz ciyinini çekir. Direktor da qızı təəccübə baxır.

Kabinetin olan-qalan müxəlləfatı iki seyfdən, yazı stolundan və bir də “Boşboğaz adam casus üçün tapıntıdır” plakatından ibarətdir.

Birinci hissənin rəisi Lidanın sənədlərini diqqətlə gözdən keçirir. Möhür və imzaları işığa tutub baxır. Dodaqlarını tərpədərək, uzun müddət bütün yazıları ürəyində oxuyur.

— Pasport, iş yerindən arayış, xasiyyətnamə, komsomol biletı, Kiyevin Stalinsk rayonu təxliye komitəsinin arayışı, — o, qızın sənədlərinin reyestrini tərtib edə-edə ucadan sadalayır. — Bakıda harada yaşayırsınız? — Yazır. — Deməli belə. On gündən sonra gelin. Özünüz başa düşürsünüz, bizim zavod hərbi obyektdir, özü də, təbii ki, məxfi obyektdir. Odur ki, mən sizin sənədlərinizi yoxlamaq üçün xüsusi instansiyalara göndərməliyəm.

— Bəs bir az tez olmazmı? — deyə direktor soruşur. — Hal-hazırda biz 2 №-li alkokolsuz içkilər pivə və meyvə şirələri zavodunda yeni istehsalat işə salırıq. Tacili surətdə mütəxəssislər lazımdır.

Birinci hissənin rəisi cavab verməyə macal tapmir. Çünkü bu vaxt Lida yarımlıtrlik boş şüşəni onun qarşısında stolun üstünə qoyur.

— Bu nədir? — Rəis qasaqbaqlı halda Lidaya baxır.

Şüşədir. Konveyer sexindən götürmüşəm. Üstündəki yazıya baxın: “1 №-li Bakı meyvə şirələri zavodu”. Deməli, hər gün üzərində bu zavodun etiketləri olan beş min şüşə cəbhəyə göndəriləcək. Yandırıcı qatışığın Sovet İttifaqının hansı guşesində istehsal edildiyini öyrənmək üçün faşist kəşfiyyatı çox şeyindən keçər. Bax, şəxsən sizin diqqətsizliyiniz sayesində isə bunu heç bir çətinlik çekmədən öyrəne bilərlər. Əminəm ki, bunu qəsdən etməmisiniz!

Bənizi kətan kimi ağarmış rəis bir neçə saniyə donub qalmış halda şüşəyə baxır. Sonra dırnağı ilə etiketi qoparmağa çalışır.

— Əlbətə, qəsdən etməmişəm! Bu nə sözdür! — rəis həyəcanla dillənir. Sonra tələsə-tələsə əlavə edir. — Elə günü bu gün şüşərin qəbuluna ən ciddi nəzarəti təmin edəcəyəm. Hər bir şüşənin üstündəki kağızları yuyub təmizləməlidirlər! Bundan başqa şəxsən özüm nəzarət edəcəyəm ki, konveyerə müntəzəm olaraq digər şəhərlərdəki ünvanlar göstərilən kağız yapıldırmış şüşələr verilsin. SSRİ-nin bütün guşelerindən etiketlər görəndə onlar bu məsələdə başlarını tamam itirəcəklər. Sizə isə yoldaş Mişina, aferin! Düşmenlə mübarizədə sayıqlıq çox mühüm silahdır! Təəssüf ki, bunu heç də hamı başa düşmür. Sayıqlıq və ayıqlıq. Ayıqlıq və sayıqlıq! Çünkü düşmənin hər yerde gözləri və qulaqları var. Siz heç təsəvvür edə bilmezsiniz onun gözləri, qulaqları necə itidir!

— Deməli, mən on gündən sonra gelim? — Lida I hissə rəisinin sözünü kəsib soruşur. — Dəqiq, ayın neçəsində?

— Əbəs yərə vaxtı uzatmaq nəyə lazı? — Sənədlərinizin hamısı qaydasındadır. Layihə rəisi razılığını verib, elə bu gündən işə

başlayın. — Reis onları qapıyadək ötürür. — Ancaq yoldaşlar, sizin hamınızdan rica edirəm, şüslər məsəlesindəki anlaşılmazlıq barədə heç kəsə bir kəlmə de söz deməyin. Başlayacaqlar kündə-bucaqda xosunlaşmağa. Öləc üçün indiki ağır şəraitde isə lüzumsuz söz-söhbət işə yalnız ziyan vura bilər. Sözümüz sözdür?! — Son sözləri rəis əvvəlki nəsihətcil, ağayana əda ilə söyləyir.

Tehran. Küçələrdə atışma səsleri kesilir. İran ordusunun əsgərləri Almaniya sefirinin maşını bir neçə dəfə saxlayıb, sənədləri yoxlayırlar. Şəhər kənarındaki kiçik aerodromda sefirin "Mercedes"i və onu müşayiət edən maşınlar süretlərini azaltmadan uçuş meydancasına — zəif işıqlandırılan yegane uçuş zolağına çatıb, artıq motorları işə salınmış bombardmançı təyyarenin yanında dayanırlar.

— Sabah şah taxt-tacdan imtina edəcək, — deyə sefir dillənir.
— İranda oyunu uduzduq, ancaq Allah bilir ki, Bunda mənim günahım yoxdur.

— Berlində uğurla yerə enmənizi arzulayıram, — deyə Şults təyyarenin pilləkəni yanında sefirin əlini sixır. — Hər şey başqa cür ola bilərdi, əgər... — o, sefirin narahat halda mühafizə dəstəsi zabitine tərəf boylandığını görüb susur. — Mən bir-iki gün Pehlevidə ləngiyəcəyəm. Orada işlərimi görüb qurtarmalıyam, həm də bəzi "borclarım" var, onları qaytarmalıyam.

Şults hərbi-dəniz bazasındaki zabit kafesində, bomboş bar piştaxası qarşısındaki hündür kətildə — vaxtılı Fərzaninin oturduğu yerdə əyleşib. Reproductordan təxliyə komandaları eşidilir, qulluqçular adbaad çağırırlar.

— Bu bütün günü işləyir? — o, reproduktora işarə ilə soruşur.
— Gecə-gündüz, — deyə barmen təsdiqləyir.
Şults telefon dəsteyini qaldırır:
— Danişan Şultsdur. 2-ci şobədən kapitan Krankeni göndərin.
Sonra barmenə müraciətə:
— Bir stəkan konyak söz, — deyir.
— Üzr istəyirəm, cənab polkovnik, hər şeyi yiğib qablaşdırılmış. Şərab təklif edə bilərəm, indicə bir qutu şampan getiriblər.
Şults şampandan qurtum-qurtum alaraq, nə barədəse ciddi düşünür. Fərzanı ilə birlikdə bazaya geldiyi günün bütün anlarını bircə-bircə gözü önünde canlandırır. "Yuxulmuş" Fərzanının üzü-

nün ifadesi, bardak içkilərin çeşidi barədə deyilənlər — bütün bular Səbanin-Şultsun gözü qarşısında kino lenti kimi keçir.

Rabitə zabiti iti addimlarla kafeyə girir.

— Hayıl Hitler!

Şults döş cibindən bloknotunu çıxarıb, nə isə yazıb, vərəqi cıraq zabitə uzadır:

— Bu telefonla bütün danışqları izleyin.

Kapitan qeyri-ixtiyari əlini uzadıb, vərəqi alır, ancaq üzündə heyret ifadəsi görünür.

— Mənim şobəm üç saatdan sonra təxliyə olunmaq barədə əmr almışdır, — cəld saatına baxıb düzəliş verir: — İki saat qırx beş dəqiqədən sonra.

— Əmr leğv olunur. Siz və sizin adamlar ləngimeli olacaqsınız. Biz hamımız iki gündən sonra birlikdə uçacağız.

Tehran. Əmiraslanovun maşını İran keşfiyyat idarəsinin binasına yaxınlaşır. Əmiraslanov kabinetlərdən birinə daxil olur.

— Siz İran Baş Keşfiyyat İdarəsinin rəisi vəzifəsini tutursunuz. Özünüz də ciddi-cəhdə inandırmağa çalışırsınız ki, Şults "Mercedes-Benz" in Tehran filialına başçılıq edirmiş və başqa heç nə ilə məşğul olmurmuş? Mən də size inanmaliyam, elemi? — əynində sovet forması olan cavan müştəntiq soruşur.

— Sizin inanıb-inanmamağınız məni az maraqlandırır. Mən sizin bir neçə sualınıza yalnız və yalnız nəzakət xatırınə cavab verməyə razı oldum. Mən əsir deyiləm, siz də istintaq aparmırsınız. Sizin qoşunlar buraya müqaviləyə uyğun olaraq gəliblər və müvəqqəti qalacaqlar. Xahiş edirəm, bunu unutmayasınız. Bu gün səhər əlahəzər Rza şah Pehlevi İran taxtına çıxb. Allah onun köməyində dursun. Mən də on yüksək rütbeli zabit kimi yalnız onun qarşısında hesabat verməliyəm, — iranlı bu sözləri xüsusi təkəbbürlə söyləyir.

Əmiraslanov söhbətə müdaxilə edir:

— Əlahəzər İran şahı hələ çox genç və təcrübəsizdir. Taxta çıxdığı ilk gündən onu çirkin işləre qatmağa dəyərmə?

O, hələ də qapının qabağında durub. İranlı geri çevrilib, əynində mülki geyim olan bu naməlum şəxsə sinayıcı nezərlərə baxır. Əmiraslanov stola yaxınlaşır:

— İndi siz mənimlə razılaşacaqsınız ki, onu bu işlərə qatmağa dəymez.

O, iranlıının qarşısına bir şəkil qoyur:

– Bu şəxs – Britaniya səfirliyinin birinci müşaviri Aleksander Uolter, rəsmi məlumatda görə iki il əvvəl dənizdə çimərkən suda batmışdır. Ancaq məlum olur ki, batmayıbmış. Budur, baxın: onu – Aleksandr Uolteri çılpaq, işgəncələrə məruz qalmış halda qollarını burub, tavandan asmışlar. Bəs aşağıda dayanan kimdir?.. Bağışlayın, mən unutdum ki, siz yalnız İran şahının suallarına cavab verirsiniz. Buna görə de suala özüm cavab verəcəyəm. Bu siziniz. Yəd ölkə səfirliyinin müşavirini ən ağır işgəncələr verməklə dindirirsınız. Yəqin artıq başa düşdünüz ki, şəkil Şultsun əmri ile çəkilmişdir.

İranlı qaşqabaqlı halda başı ile təsdiq edir.

– Peşəkarla işləmək olduqca xoşdur: hər şeyi dərhal başa düşür, – deyə Əmiraslanov təqdiredici tərzdə dillənir. – Odur ki, sizə bir təklifim, daha doğrusu, məsləhətim var. Sizə məsləhət görürem, mənim suallarımı cavab verərkən özünüzdən asılı olan hər şeyi edin ki, sizə etibar eləyim, daha yaxşı olar ki, özünüzə qarşı rəğbet oyadasınız. Əger məndə belə qənaət hasil olsa ki, lazımlı olan bütün məsələləri vicdanla və düzgün danışmamışınız, dindirmədən dərhal sonra əmr edəcəyəm siz ətsinlər və siz bu həftə beynəlxalq tribunal qarşısında cavab verəcəksiniz. Bəlkə de məhkəmədə siz hakimləri inandırıa biləcəksiniz ki, cinayətləri keçmiş şahın əmri ilə törətmisiniz. Belə olsa, bir neçə illik katorqa cəzası ilə yaxanızı qurtararsınız.

– Şirnidirici təklifdir, – iranlı istehza ilə qımışır. – Bəs əger cavab verməkdən imtina etsəm necə?

– Pəncərəyə yaxınlaşın. Yaxınlaşın, yaxınlaşın... Küçədə nə görürsünüz?

– Əsgərləri.

– Hansı əsgərləri?

– Sovet, ingilis.

– Hə, deməli belə, əger siz məndə rəğbet oyatmasanız, mən ikinci, yenə də qanuni yolu seçəcəyəm. Özü də bunu, təkrar edirəm, dərhal həyata keçirəcəyəm. Bu şəkli də, o biriləri də rastıma çıxan ilk ingilis patruluna verib xahiş edəcəyəm ki, sizi buradan üç məhəllə aralıda yerləşən Britaniya səfirliyine aparsınlar. Sizcə, sonra nə olacaq? Yəqin elə bilirsiniz ki, sizi gülləleyəcəklər? Çətin. Çox güman ki, sizi asarlar. Və mənçə, bu, çox ədalətli olar. Beləliklə, birinci sualımız: Şults haradadır?

– Pəhləvidə. – İranlı əlüstü cavab verir.

– Pəhləvidə deyil, mənə deyiblər ki, o, Tehranda gizlənir. Məni inandırın ki, Pəhləvidədir.

– Dünən gecə o, Almaniya səfiri ilə bir yerdə Tehrandan alman hərbi aerodromuna getdi. Hetta ən inanılmış adamlara da xəbər verilmişdi ki, Şults Berline uçur. Sefirin teyyarəsi havaya qalxdıqdan doqquz dəqiqə sonra Şults teyyare ilə Pəhləviyə uçmuşdur. Bu gün səhər hele orada idi. Şübhə etməyə bilərsiniz.

Bakı yaxınlığında kimsəsiz dəniz sahili. Kiçik Duvanni buxtası. Onun cıngilleri də Bakı buxtasını xatırladır. Bura da alçaq təpeliklər dövrələnib. Ətrafdıa insanların olduğunu göstəren yegane əlamət yığma evciklər və hərbçilərin çadırlarıdır. Rabitəçi əsgərlərə elektriklər göz işlədikcə uzanan bu sahildə qızığın iş görür, planla tutuşduraraq, torpağın üstü ilə kabellər çəkirler. Həmin kabellərdən müəyyən məsafələrdə naqillər ayrıılır. Onların üzərinə lampalar bərkidilib. Bütün maili sahil və ona bitişik təpələrin yamacları artıq hörümçək toru kimi naqillərlə örtülüb. Axşamüstü mühafizəçilərin müşayiəti ilə Bağırovun maşını yaxınlaşır.

Bir polkovnik işləyənlərdən ayrılib Bağırova raport verir:

– Bütün işləri başa çatdırılmışq. Qaranlıq düşən kimi işə sala bilərik!

– İşi müəyyən edilmiş vaxtda başa çatdırmağınız öz-özlüyündə çox yaxşıdır. Buna görə sağ olun. Mənzərə yetərinə inandırıcı təsir bağışlayır, – o, saatına baxır. – Texminən qırx dəqiqədən sonra hava qaralmağa başlayacaq. Baxaq, görək bütün bunlar gecə nə cür görünəcək. Bəs layihə müəllifi nə fikirdədir? – Bağırov özü ilə bir maşında gəlmış Əlövset Rəhimova müraciət edir.

– Deyəsən, bütün işlər plana müvafiq qaydada görülüb, yoldaş Bağırov, – deyə Rəhimov sözə başlayır. – Buna görə də ümid edə bilərik ki, istədiyimiz effekti əldə edəcəyik. İndi tədbirin uğuru bizim onu sərr kimi saxlayıb-saxlaya bilməyəcəyimizdən asılıdır. Bu, birincisi. İkincisi isə, bundan heç də az əhəmiyyətli olmayan cəhət Bakıda işıq “maskalanmasını” tam təmin etməkdir.

– Bağırov onları qarşılayanlardan birinə – yəqin ki, obyektin mühafizəsi üçün məsul olan şəxsə sarı dönür. O, izahat verir.

– Yaxınlıqda heç bir yaşayış məntəqəsinin olmaması işimizi xeyli asanlaşdırıldı. Bu obyektin bütün ərazisi çox etibarlı mühafizə

olunur. Bakıda işiq "maskalanmasına" geldikde isə, bu sahede işlər hələlik qənaətbəxş deyil, yoldaş Bağırov, daha doğrusu, pisdir. Şüursuz vətəndaşlar tərəfindən maskalanma rejiminin coxsayılı, daha dəqiq desək, kütłəvi surətdə pozulması halları özünü göstərir.

— Dəqiq müəyyən edilmiş vaxtda tam qaranlıq gərəkdir,
— Bağırov qaşqabaqlı halda dillənir. — Yaxın bir neçə gün ərzində buna nail olmaq zəruridir. Nə təklifiniz var?

— Ən etibarlı variant qaranlıq düşəndən təsəhrədək elektrik enerjisini kəsməkdir.

— Bu, həqiqətən çox etibarlı üsuldur, aferin! — Bağırov vəcdlə dillənir. — Yaman yaxşı fikirləşmişən. Əcəbdir! Deməli, ağır iş günündən sonra evə dönen adamlar qaranlıqda oturmaları? Və sən heç bir başqa çıxış yolu görmürsən, eləmi?

— Dəfələrlə radio ilə müraciət etmişik, qəzetlərdə yazımışq, bütün müəssisələrdə izahat işi aparmışiq. Heç bir köməyi yoxdur, — mühafizə üçün məsul olan şəxs pörtmüs halda özünə bərəət qazandırır — hər gecə yüzlərcə qanunu pozma halları olur. Bunu kimin qəsdən, kiminsə təsadüfən etdiyini müəyyənleşdirmək qətiyyən mümkün deyil. Yeganə çıxış yolu ciddiliyi bir az da artırmaqdır. Əks təqdirdə layihənin uğuru təhlükə altında qalacaq.

— Ciddiliyi artırmaq nə deməkdir?

— Yəni misal üçün, birinci dəfə cərimə, ikinci dəfə isə... məhkəməyə də vermək olar! Müharibə dövrünün qanunları belə tələb edir.

Bağırov cavab verməyə macal tapmir. Ariq bir yəbinin tərkində on-on iki yaşlı bir oğlan uşağı yaxınlaşır.

— Burada Bağırov kimdir?

— Mənəm.

— Sizi telefona çağırırlar.

— Kim?

— Ya Əmir Aslanovdur, ya da Aslan Əmirov. Başa düşmədim ciddi danışır, yoxsa zarafat edir. Elə bil qulağının dibində danışır, amma deyir ki, Tehrandan zəng vururam. Guya sərhədin o tayından bizə zəng etmək olar! O, zarafat eləyir?

— Mənəcə, yox. Şəxsən mən Əmiraslanovun zarafat etdiyini gör-məmişəm, — deyə Bağırov cavab verir. — Bəs o dediyin telefon haradadır?

— Bizim budkada. Buradan 3 km aralıda. Odey...

— Məgər sən burada işleyirsən? — Bağırov təəccübə soruşur.

— Yox. Anam işleyir. Mən isə elə-bele yaşayıram burda, həm də kömək eləyirəm anama.

— Keşikçi budkasında yaşayırsan?

— Hə de. Ona izah elədim ki, keşikçi evdə yoxdur, rəisləri qarşılıamağa çağırıblar. Mənə de əmr olunub ki, evdə oturum. O isə elə dediyini deyir.

— Bəs atan haradadır?

— Cəbhədə, — oğlan dalğın halda cavab verib, bir anlıq fikrə gedir. Əger Tehran məsəlesində zarafat eləmirsə, bəlkə fanarı da doğrudan vəd edib?! Nə bilmək olar! — deyə balaca keşikçi fikrinə gələni diline getirir. — Həmin o Əmirov...

— Əmiraslanov, — deyə Bağırov düzəliş verir, — hər ehtimala qarşı onun adını yadında saxla. Hə, fanar baredə sənə nə dedi?

— Mən budkadan çıxməq istəmeyəndə, məni dilə tutdu. Əvvəl bir az söyüb-söyləndi, sonra söz verdi ki, mənə elektrik fanarı bağışlayacaq. Dedi ki, əgər mənə inanmırınsa, Bağırovu tap. O ki, Tehrandan deyil, haradasa budkanın yaxınlığındadır. Tapan kimi sənə o saat fanar da verəcək, üstəlik isti bəblik də. Xahiş elədi çatdırırm ki, on beş dəqiqədən sonra bir də zəng vuracaq. Sizcə, o düz deyib, zarafat eləməyib mənimlə?

Bağırov başı ilə təsdiq edir. Ətrafdakıların adət etmədiyi qəribə bir təbəssümle gülmüşəyərək, atdan düşmeyən oğlanın yanından ölüb, maşına yaxınlaşır.

— Bəlkə buradan gedənəcən fanar tapa bilerik? — O, konkret heç kəse müraciət etmədən soruşur.

Əlövset Rehimov cibindən öz fanarını çıxarır:

— Götür! — deyə Bağırov oğlana müraciət edir. — Amma bəblik borclu qalıram sənə.

— Bəblik nə olan şeydir? — Balaca keşikçi batareyaların güclü işığını heyranlıqla seyr edir. Bu, müharibə dövrü hələm-hələm ələ düşən şey deyil. — Görəsən, niyə o, isti olur?

Əbülfəz sekkiz övladının hamısını yanına salıb, şəhər "tolkuçka"sına — "kubinka"ya girir. Xırda-xuruş satan təkgöz kişi ilə salamlaşır, Davudu tapmasını xahiş edir. Tariyel gəlinçə Əbülfəz təkköz qasidin girdiyi evin eyvanının altında kölgəlik tapıb, yesiyin

üstündə əyləşir və gözünü qıyaraq, "kubinka"nın qaynar həyatına tamaşa edir. "Qasid" qayıdana qədər o, cəmi iki dəfə ətrafa marağını bürüzə verir. Birinci dəfə onun yanından: "Tərtəmiz təmizləyir, par-par parıldadır! Potaş! Potaş! İsteyirsən ağları yu, isteyirsən ya evdə çim, ya dənizdə. Tərtəmiz, köpüksüz, canımız üçün zərərsiz!" – deyə fil kimi böyüren bir qoca keçir. Reklam etdiyi mehsullar qabağınca sürdüyü arabaciqdadır. "Sinka, istiot, soda, sinka, istiot, soda!"

– Sabun var? – Əbülfəz piçilti ilə soruşur.

– Nə sabun? Sabun nə gəzir? – deyə bayaqdan fil kimi böyüren kişi normal adam səsi ilə cavab verir. – Potaş al. Sabun olmayıcaq. Müharibə qurtarınca sabundan gözünü çək!

– Bəs birdən olsa, burada onu neçəyə satardılar?

– Bir milyona! İki milyona, üç milyona! On manat alıb sabunu iyləməyə vermək olar! Şexsen mən özüm 50 manat verməyə razıyam, – qoca coşub, bayaqkı kimi, uca səslə çığır. – Sən bircə sabunu göstər!

– Tapsam, göstərərəm. İsteyirsən iylə, isteyirsən dişlə – özü də havayı.

Həmsöhbətinin adamı əsəbileşdirən ədalarına baxmayaraq, Əbülfəz apardığı kommersiya keşfiyyatının nəticələrindən razı qalır.

– Bilsəydin ki, səni bu gün kim gözləyirdi, indi oturub zarafat etməzdim! – Qoca təzədən adam səsinə keçib, məşum piçilti ilə xəber verir və arabacığını sürüb uzaqlaşır.

Açıdıl qocanın bu düşük "nömrəsi" Əbülfəzin əhvalını korlasma da, ancaq hər halda, izsiz də keçmədi. Çünkü bir-iki dəqiqədən sonra səkkiz dənə taxtalı "xoruz" konfeti alanda Əbülfəz qiyəməti saldırmaqçın adətinin ziddinə olaraq, çənə-boğaz eleməyi unutdu. Yalnız "xoruz"ları uşaqlara paylayandan sonra ağızucu:

– Diri xoruz bundan ucuzdur. Camaatda insaf-mürvət qalmayıb!

Davud özünü yetirdi. Cəld Əbülfəzi darvaza arxasına çekib, tez-tez küçəyə boyhana-boyhana portfeli açdı. Əbülfəzə elə gəldi ki, altı tikə sabunu görəndə Davudun gözləri işildədi. Əbülfəz pulları sayıb, təzədən dinməzcə əlini açdı.

– Nədir, azdır? – Davud heyrətləndi.

– Axmaq-axmaq suallar vermə, – sən ki, ağıllı adamsan, – deyə Əbülfəz quru tərzdə cavab verdi.

Hər iki təref üçün qarşılıqlı faydalı mübadilə başa çatandan sonra Davud soruşdu:

– Bəs sən deyirdin az qala iki çamadan gətirəcəksən?

– Gətirəcəyəm. Hər şey hazırlıdır, ancaq çox qiymətli bir maddə var, onsuz sabun bişirmək olmaz. Zəhrimər yaman bahadır! Gərək onu tapaq:

– Adını de, bəlkə mən tapdim?!

– Bağışla, qədəş, deyə bilmərəm, – Əbülfəz yazıq-yazıq dodaqlarını büzüb cavab verdi. – Eşidib-bilsələr ki, sırrı açmışam, dərimə saman təperlər. Sən o adamları tanımirsan.

Kol-kosu, otları saralıb-solmuş çöllük.

Neftdəşima limanına çevrilmiş yük limanının ətrafi. Boş qalmış saysız-hesabsız anbarlar. Bu liman indi dəniz yolu ilə yanacaq gönderilməsi üçün yükboşaltma məntəqəsinə çevrilmişdir.

Dolu sisternlərdən ibaret qatarlar gətirdikləri mayeni tankerlərin anbarlarına boşaltmaq üçün limana yaxınlaşır. Uzaqdan baxana elə gəlir ki, Əbülfəzə onun uşaqları göbələk yiğirlər. Əbülfəz kibrıt qutusunun yarısı boyda ağ qəlpəni uşaqlara göstərir:

– Görürsünüz, bu kaustik sodadır. Görsəniz ki, yaşdır, özünüz əl vurmayın, o saat məni çağırın. Yaş əlle ona toxunmaq olmaz, barmaqlarınızı yandırır. İndi biz bir-birimizə mane olmamaq üçün ayrılıq, yavaş-yavaş dəmiriyoluna təref gedək, bax, o platformanı görüşünüz? Hamımız orada görüşəcəyik. Diqqətlə axtarın, orabura fikriniz yayınmasın. Bir azdan hava qaralacaq, gərək o vaxtacan iki kilo soda yiğaq. Daha indi sırr də olsa, demisəm sizə, bu sodadan babanız üçün çox vacib bir dərman düzəldirler. Əger istemirsinizsə babanız vaxtından əvvəl ölsün, gərək var qüvvənizlə çalışasınız. Kim hamidian çox yiğsa, deməli, babasını lap çox isteyir. Kim bu qabı doldursa, babasını çox sevdiyinə görə ona yarımbanka şirin süd düşür, az yiğana ise yarımqutu yumurta paraşoku.

Əbülfəz alaq otları və zirzibilin arasında adda-budda gözüne sataşan kaustik soda parçalarını eyilib yerden yiğ-a-yığa anbarların arası ilə irəlileyir. Qəflətən anbarlardan birinin yarıcaq qapısına gözü sataşır. Boylanıb baxır, orada əyinlərində yağa-neftə bulaşmış kombinezon olan iki nəfər liman fəhləsinin hansısa kiçicik bir cihaza naqıl birləşdirdiyini görür. Yanlarındaca – döşəmədə təzəcə qazılmış

bir çala var. Əbülfəz alını qırışdırıb, onların nə iş gördüğünü anla-
mağa çalışır. Bu zaman fehlələrdən biri cihazın açarını burur və
həmin anda limanda qüvvəti partlayış gurlayır. Əbülfəz qorxmuş
halda üzüquyulu özünü torpağın üstünə atır. Ancaq görünür, uşaqları
xatırlayıb derhal yerində sıçrayır. Onların yanına qaçmaq isteyir,
lakin qəflətən beyninə nə fikir gelirse, bir anlıq dayanıb, sonra üzə-
rində demirbarmaqlıqlı xirdaca nəfəslək olan metal qapının cəftəsini
vurur. Bir kənarda atılıb qalmış paslı arabanı zor-bəla ilə yerindən
qaldırıb, qapının ağızına aparır. Sonra atalıq instinktinin təsiri altında
balalarını axtarmağa yürüür. Onları sağ-salamat görüb, yaxınlıqdakı
anbar tikililərindən birinə yiğir və sakitcə oturmalarını tapşırır. Vəd
edir ki, sözə baxsalar, hərəsinə bir banka şirin süd verəcək.

– Bu da sizə pendir-çörək. Bu saat qayıdırıam. Kim başını bayırı
çıxarsa, mənə deyərsiniz. Onun südünü də size verərem.

Əbülfəz ucadan fit çala-çala bağladığı qapıya təref qayıdır.
O yaxınlaşan kimi qapının arxasında səs-səmir kesilir. Əbülfəz yarı-
uçulmuş səkinin üstündə oturur. Tələsmədən portfelindən pendir-
çörək, pomidor və soğan çıxarır. Baş soğanı yumruğu ilə əzib, liman
tərefdən eşidilən hay-küye əhəmiyyət vermeden yeməyə başlayır.

– Ey, ay kişi! – Qapının arxasından onu səsleyirlər, – Qapını
sən bağlamışan?

– Ağlıı adamsan, ancaq çox axmaq sual verirsen, – deyə Əbülfəz
tələsmədən yeməyini çeynəyib udduqdan sonra cavab verir.

– Sən də ağlıı ol, bizi buradan burax. Peşman olmazsan!

– Mən burada təsadüfi adamam, yoldan keçənəm. Nə bilim, sizi
buraxmaq olar, ya yox. Bir az gözləyək, işçilərdən biri gələr, məs-
ləhət bilsə, sizi buraxar.

– Onda gec olacaq! Sən gel aç qapımı, biz tələsirik. Nə dilbil-
məz adamsan!

– Dilbilməz niyə oluram? – Əbülfəz inciyir. – Nə qədər ki,
limanda camaat bir-birinə deyib, siz də özünüzü ora yetirmək istə-
yirsınız. Qorxursunuz kimse biler ki, ikiniz birlidə harayasa əki-
libsiniz. Anasının əmçeyini kəsən adam o qədərdi ki...

– Bəs onda burax da... Bizim işimizin pis olmağından sənə ne
fayda? Ancaq kömək eləsən, xəcalətdən çıxarıq. Atamın qəbrinə
and olsun, ömrünün axırınan tək özünə yox, bütün ailənə bəs
edər. Tez ol!

– Bilirsən, pul yaxşı şeydir! – Əbülfəz ah çekir. – Ürəkdən tək-
lif edənde adam boyun qaçırməq istəmir... Ver gəlsin.

– Hərif özünsən, əvvəl burax, sonra pulu al.

– Məsləhət sizindir, – Əbülfəz yerində tərpənmir.

Qısa məşvərətdən sonra nəfəsliyin barmaqlığı arasından bir el
uzanıb, pul bükülüsunü çölə atır.

Əbülfəz iməkleyə-iməkleyə cəld pulları qapıb, dərhal sayıır.

– Ele bu? – deyə istehza ilə soruşur.

– Üstümzdə bundan artıq yoxdur. Buraxarsan, ondan yüzqat
artıq verərik! Cəld ol, vaxt keçir!

– Bu nə söhbətdir? Tələsirsənse, bir az da tərlə, nə məni ləngit,
nə də özünü.

İkinci pul bükülüyü qarşısına düşəndə başını razılıqla tərpədir.
İçəridən ses eşidilir:

– Əzizlərimin canına and olsun, artıq bir qara qəpiyim də yoxdur!

– Bundan artıq heç lazım da deyil. – Əbülfəz onu arxayınlasdırı.

– Ele bu da bəsimdir. Ömrüm boyu acgöz adamlardan zəhləm gedib.
O, pulları səliqə ilə çantasına qoyub, əvvəlki yerinə qayıdır.

– Hə, indi nəyi gözləyirsən? – İçəridəkilər ikisi birdən soruşur.

– Hər dəqiqə qiymətlidir! Tez ol!

– Düzdür, siz mənə çox pul verdiniz. Allah bilir, indi belkə də
peşman olmusunuz. Mənse burada oturub fikirləşirəm: sizi bura-
xım, ya yox? Kim bilir, birdən sizi buraxaram, pullara da əlvida
deməli olaram, üstəlik həyata da. Mən sözü üzə deyən adamam.
Utanmaqdən keçib, qorxuram sizdən!

– Əşşı, tüpürüm pula! Neyə isteyirsən, and içək, sənə toxunma-
rıq! Nə qədər üreyin istəsə, pul də verərik. Ancaq adam ol, burax bizi.

– Yox, qorxuram. Silahım olsayıdı, başqa məsələ. Yoxsa ki,
mən burada təkəm, siz iki nəfər. Özünüzün də tapançanız var...
Görürsüz, əger siz məni öldürmek fikrində olmasaydız, revolverləri
verərdiniz.

– Bizdə revolver-zad yoxdur, – qapının dalından qətiyyətsiz
səsle dillənirler.

– Görürsüz – Əbülfəz incik-incik deyir. – Bir halda ki, yalan
danışırsız, deməli, torbadə pişik var. Kim inanar ki, belə işə silah-
sız gəlmisiniz?! Nə olar, bərk saxlayın. Mən gedəndən sonra lazi-
mınız olar. Gəlib-eleyən olsa, birdən atışmalı olduz.

– Dayan, getmə.

Nəfəslikdən tapançaları tullayırlar. Əbülfəz iməkləyərək yaxınlaşış onları götürür, maraqla tamaşa edir.

– Daha niyə sürünlürsən, – qapı dalındakılar yaltaq-yaltaq gülülərlər. – Görmürsən tapançalar səndədir? Uzatma, aç görək!

– Deyirəm, kim bilir, belkə yenə nəyinizsə var: revolver, avtomat, nə bilim nə. Elə pulun da birinci bükümündən sonra deyirdiz ki, daha yoxdur.

– A kişi, aç qapını! Guya sən başa düşmürsən ki, bizi tutsalar, güllələyərlər. Sənin vicdanın var?

– Yadıma yaxşı düşdü. – Əbülfəz qəfildən dillənir. – Bu limanda mənim bacım işleyir. Onun sağ-salamat olduğunu öyrənməsəm, sizi buraxa bilmərəm. Siz oturun, mən tez limana qaçıb öyrənim.

– Nə yalan uydurursan? – “Ösir”lərdən biri xırıltılı səslə deyir. Orada bircə qadın da işləmir. Xüsusi qoşunda qulluq edənlərdir, vəssalam.

O biri əsir söyüş yağıdır:

– Mən çox yaramaz görmüşəm, ancaq sənin kimisi qabağıma çıxmayıb. Pulu aldin, başa düşdük. Tapançalar neyine gərəkdir?

– Özün ağıllı adamsan, amma axmaq-axmaq suallar verirsən. Bu qədər adamı qırıb-çatdırın, həle mənə yaramaz deyirsəniz. Sizə baxanda mən toya getməliyəm. Təhqir üstündə ikiniz də cavab verməli olacaqsınız! – Qəzəblənmiş Əbülfəz tələsik addımlarla uzaqlaşır. Püskürən vulkan kraterini xatırladan limana sarı yönəlir.

Sisternlər partlayır, tonlarla maye alovlanır, neft kəmərləri, liman binası, ayaq altındaki torpaq buxtanın suyu od tutub yanır. Fasiləsiz olaraq təcili yardım ve yanğınsöndürən maşınları gəlir.

Əbülfəz özünü mühəsirə xettinə yetirir. Onun qarşısını kəsirlər.

– Burda ən böyük rəis kimdir? – deyə Əbülfəz çığırır.

– Rədd ol burdan! – Özündən çıxan rəis onu döşündən itələyir.

– Ayağıma dolaşma, yoxsa bu saat səni həbs edərəm.

– Mən özüm bu saat elə ikisini həbs etmişəm, iki təxribatçını.

– Bunu rədd eləyin burdan, – deyə zabit əmr edir və dərhal da səsini kəsir: Əbülfəzin əlindeki tapançalar gözünə sataşır. Zabitin əlini qobura atlığığını görən Əbülfəz tələsik raport verir:

– Təxribatçıların əlindən aldığım silahdır!

Bir qrup hərbçinin müşayiətilə Əbülfəz əsirləri saxladığı anbara yaxınlaşır.

– Hələlik onları burada saxlayıram! Limana necə partlatdıqlarını öz gözümle görmüşəm. Anbarı mühəsirəyə almaq lazımdır. Çünkü divarnın dibində təzə qazılmış çala var, onlar lağım ata bilər, – Əbülfəz özündən razı halda göstəriş verir. – Şübhəm var ki, silahlıdırlar. Yoldaş mayor, mən buradan uzaqlaşa bilmərəm. Əger mümkünse, qoy bir adam gedib o anbardan mənim uşaqlarımı getirsin!

Əbülfəzlə zabit uşaqları minik maşınınna oturdurlar. O, içində pul olan portfeli uşaqların böyüyüne verib deyir:

– Mənim çarpayımın altına qoysan. Anana de, ki, iki casus tutmuşam, bir az gec geləcəyəm.

Zabit sürücüyə tapşırır:

– Uşaqları anasına təhvil verin.

– Baş üste, yoldaş mayor!

Maşın gözdən itdiqdən sonra Əbülfəz sözə başlayır:

– Məni pulla ələ almaq istəyirdilər, ləp təbdən çıxdım. Dalımcı topa-topa pul tullayırdılar. Yəqin harasa buralarda düşüb qalib. Mənə, əmr vermək lazımdır ki, pulları axtarış tapsınlar, yoxsa götürən olar. Sonra kim boynuna alacaq.

– Yox bir! Deyirsən işimizi-gücmüzü atıb pul axtaraq? – Zabit qışqabaqlı halda cavab verir.

Sevincək olmuş Əbülfəz dərhal onunla razılaşır:

– Düz deyirsəniz, pul əl çirkidir!

Əmiraslanov Bağırovla səhbətini yekunlaşdırır.

– Hələ bir-iki gün lengiyəcəyəm. Şultsu pehlevidə yoxlamağa cüzi də olsa ümidi var. Yoldaş Bağırov, məncə o nə qədər ki, İranı tərk etməyib, bu imkandan istifadə etmək borcumuzdur.

– İstifadə elə, özün də fikirləş, gör o sənin əlindən qaçsa, Bakıda onun adamlarını zərərsizləşdirmək üçün nə tədbir görecəksən. Gündün günorta çığı şəhərdə onlarca başkəsən quldur dolaşır, biz isə heç onların ne məqsədle gəldiklərini də bilmirik. Eşidirsən məni?

– Beli, yoldaş Bağırov, çox xoşagelməz vəziyyətdir.

– Hər şeydən əvvəl gülündür, – Bağırov onun sözünü kəsir. – İki gündən sonra gelərsən, bu məsələləri də özün aydınlaşdırarsan!

Bağirov, Rəhimov və daha bir neçə nəfər adam şər qarışanda maşına əyləşib "məket"dən uzaqlaşırlar. Maşın təpəyə qalxır. Bundan sonra idarəetmə pultunun yanında durmuş operator düyməni burur. İşıqlar yanır.

— Gecə vaxtı ən təcrübəli təyyarəçi də elə bilər ki, aşağıda Bakının işıqlarıdır, — Əlövsət Rəhimov gecənin qoynunda işıqları sayısan "şəhər"in mənzərəsini seyr edərək deyir:

— Əla düzəldiblər! Guya bura dəniz sahili, bura isə dağlıq hissədir. Lap bakihların özlərini də çasdırmaq olar.

— Ümid edək ki, sən deyəndi, — Bağırov uzaqdan qıpçırmızı şəfəqin səmanı büründüyü səmtə işaret edib soruşur və özü də cavab verir: — Bəs o nədir?

— Ya neftayırma zavodudur, ya da liman, — Bağırov cəld maşına əyləşir. — Şəhərə sür. İldirim sürətiley!

Fərzani kabinetində oğlu ilə səhbət edir. Atasından fərqli olaraq, oğlunun əhval-ruhiyəsi çox yaxşıdır.

— Sənə qəribə görünümür ki, Səbadan nə vaxtdır səs-soraq çıxmır? — deyə Fərzani fikirlərini onunla bölüşür. — Heç belə olmamışdı.

— Onu dünən Tehranda görüblər. Bu gün isə, mən əminəm ki, artıq Berlindədir.

— Əmiraslanov deyir ki, o, Pəhləvidədir.

— Əgər Əmiraslanov bunu dəqiq bilirse, özü niyə Tehranda əyləşib? Yoxsa şah üçün yas saxlayır?

— Daha əyleşmeyib. Aerodromdan zəng vurmusdu. — Fərzani saatına baxır, — yəqin yarım saatdan sonra Pəhləvi idə olacaq. Yaxşı olardı ki, sakit yer tapıb bir müddət qalayıq.

— İndi dünyanın ən sakit güşəsi İrandır. Sən naşaq əsəbileşirsin, ata. Almanlar getdi, lap yaxşı. Şükür Allaha. Vaxtında getdilər. Ruslar gəldi? Ruslarla bizim ailənin münasibətləri yaxşıdır. İngilislərlə də dost olarıq. Axi sən neçə il ingilis dilini öyrənməyə məni əbəs yere məcbur etməmisən ki... — oğlu çox arxayın bir təbəssümələ gülümsünür. — Görərsən, mənim ingilis dili təhsilimə sərf etdiyin pullar sənə hələ çox gəlir getirəcək.

Tevfiq maşın səsi eşidib pəncərəyə yaxınlaşır. Görür ki, evin qarşısında ingilis əsgərləri ilə dolu iki "cip" dayandı. Atasına deyir: — İngilislerdir! Adını çək, qulağını bur.

Bu xəbəri eşidən Fərzani stulu qapıb, Hitlerin divara vurulmuş portretinin yanına cumur.

— Kömək elə mənə! Zəhrimar yaman ağırdır!

Oğlu pəncərədən uzaqlaşır və fikir vermir ki, ikinci "cip"-dən cəld yerə atılan əsgərlərin ardınca Səba da maşından düşür.

Həmin vaxt Fərzani kabinetin gözdən keçirib, radioqəbuledicini qurur. Hansı dalğanısa tutmağa əbəs yera cəhd göstərir, bir şey çıxmadığını görüb, oğlundan xahiş edir:

— Onlar yuxarı çıxanadək ingilis verilişi tuta bilsən, yaxşı olardı. Qoy gelən kimi görsünlər ki, biz kimik, kimin tərefindəyik.

Oğlu istehzalı təbəssümünü gizlədərək, düyməni burur. Və demək olar ki, dərhal da "Bi-bi-si"ni tutur. Radiosiqnallara nəsə bir inadlı taqqılıq qarışır. Aşağıda kiminsə həyət darvazasını berk-bərk döydüyüünü Fərzani o saat anlaya bilmir. Amma başa düşən kimi cəld dəhlizə qaçır, aşagıdan qapıcıını səsləyib əmr edir:

— Tez elə, darvazanı aç, əziz qonaqları salamlı! — Bir neçə saniyədən sonra isə Fərzaninin üzünün ifadəsi dəyişir: o, pilləkəndə Səbanı görür.

— Düşmənin iyriñc geyimi altında dostun gizləndiyini yalnız mənim bəsiretlə rəfiqəm ağaya Fərzani duya biler. — deyə Səba gülümsəyir.

Fərzani özünü birtehər elə alıb, eyni tərzdə cavab verir:

— Tanımaq üçün ən qısa yol ürəkdən-üreyə uzanan yoldur. Mən səni pəncərədən görəndə duydugum sevinc son hadisələrin nisğilini qəlbimdən silib atdı.

Səba kabinetə girir, Tevfiqlə səmimi görüşür.

— Bunun səsini kəs, — Fərzani iyriñrmış kimi əli ilə radioqəbulədiciyə işaret edir. Sonra Səbaya sarı dönür: — İki gündür evdən çıxmırıam, sənin zəngini gözlöyirəm.

— Mən buna əmin idim. Elə o səbəbdən də, gördüğün kimi, xəberdarlıqsız gəlmışəm, — deyə Səba cavab verir. Tərəddüdlə Tevfiq baxır. — Bağışla, oğlum, mən yol üstdəyəm, atanla firma-nın işləri barede səhbətim var.

Tevfiq dərhal başı ilə razılığını bildirib, qapıya sarı yönəlir. Fərzani oğluna:

— Mətbəxdə tapşır, qonaqlara yemək versinlər, — deyir. — Bizim üçünse qonaq otağında süfrə açınlar, sualedici nəzərlərlə Səbaya baxır; o, başı ilə razılığını bildirir.

— Ancaq qoy süfrəni burada açsınlar, — deyə Səba düzəliş verir.

— Bura sizinçün narahat olar, — Fərzani Səbanın arkyana qapiya doğru çekir. — Qonaq otağına gedək, orada bizə heç kəs mane olmaz.

— Niye ki? — Səba ciyinini çekir. — Vaxtimiz azdır. Sonrası da, sizin kabinetiniz mənim çox xoşuma gəlir. Hər şey əlinin altında: xəritə, radioqəbuledici, bar, telefon.

Pəhləvi aeroportunda bir neçə nəfər zabit yere enən hərbi nəqliyyat təyyarəsini qarşılıyor.

Tehrandan gələn Əmiraslanov təyyarədən düşür. Onu iki rota desantçı müşayiət edir.

— Güman etməyə əsas var ki, o hələ də şəhərdədir, — yuxusuzluqdan gözləri qan çəkmiş alçaqboy ahil mayor tələsik hesabat verir.

— Niyə əsasən deyirsiz bunu?

— Üç saat, daha dəqiq: üç saat on sekiz dəqiqə bundan qabaq, yerli agentimizdən məlumat almışıq. Yüksək rütbəli alman zabitlərinin yaşadığı Marabda kurort şəhərciyindəki villadan zəng vururdu. Onun dediyinə görə, Şults boş villalardan birinin qarşısında maşından düşmüş, öz açarı ile qapını açıb evə girmişdir. Əynində açıq qəhvəyi rəngli kostyum, ağımtıl köynək, boynunda ağ qalstuk varmış. Razılaşmaya görə, ingilis qoşunları Pəhləviyə Marabda tərefdən daxil olmalıdır. Ona görə de orada bizim qoşunlar yoxdur. Telefon zəngindən dərhal sonra yola düşdü. Villaya yaxınlaşanda bizim agentin yolun ortasında atılmış meyitini gördük. Gülə dəymış peysərindən hələ də qan şoralanırdı.

— İngilislerlə elaqə yaratmağa cəhd göstərmisiz?

— Orada yox idilər. Tehrandan xəbər verdilər ki, ingilisler Pəhləviyə bu gün, günün ikinci yarısında gelecekəklər. Onları indilərdə gözləyirik. Bütün yollara ciddi nəzarət edirik.

Əmiraslanovu aeroportun rabitə mərkəzinə getirirlər. O, telefonu yaxınlaşır.

Səba rahat dəri kresloda oturub, ləzzətli ayaqlarını uzadır.

— Sutka ərzində birinci dəfədir rahat oylayıram. Ele bil bu sutka bitib-tükənməyəcəkdi. Dalbadal gör nə qədər hadisə baş verib: şah taxt-tacdan el çəkib, düşmən qəfil soxulub bura, bizim dəstələrin təxliyesi... hələ "Mercedes-Benz" in yerli maraqlarının pozulması,

bütün əmlakin qarşidakı müsadirəsini demirəm. Özü də hamısı birçə sutka ərzinde.

— Şah getsə də, taxt-tac yerindədir. Bu isə İranın xoşbəxtliyi deməkdir. Əbəs yerə deməyiblər ki, münbit torpaqda çör-cöp də çiçək açar. Şir balası yavaş-yavaş aslana döñecək, — deyə Fərzani xəyalpərvərcəsinə dillənir. — Mənim üçün bütün hadisələrdən ən qəmlisi alman dostlarımızın — bu ağır zamanda İranın yeganə xeyir-xahlarının bizi tərk etməsidir. Özümə təsəlli verirəm ki, bu gedış müvəqqətidir. Qoy ani təsadüflər bizim qanımızı qaralmasın, axı hər gecənin bir gündüzü var.

— Üzr isteyirəm, möhtərəm ağa. — Səba meydanoxuyucu nəzərlə saatına baxıb, onun sözünü yarıda qoyur. — Yaxşı olar ki, siz yazı stolunun arxasına keçəsiniz. General Əmiraslanov son dərəcə dəqiq adamdır. Size təyin etdiyi vaxtda mütləq zəng vuracaq.

Bət-bənizi kətan kimi ağarmış Fərzani dinməz-söyləməz Səbaya baxır. El bu an telefon zəng çalır.

— Dəstəyi götürəcəksiz? — deyə Səba donub qalmış Fərzani dən soruşur. Cavab almayıanda ciyinini çəkib, özü dəstəyi qaldırır. — General, təəssüflər olsun ki, möhtərəm ağaya Fərzani yüngül əsəb sarsıntısı keçirdiyinə görə, telefona yaxınlaşa bilmir. Lakin sizin tapşırığınızı yerinə yetirib. Təsdiq edirəm ki, Şults, yaxud Səba, fərqi yoxdur, hələ də Pəhləvivededir, ancaq yaxın vaxtlarda İranı tərk etmeye hazırlaşır. Danışan kimdir? Doğrudanmı tanımadınız?

— Təəccübəlməyə deyməz. Xəberim vardi ki, siz farsca danışırınız, ancaq heç təsəvvür etməzdim, dili bu dərəcədə sərbəst bilirsiniz. Cüzi də olsa lehcə duyulmur! — Əmiraslanov söhbəti davam etdirə-etdirə qeyd dəftərçesinin açıq sehifəsində mayor üçün yazar: "Təcili! İki desantçı rotası götürüb, Şah döngəsi, 1 №-li evə gedin. Hemçinin radio ilə xəber verin ki, siz gedib çatanadək bütün rayonu mühəsireyə alınsınlar. Nəyin bahasına olursa-olsun, Şults diri tutulmalıdır", — Mayor tələsik başının işaretisi ilə hər şeyi anladığını bildirib, qapiya yönəlir.

— Düzü, əger kiminlə danışdığını bilməseydim, lehcənizdən sizi əsl tehranlıya bənzədərdim. Ele bil Laləzar-saray rayonunda doğulub-böyüdüsünüz, — deyə Səba da borclu qalmır. — Səhv etmərsə, Pəhləviyə ilk gəlisiinizdir. Gözel şəhərdir, ancaq burada işləmek çətindir: elektrik enerjisi tez-tez kesilir, bir çox küçələr

adsızdır, binalar nömrələnməyib, evləri sahiblərinin adına görə axtarıb tapmali olursan. Düzdür, şəhərin planı var, ancaq olmasa bundan yaxşıdır: hər şeyi elə qarışdırıblar ki, vağzala getmək istəsəniz, yaxın adalarдан birindəki cüzamlılar koloniyasına, ya da hidroleyyarelərin məxfi bazasına gedib çıxa bilərsiniz. Telefonlar da ruletka Prinsipi ilə işləyir.

— Mən sizə beşinci cəhddən sonra zəng vura bildim. Sayığınız engellərə baxmayaraq, bütün çətinliklərin öhdəsindən uğurla gəlirsiniz, — Əmiraslanov səmimi ahənglə danışır, — bütün bunlar da diqqətdən kənardə qalmır. Sizi ştatdərttenfürer rütbəsi almanız münasibətlə təbrik etmək üçün fürsət tapdıǵıma çox şadam. Bu, çox yüksək addır və sizin üzərinizə olduqca böyük vəzifələrə qoyur.

— Sağ olun, İranda birinci adamsınız ki, məni bu münasibətlə təbrik etdiniz, — Səba bir az özünü itirmiş halda cavab verir.

— Düzünü desəm, sizin SS-də xidmət etdiyinizi təsadüfən öyrənəndə mən təəccübəndim.

— Təbii! Axı siz həmişə əmin idiniz ki, mən coğrafiyasunasam, — deyə Səba gülümsünür.

— Mən elə lap əvvəldən bilirdim ki, siz abverin zabitəsiniz! — Əmiraslanov ciddi tərzdə cavab verir.

— Sizin üçün bunun nə əhəmiyyəti? Yeri gəlmışkən, yəqin ki, sizi də təbrik etmək olar? Düz demirəm? Bakı yaxınlığında düşmənin sualtı qayığının uğurlu məhv əməliyyatına görə.

— Çox sağ olun. Hesab edə bilərsiniz ki, ilk mükafatı mən indicə sizdən aldım. İnanmazsınız, sərhədçilər məne qayığın mehv edildiyi barədə hesabat verdikləri gündən bəri rahatlığını itirmişdim. Axı heç nəyi müəyyənleşdirə bilməmişdik: qayıqda kimlər varmış? Onlar nə məqsədlə bizim sahillərə gəliblərmişlər? Və ən başlıcası, qayıq kimə mənsub imiş. Xalis fantasmaqoriyadır! Üstəlik buraya bir məqamı da əlavə etmək lazımdır: hamida belə qənaət hasil olmuşdu ki, Xəzər dənizində sualtı qayıq yoxdur. Bu halda mənim vəziyyətimi yəqin ki, təsəvvürünüzə getirə bilərsiz! Sonradan bir az rahatlandım: öyrəndik ki, sizin soydaşlarınız dəmiryolu ilə İrana 6 ədəd italyan sualtı qayığı getirmişlər. Yeri gəlmışkən, onları partlamağa macal tapdız?

— Hazırlaşırdılar, — ancaq sonra deyəsən fikirlərini deyişdilər, adaların hansı birindəse onları etibarlı bir yerde qazib basdırıldılar.

Yadlarına düşdü ki, mənim həmyerlim baron Münhazen Xəzərlə Qara dəniz arasında təbii tunel olduğunu söyləyirmiş... sonrası da biz İranı uzun müddətə tərk etmirik... Nə bilim, belkə də lap elə partladıblar, mən dənizçilərin işinə qarışmamağa çalışıram. Vaxt necə də tez keçir, general, az qala səkkiz dəqiqədir danışırıq. Ehtimal etsə ki, məni tutmaq üçün dəstəni biz səhbətə başlayandan sonra göndərmişiz, deməli, onda sizin adamlar 40 kilometrin 10-15 kilometrini artıq qət ediblər. Heç şübhəsiz, əmr etmisiz bu rayonda sovet, ya da ingilis işgal qoşunları ile ratsiya vasitəsilə əlaqə yaratsınlar. Təbeliyinizdə olanları söyüb-danlamayın, general, onlar əlibəş döñecəklər. Düz bir saatdır ki, mənim xahişimlə bu rayonda radio əlaqəsi tamam kəsilib və yalnız tam gücü ilə işə salınmış radioəngəl mənbələri aşkar edildikdən sonra rabitə bərpa olunacaq, hətta nəzəri cəhətdən belə, təcrübəli mütəxəssislərə bunu etmək üçün ən azı beş-altı saat vaxt gerekdir. Məni başa düşdünüz?

— Əlbette, başa düşdüm ki, səhəbet eləməyə hələ vaxtim var.

— Elədir, bir az var. Ancaq bilirom ki, siz indi də məni tutmağa ümidiñizi itirmemisiniz. Özüm də heyfsilənirəm ki, sizin bu ümidiñiniz doğrulmayacaq.

— Eybi yox, özünüzü təselli verin ki, gec-tez bu arzuya da çatacağıq, — deyə Əmiraslanov onun halına yanırmış kimi dillənir.

— ...Və bizlərdən birimiz o birini tutacaq, — Səba istehzalı tərzdə onun sözünü tamamlayır və kresləda quruyub qalmış Fərzaniyə göz vurur.

— Vaxtimız həqiqətən məhduddur, lakin vidalaşmadan əvvəl sizə deməliyəm ki, bizim gələcək görüşümüz daha xoş ola bilər. Ancaq bircə şərtlə: bu gün siz Fərzaniyi sağ buraxsaz. Bunu təmənnasız deyirəm. O mənə gərək deyil, heç sizin üçün də daha təhlükə töretnir. O elə bir miskin məxluqdur ki, siz səviyyəli peşəkar hərbi kəşfiyyatçı ona əl bulamaz.

— Fərzaniyi öldürmeyim? — Səba saatına baxıb, heyrətlə soruşur. — Bax bu heç mənim ağlıma gəlməmişdi. Sizə ki, her şey yaxşı bəlli dir. O məni satıb. Onun ucbatından ekipajı ilə birlikdə sualtı qayıq məhv olub. Kapitanı mənim köhnə dostumun oğlu idi... İndi deyirsiniz, belə bir adama əbədi həyat bəxş edim? Nə danışırsız?! Əgər onu güllələnme cəzasına məhkum etseydilər, mən diz üstə çöküb, hərbi tribunala onun sağ qalması üçün yalvarardım! Əziz

general, ölüm nə səbutdur, nə də cəza. Xəyanətkarı öldürmək onun cəzadan qaćmasına imkan yaratmaq deməkdir. Niye gülürsüz? – Bağışlayın, ancaq deyəsən siz bu müdrik və humanist qaydaya heç də həmişə sadiq qalmırsız, – Əmiraslanov barışdırıcı tərzdə dillənir. – Bilirsizmi, cənab ştandarttenfürer, mən bu günlərdə sizin tərtib etdiyiniz siyahını – qətlə yetirilməsi nəzərdə tutulan məsul şəxslərin siyahısını görmüşəm. İndi ise ölüm barədə az qala mükafat kimi danışırsız. – O da saat əqrəblərindən gözünü çəkmir.

– Burada heç bir ziddiyət yoxdur. Mən təsdiq edirdim ki, ölüm qisas tədbiri kimi sağlam düşüncəyə qətiyyən uyğun olmayan bir cəzadir. Baki siyahısı ise sübut edir ki, təhlükəli və potensial təhlükəli şəxslərin fiziki məhvi mahiyyət etibarilə xəbərdarlıq tədbiri idir. – Səba əlavə edir: – Nə ise əmin ola bilərsiz ki, yelbeyin dostumuzu onun gözəl mülkündə sağ-salamat tapa biləcəksiniz. Bir də ki, mən Tehrani tərk etməzdən qabaq kabinetimdə baş çəkməyə macalımlı olmadı. Buna görə də sizdən bir ricam var: mümkünsə, elə edin şəxsi silahım özgə əlinə düşməsin.

– Arxayın olun. Tapançanı da, xəncəri də artıq mənə veriblər. Onları özümlə Bakıya aparacağam. Bilmək olarmı sizə mükafat konkret nəyin müqabilində verilib?

– Qalsın başqa vaxta. Fikrimcə, Gilan şəhəri ilə buraya doğru can atan qrup on beş dəqiqədən sonra özünü yetirəcək. Sağ olun. Ağaye Fərzanini sizin üçün qoyub gedirem. O, bütün suallarınıza cavab verər. – Səba dəstəyi yərə qoyur və dərhal da içəri giren zabitə irad tutur: – Axı sizə öyrədiblər ki, ingilis ordusunda əsgəri salam hansı qaydada verilir... Küçədə olsayıınız, bu yaddaşsızlığınızda görə bir gülə qazanardınız!

Səba yerindən qalxıb, Fərzanıya müraciət edir:

– Belə bir müdrik kəlam var: lənglik tərəddüdün doğma anası, uğurunsa ögey anasıdır. Odur ki, gələcəyə doğru irəli!

Tələsik pillələri enir. Onun ardınca iki əsgər Fərzanini qabaqlarına qatıb aparır. Dinməz-söyləməz bağın bağlı qapısı öünüə çatırlar.

– Burada biz sizinlə vidalaşacaqıq, ağaye Fərzanı. Özü də ümid edirəm ki, uzun müddətə. – Səba başı ilə unter zabitə işarə edir və o, cibindən qandalları çıxarıb, Fərzanının sağ əlini qapının iri mis dəstəyinə qandallayır. – Dostumuz general Əmiraslanov bəlkə də

haqlı deyildi. Bayaq iddia edirdi ki, siz artıq ona fayda verə bilməzsiniz. İndi başa düşəcək ki, belə nəticə çıxarmaqdə tələsib: cünki sizin sayənizdə ona agah olacaq ki, Pəhləvədə mən ingilis zabiti formasında gezirom. Bu xəbər müqabilində o, heç şübhəsiz, sizi qandallardan azad edər.

– Yalvarıram, sizə, inanın ki, mən ona heç bir söz deməyəcəyəm. And içirəm...

Səba onun sözünü ağızında qoyur:

– And içməyə ehtiyac yoxdur, əzizim ağaye Fərzanı. Buna nə hacət? Bir də ki, mən tədbir görmüşəm, Əmiraslanovla görüşən zaman siz tamam başqa şey barədə danışasınız. Cünki əbəs yərə deməyiblər ki, deyilənə inan, ancaq bir qiymətli əşyani da götür girov saxla. Bağın qapılarını ağaye Fərzaninin üzünə açın!

Unter zabit itələyib, bağın qapısını taybatay açır. Orada gömgöy otların üstündə süngü ilə qətlə yetirilmiş adamların meyitləri səliqə ilə yan-yanə uzadılıb: Fərzanının arvadı ilə oğlu, aşpaz, dalandar, nöker və qulluqçular.

Səba bir müddət qandallardan qurtulmaqcın çırpınan Fərzanıya məşum məmənunluq hissi ilə baxıb, cəld çıxır. Üzərində İngiltərə bayrağı dalgalanan maşınlar yerləndən qopub sürətli sahilə doğru şütyürlər.

Qarşidan eyni sürətlə sovet əsgərləri ilə dolu maşınlar gəlib keçir. “Müttefiqlər” sürəti azaltmadan bir-birini salamlayıb aralayırlar.

Pəhləvi tərəfdə Xezerin sahili.

Sovet və ingilis əsgərləri Səbanın dəstesini axtarır. Əmiraslanovla Fərzanı maşınla gelirler. Fərzanı düşmür. Heç bir məna ifadə etməyən nəzərlərini harasa irəli zilləyib. Oturacağa yapışmış kimi yerindən tərəpənir. Zabitlərdən biri qaçaraq özünü yetirir və həyəcanla raport verir.

– Yoldaş general, havadan keşfiyyat nəticəsində, iki “Yunkers” hidrotəyyarəsi gizlədilən buxta aşkar edilmişdir. Lap yaxınlıqdadır, 5 kilometrlik mesafədə. Yəqin qaranlığın düşməsini gözləyirlər.

Əmiraslanov Fərzanıya sarı dönür. O, başını bulayır:

– Orada olmaz. Havadan görünməsi mümkün olan hidrotəyyarələrə Səba heç yaxın düşməz.

Əmiraslanov səbirsiz halda zabiti maşına dəvət edir. Maşın sürütlə yerindən götürülür.

— Onların uça bilməməsi üçün tədbir görmüsünüz?

— Xətrime dəyirsiz, yoldaş general, — deyə zabit nizamnaməyə qətiyyən uyğun olmayan bir tərzdə cavab verir. — Buxtanın çıxışını möhkəm bağlamışıq. Havadan və sahildən daimi müşahidə aparılır. Heç quş da səkə bilməz!

— Quş bir yana, təyyarənin həndəverində adam-zad gözünüzü dəyiş eleməyib ki?

— Heç kəs yoxdur. Səsgücləndirici vasitəsilə bir neçə dəfə təslim olmayı teklif etmişik. Təyyarələrdən heç bir cavab verən olmayıb.

Təyyarələrin üstüne çəkilmiş nazik tor və onun üzərinə addabudda səpilmiş "yarpaqlar" həttə ən yaxın məsafədən belə, ilk baxışdan sahildəki meşəliyin davamı kimi görünür.

— Təyyarəcilerin dediyinə görə, aşkar edildikləri vaxt hidrotəyyarələr artıq uçaşa hazır olmuşlar, — onları qarşılayan mayor buxtanı binoklla seyr edən Əmiraslanova məlumat verir.

— Nəyə əsasən bele deyirlər?

— Hava haqqında radio ilə verilən məlumatda qasırğa gözləniləyi elan edilsə də, təyyarələr bütün bərkidici qurğularдан açılıb. Bundan əlavə, suya oturma dərinliyi göstərir ki, onların yanacaq bakları ağızınadək doludur. Texniki təlimata əsasən isə, uçaşa iyiymi dəqiqliqə qalana qədər dolu yanacaq baki ilə su üzündə dayanmaq qadağandır. Cənubi bu zaman təhlükəli deformasiya riski yaranır.

— İnandırıcı deyil, — Əmiraslanov fikirli-fikirli soruşur: — Fikriniz nədir?

— Desant qrupu əməliyyata hazırlıdır. Katerlər təyyarələrə quyruq tərəfdən yaxınlaşacaq. Bu növ təyyarələrin həmin hissəsi nisbetən təhlükəsizdir, həttə həmin hissəyə "ölü nöqtə" deyirlər. Hücumu keçməyə icazə verirsiz?

Sənki beynindən keçən xoşagəlməz fikirlərə cavab olaraq, Əmiraslanov narazı halda çıynını çekir:

— Görünür, başqa çıxış yolu yoxdur. Başlayın.

Öz arxalarınca sulu yelpazələr açaraq, katerlər irəli cumurlar. Buxtanın girişindən — dar boğazdan keçən kimi, onlar bir-birindən aralanır və buxtanın bütün eni boyunca kəskin dövrə vurub, eyni vaxtda təyyarələri dövrəyə alırlar.

Sahildən aydın görünür: hücum qrupunun əsgərləri təyyarələrin illimunatorlarından boyanaraq, içəridə heç kəsin duyuq düşmədiyini yəqin etdikdən sonra trapla yuxarı qalxırlar. Təyyarənin qapısı bağlı deyilmiş.

— Saxlayın onları, — deyə Əmiraslanov qəflətən çığır: — Hanı səsgücləndirici?!

Ele bu anda bir-birinin ardınca iki güclü partlayış gurlayır. Az qala səmaya yüksələn iki neheng su sütunu yavaş-yavaş endikdən sonra da, dənizin ağappaq köpüklə örtülmüş səthi həle uzun müddət qaynayır.

Sildirim sahile çırplıb geri qayıdan dalğalar sanki baş vermiş bu faciədən feryad edir və artıq məzara çevrilmiş adsız buxtadan baş götürüb qaçırlar. Məruz qaldıqları amansız bəla qarşısında öz gücsüzlüyünü dərk edən adamlar ise nə edəcəklərini uzun müddət kəsdirə bilmeyib, ta qaranlıq düşənədək sahildə qalırlar.

Əmiraslanov Fərzani ile vidalaşır.

— Size bir köməyim deyə bilsəydi, çox şad olardım, — o, son üç sutkada saçları eməlli-başlı ağarmış Fərzaninin halına ürəkdən acıyr.

— Mənə yalnız o bir Allah kömək edə bilərdi — bir qəfil ölüm göndərseydi. Ancaq Xuda bunu istəmədi. Müdrük Yaradan ölümü bir müddət məndən uzaqlaşdırmaqla, mənə ağır düşüncələrə dalmaq üçün vaxt, bir də məqsəd etə elədi. İndi mən bir şeyi dəqiq biliyəm: Səbəni öz əllerimlə qanına qəltən etməyincə, nə o dünyada, nə də bu dünyada rahatlıq tapa bileyəm, — deyə Fərzani sakit bir qətiyyətə cavab verir. — Yəqin fikirləşirsiz, dərd mənim ruhumu ele sarsıdıb ki, özümə mənasız arzularla təselli verirəm.

Əmiraslanov:

— Mən başa düşmürem sizi. Ancaq nə gizlədim, ağaye Fərzani, sizin bu arzunuz mənə çox dumanlı görünür, — o, Fərzaninin qəlbini dəyməmək üçün yumşaq tərzdə sözə başlayır. — Səbəni tapmaq cəhdlerimiz bir nəticə verməyib. Çox güman ki, o, indi İranda deyil. Yəqin artıq Almaniyadadır, yaxud da sizinle mənim əlimiz çatmayan başqa bir yerdedir.

— Tapacam onu. Müharibədə Almanıyanın qələbə çalmaq şansları gündən-güne artır. Birçə ay ərzində ölkənin bütün Qərb hissəsini ona teslim etməsiz. Bu, həle başlangıçıdır. Bir-iki güne Leninqrad da süqut edəcək. Onlar qarşısalınmaz bir qüvvə ilə addım-addım Moskvaya yaxınlaşırlar...

– Bu yerde böyük Şah Abbas Səfəvinin kəlamı yada düşür: Qanlı döyüşlərdeki parlaq qəlebələrdən sonra qəlbinizi oxşayan sərməstlikdən qorxun. Çünkü savaş meydanındaki möglubiyət onu acı kədərə – insan qəlbini üçün həqiqətən öldürəcü sayılan zəhərə çevirir, – deyə Əmiraslanov nəzakətli bir təbəssümə xatırladır.

– Mənim möhtərəm dostum sözlərimi düzgün yozmadı. Bu da məni Almaniyadan qəlebələri qədər məyus edir. Axi mən bu zəfərlərdən ona görə söz açdım ki, niyyətimdən dönməyim, daha möhkəm olum. Hadisələr ki, belə gedir alman qoşunları mütləq Şimaldan Qafqaza soxulacaqlar. Və o zaman haradasa – Allah-tealanın özünün qabaqcadan müeyyən etdiyi yerde mən Səba ilə görüşəcəyəm.

– Xoşbəxtlikdən, bu, qeyri-mümkündür, – Əmiraslanov gözucu saatına baxır. – Çünkü o görüşdən beşcə dəqiqə sonra sizi gülələyərək.

– Mənə bircə dəqiqə lazımdır. Yalnız birinci dəqiqə. Yox, sizdən xahiş edən deyiləm ki, məni özünüzlə aparasız. Siz razılaşsañız belə, bunun heç bir mənəsi yoxdur. Başqa bir yol tapmışam: müttəfiqlər geləndən sonra milliyətçilər alayı Türkiye sərhədinə qaçıb. Sabah dağlardan Türkiyəyə, oradan isə Almaniyaya keçəcəklər ki, sonradan Bakıya hücum edəcək qoşunlarla birləşsinlər. Onlarla gedəcəyəm.

Əmiraslanov şübhəsini gizlətmədən Fərzaniyə baxır:

– Əminsiz ki, onlar sizi qəbul edəcəklər? Şəxsen mən əmin deyiləm. Üstəlik də onlar düşmən əhval-ruhiyyəli kürdlərin ərazi-sindən keçib getməlidirlər. Sizin yaşınzda...

– Qəbul edərlər, – Fərzani tələsmedən onun sözünü kəsir. – Eşitsələr ki, vətənpərvər və onlarla həmfikir olmağım bir yana, hələ üstəlik Ankarada ya da İstanbulda otuz min dollar pul da verməyə hazırlam, oynaya-oynaya qəbul edəcəklər. Bax, bu pullar mənim dağları aşmağımı da asanlaşdıracaq.

Lida ilə Kamil Sahil küçəsindəki evin pillələrini qalxırlar.

– Baxarsan, səni görəndə ne qədər sevinəcəklər. Neçə gündür ki, səbirsizliklə gözləyirlər, – hiss olunur ki, Kamilin kefi kökdür.

– Doğrudan?

– Bəs necə?! Sen mənim valideynlərimi hələ tanımirsan. Məndən çoxdan narazıdırırlar ki, bu yaşa çatmışam, ancaq hələ heç kəslə ciddi görüşüm-filanım olmayıb.

– Bəs qeyri-ciddi? Yəqin xatırlamalı çox şey var! – deyə Lida qəsdən incik əda ilə soruşur.

– Səndən nə gizlədim: son üç ildə heç nə... İş belə getirib! Gör, məsələ nə yere çatıb ki, kiçik qardaşımı mənə misal çekirlər. Bax, buna görə də bilirəm ki, bizi, yəni səni görəndə çox sevinəcəklər. Odur ki, əzizim, hər şey sade və aydınır, elə deyil?

– Hə, hə, eledir. Sadəden sadədir, – deyə Lida təsdiq edir. Bir azdan elə bu binanın qarşısında bir fayton dayanır. Əbülfəz fayton-dan sürüyə-sürüyə yekə bir çamadan düşürür.

– Bəs pul? – Faytonçu arxasında çığırır.

– adama kömək eləmək heç yadınıza düşmür. Hamının fikrinizdeki bircə ele pulsudur! – Çamadanı səkinin üstüne qoyub, faytonun yanına qayıdır. – Nə qədər verməliyəm? Nə-e?! – Əli ilə dənizde görünən iri sərnişin gəmisine işaret edir. – Görürsən? Bu qədər pula mənazardan paroxodla gelərdim. – Ovcunda saxladığı əzik-üzük əskinası ona uzadır. Artığı da sənin olsun... Nə var, nə üz-gözünü turşutmusan, limon-zadam səninçün? Başa düş, bu çamadanda ne apardığımı sənə deyə bilmərəm. Bilsəydin, lap havayı aparardin, üstəlik sevinərdin ki, canını yaxşı qurtarmışan!

– Sen Allah, de! Verdiyin pulu da qaytarram. Kibrit alarsan özüvə – yarım qutu düşər, – faytonçu yuxarıdan-aşağı Əbülfəzi səsləyir. O isə saymazyana tərzdə elini yelləyərək, çamadanı binanın giriş qapısına tərəf sürüyür. – Oh, demirsən, demə! Ancaq qumbara, bomba aparırsansa, özüvə qismət olsun!

Kənardan bu söhbətə diqqətlə qulaq asan qollarına qırmızı bağلامış üç nəfer növbətiçi patrol Əbülfəzə yaxınlaşırlar:

– Vətəndaş! Vətəndaş! Çamadanı açın!

– Vaxtim yoxdur, vaxtim yoxdur, – Əbülfəz tələsik cavab verib, əlindəki çamadanla cəld bloka soxulmaq istəyir. – Vacib işim var, size görə gecikə bilmərəm. – Elə bu vaxt destənin böyüyünü tanıyır və dərhal da özündən çıxır. – Bura bax, sən mənə ne vermişən, ala bilmirsən? Gah vağzalda ilişirsen, qohum-qardaş yanında biabır eləyirsen, gah da gündüzün günorta çığı axtarış aparmaq isteyirsen! Pah, məni axtaracaq! Belkə atam atova borcludur, xəbərim yoxdu? Ne yapılmışan yaxamdan! Əl çək məndən, get işinlə məşğul ol. Mədenlərdə, zavodlarda adam çatışır. Səhərdən-axşamacan küçələri veyllənməkdən bezməmisən? Hələ üstəlik namuslu vətəndaşlara ilişirsen?

— Milisə düşmək istəmirsənə, çamadanı aç, — deyə növbətçi gözlerini bərəldib, əmr edir.

— Hə, bax! Razi qaldın? — Çamadanı asib soruşur.

— Bu nədir belə? — Növbətçi çəşqin halda qaslarını qaldırıb, çamadanın içine baxır. — Bize melumdur ki, siz içində gizli yük olan çamadan getirmisiz. Özünüz faytonçuya dediniz ki, sırrı açmağa ixtiyarım yoxdur. Ancaq bize — o, “bize” sözünü xüsusi vurğu ilə tələffüz edir. — Bunun nə olduğunu deməlisiniz. İsteyirsiniz, çekilək bir qıraqa, təklikdə deyin.

— Siz ki, faytonçu deyilsiz, size deyərem. Bu, kaustik sodadır, qətiyyən gizli bir şey deyil, eksinə faydalıdır. Müharibə başlayandan sonra ondan “ifşaedici” deyilen preparat buraxmağa başlayıblar. Sənəd-mənəd yoxlamağa ehtiyac qalmır, üçcə dəqiqənin içində namuslu adamı alverciden, sabotajçıdan çox asanlıqla ayırməq olur.

Bu sözləri eşidəndə Əbülfəzəl patrulları dövreyə almış işsiz-gücsüz kükə avaraları arasından iki nəfər ayrılib, arxaya belə baxmadan tələsik əkilir.

— Əmi, məni yoxla da, nolar, — deyə bir oğlan uşağı xahiş edir.

— Preparat yalnız böyüklərə təsir edir, — Əbülfəzəl əda ilə cavab verir. — Namuslu adamlar üçün ziyansızdır, başqları üçünse, — bunu deyib, Əbülfəzəl patrulların böyüyüne mənalı bir nezər salır, — bir az ziyani var. Bax, mesələn, sən razi olarsan ki, səni yoxlayaqq? Hə, bu meydan bu şeytan.

— Məni yoxlamaq nəyə lazımdır?

— Özün bilərsən. Könüllüdür. Əger birisi nədənse çəkinirse, biz ona güzəşt edib yoxlamırıq, — Əbülfəzəl o biri patrullara göz vurur.

— Gopa basma. Di tez ol, yoxla görək, — deyə patrulların böyüyü təkəbbürlə razılıq verir. Sonra da çamadanını götür, gedək şöbəye.

— Bu saat, o mənim əlimde su içmək kimi bir şeydir! — Əbülfəzəl onu arxayınlığıdır. — Cib dəsmalın var?

Dəsmalı alıb bir oğlan uşaqına verir:

— Oğlum, qaç o dükanda dəsmalı islat.

Sonra çamadanı açır, diqqətlə axtarıb, bir soda qəlpesi tapır və onun hərəkətlərini narahatlıqla izleyən patrula yaxınlaşır.

— Burda qorxulu bir şey yoxdur, — o, daha çox toplaşanlara müraciət edir. — İndi mən bu yoldaşın yaşı alanında bir neçə xətt çəkəcəm. Əger o, namuslu adamırsa, alını tərtəmiz qalacaq. Yox,

əgər eksinədirse, onda alanında üç hərf görünəcək: a, s, f. Yəni alverçi, sabotajçı, fərari. Hə, deməli, nə görünəcək?

— Hərflər, — patrul itaetlə cavab verir. — Ancaq özünü incitmə, hərf-zad görünən deyil. Gopdur bu söhbətlərin hamısı.

Əbülfəzin qohumları eyvandan bu həngaməyə tamaşa edirlər.

— Görəsən, Əbülfəz bu camaati niyə başına yiğib? — deyə Kamilin atası heyretlə soruşur.

— Deyəsən, bu firildaq kiminə alınna kaustik soda sürtür, — Kamil sakitcə cavab verir.

— Sən tanıyırsan onu? — Lida soruşur.

— Əlbəttə, dayımdır. — Kamil iyənirmiş kimi üz-gözünü turşudur. — Nə qədər ki, kişinin dərisini yandırmayıb, gedim alım əlindən.

— Baxın, yoldaşlar, cəmi iki dəqiqə keçib, ancaq hərflər artıq görünür. — Bir dəqiqə yarımla qalıb. Diqqətlə baxın, görün indi nə olacaq, — Əbülfəz işini bərk tutub, — asta-asta camaatin arasında özüne yer eləyir, sonra da çamadanı qoltuğuna sixib, diqqəti cəlb etməden bloka sıvişib girir.

Qaça-qaca pillələri enən Kamil Əbülfəzəl toqquşur. Onu itəlyib çölə yürüür.

— Salam verələr, kimyaçı yoldaş! — Əbülfəz hırslı onun ardıncaçığıır.

— Tez qaçın, üzünü yuyun. — Patrulun alanında Əbülfəzin yazdığı hərflər getdikcə daha da qızarır. — Alnız yana biler. Cəld olun!

— Onu milisə aparmaq lazımdı, qoy eşyayı-dəlili de orada silib təmizləsin, — baxışlarını qaldırmağa cəsarət etməyən patrula, ittihamədiçi nezerlərlə baxan kiçik patrul əmr edir. — Vətəndaş, məhbəsun yanından çəkilin!

— Uzaqdan eşidirdim söhbətinizi. Heç bir “ifşaedici”-zad yoxdur. Kaustik sodadır. Güclü qələvidir. Görürsüz, dərisini necə aşındırıb? Mən özüm kimyaçıyam, inanın, vallah, düz deyirəm.

— Deməli, deyirsiz boş sözdür, hə?! — Patrul istehza ilə onun sözünü kesir. — “Ifşaedici” ilə yoxlayan kimi boynuna aldı ki, qənd alveri edir. Arvadı uşaqla bağçasında yeməkxana müdürüdir, o, bağçadan daşıyb getirir, bu da Kubinkada xırıldır.

İndi rəhbərliyi əline almış patrulun əvvəlki “böyüyü” gözlərini bərəldib, alını qırışdırıb, nə baredəsə möhkəm fikrə getmişdi. Handan-hana soruşur:

– Demek, deyirsiz ki, bu xüsusi yoxlama preparati deyil? Kim-yevi, maddeder?

Ətrafdakılar nəfeslərini bele dərmədən Kamilin cavabını gözləyirlər. Kamil təsdiq edir:

– Eledir. Potaşa oxşayan maddeder.

– Bəs herfler? Bəs alnimdakı herflər haradan peyda oldu?! – deyə alverçi-patrol hiyləgərcəsinə soruşur. – Vitrində görürəm də... ASD – üç hərfdir. Camaatin qabağında məni axmaq yerine qoymayın. Onsuz da qanım gedib. Yox bir, potaşdan mən heç boş boş çərenleyirdim?

Kamil üzüne zillənmiş baxışlarda açıq-aşkar bir inamsızlıq, bir rişxənd oxuyur.

– Səhiyye Nazirliyindən o yoldaş dedi ki, bu kau..., nə ise – sodanı lap təzə hazırlayıblar. Bir halda ki, kimyaçısız, yeqin bu günlərdə size də xəberi gəlib çatar, – patrol evvelcə onu arxayınlaşdırıb, sonra da sabiq “rəhbərinə” sarı dönür. – Düş qabağıma!

Kamil heç nə deməyib, ciyinini çekerək eve qayıdır. Qapıdan ele bir məqamda girir ki, Əbülfəz huş-guşa təxribatçıları tutması əhvalatını nəql edir.

– Təsəvvür edirsiz? Təxribatçılar iki nəfərdi, özleri də silahlı, mənse tek...

– Bextləri getirib ki, səndən də ikisi olmayıb. Ele hamimizin bexti getirib ki, mənim Əbülfəz dayımdan bütün dünyada birçə nüsxədir.

Kamil bu sözləri qaşqabaqlı halda astanadan deyir.

Əbülfəz özündən çıxır:

– Nə demek isteyirsən? – Axı, nəyə görə hamimizin bexti getirib ki, məndən birçə dənedir?

Anasının təneli baxışlarını hiss edən Kamil dumanlı şəkilde izahat verir:

– Ona görə bextimiz getirib ki, sən çox nadir bir mexluqsan. Təxribatçıları da kaustik sodaynan tutursan?

– E-eh... harada qaldım? – Əbülfəz çəşir. – Görürəm, size maraqlı deyil. Gəlin başqa seydən danışaq.

– Yox, yox, çox maraqlıdır, – deyə Lida dillənir. – Hə, deməli, onlar ikisi də silahlıdır, siz isə eliyalın...

– Hə, onların ikisinində tapançası vardı. Mənim əlimdə isə... tekçə defter-kitab...

– Bağıla, əvvəlini eşitmədim. Təxribatçıları harada görmüsən? Kitabxanada?

Əbülfəz yersiz zarafatı qulaqardına vurub sözünə davam etdi:

– Yük limanının yanında gördüm. Gözümün qabağında limanı partlatdilar. Baxıram tapançalara, sayıram görüm neçə gülə atacaqlar? Mən borcumu yerine yetirməliyəm? Mütləq yetirməliyəm! Neyin bahasına olursa-olsun! Ne gizlədim, birdən-bire cəsarət eleyib, hücuma keçə bilmədim, ancaq sonra ailemizin şərəfini xatırlayıb, onların üstüne atıldım! Ele bil yuxuda vuruşurdum, bir də o vaxt ayıldım ki, tapançalar bir yandadır, təxribatçılar o biri yanda! Yeni ki, tapançalar əlimdədir, sahibləri də qabağında.

– Bəs kitabları neylədin? Onlara verdin saxlasınlar?

– Görünüşləri necə idi? – Lida bu suali verməkle Əbülfəzin diqqətini Kamilden yayındır.

Əbülfəz bir az fikirleşib cavab verir:

– İkişi də cavandı. Biri lap kifir idi, ona baxanda o birisi adama oxşayırdı. Ancaq heç biri bir zibil deyildi. Şexsen mən qızımı onlardan heç birinə əre verməzdim. Heç diversant yox ey, lap kimyaçı olsalar da...

– Sən heç öz qızınızı təher-tövründən mənə oxşayan kimyaçıya da verməzsən, düz demirəm, Əbülfəz day!

– Illah da kürekən xasiyyətdən sənə oxşasa, vay mənim halıma. Yox, vermərəm, qızımın düşmeni-zadı deyiləm ki... – Əbülfəz tam ciddiyətələ cavab verir.

Kamilin anası süfrə açır. Lida ona kömək etməkün ayağa qalxır. Əbülfəz fürsətdən istifadə edib, piçilti ilə Kamile deyir: “Min dəfə sənə demişəm ki, yad adam yanında mənə dayı demə.”

– Eybi yox, indi düzəliş verərəm, – Kamil də bunu piçilti ilə deyib, sonra ucadan soruşur: – Yaxşı, sənin yerində başqası olsayıdı, əvvəl-əvvəl rəhberliyin təşəkküründə danışardı. Sən isə təvazökarlıq edirsən. Danışsana!

– Hə, təşəkkür elədilər də, özü də necə! Ancaq mən o saat dedim ki, belə şeylərə ehtiyac yoxdur, mən öz borcumu yerinə yetirmişəm. Sözüme baxan kimdi, hökumət təltifinə layiq gördülər. Bu günlərdə təntənəli surətdə təqdim edecekler.

– Bir dəqiqə dayanın, zəhmət olmasa! – Kamilin atası küçədə səsgücləndirici ilə verilən hansısa elanı eşitməyə çalışır. – Nəsə məlumat verirlər. Radionu aç, oğlum.

Levitin "Sovinformbüro" nun məlumatını oxuyur: "Qoşunları-
mız inadlı döyüslərdən sonra Rostovu tərk etmişlər..."

Araya sükut çökür. Ananın gözləri yaşar.

- Polad axırıncı məktubunu Rostovdan yazmışdı.

- Orada yolüstü dayanmışdılar, - deyə Kamil astadan düzəliş verir. - Srağagün onun məktubunu mən özün oxudun ki... Polad-gilin dəstəsi Rostovun iki yüz kilometrliyindədir.

Əbiyev bağ evində əyləşib alman radiosunu dinləyir.

- Almaniyada bayram elan əleyiblər. Axı, onlar Rostovu "Qafqazın darvazası" adlandırırlar. Hitler deyib ki: Qafqaz tamam ələ keçirilən gün Bakıda Qafqaz adəti üzrə ağ atın üstündə parad qəbul edəcək.

- Heç inanmiram, o, yəhərdə özünü saxlaya bilsin. Amma nə bilim, bəlkə mən yaşıda bir qoca yabı tapdılardı, - deyə Məmməd özözünə danışırkıñ kimi fikrinə geləni dilinə getirir. - Yuxusunda görər ağ köhləni. At qocaldıqca rəngi tündləşir. - Əbiyevin radionu söndürməsini öz mülahizələrinə maraq əlaməti zənn edən Məmməd izaha başlayır. - Niye belə deyirəm? Srağagün stansiyada plakat gördüm, Hitlerin də şəkli üstündə. Elə güləməlidir ki... qıçları qollarından qıсадır. Siyasetdən başım çıxmasa da, atlara bələdəm. Yaxşı ayğır eləsini yaxına qoymaz!

- Sənin gördüyün karikatura imiş, - bəy yorğun halda dillənir. - Özü də çox böyük səhvə yol verirlər ki, Hitleri gülməli, axmaq təsvir əleyirlər... Məmməd, menim tüsənglerim hardadı?

- Tüsənglər harada ola bilər, ay bəy? Anbardadır. Beşi də yan divardan asılıb. Keçən həftə hamisini təmizləyib yaqlamışam.

- Bir beşəçilan seç, getir bura.

- Vinçestr, Zauer?

- Fərqı yoxdur!

Məmməd iki tüsəng getirir.

- Lap qocalmisan, ay Məmməd, dedim birini getir də...

- Sizinçün birini getirmişəm, bəy, - Məmməd inciyir. - Əger bəy özü davaya hazırlaşır, ancaq elə zənn edirse ki, Məmməd silahsız, əli qoynunda durub tamaşa əleyəcək...

- ...onda bəy səhv edir, hə? Niye susdun? - Bəy tüsəngi gözdən keçirə-keçirə onun sözlərini tamamlayır.

- Bəy, siz bilən, almanlar doğrudan Bakıya gələcəklər?

Əbiyev başı ilə təsdiq edir:

- Gələcəklər. Artıq aydındır ki, onları saxlamaq qeyri-mümkündür. Hətta almanlar icicə ilə bütün Avropanı udanda belə mən hələ də nəyə isə ümid edirdim... Ancaq indi görürəm ki, onların qabağını almaq mümkün olan şey deyil, - Əbiyev həmsöhbətinini unudub fikrə gedir. Məmməd ehtiyatla sükutu pozur:

- Əger bütün Avropa onların öhdəsindən gələ bilmədişə, lap bəy kimi ığid adam onlara qarşı tekbaşına neyleyə bilər? Özü də ov tüsəngiyənən. Deyirəm... Axı onlar bizi öldürərlər.

- Əlbette öldürərlər. Səninlə mənə də elə bu lazımdır da...

- Əbiyev xəyalpərvərcəsinə dillənir. - Heç olmasa, çarpayı dustağı olub, qocalıq mərəzindən Ölmerik. Güclü, amansız düşmənlə vuruşub, əsl kişi kimi almıaçıq olərik. O düşmən özündən zəiflərə olmazın bədbəxtlik getirib... Məmməd! Əsl düşmənlə üzbeüz döyüşdə ölmək xoşbəxtlikdir! Yoxsa sən isteyirsən bu dünyadan yavaş-yavaş köçəsən? Gündən-güne taqətdən düşəsən, yaddan çıxmış şəm kimi ölüziyib sənəsən?

- Bəy necə istəsə, elə də olacaq. Gedim, tüsəngləri yağılayım.

- Məmməd belə dese də, ancaq astanadan çəkilmir.

- Nə isteyirsən?

- Bəy, bayaq sözüm yarımcıq qaldı. Demək isteyirəm ki, ağ atlar arasında dəlisov ayğırlar başqa rənglərdən çox olur.

Əbiyevin səbirsizlik oxunan baxışlarını görən Məmməd tələsik fikrini yekunlaşdırır:

- Bəy necə bilir, birdən işdi-şayəd paradda at Hitleri yera çırpса, Bakı radiosu ilə xəber verərlər?..

Polad kazarma otağındadır. Təkdir. Yır-yığış elemeyindən belə görünür ki, harayasa getməyə hazırlanır. Çamadanından, dolabın yeşiyindən məktubları, hansısa kağız-kuğuzları çıxarıb, hamisini xırda-xırda cırıb tikəleyərək, stolun üstüne tökür. Teləm-tələsik hərbli palalarını geyinir, tapançanın darağını yoxlaysı, cirdiği kağızları yiğidirib götürür, yol boyu qabağına çıxan zibil qutularına hissə-hissə tullayıır. Çıxışdakı növbətçiye icazə vərəqəsini göstərib, yaxınlıqdakı "mülki" poçta doğru yönəlir. İçəri girib harayasa telegram vurur.

Aramla şəherin küçələrini dolaşır. Bazar günü hava xoş olduğundan küçələr adamla doludur. Papanın küçəsinin tininə çatanda, zirzəmədə yerləşən "Kooperator" restoranının girişine gözücü nəzər salır. Sonra sağa dönüb beşmərtəbəli binanın həyətine girir. Restoranın xidmət otaqlarının qatı rəng çəkilmiş tənzif "xaçlar" yapışdırılan pəncərələri bu həyətə baxır. Polad saatına baxıb təzədən küçəyə qayıdır. Xidmət yoldaşları Semyonla Teymur onu səsləyəndə narazı halda üz-gözünü turşudur.

— Bəs sən oturub məktub yazacaqdın? — Teymur təccübə soruşur.

— Ne bilim, yazmağım gelmedi. Sizden sonra bir az oturdum, sonra dedim çıxmı bir gəzişim. Buraxılış kağızım boş yerə batsın? Bəs siz hara belə?

— "Siz" yox, "biz", — deyə Teymur cavab verir. — Semyon valideyinlərinə baş çəkmək istəyir, nəzakət xatırınə məni də dəvət eləyib. İndi də...

— Nezakət xatırınə niye? Üçümüz də bizə gedəcəyik, — Semyon onun sözünü kəsir. — Heç belə şey olar? Düz beş gündür mənim doğma şəhərimdəyik, sizsə hələ də bizim evdə olmamışız.

— Başqa vaxt gederik. Bu gün nedənə heç kefim yoxdur. Tek qalmaq isteyirəm.

— Aha sən də şikayət edərsənmiş?! Yoxsa hamı məttel qalıb ki, bu necə adamdır, həmişə gümrah, həmişə nikbin. Görürsən də, hərdən adam heç özü də bilmədən qəm dəryasına qərq olur. Eybi yox, mən sənin kefini bu saat açaram.

Qırıqqız yoldaşının əlindən yaxasını necə qurtaracağını bilməyən Polad onlarla bir iki addım atır. Qəflətən Teymur onu dümşükleyir:

— Ora bax! — Şit geyimli bir neçə qız kinoteatrın qarşısında dayanıb, reklam stendlərinə tamaşa edirlər. — Uşaqlar, gelin kinoya gedək!

— Get, get, yoxsa biletlər qurtarar. Qızla tanış olmaq üçün kinodan yaxşı yer ola bilməz, — deyə Polad sevinir ki, indice canını qurtaracaq. — Sonra vaxt olanda məni də tanış eləyərsən.

Semyon intinta edir:

— Yox, mən evə gedəcəyəm.

Qızlar yollarına davam edir. Kinematoqrafiya marağını dərhal itirən Teymur qızların dalınca gedə-gedə deyir:

— Görürsən, hər şəherin öz xüsusiyyətləri var. Misalçın, Bakıda eger təsadüfen bulvarda, ya da kinoda bir gözəl qız görsən, yanındakı rəfiqəsinə baxmaya bilərsən. Yüz faiz əsl oranqutan olacaq. Şübə etməyə bilərsən. Əvvəller qəribe gəldi mənə, sonra bacım izah elədi.

— Nəyi? — deyə Semyon dərhal maraqlandı.

— Sen də bilmirsən, Polad?

— Hardan bilim? — Polad gülümsünür. — Bacım yoxdur. Qardaşım da bildiyi bircə şey var o da neft kimyasıdır. Sən ona qulaq asma, Semyon. Bakı normal şəhərdir, oranqutanlar, timsahlar isə bizdə ancaq zooparkda olur.

— Sən demə kifir rəfiqəsi olmaq çox yaxşı şeydir, — Teymur onun sözlərinə fikir vermədən, nəsihətamız əda ilə sözə başlayır.

— Çünkü ən adı sir-sifəti, miyanə figurası olan qız da öz eybəcər rəfiqəsinin yanında dünya gözəli görünür. Ona baxan o dəqiqlikə hayıl-mayıl olur. Ən maraqlı odur ki, kifir qız özü də uduzmur — gözəl-göyçək rəfiqəsinin başına dolananlar arasında ona ən yaxını da ele bu "ifritə" olur. Hələ bu harasıdır! Gözəlin yan-yöresində hərlənən bütün pərestişkarlar bu xeyirxah ifritəyə alışırlar. O isə tələsib-elemir, sebirle oturub gözləyir ki, dünya gözəlinin rədd etdiyi potensial nişanlılardan gec-tez biri hipnoz altında intihar edib hemin ifritə ilə evlənəcək. O da sevindiyindən bir-iki damcı göz yaşı axıdib, razılıq verecək. İndi başa düşdünüz, necə olub ki, bu qədər eybəcər qızlar yaxşı-yaxşı oğlanlara əre gedib? Özü də, nə qədər qəribe görünse də, gözəlin işləri heç də yaxşı getmir. Bir də görürsən tek-tənha qalıb. "Timsah" rəfiqəsininə əri də var, eynilə analarına oxşayan "timsahçığaz" balaları da.

Teymurun boşboğazlığına fikirli-fikirli qulaq asan Polad diqqətlə ve narahat baxışlarla küçədə baş verənləri izleyir. Mağazanın qarşısında bir maşın dayanır, içindən dörd nəfər cavan oğlan düşür, vitrinə bir az tamaşa etdikdən sonra Poladgilin getdiyi istiqamətdə addımlayırlar. Küçənin tinində zahiren çox adı görünüslü bir neçə nəfər dayanıb, nə baredəsə səhbət edirlər. Polad Papanın küçəsinin tinində ayaq saxlayır:

— Hələlik, uşaqlar! — deyir. — Mən daha getmirəm. Qızlarla işiniz avand olsun! Sabaha qədər!

Gözünü qızlardan çekmeyən Teymur sevincək dostlarını dümşükleyir:

– Ora bax, ora bax, restorana girdilər!

Həqiqətən də qızlar, giriş qapısını və üzərindəki lövhəni solğun gőy lampalar işıqlandıran “kinoteatr”a girirlər.

Teymur tələsir:

– Sizi bilmirəm, mən getdim. Axırıncı dəfə dəvət edirəm.

– Orada bunların nə iti azib? – deyə Polad özünü saxlaya bilməyib hirsənir. – Yaxşı da, men də gedirəm sizinlə.

Teymur bu dəfə dözməyiəb açıqlanır:

– Nə sir-sifetini turşutmusan? – Ele bil hauptvaxta aparırlar səni, gözəl qızlarla restorana yox, – üzünü Syomaya tutub. – Bəs sən, Syoma? Gedək də...

– “Kooperator”a? Ora getməyin, uşaqlar. Əvvəla, çox bahalıqdır, sonrası da... ora abırlı adamlar getmir. Heç hərbi geyimdə sizi içəri buraxmazlar da.

– Əger beledirse, gərək onda sən mütləq bizimlə gedəsən. Biz buralara bələd deyilik, sənsiz itib-batırıq.

Asılıqan arakesmenin arxasından əynində şveysar gödəkcesi olan bir pəzəvəng qalxır.

– Yer yoxdur.

Teymur ona yaxınlaşır, dinməzcə çiyinlərini qamarlayıb, sağ elini onun gözləri səviyyəsində irəli uzadır:

– Bura bax! Əlime bax deyirəm! – O nevropatoloq həkimlər sağı amiranə tərzdə əmr edir. Çəşib qalmış şveysar əmri itaətə yerinə yetirir. – Aha, indi sol əlime bax. Cəld ol. – Müayinəsini bitirən Teymur şveysara heç bir əhəmiyyət vermədən Polada müräciətə deyir:

– Buğa kimidir! İşə bax e! – Qiymətverici nezərlərle bir də zırrı şveysarı süzür. – Hələ bu güne kimi sənə deyən olmayıb ki, müharibə gedir? Niye orduda deyilsən?

– Baş beynim xəstədir, ona görə azad edilmişəm, – şveysar incik halda cavab verir. – Heç qeyri-nizami xidmətə də yaramıram.

– Baş beynim eybi yoxdur, – Teymur ona ürek-dirək verir. – Onurğa beynin ki, salamatdır. Düz demirəm?! Birinci Pyotr kim olub, bilirsən?

– Çar, – deyə şveysar inamsız halda cavab verir.

– Ay sağ ol! Aferin! Hə, bax, həmin o Birinci Pyotr birinci onu əmr eləyib ki, adamlar bir-birini görəndə, mütləq salam versinlər.

“Yer yoxdur”. Tez ol, bizimcün bir stol təşkil elə. Özü də qapı ağzında olmasın!

İçəride oturanlar maraqlarını gizlətmədən, onları xüsusi diqqətlə süzürler.

– Zəhmət olmasa, əvvəl-əvvəl bizi mineral su və tomat şirəsi gətirin. Ciyərimiz yanır. Sonra da menyunu verin.

– İki şüər araq! – deyə bayaqdan bəri susub durmuş Polad gözənlənmədən səhbətə qarışır. – Bir də qəlyanaltı.

– Tomat şirəsi yoxdur. Ancaq “Yessentuki-14”, bir də “Yessentuki-20” mineral suyu var. Soyuq qəlyanaltılarından siyənək balığı, kartof qarniri, duzlu xiyar təklif edə bilərem. İsti xörəklərdən şnitsel, kartof, ya da yerkökü qarniri ilə. Təessüf ki, başqa elə bir şeyimiz yoxdur.

– Bir ora baxın, – o sütunun yanındaki stolda oturanlar nə yeyirlər? Əgər dediyiniz döymə ətdən şnitsel odursa, görünüşcə yaman dəyişilib. – Teymur iştaha ilə qızardılmış cüçəyə girişmiş müştərilər göstərir.

– Qızardılmış cüçə vardi. Ancaq onca dəqiqli əvvəl qurtardı. Uşaqlar, xətrinize dəyməsin, belkə çıxıb gedəsiniz? Küçənin o üzündə yaxşı bir restoran var. Size orada əla xidmət göstərərlər. Mənim məsləhətim budur, – deyə ofisiant cavab verir.

– Qurtardıq da! – Teymur yerindən qalxır. – Bircə artıq söz də desən, əməlli-başlı inciyərem.

Xörəkpəyəylan gedəndən sonra Semyon Polada deyir:

– Belkə doğrudan çıxıb gedək? Burada elə zibile düşə bilerik ki, sonra bir ay da altından çıxməq olmaz.

– Gərək gelmeyeydiniz, – Polad qaşqabaqlı halda cavab verir. – Bir halda ki, gəlməsiz, onda oturun, heç nəyə də qarışmayın. Aydındır?

Poladin sözləri və ümumiyyətlə, deyimin tərzi Semyonla Teymura qəribə görünür. Onlar baxışırlar.

– Sen ki, rəqs eləmeye hazırlaşırdın, Teymur?

– Ne qaçhaqaçdır? Oynamam da... Əvvəl-əvvəl başa düşmək istəyirəm ki, sənə bu gün nə olub?.. Ora bax, bizim məsləhətçi əlibəş gelir, – deyə Teymur yaxınlaşan ofisianta təəccübə baxır. – İndi bizi məsləhətiniz nədir, maestro?

– Məsləhətim yox, arzum, – deyə ofisiant düzəliş verir. – Tapşırıblar ki, sizin stola xidmət etməyək. Çünkü burada ad günü keçirilir,

kənar adamların iştirakı arzuolunmazdır. Hörmət elameti olaraq, sizi paltarasılan yerde soyuq qəlyanaltıdan ibarət şam yemeyinə və üçünüzü bir litlilik şüşədə arağa qonaq edə bilerik. Özü də havayı.

– Deyə bilərsizmi, bütün bunları təklif edən kimdir? – Tehqir olunmuş Teymur hirsle soruşur.

– Əlbətə. Əmr ediblər ki, razılaşmasaz, Vasili Sığana müraciət edəsiz. Odey, oturub. Sol tərefdəki, çopur – o yox, sağ tərefdə qızılış var e – o da yox, onların arasında oturan frençli oğlan. İndi isə, uşaqlar, siz Allah, nə qədər ki, imkan var, çıxın gedin. Cavan adamlarsız, hərbçisiz, burda ne itiyiniz azib, axı?

Polad ayağa qalxır. Əlüstü mundirini qaydaya salıb, Vasili Sığana tərəf yönəlir. Semyon onu saxlamağa cəhd göstərir, ancaq Polad qayğılı tərzdə xahiş edir:

– Burax! Doğru sözümdür, gecikirəm!

Sonra çəşib qalmış Semyonun yanından keçərək, Sığana yaxınlaşır:

– Siz əmr eləmisiz ki, bize xidmət göstərməsinlər? – Araya çökmiş ölü sükut içərisində onun sualı aydın eşidilir.

Sığan ədalı-ədalı ciyinlərini çekir:

– Tutaq ki, mən demişəm. Hirslenmek nəyə lazımk?

– Hə-e, yadına düşdü sizi harada görmüşəm. Səhv eləmirəm-sə, adınız Vasilidir. – Polad xatırlamağa çalışır. – Dörd il bundan qabaq “Volna” restoranında baş ofisiant işləyirdiz. Müşterini haqq-hesabda aldatmaq və ona xidmət göstərməkden boyun qaçırməq üstündə sizi oradan qovdular. Düzdür?

Sığan bir neçə saniye deməyə söz tapmir, qonşu stolun arxasındaki qızların piqqıldılaşmasına baxır. Sonra qəfletən elini Mahirin sıfətinə uzadıb dişlerini qıcıdır:

– Qurumsaq köpəkoğlu!

Onun yoldaşları bir hime bənd imiş kimi, Poladın üstüne atılır-lar. Sığan əmr edir:

– Miti lini salın bu qanmazın! Ele bu saat, burda.

Ətrafdakılar nə baş verdiyini anlamağa macal tapmamış, Polad sol eli ile Sığanın sağ bileyindən tutub, bir göz qırpmında “deyir-man” fəndini işlədir və rəqibi onun başı üstündən uçub, zərble parət döşəməyə çırplır.

Sığanın dostları gözlerini yumub-açıncı, tapançanın onlara tuşlandığını görürler. Əhvalat o qədər ildirim surətilə baş verir ki,

Semyonla Teymur öz stollarından heç bir-iki addım aralanmağa macal tapmırlar.

– Bıçağı da, beşbarmağı da qoy stolun üstünə! – deyə Polad əmr edir. – Birinci gülləni yere atacam, ikincini düz...

Qarşısındakılar ona nifretqarşıq istehzalı təbəssümle baxırlar. Bunu görən Polad döşəməyə atəş açır. Oblava başlanması da restoranda atəş səsinin eşidilməsi ilə az qala eyni vaxta düşür. Silahlı əməliyyatçılar restorana doluşurlar.

Poladı qarnizon həbsxanasına aparırlar.

– Restoranda dava. İctimai yerde atışma, – deyə həbsxana rəisi əlindəki kağızdan oxuyur və açıq-aşkar, saymazyana tərzdə Poladı süzür. – Patronu restoranda atışmaq üçün vermirler. Adını da komandir qoyub. Abır-həya yoxdur... Eybi yox, tribunaldan sonra ağıllanarsan.

– Dava eleyib tribunala düşmək həbsxana nəzarətçisi olub arxada daldalanmaqdən yaxşıdır, – Polad da eynilə onun tələffüz tərzində cavab verir.

Poladı müşayiət edən nəzəretçi əsgərlər həbsxana rəisinin sərt baxışları altında üzlərindeki tebəssümü gizlətməyə çalışırlar. Rəis, kağıza qol çekib müşayiətçilərə qaytarır. Onlar gedəndən sonra yenə Polada sarı dönür:

– Yaxşıdır, deyirsən?

– Normal adam üçün, əlbətə, yaxşıdır, – deyə Polad təsdiq edir.

Özündən çıxan rəis düyməni basır. İçeri giren növbətçiye əmr edir:

– Karsere! Üç sutka!

Milliyətçilər dəstəsi qızmar güneş altında yük maşınlarında İran sərhəddində qırbe doğru irəlileyirlər. Qəm-qüsse içinde dərin fikrə qərq olmuş Fərzani bu maşınlardan birindədir. Hətta təpəlik-dən qəfil peyda olub maşın karvanını atəşə tutan süvarilerin görünməsi de onu fikrindən ayıra bilmir.

– Kürdlər! – deyə qonşusu cəld özünü skamyanın altına atır. – Uzan!

Bir müddət pərakəndə atəş açandan sonra, süvari dəstəsi qəfil peyda olduğu kimi, qəfil də gözdən itir.

– Canından bezmisən?

— Bezmişəm, — Fərzani laqeyd halda dillənir. — Ədalət günü yetişməyince mən nə ölücəyəm, nə də rahatlıq tapacağam.

— Bəyəm sən gənc müqəddəs-zadsan, — deyə gənc könüllü inamsızlıqla soruşur.

Fərzani cavabında qasqabaqlı halda başını bulayır:

— Lənetlənmişəm mən, oğul lənetlənmişəm!

Berlin. “Rist” otelinin qarşısında bir maşın dayanır. Əynində hərbi parad forması olan Şults düşüb, bülür kimi bərə vuran şəffaf lıftə üçüncü mərtəbəyə qalxır. Azerbaycan milletçilərinin rəhberi, Azerbaycan “prezidenti” Xasay bəy Rəsulbəylinin iqamətgahına sən yönəlir. Qapıda durmuş “Milli Qvardiya” əsgəri hörmətlə təzim edir.

Mehmanxana dəbdəbəsi ilə bəzədilmiş böyük qonaq otağında Xasay bəyin əhatəsində olan zabitler Şultsa hərbi təzim etdikdən sonra Rəsulbəyli onları buraxır.

— Çox şadam ki, Berlinə köçmeyin ağırlığı sizin görkəminizdə heç bir iz qoymayıb, — Şults səmimiyyətlə gülümsünərək soruşur: — Hazırızınızmı?

— Tam qətiyyətlə deyə biləcəyim yegane bir şey varsa, o da budur ki, alman xalqının böyük rəhbəri ilə görüşə mən çox ciddi hazırlanmışam. Ümidvaram ki, heyəcanım mənə dənişmaqdə mane olmasa, programın bütün müdədəlarının müzakirəsi məhsuldar keçəcək.

— Lütfən, məni əfv edin: sizinle telefon səhbəti zamanı xəbədarlıq edə bilmədim ki, führerlə bugünkü görüş ləğv olunub, — Şults pərt halda dillənir. — Sizi imperiya naziri Rozenberq qəbul edəcək.

Görünür, eşitdiyi gözlenilmez xəberden sarsılmış Xasay bəy süküt içinde kresloya çökür. Şults sükudan istifadə edib sözünü davam etdirir: — Biz İranda olduğumuz müddətde vəziyyət deyişib. “Ost” adlanan baş plan qüvvəyə minib. Bu plan işgal edilmiş ərazilərdə her bir xalqın məziyyət və qüsurlarını nəzərə almaqla, onların geleceyini müəyyən edir. Misal üçün, hazırda Polşada yaşayan 20-24 milyon polyakin 20 milyondan çoxu Qəribi Sibire köçürülməlidir. Biz buna nail olacaqıq ki, Polşa məfhuminun özü tarixdən əbedilik silinsin. Cəxlerin də əksoriyyəti Mərkəzi Avropadan Sibire köçürülməlidir ki, sibirlilərə qaynayıb-qarışmaqla onlar Sibir əhalisinin ruslarla yadlaşmasına kömək etsinlər. Bu, əsas vəzifəni —

rusları bir xalq kimi ayırib məhv etmək vəzifəsini sürətləndirir. Bütün bunları sizə ona görə xatırladıram ki, führerin Qafqaz xalqlarına hüsn-rəğbətin və etimadını tam mənada qiymətləndirə biləsiniz. Və Rozenberqin yanındakı müşavirəye sizin dəvət edilməyiniz — selahiyətlerinizin təsdiqi deməkdir.

— Öz xalqımın həqiqi Milli hökumətinin mənə etibar etdiyi yüksək ad meni məcbur edir ki, Almanıyanın birinci şəxsi ilə görüşüm, — deyə Rəsulbəyli inadla etiraz edir. — Mənə belə görüşə təminat verilmişdi. Xatırlatmağa məcburam ki, elə Siz özünüz də dəfələrlə bunu vəd etmişdiniz.

— İmperiya naziri yanında keçirilen müşavirə heç bir planımızı ləğv etmir, — Şults arxayınlasdırıcı tərzdə gülümsəyir.

— Lakin Rozenberqin yanına bu dəvətdən imtina etməyi məsləhət görməzdəm, — onun səsində yene də sərt notlar duyulur. — Bir daha təkrar edirəm: vəziyyət deyişib. Elə sizin kimi, mənə də bəlli deyildi ki, işgal edilmiş vilayətlərin işləri üzrə imperiya nazirliyi yaradılıb və artıq Rozenberqin rəhbərliyi altında tam güc ilə geniş fəaliyyətə başlayıb. Həqiqi siyasetçinin məharəti özünü məhz bunda göstərir ki, real şəraitdə on müxtəlif və gözənlənilməz dəyişikliklər zamanı əvvəlik və səbat nümayiş etdirsin.

Otelin qarşısına yeddiyerlik “Mersedes” yaxınlaşır. Şults maşının qabaq hissəsinə bərkidilmiş kiçik “prezident” bayrağına töv süflə nəzər salıb, Rəsulbəylinin dalınca maşına eyleşir. Onları ötürmək üçün küçəyə çıxmış zabitlər avtomobil yerində tərəpənən zaman əsgəri salam verirlər.

Dəvət olunanlar imperiya nazirinin geniş qəbul otağında ayrı-ayrı gruplara bölünüb, müşavirənin başlanması gözləyirlər.

Divar boyu qoyulmuş dəri örtülü divanda Rəsulbəyli ilə yanaşı oturmuş Şults oradakı adamlar barədə piçilti ilə məlumat verir:

— Götüldən sol tərəfində oturub, xanımla səhbət edən şəxs “Folkişer Baobaxter” in redaktorudur. Qəzeti kimi özü də çox böyük nüfuz sahibidir. Bu xanım isə baronessadır. Şəxsi qəsrini qeyri-məhdud müddətə yaralı təyyarəciler üçün pansionun ixtiyarına verib. Almanıyanın on yaxşı ailələrindən olan otuz şəfqət bacısı baronessanın rəhbərliyi altında onlara xidmət göstərir. O tərəfdə, divanın yanında duran isə sizin yaxşı tanığınız Gürcüstan lideri, rumun yepiskopu ilə eston mühacirinin kompaniyasında deyəsən lap darıxır.

Qəbul otağının qapısı açılır, Rozenberqin yaveri görünür. Resulbəyli və Şults da ayağa qalxıb, hamı ilə birlikdə nazirin kabinetinə girirler.

Xasaybey Rozenberqi gərgin bir vəziyyətdə, həm də çox diqqətlə dinləyir.

— Rusiya ilə müharibə zəfərlə sona yaxınlaşır. Sovet İttifaqı artıq bu gün Avropa siyaseti subyektləri cərgesindən çıxıb. Almaniya dünya siyasetinin obyektinə çevrilmişdir. İndi bizim rəhbər prinsipimiz ondan ibarətdir ki, həmin ölkənin ucsuz-bucaqsız ərazisində yaşayan xalqların mövcudiyətlerinin yalnız bir bəraeti var: o da onların iqtisadi baxımdan bizim üçün faydalı olmalarıdır. Biz unutmamalıyıq ki, bolşevizmlə amansız mübarizə toplar susandan sonra da davam edəcək. Fürer bizi bu mübarizədə sentimentsiz hərəkət etməyə, sağ qalmış “bolşevik komissarları”nı və kommunist ziyalalarını məhv etməyə çağırır. Bizim mübarizəmizdəki amansızlıq — geləcək üçün rifah deməkdir. Mənim nazirliyimin imperiya baş təhlükəsizlik idarəsi və Almaniya silahlı qüvvələri komandanlığı ilə birgə işleyib hazırladığı konkret tədbirləri bu günsizin diqqətinizə çatdırıram. Dünən Fürer bu planı icra üçün təsdiq etmişdir. Həmin tədbirlərin başlıca iqtisadi məqsədi Almaniya üçün mümkün olduqca daha tez və daha çox ərzaq və neft əldə etməkdir. Eyni zamanda, işgal edilmiş vilayetlərde olan bütün digər xammal materialları da Almaniya hərbi sənayesi üçün götürilməlidir. Bele güman etmək tam yanlış olar ki, işgal edilmiş vilayetlərdə sürətlə bərpa işləri həyata keçiriləcək.

Şults çəpəki baxaraq, Xasay bəyin üzünü ifadəsini izleyir.

— Məglub edilmiş nəhəng dövlətin ərazisinin bir hissəsində biz dörd dövlət yaradacaqıq. Çünkü orada yaşayan əhali öz irqi və mədəni səviyyəsinə görə yerde qalan ehaliyə nisbətən daha yumşaq münasibətə layiqdir. Bunlar Moskva, Ukrayna, Federativ Ostlandiya (oraya Latviya ile Estoniya daxil olacaq) və Qafqazdır. Qafqaz isə Azərbaycanı, Gürcüstanı və nisbətən daha çox inkişaf etmiş dağlıları birləşdirəcək. Fürer bu dövlətlərin rəhbərlərini təsdiq edib. Henrix Loze Moskvaya təyin olunub, iqamətgahı Moskva şəhərində yerləşəcək. Hans Cox — iqamətgahı Kiyevdə olmaqla Ukraynaya, Gilbert Kaše — Ostlandiyaya (iqamətgahı Riqada)

Konrad fon Şikelants Qafqaza (iqamətgahı Bakıda olmaqla) təyinat almışlar. Hans Koxla Gilbert Kaše elə bu gün təyin olunduqları yələrə yola düşməlidirlər.

Müşavirə bitdikdən sonra üzlərində sevinc yağan Loze, Cox, Kaše və Şikelants təbriklərə təbəssümle cavab verirler.

— Bu dəqiqə sizinlə menim yaxşı bir nahara ehtiyacımız var, — deyə Şults gümrah səsle dillənir və özünü elə göstərir ki, guya indice eşitdiklərindən sarsılmış Resulbəylinin pərtliyini duymur.

— Gəlin Kurfürstendə gedək. Orada bir yaxşı restoran var, ləzətli aysbayn yeyə bilərik. Ancaq əvvəlcə gəlin Şikelantsı təbrik edək. Sizi onunla tanış etmək üçün əsl məqamdır. Öz zəfərlərinin şahidlərini qaliblər həmişəlik yadda saxlayırlar.

Yumrusifet, qırmızıyanaq, kök Şikelants iltifatlı bir təbəssümle Resulbəylinin elini sıxır.

— Qafqaz general-qubernatoru, ştableyterfon Şikelants, — Şultsun kənara çəkilmək istədiyini görüb deyir: — Hələ getməyin, Herr Şults. Bezi məsələləri müzakirə etməliyik.

Şikelantsın kabinetinin pəncərəsindən Şults, Xasay bəyin öz avtomobilinə yaxınlaşaraq, maşının qabağına bərkidilmiş “president” bayrağını necə qoparıb kanalizasiya quyusunun dəmir barmaqlığının üstüne tulladığını görür.

— Bizim üçün çox lazımlı adamdır, liderlik qabiliyyəti var. Ancaq təessüf ki, həddindən artıq xudbindir. Onun ölkəsinin bel sütununu qıran bir zərbəni yalnız şəxsən özünə vurulan sillə kimi qəbul etdi. Gərek indi onu tek buraxmayadım.

Şikelants yazı masasının üstündəki kağızları yerbəyer edərək cavab verir:

— Sizdəki bu cəhət — himayənidə olanlara qayıq kimi zəmanəmiz üçün çox nadir sayıla bilən bir xüsusiyyət məni elə əvvəller de heyrətləndirdir.

— Çünkü men həmişə belə hesab etmişəm ki, sağlamq istədiyin inəyi öldürmək olmaz.

— Ən yeni tendensiyalara uyğun olaraq imperiya nəinki həmin inəyi sağlamq, həm də eyni zamanda dərhal onun dərisini, etini və içalatını da əldə etmək arzusundadır. Həm də bu zaman isteyir ki, inək dünyəni tərk edərək dirnaqları ilə quyruğunun ona qaldığına görə minnetdar olsun, — deyə Şikelants zarafat edir və içərisində

kağızlar olan qovluğu Şultsa uzadır: – Siz burada olmayanda hazırlanmış bu siyahını diqqətlə gözdən keçirin. Fikrinizi iki gündən sonra mənə bildirərsiz. Siyahıya xidməti vəzifələr tutmaq üçün 800 namızədin adı daxildir. Bakı işgal edilən gün onlar öz vəzifələrinin icrasına başlayacaqlar.

Şults başını tərpədir; bu hərəkətin heyret, yoxsa inamsızlıq hərəkəti olduğunu anlamaq çətindir. O, əlini atıb, qovluqdakı vərəqlərdən birini çıxarıb:

– Sumqayıt sintetik kauçuk zavodunun direktoru Fridrix Eysler. 1901-ci ildə Maklenburqda anadan olmuş... bu Eysler haqqında heç bir təsəvvürüm yoxdur.

– Əqidəli nasistdir. Üstəlik də yarımcıq kimyaçı, deyə Şikelants izahat verir. – Partiya kassasına ilk üzvlük haqqını hələ Münxenden xeyli əvvəl verib. Bakı konsessiyalarına pul qoymaq istəməsi də olduqca təqdirdəlayiqdir.

– Rehbər heyət cəhətdən çətinliyimiz olmayıacaq. Hərçənd çox güman ki, bir-iki namızəd yoxlamadan keçməyəcək. Ümid edək ki, ixtisash fəhle qüvvəsi seçməkdə də çox çətinlik çəkməyəcəksiniz.

– Daha doğrusu, çəkməyəcəyik, – deyə Şikelants düzəliş verir. – Unutmayın ki, Bakı ilə bu və ya digər dərəcədə bağlı olan nə varsa, həmişə sizin maraq dairənizə daxil olub və mənim təyinatım da bu bağlılığı ləğv etmir. Yəqin bu məsələni də xatırlatmaq lüzumsuz olmaz ki, bizim yeni müəssisələrin uğurlu fealiyyəti, təbii ki, bu müvəffəqiyyətin qazanılmasında rolü olan şəxslərin maddi rifah halına da öz tesirini göstərəcək.

– Varlanmaq perspektivi karyeradan sonra ikinci stimuldur, – deyə fon Şikelants nəsihetamız tərzdə sözüne davam edir və onun bu ədəsi Şultsu hiddətləndirir. Mənə bəlli olduğuna görə siz kasıbsınız. Odur ki, Bakıda yerləşdikdən sonra mən sizin qocalığınızı təmin etmək üçün qanuni imkan axtarıb tapmağa çalışacam.

– Zənnimcə, siz şirnidirme dərəcəsinə görə stimulları nömrələyərken ən güclü və zəruri stimuli – borc hissini xatırlamağı unutdunuz. – deyə Şults dərhal soyuq və sərt qeyd edir.

Şikelants diqqətlə Şultsa nezər salıb, qefildən gülməyə başlayır. Xeyli güldükdən sonra təccübə baxan Şultsa deyir:

– Üzr istəyirəm, Şults, borc hissi barədə siz elə bir ehtiras və inamlı danışdınız ki, guya onu təzəcə ixtira etmisiniz, mən isə

patent vermekdən boyun qaçıram. Nəzərinizə çatdırıram ki, borc dediyiniz hiss təşəbbüskar və enerjili insanların beyninə iblisanə bir mehərətə yeridilmiş əyləc mexanizmidir ki, onu müəyyən çərçivədə saxlamaq mümkün olsun! Siz uzun müddət burada olmamısınız, Şults. Ətrafa nezər salın: yəqin edəcəksiniz ki, minnətdar imperiya, rüşeymin yarandığı məqamda zərb edilmiş və dəyeri bir insan həyatına bərabər olan parlaq sikkələr şəklində ona borc vermiş igidlərin şərəfinə gurultulu mərasimlər keçirməklə kifayətənir, sira-sıra düzülmüş adsız məzarlara sarı boylanmadan öz zəfər yürüşünü davam etdirir. Yenidən qalibiyət ciğiri ilə sürətlə irəliləməkde davam edərək öz arınca qalaq-qalaq təltiflər, definələr səpəleyir. Bunlar isə imperiyanın o övladlarına nəsib olur ki, onlar ağıllı tərpənib özlerini qələbə təchil ana ilə bir cərgəyə atmağa tələsməsələr də, təvazökarcasına onun kölgəsindən geri qalmamaga çalışırlar. Mənim sözlerimi yazırsınız? – Şikelants siyahıdakı kağızlarda nəyi isə qeyd edən Şultsa baxıb, istehza ilə soruşur. – Təəssüf, gərək yazaydınız. Gələcəkdə lazım olardı!

– İntuisiyam məni heç vaxt aldatmır, – deyə Şults çox sakit tərzdə cavab verir. – Nə üçünsə, mənə belə gəlir ki, nə vaxtsa gələcəkdə bu nöqtəyi-nezərinizi dəyişməli olacaqsınız.

Otelə qayıdın Xasay bəy geniş qonaq otağına daxil olanda orada əyləşənlərin hamısı hörmətlə ayağa qalxır. Xasay bəy gəlişi üçün hazırlanmış süfrəyə dəvətdən imtina edib, ağır-agır kresloya çökür. Söze başlamazdan önce sinayıcı nezərlərə sanki seçmiş kimi, öz silahdaşlarının həyecanlı simalarını bir-bir süzür. Otel nömrəsində hökm süren bayram ehvali-ruhiyyəsi ilə kəskin təzad təşkil edən ölügün bir səsle sözə başlayır:

– Hiss edirəm ki, məndən xoş xəber gözləyirsiniz. Ancaq heyhat, mən sizi sevindirə bilməyəcəyəm. İki saat əvvəl eşitdiyim sözlər uzun illər mənim qurbanetdə mənim qəlbimə təper verən bütün ümidiyi məhv etdi. Bu illər ərzində mən ölkəmin dirçələcəyi arzusu ilə yaşamışam. Men Qafqazda yaşayan bütün türkdilli xalqları müstəqil Azerbaycanın himayəsi altında birləşdirməyi, onun ərazisini əvvəlki qanuni sərhədlərimizdək genişləndirməyi arzu etmişəm. Var qüvvəmle can atmışam ki, o xoşbəxt günü yaxınlaşdırırm, vətəndən didərgin düşmüs sahibkarlar öz torpaqlarına qayıtsınlar,

Ölkemizde Allahın iradesi ile berqərar olmuş qayda-qanun yenidən bərpa edilsin. Dövlət nərdivanında hər kəs öz mənşeyindən, halal yola qazandığı var-dövlətdən, yaxud da Allaha inamla faydalı fealiyyətə doğru yönəlmış nihilizmdən və insan üçün zərərlə digər naqış cəhətlərdən uzaq əqli qabiliyyətlərindən asılı olaraq, özüne uyğun pille tutsun. Men elə zənn edirdim ki, sizi Ruminiya ilə ittiifaqə cəlb etməklə düzgün addım atram. Vədlərə aldانب. Belə qənaətə gəlmişdim ki, bu ittiifaq mənim xalqımı müstəqillik və bütün dünya məmlekətləri ilə bərabər hüquqlar bəxş edəcək. Həç bir zəmanet-filan tələb etmədən, quru sözlərə inanırdım. Bu gün isə sizə deyirəm: men sehv etmişəm! Qəzəbdən, ümidsizlikdən üreyim partlayır. Çünkü biz o qədər uzağa getmişik ki, daha geriye qayda bilmərik. Bu yolun sonucu dəhşətlidir, o bizi rüsvayçı qul həddinə çatdıracaq. Allahdan arzu edək, nicat yolunu tapmaqçın bizim fikir və qəlblərimizə qüvvət versin.

Rəsulbəyli ayağa qalxıb yataq otağına keçir və qapını arxasında bağlayır. Birçə dəqiqədən sonra oradan boğuş tapança ateşi eşidilir.

Polad gecəyarısı lap yaxında eşidilen atışma səsinə yuxudan ayılır. Karserin qapısı açılır, kandarda əli avtomatlı iki alman əsgəri görünür. Dar zırzəmiyə göz gəzdirdikdən sonra onlar işarə ilə Polada dallarınca getməyi əmr edirlər.

Sabiq kazarmının otaqlarından birində yazı masası arxasında eyleşmiş eses zabiti neyisə diqqətlə oxuyur. Tərcüməçinin müşayiətiley Polad içəri girəndə kağızlardan ayrılib, başı ilə ona eyleşməyi teklif edir.

— Almanca danışa bilirsiz? — deyə o, soruştur. Polad etiraz əlaməti olaraq başını buladıqdan sonra, o əlavə edir: — Şəxsi işinizdə göstərilir ki, məktəbdə alman dilini öyrənmisiz.

— Mən pis oxumuşam, — deyə Polad da tərcüməçi vasitəsiyle bildirir. — Bir-iki söz yadımda qalıb, bir də nədənə bir cümle: Anna und Marta baden — Anna ilə Marta cimirlər.

Poladin cavabı zabitin qaşqabaqlı üzündə təbəssüm oyadır:

— Bundan sonra ne etmək fikrindəsiniz?

Polad köməksiz halda ciyinini çəkir, divardan Hitlerin portreti asılmış kabinetin gözəndən keçirir:

— Mənim arzularımdan çox az şey aslıdır.

— Düz fikir deyil. Mehz sizin arzunuz qarşınızda geniş imkanlar açar. Hazırda biz mülki polis bölməsi yaradırıq. Hemin bölmə bu rayonun bütün ərazisində qayda-qanunun təmin olunmasında almanın hakimiyyət orqanlarına kömək edəcək. Əgər polisdə işlərken siz səy və qabiliyyətlərinizi göstərə biləz, bu, nəzərdən qəçmayacaq və lazımlıca deyərləndirilecek. Bəzi cəhətlər nəzəre alınmaqla, istisna olaraq sizə məvaciibinizin bir hissəsi reyxsmarka ilə ödəniləcək.

— Cox sağ olun, ancaq mən polis olmağa hazırlaşmışram, — Polad qəti etirazını bildirir. — Belə yaramaz. Axi, necə olsa da, mən Qızıl Ordu komandiriyyəm.

— Sizin zabitlik karyeraniza hələ bir neçə gün bundan qabaq son qoyulub, — esesçi saymazyanə əda ilə onun sözüne düzeliş verir.

— Bextiniz getirib ki, bizim qoşunlar qəfil hücumu keçib, yoxsa bəlkə də indi heç sağ qalmazdiniz. Tribunal sizə ya güllələnmə kəsəcəkdi, ya da ən yaxşı halda, cerime batalyonuna göndərəcəkdi.

— O, istintaq materiallarını Polada uzadır. — Prokurorun rəyi ilə tanış ola bilərsiniz. İctimai yerdə atışma, milise silahlı müqavimət, — daha sonra hərbi patrula müqavimət və onu antisovet səciyyəli sözlərə təhqir və s. İctimai mənşə etibarilə proletar olmadığınız da nəzərə alınsa, çətin ki, cerime batalyonu ilə yaxanızı qurtarardınız.

Polad vərəqi qaytararaq:

— Cox sərt yazılıb, — deyə razılaşır. — Ancaq məden polis çıxmaz. Hər şeyi başa düşürəm, amma bacarmıram. Məktəb illərində yadımda Ekkleziastın bu ifadəsi də qalıb: "Ölü şir diri itdən yaxşıdır".

— Sizi dile tutmağa hazırlaşmışram, — esesçi Poladın şəxsi işində ne isə qeyd edir. — Ekkleziast yanılırdı. Hərbi əsir düşərgəsində çox tez başa düşəceksiniz ki, diri it ölü şirdən qat-qat yaxşıdır.

Tərcüməçi ilə Polad əsgərlərin qoruduğu həyətdən keçib gedirlər. Komendantura daxil olmazdan önce, tərcüməçi Polada təessüfle baxıb:

— Cox böyük sehv edirsiniz, — deyir.

Hərbi əsir düşərgəsi. Kimisinin elində cam, kimisinin elində parç olan mehbusrular cərgəyə düzülüb, asta-asta xörəkpayloadıma mentəqəsinə yaxınlaşırlar.

Düşərgənin girişinə bir maşın yaxınlaşır. Onu dərhal əraziyə buraxırlar. Maşından düşən şəxs düşərgə komendantının kabinetinə keçir. Komendant cəld yerindən qalxıb, hərbi tezim edir.

– Öyleşin. Hərbi esirlər arasında neftçilər varmı? – Qonaq ləngiməden əsas məsələyə keçir və dərhal da müsahibinin üzünүn ifadəsindən onun nə dərəcədə məlumatlı olduğunu anlayıb, elavə edir. – Mehbusların siyahısını verin! Neft işi ilə əlaqəsi olanların hamisini təcili seçmək lazımdır.

İçərisində qaynar horra buglanan iri qazana çatmağa cəmi bir neçə nəfər qalanda, tələsik cumub gələn nezərətçilər Poladı cərgədən çıxarıv və artıq xöreyini yeyib qurtarmağa macal tapmış digər iki məhbusa qoşaraq, qabaqlarına salıb inzibati korpusa tərəf aparırlar.

Almanların işgal etdiyi ərazidə, kiçik bir stansiyada yük qatarı dayanır. Yanlarında itləri olan əsgərlər qatarı qarşılıyır, vəqonlardan birinin qapısını açırlar. Oradan düşən bir dəstə hərbi əsiri – sabiq neftçiləri yüksək maşınlarına doldururlar. Polad da onların arasındadır.

Onları kiçik bir düşərgəyə getirirlər. Köhnə məhbuslarla birlidə komendatura qarşısında cərgəyə düzürlər. Komendant onlara müraciətə qısa nitq söyləyir.

– Büyük Almaniyyaya fayda vermək üçün əlinizə yaxşı bir imkan düşüb. Ay yarım iki aydan sonra, ya da bir az tez, siz Maykop və Nefteqorsk, sonra isə Qroznı və Bakının neft medenlərinə göndərileceksiz. Orada vicedanla çalışmaqla Almaniya hökumətinin nezərində vətəndaş hesab edilmək hüququ qazana biləceksiniz. Burada siz kredit hesabına mənzillə və normal qida ilə təmin edileceksiz. Çekənlər həftədə iki qutu sıqaret alacaqlar. Bu da kreditlə veriləcək, sonradan iş yerlərinde alacağınız məvacibdən tedricən tutulacaq. Tekrar edirəm: işləmək istəmeyənlər indi bildirməlidirlər. Buna görə ceza nezərdə tutulmur, ancaq təbii ki, belələrinin hamısı əmək düşərgələrinə qaytarılacaq. Yerde qalanlar müqavilələri imzalaya bilerlər.

Düşərgədəki beş barakdan birində bu gecə, demək olar ki, hamı oyaqqıdır. Üst nardakı qonşusu – Qroznıdan olan orta yaşılı mühəndis Poladin böyrүnə yüngül dürtmə vurub, onu oyadır.

– Səs salma, – deye piçilti ilə xəbərdarlıq edir. – Yuxun qaçı? – Qulaq as, bir saatdan sonra 11 nəfərlik qrup düşərgədən qaçacaq, her şeyi düzüb-qoşmuşuq. Hazırlığa lap ilk gündən başlamışdıq. Riske getməmək üçün hamiya yalnız indi xəbər verirlər. Tez ol, geyin.

– Hara qaçaq?

– Necə yəni hara? Azadlığa?

– Azadlığa? Məftilin o tayına? Bəs sonra hara?.. İstemirəm. Size də məsləhət görmürəm.

– Heç bilmezdim ki, boyun qaçıracاقsan, – deye mühəndis təccüb edir.

– Cox nahaq yere! – Polad quru tərzdə cavab verir. O birilərən işim yoxdur, onları tanımırıam. Siz isə... Zənnimcə, hələ tezdir... Axi, hər şey irəlidədir.

– Onu daha men özüm bilərem.

Polad laqeydcsinə ciyinini çekir. Hətta üzbeüz divardakı lağı-min girecəyində hənritilər tamam kəsildikdən sonra da yatağında uzanmaqda davam edir.

Gestaponun yerli bölməsi. Poladı dəhlizdən keçirib aparırlar. Qapılardan birinin qabağından ötəndə qəfil eşitdiyi ürəkparçalayan fəryaddan qeyri-ixtiyari seksenir. Onu Şultsun oturduğu otağa getirirlər. Şultsun işarəsi ilə, nezərətçi Poladı içəridə qoyub, dəhlizə çıxır. Otaqdakı mebeldən – jurnal stolu və iri kreslolar, divan, yekə radioqəbulədici, çəkicəskilli, cilalanmış böyük masadan görünür ki, bu kabinet mühəribədən, evvel hansısa rəhbər vəzifəli bir şəxsin imiş. Şults Polada üzbeüzdəki kresləda oturmasını işaret edir.

– Cox xoşagelməz bir işe düşmüsünüz, cavan oğlan, – deye sözə başlayır. – Cox xoşagelməz! Yeri gəlmışkən, elə sovet qanunlarına görə də cinayəti xəber verməmək üstündə yetərinçə ciddi cəza nezərdə tutulur. Niyə qaçış barədə müdürüyyətə xəber verməmisiniz? Belə ele bərk yatıbmışız ki, on beş nəfərin necə qaçığından xəber tutmamışız? Özümüz mecbur eleşəm, buna inana bilerəm. Hə?

– Düzünü desəm, bu mənim heç ağlıma da gəlməyib, – deye Polad cavab verir.

– Nə? Mehbusların qaça bileceyi?

– Xeyr. Xəbər vermək. Mən bilmirdim, qaçışı xəbər verməmək üstündə nə cezaala bilerəm, ancaq xəberçiləri adətən gecə yarısı necə geberdirlər, onu yaxşı bilirdim. Sonra da necə antisanitariya şəraitində “dəfn” edirlər: hissə-hissə doğrayıb ayaqyoluna atırlar.

Bu sözlərə heç bir etiraz etməyən Şults növbəti sualını verir:

– Bəs siz niyə hamı ilə bir yerde qaçmadız? Sizə etibar etmir-dilər? Yoxsa Reyxə sadıq olduğunuzdan qaçmamışınız? Belə

özünüzündükülerin yanına qayıtmaq istememeyinizin bir себeti var?!. Ancaq "qorxdum" demeyin. Çünkü qetiyyen qorxağa oxşamırsız.

— Mənə qaçmağı təklif eden qonşumdan fərqli olaraq, hələ həmin gecədən bir ay əvvəl bilirdim ki, qaçış hazırlanır. Hətta bezi təfsilatları da öyrənmişdim... hər şey yaxşı düşünləmişdi, ancaq... — Polad əlini yellədir. — Cox tez bir zamanda onlarla qaçmaq fikrindən daşındım. Qaçış baş tutandan sonra bu barədə danışmaq mənə xoş olmasa da, deməliyəm ki, məsələni təşkil eləyən adam lap ilk gündən ürəyime yatmadı. Yaxından tanış olandan sonra isə şübhələndim ki, deyəsən, bu provokatordur.

— Yoldaşlarınıza niyə xəberdarlıq etmediiniz?

— Bu iki ayda hələ heç kəslə dostlaşmamışam. Əlimdə heç bir fakt yox ikən, yaşılı-başlı adamları ciddi işden çəkindirmək isə düzgün olmazdı. Hem də təhlükəli idi. İndi melum olur ki, mənim bütün şübhələrim əbəsmiş.

Şults gülümsəyir:

— Sizin şübhələriniz tamamilə esaslıdır. Qvardiya mayoru Qolubenko... onu nəzerde tutursuz elemi? Həqiqətən, çox təhlükəli, hətta belə demek mümkünse, peşəkar provokatordur. Bunu isə ancaq intuisiyası yüksək derecədə inkişaf etmiş adam təyin edə bilerdi.

Şults ayağa qalxıb fikrili halda otaqda var-gəl edir. Sonra Poladin qarşısında dayanır.

— Siz mənim heç xoşuma gelmirsınız. Qetiyen, — deyib təzədən yazı masasının arkasına keçir. Ayırıb bir kənar qoyduğu qovluğu açır. Onun sözlərindən təəccübənən Polad nə deyeceyini bilmir.

— Niyə gülümsəyirsiz? — deyə Şults başını kağızlardan qaldırmadan soruşur.

— Üzr istəyirəm, sizə dəxli olan məsələ deyil, — Polad bir az pərt cavab verir.

— Yenə də olsun...

— Mənim Bakıda Əbülfəz adında bir dayım var. Ümmüyyət, pis adam olmasa da, nədənə heç kəsin ondan xoşu gelmir. Özüne deyəndə söz altında qalmır: "Qızıl pul deyiləm ki, hamının xoşuna gelim" — deyir. Sonra da başlayır söymeye. Hər dəfə de müsahibinə nifratının derecəsindən asılı olaraq söyüş seçilir.

— Siz bilən, həmin o dayınız məni hansı söyülərə qonaq edərdi? Utanmayın, deyin!

— Pis söyüşlərə. Ancaq ürəyində, — deyə Polad qətiyyətsiz haldə cavab verir. — Berkdən söyməyə qorxardı.

— Yəqin artıq başa düşmüsüz ki, mən müstəntiq deyiləm, elədir?

— Heç əvvəl də fikirləşmedim ki, müstəntiqsiz. — Barakda mənə heç almanca da bir şey izah etmedilər. — Avtomati üzümə diredilər — yerimdən qalxdım, küreyimdən itələdilər — düşdüm qabaqlarına, bir də sizin qapının qarşısında qundaqla "dayan" dedilər, — men də dayandım. Özü də məni getirən siravi əsgər deyildi, yefreytor Krauze idi. Mənə o, hələ də deqiqləşdirə bilməyib ki, düşərgədə böyük kimdir — o, yoxsa komendant mayor Krake? Özünü burada necə aparmasından, lap ele kabinetinizdən də görünür ki, siz bu düşərgənin komendantından rütbece xeyli böyük adamsınız.

— Məgər daha inandırıcı ehtimal bu ola bilməzmi ki, men mülki şəxsem? Neftçiləri seçməklə məşğul olan yüksək vəzifəli mülki şəxs?

— İnandırıcı deyil, — Polad razılaşır. — Siz iki dəfə kəmərinizi düzəltmək istədiniz, her dəfə də çəşib, kəməri pencəyin üstündə axtarıldınız, — yeni adətən tapança qayışının bağlandığı yerdə. Görünüşünüzdən də hərbçi qıvraklığı yağır.

— Cox ciddi məsələdir... bəs siz heç ne soruşmaq istəmirsiniz? — Şultsun tonundan görünür ki, bu səhbətdən mezəlenir.

— Mənim mövqeyimdə olan adam özünü pis vəziyyətdə qoymasa, daha yaxşıdır, — Polad kədərli təbəssümə cavab verir. — Nezakətli cavab vermək hüquq olmayan şəxse artıq sual vermək lazımdır.

— Necə bilirsiz, niyə çağrırmışam siz?

— Çətin sualdır, — deyə Polad etiraf edir, — Qondarma qaçışın təfsilatı sizə məlumdur. Mənimlə bir barakda qalanların hamisini komendantın köməkçisi öten həftə dindirib. Sizin yanınızda isə tək məni getiriblər. Bütün bunların ciddi bir səbəbi olmamış deyil. Ancaq nedir — bilmirəm.

— Ele bu? — Şults təessüfələ soruşur.

— Stolun üstündə şəxsi işimi görürem: qırıq bağından qovluğu o saat tanıdım... Cox güman ki, nə üçünse sizə lazımadı. Nəsə bir planınız var, indi fikirleşirsiz ki, mən yarayıram ya yox.

— Söz verirəm ki, cavabım son dərəcə nəzakətli olacaq.

— Cox şey mənə aydın deyil, ancaq soruşmaq istəmirəm. Nə mənəsi. Bayaqtan biz söhbət elədikcə beynimə olduqca qəribə bir fikir geldi: mənə elə gəldi ki, barəmdə nəsə bir planınız var, özü de hazırlır. Ancaq nədən ibarət olduğunu, deyəsən, hələlik mənə demək istəmirsiz. Size bircə sualım var. Adınızı, bir də kim olduğunuzu bilseydim, pis olmazdı.

— Şults. Konrad Şults qullığunuzdadır! Düz tapdınız, mən peşəkar hərbçiyem. Hərbi kəşfiyyatda xidmət edirəm. İşim çox ciddidir və ən başlıcası da, hərdən-hərdən yetərinçə maraqlı olur. Xülase, mən kəşfiyyatçıyam. Coxdanın peşəkar kəşfiyyatçısı. Buna görə de mənim bütün planları, niyyətlərim, bir sözlə bütövlükde maraqlıdır bu və ya digər dərəcədə peşəmle bağlıdır. — Şults susub, sözlərinin Polada nece təsir etdiyini izləyir. — Yeri gelmişkən deyin əsl kəşfiyyatçıların işi barədə bir təsəvvürünüz var? Belkə onlarla görüşübsüz, ya da bir şey oxuyubsuz kəşfiyyatçılara dair?

— Oxumuşam, — Polad xatırlamağa çalışaraq cavab verir: — ... “Mata Xarinin son öpüşü”dür, nədir? Sonra “Lourens — səhra ve vahələr şeyxi”... Bu o birindən daha maraqlı idi.

— Mata Xari — iyrienc nimfoman qadın, üç kəşfiyyatın muzdlu agentidir. Lourens isə özüne vurğun çalmalı, əmmaməli, gicbəsər. Ərəb dilini, bir də Quranın bir iki surəsini əzberlediyindən özünü fəvqəlinsən sayırdı. Az qala dəvələr de bilirdilər ki, o, ingilis casusudur. Ərəbler “öz casusları”na maraqlarını itirəndən sonra, xatire olaraq onu sünnət edirlər və ele həmin günü de sürüşüb düşən sarğını birtəhər saxlaya-saxlaya İngiltərəyə yollanır. Orada onun döş qəfəsi nahiyyəsindən “heyat üçün təhlükəli yara” aldığı bəyan edilir, özü isə milli qəhrəman elan olunur. Həmin bu Lourens bizim günlərdə hətta Ərəbistanda belə uzaqbaşı, üçcə saat duruş getirərdi, o casus qadınsa bundan da az. İndi isə keçək mənim planımı. Bu plan tam şəkildə hələ mövcud deyil. İlk dəfə sizin barənizdə bir ay əvvəl eşitmışəm. Tanıdığınız həmin o “qaçaqlar” başçısından. Pravakatorlara xas bir vəcdlə, hem də böyük bir səmimiyyətə o, sizi ən gözel keyfiyyətlər sahibi kimi seviyyələndirmişdi. Kiçik bir münaqişə ona xüsusile güclü təsir göstərmişdi. Deyirdi ki, siz ağlagelməz cəldlikle iki pəzəvəng canını — bıçaqla silahlanmış Şuları təkbaşına barakdan çölə atmışınız. Tebii ki, pulsuz-filansız. “Bizim adamın” xoşuna gəlməyən yeganə şey bu idi ki, o binəva sizdə azadlıq həvəsi oyatmağa

her dəfə cəhd göstərəndə özünü yuxuluğa, hətta karlığa vururdunuz. Tapança məsəlesi isə onu lap karıxdırmışdı.

— Qəribədir, — deyə Polad çıynını çekir, — mən çox təəccübləndim, ancaq üzə vurmadım. Ele həmin cinayətkarlardan tapança, daha doğrusu, revolver tapdım. Darağında dörd patron vardı. Hər nə isə, ona ki, havayı başa gəldi. Yoxladı, əlimi də sıxdı! Bəs nədən narazıdır?

— Necə yəni nədən? O ümidi edirmiş ki, silahı niyə istədiyini mütləq soruştacaqsız. Yerinizdə kim olsayı soruştardı. Siz isə qətiyyən maraqlanmamışınız. Ele bilirsiz, onun yanında iki funluq revolveri qoltuğunda gizlədib, hasardan aşmaq, ya da torpağın üstü ilə sürünmek xoşdur? Bunu mənə danışanda az qala ağlayırdı.

— Mən yenə başa düşmürem: axı, onun provokasiyada məqsədi nə imiş? Qaçanları ki, tapmayıblar... Üzr istəyirəm, — Polad qəfil susur. — Yəqin ki, mən bu barədə danışmalı deyiləm.

— Ebibi yox, boş şeydir. Arada sərr nə qədər az olsa, işləmək bir o qədər asandır: — kəşfiyyatın devizi beledir, — deyə Şults zarafat edir. — Qaçanların ikisi yerli sakinlərdir, hörmətli adamlardır. Bizim “şücaətli mayor” isə indi gizli cəmiyyətin ürəyidir. Orada şöhret çələnginə sahib olmaqla yanaşı, işi de yaddan çıxarmır: bəzi familiya və ünvanları öyrənməye macal tapıb. Üç gün əvvəl isə xəber verdi ki, hamımızın axtardığı adamı harda tuta bilerik. Həmin şəxsə yerli gizli təşkilatın işini təşkil etmək hevələ olunub. O adamı indi göreceksiniz, təxminən bir iyirmi dəqiqədən sonra ona baş çəkəcəyəm. Nə isə, deyəsən, mətləbdən uzaqlaşdım, — deyə Şults masanın üstündəki qovluğa işaret edir. — Əvvəlcə sizin işinizi getirdim, ağlıma gələn, imkan olan hər yerdən barənizdə arayışlar topladım. Hətta sizə polisay karyerası təklif edən zabiti də axtarış tapdım... tədricən portretiniz gözüm önündə canlanmağa başladı. Özünü görəndə isə portret tamamlandı: qüsursuz keçmişən olan gənc, enerjisi aşılı-dاشan bir şəxs. Ancaq portretiniz gözlerim önündə tam formallaşandan sonra sizə dedim: “Siz mənim xoşuma gəlmirsınız!”. Ona görə ki, portretiniz həddən artıq kamil alınıb: cüzi bir nöqsan da tapmaq mümkün deyil. Əger mən qarşısında duran başlıca məqsədi gerçəkləşdirməyə yaranan ideal obraz yaratmalı olsaydım, onu eynilə sizin kimi, size bənzər yaradardım. Bax elə buna görə də düşündüm: belə ki bu gənci özləri məxsusən hazırlayıb sənin yanına göndəriblər?

Özü de ele adamlar göndərib ki, senin məqsədindən xəbərdardılar? Biliyəm indi ne düşünürsüz: ya siz heç ne anlamayıb məni dəli hesab edəcəksiz (elbəttə, eger bütünlükle bunun içindəsizsə). — Şults bunu deyib, şəxsi iş qovluğununu döyəcəyir, — ya da başa düşdünüz ki, mən də çox hiyləgər bir iblisəm, ancaq əlimdə heç bir dəlil-sübütum yoxdur.

Polad başını bulayır:

— Təkcə onu başa düşdüm ki, siz şübhələnirsiz, guya kim isə bütün halları qabaqcadan nəzərə almaqla bizim görüşümüzü təşkil edib. Mənçə, bu, ağlagəlməz bir şeydir.

— Ağlagəlməzdir! Ancaq... — Şults qovluğu açıb onun içərisindən qəzet materialları çıxır. — Sərbəst güləş üzrə idman ustası olduğunuzu öyrənenəndən sonra xahiş elədim ki, son üç ilde "Vişka" və "Bakinski raboçı" qəzetlerində sərbəst güləşə dair irili-xirdalı bütün yazıları mənə çatdırınsınlar. Həmin dövrə sizin adınız beş dəfə "Vişka"da çəkilir, üç dəfə də "Bakinski raboçı"də. Ancaq bircə yerde də göstərilmir ki, peşəniz nedir, məşğuliyyətiniz nedir... Bir baxın, idman ustası, dinamoçu və i. a... hər yerde də belecə. O biri idmançılarından söhbət gedəndə isə mütləq peşəsi də, vəzifəsi də başqa məşğuliyyəti də göstərilir. Təessüf ki, bu xırda şeydir, cüzi bir anlaşılmazlıqdır, ancaq işin içinde başqa heç ne tapa bilməmişəm. Elbəttə, qatıl və valyutaçı Sığanı gülələsəydilər, mən çox şad olardım, ancaq sizin sayənizdə o, bizim əlimizə keçib və mənə tesdiq edib ki, sizi birinci özü təhqir edib, özü də aşnasi ilə onun rəfiqəsinin gözü qarşısında. Ele həmin bu oğru-quldur yuvasına gəlmeyinizin səbəbkərə da bu qadınlar imiş.

— Bəs niyə ele hesab edirsiz ki, Sığan sizin elinizi mehz mənim sayəmdə keçib? — Polad həqiqətən təəccübənlənir.

— Sığan özü də bu fikirdədir. Biz onu hospitalda tapdıq. Restoranın birbaşa milis maşınınında getiriblərmiş. Beyin sarsıntısı və körpük sümüyü sınığı ilə... Hə, deyəsən, qəzet məqalələri ilə bağlı nəsə demək isteyirdiniz.

— Uzun həngamedir, — Polad könülsüz dillənir. Güləşlə 14 yaşından məşğul olmağa başlamışam. Dinamoda məşqçim Məmmədbəyov idi. Sabiq respublika çempionu, əməkdar idman uстасı, həm də qonşumuzdu. Dörd ildən sonra instituta girəndə, qaydaya görə, men "Fir-tina quşu" tələbə idman cəmiyyətinə keçməli idim. Ancaq Məmmə-

beyovun xatirine, ondan ayrılmamaq üçün "Dinamo"da qaldım. Bax, ele buna görə də, mənim tələbə olduğumu qəzetlərdə heç vaxt göstərmirdilər. — Polad bir anlığa fikrə gedir. — Maraqlıdır. İlk baxışdan boş şeydir. Ancaq bu qədər vaxt keçəndən sonra hər halda yada düşdü. Şults seyfdən əzik-üzük kağızlar çıxarıb, onları səliqə ilə hamarlayır.

Şultsla Polad dəhlizdən keçib gedirlər. Qapıların çoxunun qarşısında keşkicilər durub. Gecədən xeyli keçməsine baxmayaraq, binanın emekdaşları həle də işləyirlər.

Şults zirzeminin pillekənini yarıyadək enib ayaq saxlayır:

— Ciddi məsələdə məslehet veren şəxs, gözlənilən riskin müəyyən hissəsini qeyri-ixtiyari öz üzərinə götürmüş olur. Buna görə də, məndən hetta xahiş edəndə belə, məslehet verməkdən çəkinirəm. İndi isə bunu etməye məcburam. Ancaq size yazığım geldiyinə görə yox; ona görə ki, mən həqiqəti bilmək isteyirəm, özü də kənardan kimlərinse köməyinə müraciət etmədən. Kənar şəxsler vasitəsilə aşkarla çıxarılan həqiqət bütün əməli əhəmiyyətini itirir. Buna görə də, bu fikirdən vaz keçirəm. İndi bax ele buradaca siz mənə danışmalısız ki, sizi ne vaxt ve harada casusluğa cəlb ediblər, size həmin vaxt, yaxud da sonradan hansı tapşırığı veriblər? Sizin barədə ciddi məlumatın belə sızmazı — praktik əhəmiyyətinizi itirməyiniz deməkdir. Əslində, kim olmağınızın heç bir əhəmiyyəti yoxdur. Mən özüm heç neyi aydınlaşdırmağa hazırlaşmırıam.

— Məger dünyada ele bir adam varmı ki, keşfiyyatçı ola, özü də bunu könüllü boynuna ala? — deyə Polad soruşur.

— Axmaq adam boynuna almaz və gebərər. Ağlılı isə hetta ən təhlükəli vəziyyətdən belə özü üçün fayda hasil edər, — Şults hemişəkitək saymazyana əda ilə damışır, lakin onun səsində zorla duyulan bir çalar var, hem də üzünün ifadesi sözlərinə meşum bir mena verir.

— Təkcə ona təəssüflenirəm ki, mən casus deyiləm, — Polad utancaq təbəssümle dillənir.

Şults laqeyd hərəketlə başını tərpədib, onu özündən qabağa buraxır. Onlar, lap bu yaxınlaradək idman zali olmuş böyük otağa girəndə bir neçə esesçi — unterşarfürer və esesman, başda zabit olmaqla yerlərində sıçrayıb, Şultsu salamlayırlar. Şults zabite müraciətle:

— Cənab oberşтурmfürer, əmr edin, Arkadyevi getirsinler.

— Şults boş zalda divara söykədilmiş stolun üstündə eyləşib, Poladı da özü ilə yanaşı oturmağa dəvət edir. Zalın bütün idman

avadanlığı – paralel qollar, idman “keçisi” döşekler, üzbeüz künçdə, İsvəç nərdivanının yanında üst-üstə qalaqlanıb.

– Qalın şüşeli eynək taxmış alçaqboy, ariq bir kişini stolun yanına getirirlər.

– Xoş gördük, cənab Arkadyev, – deyə Şults mehriban təbəsümlə ona müraciət edir. – Bağışlayın ki, sizi yuxudan oyatmağa məcbur oldum, əyləşin.

Arkadyev dinməz-söyləməz, başının işarəsile salama cavab verib stulda oturur.

– Neçə gündür üzünüüz qırxmırsız? Təsəvvür edirəm, yanağınız üzgüt dəyəndə necə rahatlanacaqsız. Bir cəhət məni həmişə sevindirir; hər dəfə əmin oluram ki, istənilən xoşagəlməz hadisədə təbii ki, təkcə ölümündən başqa, insan arzu elesə, xoşa gelən cəhət tapa bilər. Beşgünlük fasilədən sonra isti hamam, təmiz köynək sizə lezzət verəcək. Zarafat elemirəm. Bu yalnız özünüzdən asılıdır. İstəseniz yarım saatdan sonra, ya da səhər açılan kimi – sizinçün ne vaxt olverişlidirse, buradan çıxa bilərsiz. Tekrar edirəm, bu ancaq özünüzdən asılıdır. Yeri gəlmışkən, sizə deməliyəm ki, həbsinizdən şəhəerde heç kimin xəberi yoxdur. Yoldaşlarınızın hamısı ele bilir ki, səfərdəsiniz.

– Sizə ancaq qibtə edə bilərəm: özünüz burada otura-otura, tanımadığınız yoldaşlarınızın fikirlərini oxuyursuz.

– Təəssüflər olsun ki, bu mənim elimdən gələn iş deyil. Və təbii ki, burda otura-otura nəinki yoldaşlarınızın fikirlərini, heç onların adlarını da bilməzdim, əgər bir nəfər təzə yoldaş olmasayı... O, yeni tanışlarından bir müddətlik ayrılib, mənə baş çəkməyə vaxt tapır. İnanırsınız? Bilirsiz kimi deyirəm? Bu yaxınlarda sizin əmioğlunuzla bir yerdə düşərgədən qaçmış mayoru. Yəni o, mayor-zad deyil, heç yerdən də qaçmayıb. Daha doğrusu, qaçmağına qaçıb, ancaq mənim xatirime. Budur baxın, – Şults stolun daxılından “mayorun” şəkli yapışdırılmış vəsiqəni çıxarıb, Arkadyevə uzadır. – Tanış gəlir?

Arkadyevin sıfətinin birçə saniye içinde kətan kimi ağarması Poladı dəhşətə getirir. Şults isə sözünə davam edir:

– Ancaq sizin bu dostunuzun bütün məziyyətləri ile yanaşı, bir qüsürü da var: o, çox kütdür, özünü oda-közə vurub öyrendiklərini belə əməlli-başlı çatdırıa bilmir. Buna görə də, mənə lazımdır ki,

keçmiş raykom katibi, cənab Arkadyevin bildiklərini zəhmət çəkib özüm öyrenim.

– Keçmiş niyə, mən elə indi də raykom katibiyəm, – deyə Arkadyev düzəliş verir.

– Qalacaqsınız da... Əger əzabəş qəhrəman rolunu oynamasınız, – deyə Şults dərhal dillənir. – Karyeranızın asılı olduğu adama inanmalısız. Nə qədər ki, burdasız, mayorun siyahısından iki-üç nəfəri həbs etməyim kifayətdir. Sonra da onlara işarə vurarıq ki, barələrindeki məlumatı sizdən almışıq... Görürsüz, necə xoşagəlməz vəziyyət alına bilər.

– Bütün bu günler ərzində gördüm ki, əyinlərində hərbi geyim olan adamlar, yeni müasir dövlətin rəsmi nümayəndələri məhbuslara işgəncə verir. Ancaq ümidi edirdim ki, bunlar təsadüfən gözden yayınmış canilərdir və sizin hakimiyət orqanları bu özbaşınlıqlıdan xəber tutan kimi, onlar dərhal cezalanıb mühakime ediləcəklər. Çünkü bu cür patoloji amansızlıq hətta canlılar aleminin özü üçün de norma sayila bilmez. Ancaq indi sizinlə söhbətdən sonra mən anlamağa başlayıram ki, hər şey dəhşətli imiş.

– Maraqlı təhlildir, – Şults təqđidəci tərzdə dillənir. – Sizin ixtisasınız nədir? Hüquqşunas? Psixoloq?

– Xeyr. Mən raykom katibiyəm. Məni nə gözlədiyini yaxşı bili-rəm, ancaq heç nə deyən deyiləm.

– Baxarıq, – Şults özündən razı halda cavab verir. – Özünüzü sixmayın. Sizə əzab, işgəncə verməyə hazırlaşmışdır. İşgəncələr əleyhine olan tekce siz deyilsiz.

Esesçilər Arkadyevi aparıb stulda otuzdurur və elə stulla bir yerdə də İsvəç nərdivanının tırlarınə sariyırlar. Sonra esesçilərdən biri əyilib, onun köynəyinin yaxasını açır, qoltuğuna sıqaret qutusu boyda nəsə qoyur. Həmin qurğuya bərkidilmiş şnurun ucu yandan sallanır.

– Bax, bu bikford şnuru olan partlayıcı paketdir. Sizin iri tikənizi qulağınız boyda eləmək üçün kifayətdir. Əgər nəsə deməyi qərara alsanız, ləngiməyin. Yoxsa gec olar. Alov penceyinizin yaxasına çatandan sonra heç kəs sizə yaxınlaşmağa risk etməyəcək.

Üzündə çəşqinliq ifadəsi donub qalmış Arkadyev, gözlərini qırmızı hörmük kimi şnurla yuxarı dırmaşan alov dilimine zilləyib.

– Onsuz da heç nə deməyəcək, – Polad özü də fərqinə vərman-dan dillənir. – Bəlkə söndürəsiz...

Şults bu təklifi çoxdan gözləyirmiş kimi dərhal cavab verir:

- Yaxşı bir məsəl var: xoşbəxtlik hər kəsin öz əlindədir.
- Yəqin sonradan onu dile tutmaq olar, - deyə Polad öz fikrini bildirir.

- Axi nəyə gərək? - Şults laqeyd halda soruşur. - Ele şeyler var ki, informasiyadan daha dəyərlidir. Arkadyev özü indi bunu anlayacaq.

Bir neçə saniyədən sonra baş verən partlayış hamının gözü önündəcə insan bədənini tike-parça edir. Şults istehza ilə Poladin davranışını seyr edir: o, qaçıb künçə qışılaraq öyyür. Yaxınlaşan esesçilərin ona kömək göstərmək istədiyini zənn edən Polad işarə ilə buna ehtiyac olmadığını başa salmağa çalışır. Ancaq esesçilər ona ehəmiyyət vermədən, İsveç nərdivanının yanına sürümək istəyirlər. Birçə dəqiqə keçməmiş, Poladin qüvvətli zərbəsi hər iki esesçini döşəməyə çırır. Şults vuruşun təzədən qızışmasını məmənunluqla seyr edir. Nəticədə, azğınlılaşmış esesçilərdən beş nəfəri köməkleşib Poladi "əsir" alırlar. Sonra da kendirlə onu stula elə ciddi-cəhdə saxırlar ki, fiziki gərginlikdən onun sıfəti qıpqrımızı pörtür.

Şults filiti alışdırmağa hazırlaşan esesçiləri əlinin işaretəsilə saxlayır. Stolun arxasından durub, Polada yaxınlaşır:

- Mən sizi xeberdar etmişdim. İndi taleyiniz öz əlinizdədir. Ancaq ləngimeyin.

Göz bebəkləri irilənmiş Polad alovlanmış şnurun ilk santimetrlərini dəhşət içinde izleyir. Və gözlenilmədən, inandırıcı tərzdə tələsik deyir:

- Siz qalib gəldiniz. Mən həqiqəten keşfiyyatçıyam. Cəbhəye mühüm tapşırıqla göndərilmişəm. Qalanını size təkkildə danışa bilərəm. Deyin söndürsünler.

Şults təəccübə qaşlarını qaldırıb, Polada yaxınlaşır:

- Ele isə, üç sual: sizi konkret kim göndərib; onunla ilk dəfə necə görüşmüsüz; sizə hansı tapşırıq verilib?.. - Danışın, hələ vaxt var.

- Mənimle polkovnik Məmmədov söhbət aparıb. Bestəboydur, sağ yanağında ziylər var. Bizi hərbi komissar tanış edib. Tapşırığım... Polkovnik Məmmədov tapşırıb ki, böyük bir faşist... alman generalını aradan götürməyə çalışıb. Buna qədər isə, casusluqda kimdən şübhələndiyimi xeber verməliyəm. Nəyi gözləyirsiz? Söndürün də!..

Şults acı-acı gülümsünüb, masa arxasına qayıdır və hansısa kağızları gözdən keçirməyə başlayır. Esesçilər uzaqda durub həzz almış kimi bu mənzərəni seyr edirlər.

- Bildiklərimin hamisini dedim, daha nə istəyirsiz? - Polad eləcsiz halda soruşur.

- Həqiqəti, - deyə Şults təhər-tövrünü pozmadan cavab verir. - Son şansınızı əldən vermiş olursunuz. Birçə konkret ad və fakt sizi xilas edə biler.

- Siz adamları öldürməkdən hezz alırsız, - deyə Polad ümidsizlik içinde alovun hərəkətini izləyərək dillənir. - Özünüz yaxşı bilirsin ki, mən minaaxtaranan, rütbəm də leytenantdır, vəssalam...

Kəşfiyyatçıya bax. Əcəb keşfiyyatçısın. İt oğlu, əclaf! - Alov artıq köynəyini yandırıldıdan sonra Polad bağırır və gözlərini yumub, dişini qıcıyaraq, partlayışı gözləyir. Şultsun əli ciyinə toxunanda birdən-birə başa düşür ki, xilas olunub.

- Güman edirəm, "it oğlu", "əclaf" sözlərini dayınız Əbülfəzin leksikonundan mənimsemisiz? - deyə Şults ciddi baxışlarla Poladi süzərək soruşur. - İmtahandan yaxşı çıxdınız. Nə vaxtsa başa düşəcəksiz ki, bu sınaq zeruri idi.

Polad lal süküt içinde durub, esesçilərin kendiri nə vaxt açacaqlarını gözləyir.

Uzaqdan oyuncaya oxşayan "Kukuşka" qatarı təkerlərini taqqıl-dada-taqqıldada, kol-kosu saralmış çöllükdən iti sürətlə keçib gedir.

Vaqonlardan birinin pəncəresi önünde Lida ilə Kamil oturub. Axırıncı sərnişinlər də düşür. Onlar tek qalırlar. Lida Kamile qısılib, fikirli halda pəncəredən baxır.

Kamil soruşur:

- Nə fikrə getmişən?

- Bax, indi sən sual verdin, mən də fikirləşdim. Sən sual verənə qədər isə yalnız hiss edirdim, bütün vücudumla duyurdum ki, mən heç vaxt olmadığım qədər xoşbəxtəm! Əvvəller heç təsəvvürümə belə getirməzdəm ki, bu cür bəxtəver ola bilərəm. Bu səadətim sona çatanda hemiše özüme xatırladacağam: belə bir şey olub, olub! Mənim bu cür xoşbəxt anılarım olub!

- Nə demək isteyirsən? - Kamil narahat halda soruşur. Yəni fikirləşirsen ki, nə vaxtsa bir-birimizi sevməkdən bezə bilərik?

– Biz hemişə bir-birimizi sevəcəyik! – Lida artıq zarafatyana dillənir. – Yaxşı yadına düşdü, sən bir mənə başa sal görüm, bu çamadandakı nədir? Biz onu niyə Əbülfəzə çatdırmaçıq?

– Heç... öz axmaqlığımın altını çəkirem. – Kamil pərt halda gülümsünür. – Dünən axşam evə gedəndə gördüm ki, atam Əbülfəzə sabun bişirir. Zəhərli tüstü evi bürüyüb, yaxşı kişi tərin-suyun içindədir, zorla nəfəs alır... özümü saxlaya bilmədim, dedim ki, Əbülfəz pul qazanır, sənsə dəridən-qabıqdan çıxırsan. Əbülfəz də qızışdı, nə qızışdı – səsi küçəyə gedirdi! Allahı şahid çəkdi, nə bilim, andaman elədi ki, bircə tikə sabun satmışamsa, balalarım bələya gəlsin. Hətta medalına da and içdi. Mən bilən, heç yatanda məqsədlər üçün bişirir. Sonra da qapını çırıp çıxdı. Elə incimişdi ki, qapıdan çıxanda məni söymək də yadına düşmədi. O gedəndən sonra atam düşdü üstümə. Xülasə, atama söz verdim ki, sabunu özüm aparıb Əbülfəzə verəcəyəm, hələ üstəlik üzr də istəyəcəyəm... Deyəsən, çatdıq.

Ucu-bucağı görünməyən kolluqda şəher camaati dəstələrə bölündüb, sənər qazırlar. Bacısı oğlunu görəndə Əbülfəz üzənə sərt ifadə verməyə cəhd göstərir. Kamil ona yaxınlaşır:

– Bağışla məni! Al, sabunu gətirmişəm.

– Əgər doğma bacım oğlu fikirləşirse ki, mənim kimi adam sabun sata bilər, deməli, qiyamət günü yetişib, – deyə Əbülfəz Lidaya müraciətle deyir.

– Üzr istədim də... Ancaq hər halda, maraqlıdır, bu sabunu ney-leyəcəksən?

Əbülfəzin yaxasındaki medala tamaşa edən Lida söhbəti dəyiş-məyə cəhd göstərir:

– Nə qəşəng medalınız var. Coxdan eşitmışdım, ancaq indi görürəm.

– Hə, çox qəşəngdir. Ümumiyyətə, “İgidliyə görə” medalı döyüş mükafatı sayılır. Mən bilən, Bakıda mənə qeder hələ bu medalı alan olmayıb. – O, Kamilin istehzali baxışlarını üzündə hiss edib, incik tərzdə dodaqlarını büzür. – Soruştursan ki, sabunu ney-nirəm? Bax, – o, bir az aralıda işleyən adamları göstərir, – mənim briqadamdır. Buradakılar şəhərin ən məşhur avaraları, şah tenbel-ləri idi. Mən geləndə gördüm ki, onların hamisini başqa briqadalar-dan bircə-bircə seçib ayıırlar, özlərini də qovmağa hazırlaşırlar.

İndi isə hörməli adamlardılar. Kimin zəhmətidir bu? Sənin? Yox, Əbülfəzin. Birinci gün gələndə məndə bir parça sabun vardı. Göz qoydum, beli o yan-bu yana hansı çox hərəyirdisə, bir tikə sabun verdim ona. Elan da elədim ki, hər gün işin axırında baxacam, kim çox iş görübə, ilk üç yeri tutanlara mükafat verəcəm: üç, iki, bir parça sabun. İndi mənim briqadam hamıdan yaxşı işləyir. Kimdən istəyirsən soruş. Mən də zirəkləmişəm, onlardan geri qalmıram. Elə bilsən, məsələ tekçə sabundadır? Ötən ay, birçə tikə də gətir-mədim, ancaq yenə nər kimi işləyirdilər! Əsas məsələ adamlara diqqətdir. Görürsən komissiyadır. Hamıdan əvvəl bura gələcəklər. Əlbəttə. Medalı alandan bəri nə gecəm var, nə gündüzüm, – Əbülfəz forsla əlavə edir. – Dözmək lazımdır.

Həqiqətən də komissiya üzvləri yaxınlaşır, Əbülfəzə görüşür-lər. Sevincindən onun uçmağa qanadı yoxdur.

– Bu nə möcüzədir? – Sədr fərəhələ Əbülfəzin briqada üzvləri-nə baxır. Onlar torpağı az qala elektrik qazma maşınınından da sürətlə qazırlar. – Bəlkə bu sırrı açasınız.

– Heç bir sırr yoxdur, – Əbülfəz qətiyyətlə cavab verir. – Əsas məsələ diqqətdir! – Bir az düşünüb əlavə edir: – Bir də nüfuz!

Kryukovo. “Mərkəz” ordu qrupunun qərargahı. Moskvanın iri xəritəsi önünde dayanmış feldmarşal fon Bok yüksək rütbəli ordu zabitləri ilə müşavire keçirir.

– “Tayfun” eməliyyatı son mərhələsinə qədəm qoyub. Qiş düşüncə Moskvanı tutmaq öhdəliyimizi biz artıq demək olar ki, yerinə yetirmişik. Moskva general-qubernatoru Henrix Lozeni size təqdim etmək istəyirəm. Bu gün şəhər tezən gəlib. Cənab Loze sizə bu şəhər sakinlərinin bəzi spesifik xüsusiyyətlərindən, eləcə də şəhər erazisinin mənimsenilmesinin ilkin mərhələlərində hərbi əsirlər və mülki şəxslərlə davranışa metodlarından danışacaq. Xahiş edirəm, onun tövsiyələrinə son dərəcə ciddi yanaşasınız.

Henrix Loze ağızını açmağa macal tapmamış fon Bokun yavəri qapıda görünür.

– Berlindən zəng vurublar. Fürer sizinlə danışmaq istəyir. Feldmarşal üzündəki narazılıq ifadəsini gizlətməyi belə lazımlı bil-mədən qonşu otağa keçir. Qapıda Lozeyə sarı dönüb:

– Mənsiz başlaya bilərsiz, – deyir.

Artıq sıfetinden əsəbilik yağan uzundraz, arağaz kişi sədrin yerine keçir.

Fon Bok qonşu otaqda telefonla danışır.

— Bəli, mənim furerim! Qoşunların cəmləşdirilməsi başa çatdırılıb. Həlledici zərbə ərəfəsində bizim sərəncamımızda 77 diviziya var... Bəli, furer, tam komplektləşmişdir. Cəmi 1 milyon yüz min nəfər canlı qüvvə, 1700 tank, 950 təyyarə. Onların hücumuna 14 min top və minomyotun ateşi kömək edəcək... Cesaret edib deye bilerəm ki, furerin narahatlığı üçün heç bir sebəb yoxdur, — hirslenmiş feldmarşal dəstəyi əli ilə tutub, yavərinə sarı dönür: — “Lənətə gəlmİŞ yefreytor bu gecə pis yuxu görüb”. — Təfsilatları nəzərinizə çatdırıram: narahatlıq üçün qətiyyən əsas yoxdur. Çünkü yoxlanılmış, dəqiq məlumatə görə, bizim qarşımıza 95 diviziya çıxarılaçaq ki, bu da gücdən düşmüş, ruh düşkünlüyüne qapılmış 200 minə yaxın əsgərdən ibarətdir. Sonra, 1400 ağır və orta həcmli tank, 600-ə yaxın təyyarə. Özü də əsas etibarilə köhne nümunəli təyyarələrdir. Buna 500 tanker və 7 min top da əlavə etsek, canlı qüvvə və texnika ehtiyatlarının siyahısını bitirmiş olarıq. Gülüncü bir təfərrüati da xəbər vere bilerəm ki, mühasirəyə alınmış şəherdə mülki əhalidən ibarət könüllü alay və diviziylər yaradılır. Yəqin ov tüfəngləri, ya da quşatanla silahlanacaqlar. Hazırda mən öz başlıca vəzifəmi, son mərhələde insan təlefatını minimuma endirməkdə görürem.

— Hər halda gözlənilməz hadisələrə hazır olmaq lazımdır, — deyə Hitler məsləhət verir. — Vyazmani yadınıza salın!

— Bəli, furer! Vyazma yaxınlığında biz qoşunlar qrupunu məngənəyə salaraq məhv etdik, — fon Bok meydanoxuyucu tərzdə cavab verir.

— Həmin qrup sizin 26 ən yaxşı diviziyanın hərəkətinin qarşısını düz bir həftə saxladı, — deyə Hitler xatırladır. — Başlıca vəzife, — qış düşənədək Moskvani tutmaqdır. Nəyin bahasına olursa-olsun. Sizin bu cür inamlı danışığınız məni tamam karıxdırır. Axşam zəng vuracağam, yerinizde olun. — Hitler dəstəyi asır.

Onun əynində tiftikli bürünçək var. Daha doğrusu, bu, həm qədim romalıların toqquşmasını, həm də hamam xalatını xatırladan bir şeydir. Mərmər sütunları, pilleli döşəməsi və hovuzu ilə qədim Roma hamamlarını xatırladan geniş klinika kabinetində növbəti prosedura üçün hər şey hazırlıdır.

— Sizin son analizlərinizin nəticələrinə diqqətlə baxdım, — deyə professor Playner sözə başlayır. Təxminən 63 yaşlarında olan bu adam yaşından çox-çox cavan görünür. — Son derece böyük irəli-ləyiş var! Qocalma prosesi tamamilə dayanıb. İndi sizin orqanizminiz 40 yaşlı adamın, özü də çox sağlam adamın potensialına malikdir. Məsələ hələ bununla bitmir. Hazırda biz cavanlaşdırma üçün universal müalicə kompleksi işləyib hazırlayıraq. Bu kompleksin müntəzəm təsiri qeyri-məhdud uzunmürlüyü təmin edəcək. Həmin kompleksə cərrahi yolla bədən üzvlərinin köçürülməsi, kimyəvi və fiziki terapiya, qızılıkök və jenşen, eləcə də uzaq Şərq və Tibetdən getirilmiş nadir otlar əsasında hazırlanmış həmoopatik vasitələr daxildir. Şübhəsiz, məxsusən furer üçün işlənib hazırlanmış yeni müalicə üsulları, labarotoriya və kliniki sınaqlardan sonra mənim öz üzərimdə yoxlanılacaq.

— Mən size şad bir xəbər vermək istəyirəm. Sizin klinikanızın herontoloji mərkəzə çevrilmesi barədə dünən sərəncam imzalamışam. Bu, dünyada ilk və en böyük cavanlaşdırma mərkəzi olacaq. Dünyanın bütün ram edilmiş ölkələrindən buraya hər cür qiymətli xammal getiriləcək. Doktor Playner, siz heç təsəvvürünüzə belə gətirə bilməzsiz ki, mən sizin araşdırılmalarınıza nece böyük ehəmiyyət verirəm!

Fon Bokun zirehli transportyoru tank diviziyalardan birinin mövqeyinə yaxınlaşır. Bok Moskva yaxınlığındakı kəndin kilsəsi qarşısında zirehli maşından düşür. Feldmarşal kiçik bir dəstənin müşayiəti ilə zəng qüllesinə qalxır. Burada onun üçün stereoboru qoyulub. “Mərkəz” ordu qrupunun komandanı apaydin görünən Kreml qüllesini tətənəli süük içinde seyr edir.

Moskva demiryol qovşağı. Canlı qüvvə və hərbi texnika daşışan eşelonlar fasilesiz olaraq yaxınlaşır. Həlledici döyüş qabağı qüvvələrin cəmləşdirilməsi prosesi gedir.

Şaxtalı qış şəhərində səmada minlərcə aerostat sallanıb.

Stalinin kabinetində Moskvanın müdafiəsi ilə bağlı müşavirə başa çatır.

— Kimin sualı var? — deyə Stalin soruşur.

Bu sözlərdən sonra ayağa qalxan mülki geyimli, dolu bədənli şəxse ehəmiyyət vermeden, o, diqqətlə hərbçilərin üzərinə baxır.

— Deməli, hər şey aydındır? Nəsə demək istəyirsiz, yoldaş Lavrov?

— Yoldaş Stalin, mən ümumi fikri bildirmək isteyirəm. Bu fikir nəinki təkcə Moskvanın, eyni zamanda bütün ölkənin müdafiəsinin mühüm şərti ilə, eləcə də faşist Almaniyası üzərində qələbənin başlıca rəhni ilə bağlıdır.

Stalin təəccübünü gizlətmədən dinməz-söyləməz Lavrova baxır.

— Siz partiya və hökumət idarələrinin bir hissəsini, iri zavodları, elm və mədəniyyət müəssisələrini Moskvadan vaxtında təxliyə etmisiniz. Lakin biz hələ indiyədək belə bir vəziyyətlə barışırıq ki, şəraitin gündən-günə pisləşməsinə baxmayaraq, Ali Baş Komandan və Ali Baş Komandanın Qərargahı Moskvada qalır. Bu, heç nə ilə izah edilə bilməyen təhlükəli riskdir. Biz təcili təxliyə üçün tədbirlər kompleksini tamamilə hazırlamışıq.

Stalin bir qədər susduqdan sonra dillənir:

— Düz deyirsiz, yoldaş Lavrov. Hərbi əməliyyatların qızığın çağında Ali Baş Komandanın və onun qərargahının məhvini, heç şübhəsiz, facieli, həm də eksər hallarda həllədici hadisədir. Bəşəriyyət tarixindəki bütün müharibələr Lavrov yoldaşın bu baxımdan haqlı olduğunu sübut edir. Yəqin ki, Baş Qərargahı ayrı yerə köçürmək düzgün olardı, amma paytaxt müdafiəsi ilə bağlı bir meqam var. Size xatırladım ki, çox böyük çətinliklərə baxmayaraq, paytaxtı müdafiə qurğularının inşası vaxtından əvvəl başa çatdırılmışdır. Bunların tikintisi üçün Moskvanın 470 min nəfər sakını səfərbər edilmişdi. O şəxslərin isə 75 faizi, yəni üçde bir hissəsi qadınlardan sizinlə bizim ana-bacılarımızdan ibarət idi. Oktyabrda taşkil edilmiş 25 batalyondan bu günlərdə üç qeyri-nizami diviziya tam komplektləşdirilmişdir. Bu batalyonlar kimlərdən ibarətdir? Bizim qanunlara əsasən, hərbi xidmətdən azad edilmiş minlərcə dinc şəher sakinindən, yəni fəhlələrdən, qulluqqulardan, ziyalıların nümayəndələrindən. Amansız gerçəklilik belə düşünməyə əsas verir ki, onların eksəriyyəti lap bu günlərdə helak olacaq, ya da dehşətli məhrumiyyətlərə məruz qalacaq. Bunu özleri də bilirlər. Ancaq könüllü surətdə bu addımı atırlar. Necə bilirsiz, yoldaş Lavrov, o adamlar eşitsələr ki, həllədici döyüş qabağı Ali Baş Komandan və Qərargah Moskvadan daha təhlükəsiz yere köçüb, onların əhval-ruhiyyəsi necə olar?.. Özünüz fikirləşin... Daha suali olan yoxdur ki? Hamınız azadsınız. Jukov yoldaşdan xahiş edirəm, bir az ləngisin.

Hərbi şura üzvləri kabinetin tərk edirler.

— Əyleşin, əyleşin, — deyə Stalin yüngülce Jukovun çıyninə toxunur. Özü ayaq üstə dayanıb, nə barədəsə dərin fikrə dalmış halda qəlyanını doldurur. Qəfildən yan qapının qabağında kölgə kimi peydə olmuş Poskrebişev onu fikirdən ayırır:

— Məlumat almışıq ki, Çörçillin əmri ilə işlenib hazırlanmış “Velvet” planına müvafiq olaraq, general Qardninq ingilis qoşunlarının sovet sərhədində cəmləşdirilməsi üçün fəal iş aparır. Bize kömək bəhanesilə ingilisler Bakını ələ keçirməyə çalışırlar. XİN təklif edir ki, teleqram göndərək. Birini İngiltərə Baş nazirinə — müttəfiq qoşunlarının qəribə herəkətlərindən təəccübləndiyimizi bildirək; ikincisini isə İrandakı sovet korpusunun komandanına — əmr etmək lazımdır ki, neyin bahasına olursa-olsun, əməliyyatın keçirilməsinə mane olsun, Poskrebişev Staline sualedici nəzərlərə baxsa da, səsində heç bir intonasiya duyulmadan məlumat verir.

Stalin çıynını çekir:

— Bu cür xəbərdarlıqlar, hər şeydən önce, öz gücsüzlüyünü etiraf etməkdir. Ümid etmək sadəlövhükdür ki, eləcə də bizi dostlara teleqraf, poçt kimi vasitələrin köməyilə təsir göstərmək olar. Mən əminəm ki, bizim dostumuz və müttəfiqimiz ser Uniston Çörçill yaxın günlərdə Moskva hadisələrinin nə ilə nəticələnəcəyini bilməyinə, Bakını ələ keçirməyə cəhd göstərməyəcək. Bizim İrandakı qoşunlarımızın komandanı təcrübəli komandirdir. Telegramsız da özü yaxşı bilir ki, dövlet sərhədini özbaşına keçən hər hansı silahlı dəstənin öhdəsindən necə gelmək lazımdır. Yeri gəlmişkən, yoldaş Poskrebişev, mənə deyə bilərsinizmi, nə üçün bu əməliyyata “Velvet” parçasının adı verilib? Nədir, axı bu adın mənası? Mənim adımdan Lavrov yoldaşa çatdırın ki, onun yerində olsaydım, bununla çoxdan maraqlanardım.

Poskrebişev gedəndən sonra Stalin bir müddət dinməz-söyləməz qəlyanını tüstüledir, sonra Jukova yaxınlaşır, düz onun gözlerinin içində baxaraq deyir:

— Georgi Konstantinoviç, qalmağınızı ona görə xahiş etdim ki, son vaxtlar əhval-ruhiyyəniz məni narahat edir. Moskvanın müdafiəsinin həllədici mərhələsində cəbhə komandanının əhval-ruhiyyəsi heç də diviziyaların sayından az əhəmiyyətli amil deyil... Əyleşin, əyleşin.

— Mən bütün vəziyyət barədə ətraflı məruzə etmişəm. Yenə evvəlkitək narahatam ki, bizim bütün ehtiyatlarımızın cəlb edilmə-

sinə baxmayaraq, düşmənin canlı qüvvəsi, tank, təyyarələri bizdən iki dəfə artıqdır. Volokolmansk və Mojaysk istiqamətlərində isə bu üstünlük daha böyükdür. Onları heç olmazsa... bir azca möhkəmləndirmək pis olmazdı... Ancaq çox təəssüf, əlde bir şey yoxdur!

— Əminəm ki, sizinlə mənim kimi iki adam Şurada haqqında danışdırığınız yaxşı və faydalı cəhətlərdən daha diqqətəlayiq bir şey düşünüb tapa bilər. Gelin, Volokolmask və Mojaysk istiqamətləri barədə birlikdə düşünək. Bu məni də yaman narahat edir. Bir az baş işət, Georgi Konstantinoviç, bəlkə Rokossovski və Qovoruxin yoldaşlara necə kömək etmək imkanı tapa bilerik? Əlbəttə, digər istiqamətlərə ziyan vurmadan?

Köln. Kənardan məktəbi xatırladan binaya bir maşın yaxınlaşır. Əynində parad forması olan Şults qapıya yönəlir. Lakin giriş qapısının qarşısında dayanmış keşikçi herbi təzim edərək, tələsmədən və diqqətələn onun vəsiqəsini gözdən keçirir. İçəri keçməzdən once, Şults daha iki dəfə bu proseduraya məruz qalır.

Polad tirdədir. Avtomat və tapançadan atəş açmaq üzrə təlimatçının nəzareti altında məşq edir. Nəzəri cəlb etmədən içəri girən Şults maraqla ona tamaşa etməyə başlayır.

— Müəllimlərin hamısı müsbət qiymət veriblər, — deyə Şults bir qədər sonra çəmədanını qablaşdırın Polada bildirir. — Partlayış işindən baş çıxarmaq hər vaxt karınıza gele bilər. Elə ratsiya da. Ancaq alman dilini öyrənmək sahəsindəki uğurlarınız məni xüsusen sevindirir, — o, cibindən qatlanmış bir qəzet çıxarı. — Alın, ucadan bir şey oxuyun.

Qapıdan çıxmazdan əvvəl Polad spartalı qaydasınca çox sade bəzənmiş kiçik otağını bir daha gözdən keçirir.

— Güman edirəm, yazda mən heç olmasa uzaqdan dayınız Əbülfəzi görə bileyəyəm, — deyə Şults maşında söze başlayır.

— Bəs onu necə tanıyaqsınız?

Cavab vermək əvəzinə Şults gülümseyir.

— Uzaqdan deyirsiz, özünüz də ümid edirsiz ki, onu size mən göstərəcəyəm. Bir-birine zidd fikirlərdir; axı məni orada dərhal tanıyılar, — deyə Polad beynindən keçənləri ucadan bildirir.

— Düz deyirsiz. — Şults təqdiredici tərzdə dillənir. — Çalışarıq, bu istiqamətdə bir iş görək.

O, maşını hərbi hospitalın qarşısında saxlayır.

— Bu barədə qəzetlərde yazırlar. Ancaq nəzərinizə çatdırım ki, alman cərrahları üzdə plastik əməliyyatlar aparmaq sahəsində heyrotamız nailiyyyətlər qazanıblar.

— Bizim üçün iki əsas şərt olduqca mühümdür, — deyə Şults cərraha izah edir. — Çalışmaq lazımdır ki, o, tanınmaz olsun, eyni zamanda da üzünün yeni cizgiləri etrafdağılarda rəğbət oyatsın.

Cərrah razılıq əlaməti olaraq, dinməzçə başı ilə təsdiq edir.

— İcazenizlə, — deyə Polad cəsaretsiz halda dillənir. — Üçüncü bir cəhət de var, — mühərribə qurtarandan sonra mən öz normal, yəni indiki görünüşümə qayıtmə istərdim...

— Mümkündür, — deyə cərrah cavab verir. — Bunun üçün sizin indiki üz cizgilərinizin müxtəlif rakuslardan çəkilmiş şəkilləri saxlanılmalıdır. Hə, bir də gips maska.

— Əlbəttə, qalacaq. Yoxsa siz elə bilirsiz, mühərribə hələ çox uzun çəkəcək? — deyə Şults soruşur.

— Məni mehz bu qorxudur, — həkim baxışlarını yayındıraraq cavab verir.

Külek əssə də, bərk çovğundur. Axşamın ala-toranında qarğaların qarğıtı insanın qulağını dəlir. Döyüş meydanında yanmış tankların, zirehli maşınların "skeletləri" gözə dəyir. Əsgərlərdən ibarət meyitiğən qruplar asta-asta buraları dolaşır, üstünü qar basmış meyitləri təpib götürürler. Hansısa teleqramın mətnini ucadan oxuyan gümrah səs etrafdağı bu mənzərə ilə tam təzad təşkil edir. "U.Çörçill İ.V.Stalinə. Ümumi planlarımızı müzakirə etmək üçün prezident Ruzveltlə görüşə yola düşürem. Vaşinqtondan size teleqramla müfəssəl informasiya göndərəcəyəm. İcazenizlə, fürsətdən istifadə edib sizə bildirim ki, bütün Britaniya xalqı Moskvanın mətin müdafiəsini böyük heyranlıqla izleyir. Sizin parlaq zəfəriniz barədə xəbəri necə bir rahatlıq hissi ilə qarşılılığımı təsvir etmək qeyri-mümkündür. Mühərribənin kimin xeyrinə bitəcəyini heç vaxt bu qədər inamlı deyə bilmezdim. Size minnətdarlıq və təbriklərimi çatdırıram".

"İ.V.Stalin U.Çörçille. Sovet ordusunun uğurları ilə bağlı təbriklərinizə görə minnətdarlığımı bildirirəm. Çətinliklərə baxmayaraq, bir an belə şübhə etmirəm ki, SSRİ, Büyük Britaniya və ABŞ-in qüdrətli ittifaqı düşməni möglüb edəcək və biz tam qələbə qazanacaq.

Qəti əmin olduğumu bildirirəm ki, 1942-ci il hitlerizmlə mübarizədə həllədici il olacaq!"

Dəfn qrupu "A" ordu qrupu qərargahının hələ də yerləşdiyi balaca kəndin kənarında nəhəng bir çala qazır. Fon Bok telefonda Berlinlə danışır. Qərargahın bir neçə zabiti onun üzünün ifadesini gərgin intizarla izleyir.

— Siz həddinizi aşırsınız, belə əmrləri mənə yalnız fürrə verə bilər! Tez məni onunla calaşdırın, — general-feldmarşal hər kələməni xüsusi vurğu ilə tələffüz edir. Sonra susub çəşqin halda gözlərini dəstəyə zilləyir və heç kəsə müraciət etmədən qəzəblə bağırmağa başlayır:

— Rabitə niyə qırıldı?! Lənət şeytana, bu nə hoqqadır?!

Yaver dərhal yerində qopur və az keçmiş rabitəçi zabitlə geri qayıdır.

— Əlbəttə, normal işləyir, — deyə zabit general feldmarşalın qarşısında "farağat" vəziyyətində quruyub qalaraq izahat verir.

— Sizi yenidən qərargahla calaşdırırlar.

Telefon təzədən zəng çalan kimi Fon Bok səbirsiz halda dəstəyi qapır.

— Danışan general-feldmarşal Fon Bokdur. Məni Baş qərargah rəisi ilə calaşdırın... Cəld olun? Kimi? — Feldmarşal heyvət içinde öz zabitlərinə sarı dönür. — Hansısa polkovnik Krauzedir. Dəlidir, nədir? Tələb edir ki, dəstəyi general Steynitsə verim. Siz onuna tanışsınız, Steynits?

O, dəstəyi çəşib qalmış Steynitsə uzadır. Telefonda eşitdiyi ilk sözlərdən sonra dabanlarını bir-birinə vuraraq, farağat dayanır.

— Bəli, eşidirəm. Aydındır! Bəli, mənim fürrəm əmr dərhal yerinə yetiriləcək! Hayıl Hitler!

Dəstəyi qoyub, çəşqin nəzərlərlə toplaşanlara baxır, sonra özünü toplayıb, feldmarşala müraciət edir:

— Cənab feldmarşal, fürrə əmr etdi ki, sizi dərhal təyyarə ilə Berlinə göndərək. Onun əmrinə əsasən, bu dəqiqliyən mən komandanlığı öz üzərimə götürürəm.

Alman komandanlığının qərargahı. Əyinlərində mülki geyim olan bir neçə nəfər istisna olmaqla, toplaşanların hamısı yüksək rütbeli zabitlərdir. Hamı narahatlıq içinde Hitlerin gelişini gözləyir.

Hitler əlinde kitab otağa girir. Zabitlərin təziminə cavab verdikdən sonra hamının əyleşməsinə icazə verir. Qeyd etdiyi səhifədə kitabı açıb qarşısına qoyur.

— Bok Hanı? Niyə Bok gözüme dəymir? — deyə Hitler quru qoşunları baş qərargahının rəisine ikrəhla baxaraq soruşur.

— General-feldmarşal Bok bu gün səhər mədə yarası deşilmiş halda hospitala çatdırılmışdır. İki saat əvvəl mənə məlumat verdilər ki, cərrahiyyə eməliyyati uğurla keçib, — deyə Qalder hesabat verir.

Hitler kitabın açıq səhifəsini ucadan oxumağa başlayır:

— "Qeyri-mütəşəkkilik artıq qvardiyani da bürüyüb. Hər addımda el-ayağını don vurmuş adamları görmek olardı. Onlar yeriə bilmir, zəiflikdən, taqətsizlikdən huşlarını itirib yixilirdilər. Bu adamlara addım atmağa kömək edəndə, daha doğrusu, zorla irəli sürüyəndə, yalvarırdılar ki, bizi rahat buraxın. Mən həmin bədbəxtlərdən bəzilərini xilas etməye cəhd göstərdim, ancaq nə fayda? Onların Qanı qaçmış dodaqları can verməkde olduqlarını deyirdi. Yol bu binevaların meyitləri ilə örtülü idi". Mən əminəm ki, Klyauzevit və Moltkenin pərəstişkarı və sadıq davamçısı qraf Kolenkurun gündəlikləri ilə tanış deyil. Fransız ordusunun Moskvadan geri çəkilməsini çox doğrulul təsvir edən Kolenkuru oxuyun, Brauxiç. Yəqin edəcəksiz ki, bizim əsgərlər də indi eynilə bu vəziyyətdədirler. Özü də bu, yeganə bənzəyiş deyil. Biz mühəribəni iyunun 22-də — Napoleondan bircə gün əvvəl başlamışiq və onu eyni nəticə ilə başa vurmaq imkanı qazanmışıq. Həqiqətin gözünün içine dik baxsanız, Brauxiç, dəhşətə gelərsiz: Qalderlə sizin inadınız sayəsində Almaniya qoşunları mühəribənin bütün tarixi ərzində ilk dəfə olaraq ciddi möglubiyyətə uğramışlar ki, bunun da neticələri hadisələrin sonrakı gedişinə mühüm təsir göstərə bilər. Dediklərimə sübutlar da artıq göz qabağındadır. Türkiye nəinki bizim tərifimizdə mühəribəyə qoşulmaqdan imtina etmişdir, hətta alınan məlumatlara görə, düşmənimizlə ittifaqa girmək barədə gizli danışıqlara başlamışdır. İndiki aviasiya əsrində bu, o deməkdir ki, Ruminiya neft mədənlərini Aralıq dənizi tərefdən aviasiya həmlələri nəticəsində tüstülenən xarabalıqlara çevirmek mümkündür. General Anteneskunun əhval-ruhiyyəsinə bunun necə təsir göstərəcəyini qabaqcadan deməkdə çətinlik çekirəm. Bizim özümüzün mövcudluğumuz isə həmin neft mədənlərindən asılıdır. İqtisadi məsələlər üzrə

mənim müşavirlərim də indi sizin aranızda əyləşib. Onların yekdil fikri belədir ki, Almaniya neft almasa, mühərribəni davam etdirə bilməz. Nefti isə biz artıq əldə edə bilərdik. Runşted Krimla Donbası tutub, lakin lap bu yaxınlara qədərki zəfer yürüslərinin əsas icraçısı Quderianın tankları olmadan onun Qafqaz neft mədənlerinə doğru irəliləyişi qeyri-mümkündür. Sizin Moskva yaxınlığındakı avantüranız nəticəsində biz təkəcə tanklardan məhrum olmadıq, həm də təcrübəli sərkərdələrimizi itirdik – onlar ruh düşkünlüyüne qapılıblar. Quderian mənim icazəm olmadan qoşunları geri çəkir, Leeb isə Leninqrad cəbhəsinin şimal hissəsindən geri çəkilməyə icazə isteyir. Bu gün səhər mən onları komandanlıqdan uzaqlaşdırılmışam. Sizin məglubiyyətiniz mühərribənin əvvəlində əldə etdiyimiz ugurların üstündən qara bir xətt çəkdi.

– Biz Rusyanın qüvvələrini lazımlıca qiymətləndirməmişdik: hesab edirdik ki, onun 200 diviziyyası var. Ancaq indi məlum olur ki, bunların sayı 360-dan artıq imiş. Biz həmçinin Stalinin Rusyanın içərilərindən çəkib gətirə biləcəyi ehtiyatları düzgün dəyərləndirməmişik, – araya çıkmış sükut içerisinde Qalder qaşqabaqlı halda sözə başlayır, lakin führerin nifrətlə baxışları ilə qarşılaşdırıb dərhal sözünü kəsir.

– Siz dəyərləndirməmişiz, Qalder, biz yox! Siz, Brauxiç və Bok!

– Mən öz qərarım üçün məsuliyyət daşımağa hazırlam, – deyə Qalder astadan, lakin qətiyyətlə dillənir. – Lakin Moskva yaxınlığındakı uğursuzluq yalnız komandanların yanlış hərəketləri ilə izah edilmir. Biz tamamilə gözlənilməz maneələrlə qarşılaşdıq. Müdafiədə duranlar özlərinin strateji baxımdan ümidsiz mövqeyinə qətiyyən əhəmiyyət vermədən, görünməmiş inadkarlıqla vuruşurdular. Bu isə bizim planların gerçəkləşdirilməsinə ciddi əngel törədirdi. Zəruri təchizat yollarını rəqib daim kəsirdi, ən gözlənilməz yerlərdə yolumuzun üstündə minalanmış sahələrə rast gəlirdik. Biz her dəfə manevr sayəsində uğur qazanırdıq, lakin döyüşün özündə qalib çıxa bilmədik. Mühasirəyə alındığımız qoşunlar sağlam düşüncəyə və mühərribə qanunlarına zidd olaraq heç vaxt qətiyyən könüllü əsir düşmürələr. Mülki əhali bütün çətinliklərə qeyri-insani bir mətanətle dözür. Bizim keşfiyyat xidməti dəqiq məlumatə malikdir ki, Uralda və digər bölgələrdəki zavodlar indi ayda 600-700 tank istehsal edirlər.

– Uydurmadır! – Hitler nifrətlə üzünü turşudur. – Mühərribə dövründə belə sürət qeyri-mümkündür! Siz özünüz inanmaq istəmədiyiniz şeye inanmırızs! Siz qətiyyən inanmağa qadir deyilsiz ki, yanacaq ehtiyatlarına malik olmadan Almaniya bu savaşda – motorlar mühərribəsində qalib gələ bilməz. Mütləq Qafqaz nefti əldə edilməlidir! Siz və Brauxiç bunu anlamırızs!

– General-feldmarşal! Fon Brauxiç heç vaxt inkar etməmişdir ki,.. – deyə Qalder sözə başlayır, lakin kəlməsini bitirməyə macal tapmir.

– Keçmiş general-feldmarşal! Və Almaniya quru qoşunlarının keçmiş komandanı, – deyə Hitler onun sözünü kəsir. – Ali komandanlığın əmrlerinə laqeyd yanaşmağa görə Brauxiç vəzifəsindən kənarlaşdırılmışdır və bu gündən təqaüdə göndərilmişdir. Bu gündən etibarən quru qoşunlarına şəxsən özüm rəhbərlik edəcəyəm. Klyauzevistsayağı boşboğazlıq vaxtı keçib. İndi mənim başlıca vəzifəm Moskva rayonundakı qoşunları darmadağın edilməkdən, üstəlik de çaxnaşmaya düşməkdən qorumaqdır. Ən qısa məsafəyə bəzi yerlərdə geri çəkilmələr istisna olunmaqla, mən yazadək qoşunların hər hansı şəkildə öz mövqelərindən çəkilməsini qadağan edirəm, – bu anda Hitler qəflətən ayağa qalxmış Brauxiçə təəccübə baxıb deyir; – mən size həle söz verməmişəm, niyə qalxdınız?

– Bu qərar ön mövqelərdəki qoşunları dəhşətli məhrumiyyətlərə məruz qoyacaq. Əsgərlərin Rusiyada qış kampaniyası keçirmək üçün nə geyimi, nə də sursati var, – deyə Brauxiç izahat verir. – Çoxları həlak olacaq.

– Əgər Qalderlə Siz Baş qərargaha ildirim sürətli işgal planını sırasaydınız, bundan qaćmaq mümkün olardı. Ya da heç olmasa, bu planı yerine yetirməyə qadir olsaydınız... Sizin bərənizdə yanılmışam, Brauxiç. Doğrudanmı, siz anlamırızs ki, ümumi hücum labüb olaraq ümidsizliyə qapılmış, döyüşlərdə yorulub əldən düşmüş qoşunların tam məglubiyyəti ilə nəticələnəcək? Bəlkə siz də mənimlə razı deyilsiniz, Qalder? – Qalderin reaksiyasını gözləmədən, Brauxiç üz tutur. – Bir daha sözümüz kəsməyin! Yay kampaniyasının aparılması üçün Qafqaza əsas zərbəni endirmək məqsədilə “A” ordu qrupu ayrılır. Ona komandanlığı feldmarşal Listə hevalə edirəm. “B” ordu qrupu Şərqə – Volqaboyunun iri şəhərlərinə doğru irəliləyəcək. Yay ərzində biz həmçinin Leninqradı da tutmalıyıq. Cəbhənin qalan istiqamətlərində qoşunlarımız müdafiədə qalmalı

ve yalnız əldə edilmiş mövqeləri yaxşılaşdırılmalıdır. Bir sözə, gələn il hücum cəmi iki cinahla məhdudlaşdırılmalıdır. Mən başa düşürəm ki, – deyə Hitler Brauxiçə kinayeli bir nəzər salıb, sözünə davam edir, – düşmənin paytaxtına təzyiq göstərmədən, konkret bir istiqamətdə cəbhəni yarmaq fikri alman generallarının cavamlıqda öyrəndikləri strategiya qanunlarına ziddir. Məncə, Cənuba Hükum planının mühüm qüsürü budur ki, bizim qoşunlar Qara dənizdə rəqibin əsas qüvvələri arasında qalacaq. Lakin bu gün bizim başqa çıxış yolumuz yoxdur. Almanyanın ehtiyatlarının məhdudluğunu etiraf etməmək çox böyük və bağışlanmaz səhv olar. Bir daha tekrar edirəm: yalnız Bakı neft mədənləri ələ keçiriləcəyi təqdirdə müharibəni uşa bilərik. Qafqazın işgalinə ən yaxşı qüvvələr yönəldiləcək. "A" ordu qrupuna əlavə olaraq, təxire salınmadan Rixtqodenin eskadriliyası, "Ebelveys" dağ-ətici diviziyyası, Klebstin 4-cü tank ordusu göndərilməlidir... Aydındırı, Qalder? Təxire salınmadan!

Dağ yolu ilə maşın irəlileyir.

– Əger nəsə fövqəladə bir hadisə baş verməsə, uzağı bir aydan sonra Bakı işgal ediləcək. Lakin ələ də ola bilər ki, bu müharibənin bu ən böyük mükafatı qalibi yalnız məyus edə bilər, – deyə Şults fikirli-fikirli deyir. – Sizinlə bizim vəzifəmiz də məhz buna yol verməməkdən ibarətdir.

Üzləri maskalayıcı torla örtülmüş kiçik hərbi aerodrom görünür.

– Maykopda uçuruq. Fikrimcə, oraya səfər sizinçün faydasız olmaz!

Maykop. Yerə enən təyyarədən Şultsla Polad düşür. Onları qarşılayan esesçi zabitle salamlışib, maşına əyləşirler.

– Neft mədənlərinən sürün! – deyə Şults emr edir.

Yolun hər iki tərəfində neft hopmuş qapqara torpaq üstündə partlayışın aşırıb-qırdığı budaqlar, mancanaq, avadanlıq hissələri atılıb qalıb.

– Çox pis vəziyyətdir, – deyə Şults dişlərini qıçırdaraq dillənir.

Zabit başı ilə tesdiq edir.

– Mədənlərin hamısı sıradan çıxarılib. Avadanlıqlar, neft kəmərləri, anbarlar partladılib. Bütün quyuları torpaqlayıblar. Mütəxəssislerin dediyinə görə, neft hasilatını yarımlı tez bərpa etmək olmaz.

– Peşəkarcasına dağıdıblar, – deyə Şults onunla razılaşır. Bu anda onun diqqətini salamat qalmış yeganə buruq cəlb edir. – Görəsən, bu nə əcəb salamatdır?

– Natural ölçüdə modeldir. Bunun üzərində neft institutunun tələbələri təcrübə keçirmişlər.

– Eşitdiyimə görə sabotajçıları həbs etmişiz?

– Maykoplulara kömək üçün Bakıdan göndərilmiş bir qrup tərəbəli neftçi aerodromda lap uçuşqabağı yaxalanıb.

Şults fikirli halda keçmiş neft mədənini seyr edir:

– O adamların görkəmləri necədir?

– Üzr istəyirəm... – zabit suali başı düşmür.

– Qoy onları az-çox abırı görkəmdə bura getirsinlər, yəni demək istəyirəm ki, əyinlərdə öz palterləri olsun, üzlərini taraş etsinlər... Sonra da əsl peşəkarlar arasından bir, yaxud daha yaxşı olar ki, iki nəfər fotoqraf tapın.

Təəccüblənmiş zabit əmri yerinə yetirməyə yollanır.

– Ən xoşagelməz vəziyyətdən də müeyyən fayda əldə etməyi bacarmaq lazımdır, – Şults Polada müraciət edir. – Görün tapa bilərsinizmi, mən nə fikirləmişəm? Hə...

Polad alnını qırışdırıb cidd-cəhdə düşünür, sonra aciz-aciz gülümşünür:

– Bilirsiniz, yadına nə düşdü? Universitetə qəbul imtahanı zamanı müəllim soruşur ki, termometrlərin hansı növlərini tanıırsan. Abituriyent də cavab verir: böyük, bir də balaca. İndi mən də sizin sualınıza belə mənasız bir cavab verəcəyəm: yəqin istəyirsiniz ki, sabotajçıların şəklini çəksinlər.

Şultsun üzündə təbəssüm görünür. O, maraqla həmsöhbətinə süzüb soruşur:

– Hə, axı demədiniz müəllim sonra neyleyir?

– Müəllim deyir ki, "söz verirəm, əgər siz bu axmaq cavabınıza buna bənzər bir gic şey də əlavə etsəniz, sizə qiymət yazacağam". Abituriyent bir az fikirləşib: "orta termometrlər" də olur deyir. Müəllim də öz sözünün üstündə durur.

– Həmin şəxs universitetə daxil olur?

– Yox, – kimyadan kəsilir, – deyə Polad cavab verir.

– Mən heç istəməzdəm ki, o adam siz olmuş olaydız.

– Yox, mənlik deyil. Həmin abituriyent Əbülfəz dayım idi... Bəlkə mən heç o bakılı neftçilərin gözünə görünməyim? Əger

vaxtıla onlardan hansı biri iləsə tanışlığım olubsa, təsəvvür edirəm, indi nə həngamə qopar.

Yaxınlaşan avtobusdan nəzarətçi – “polisay”ların müşayiətli bir neçə nəfər düşür. Onların ikisinin-üçünün yaxasında ordenlər görünür.

Şults bunlarla səmimi görüşür.

– Hər şeydən əvvəl, sizə demək istərdim ki, əsl ustanın işinə mən həmişə hörmət və maraqla yanaşırıam, – deyə o, mehribanlıqla sözə başlayır. – Bize dəqiq məlumdur ki, hələ ikicə həftə əvvəl bu mədənələr tam gücü ilə işləyirmiş. Siz ağlagelmez dərəcədə qısa müddət ərzində bütün quyuları, neft kəmərlərini, hətta mexanizmləri də sıradan çıxarmısız. Bizim mütexəssislərin fikrincə, mədənələrin bərpası üçün ən azı yarım il lazımdır. Sizcə, bu, real müddətdir?

– Baxır bərpa işini kim görecək? – deyə neftçilərdən biri aza-caq fikrə getdikdən sonra cavab verir. – Yaxşı alətlər lazımdır, bir də işdə səriştəsi olan adamlar... Ancaq yarım il çətin...

– Qətiyyən başa düşmürəm, sizin kimi təcrübəli neftçiləri işdən ayırmak nəyə lazım olmuş? Hər bir quyunu ayrılıqda söküb torpaqlamaq əvəzinə, mədənələri birdəfəlik partlatmaq olardı. Partlayışın nəticəsi heç də indikindən pis olmazdı, həm də daha az zəhmət çəkmək lazım gelərdi, – deyə Şults təəccübünü bildirir.

– Necə yeni nə üçün? Partlayış nəticəsində yəqin ki, yanğın törənərdi. Yanğın olsayıdı, neft də başdan-başa yanıb qurtarardı, elə şəhərə də böyük ziyan dəyərdi! Sonra da bütün bunları gəl bərpa elə görüm!..

– Demək isteyirsiz ki, Maykopda sovet hakimiyyətinin bərpasından sonra daha size mədənələri bərpa etmek lazım gelməyəcək? – deyə Şults arifanə tərzdə gülümşünür. – Şults fotoqrafa müraciət edir:

– Siz işinizdə olun, çəkin, çəkin. Qoy gələcək nəsillər görsünlər ki, diribaş vətənpərvərələr Maykopun neft mədənələri necə xarabalığa çevirmişlər. – Dəstə neft buruğunun tədris modeline yaxınlaşır.

Şults həmin buruğun fonunda neftçilərə müraciətlə deyir:

– İlk vaxtlar nefti bu qazma quyusunda çıxaracaqıq. Siz çəkin, çəkin! – O, neftçilərin gülümşər çöhrələrinə baxıb soruşur. – Siz nəyə gülürsüz?

– Bu ki, modeldir! – Neftçilər avtomat şaqquiltisi altında gülüşürələr. Nə coraba yumaqdır, nə yırtığa yamaq.

– Şekillərdə ordenlər görünəcək? – deyə Şults fotoqrafların birindən soruşur.

– Əlbette.

Şults neftçilərdən birinin yaxalığına diqqətlə baxıb soruşur:

– Səhv etmirəmsə, ordenlərinizdən biri döyüş ordenidir. Bəlkə yanılırram?

– Düz tapmısız. Fin mühəribəsində almışam. Qalanları əmək mükafatlarıdır.

Şults mühafizə reisine müraciətlə deyir:

– Onları metbəeyə aparın, men indi ora gedirəm. Birdən şəkil-lər yaxşı çıxmaz, qoy yaxında olsunlar.

– Metbəeyə? – deyə zabit təəccübə soruşur.

– Bəli, bəli. Metbəeyə. Yeni əmr alınca onları otaqlardan biri-nə salıb qapını bağlayın. Hər şey aydındır? Fotoqraflar mənimlə ikinci maşında gedəcəklər, – Şults sonra Polada sari dönür:

– Gedin mehmanxanaya, özünüzü qaydaya salın, dincəlin, iki nəfərin əvəzinə nahar edin. Axşam saat 8-də metbəeyə gələrsiz. Men bu saat ora gedirəm.

Axşamdır. Şults metbəedə təptəzə qəzet ottiskini açıq-aşkar məmənnuniyyətənən gözdən keçirir. “Sabahki” qəzətlər topasından üçdörd nüsxə götürür. Sexdəki metbəə maşınlarının gurultusunu batırmaq üçün uca səsle keşikçilərdən birinə:

– Sabotajçıları redaktorun kabinetinə gətirin, – deyib özü hamidən əvvəl linotip sexini tərk edir.

Polad ikinci mətbəeyə qalxanda görür ki, əli avtomatlı üç polisay neftçiləri zəif işıqlandırılmış dəhlizə çıxarıır. Polada fikir verən olmur. O, mühafizəçilərlə neftçilər dəhlizi burulub gözdən itincə gözləyir, sonra asta-asta onların çıxdığı otağa tərəf gedir. Açıq qapının ağızında dayanıb, bekarcılıqlıdan darixan adamlar kimi içəri boylanır. Neftçilərə mexsus əşyaların yiğildiği bir neçə skamyadan başqa otaqda heç nə yoxdur. Polad qalın qara kağız yapışdırılmış pəncərəyə yaxınlaşır, pəncərənin qırğındında Bakıda dəbdə olan “aerodrom” kepkanı görəndə gülümşünür. Arxası qapiya tərəf dayanıb, bir an ətrafi dinşeyir, sonra cibindən tapança çıxarıb, cib dəsmalı ilə cəld silərək, onu kepkanın altında gizlədir. Dəhlizə çıxır, piləkənin yanına qayıdır, təzədən yarıyadək pillələri enir.

Yaxınlaşan addım səslərini eşidib özünü guya pilləkənlə qalxan kimi göstərməyə başlayır. Onları aerodromda qarşılamış esesçi zabit pilləkəndə onu ötüb keçir. Polad zabit saxlayır.

– Deməzsiniz, redaktorun kabineti hansı tərəfdədir?

– İkinci mərtəbədə. Gedək, sizi ötürüm.

Poladla zabit içəri girən vaxt görürər ki, qalibanə əda ilə gülümseyən Şults neftçilərə qəzet nüsxələrini paylayır.

– Əla şəkillərdir. Hələ bir görün, sistern qatarı fona necə gözəllik verir. Çox çətinlikle tapdıq bu qatarı.

Neftçilər çəşqin halda qəzətin birinci sehifəsinə baxırlar. Orada iri şriftle yiğilmiş sərlövhə diqqəti çekir. "Maykop mədənlərinin neftçiləri Almaniya mühərriklərini neftlə təmin edirlər". İki böyük şəkildə gülümseyən Bakı neftçiləri və alman forması geymiş zabitlər görünür. Onlar qazma buruğunu əhatə ediblər. Yaxınlıqda sisternlərdən ibarət qatar, yerde neft ləkələri göze dəyir.

– Oxuyun, oxuyun, – deyə Şults dillənir. – Orada hamınınızın adları var. Məqalədə göstərilir ki, yalnız təcrübəli neftçilərin köməyi sayəsində mədənləri qoruyub saxlamaq mümkün olmuşdur. Yəni mədənlərin xilaskarları siz – böyük Almaniyadan dostlarınız!

– Bu ki, saxtakarlıqdır! Siz doğrudanmı elə güman edirsiniz ki, belə bir firıldağın inanan olacaq? – deyə neftçilərdən biri hər şeydən əli üzülmüş halda soruşur.

– Dünyanın bütün qəzetləri bu şəkilləri tekrar çap edəndən sonra, fikrimcə, hamı inanar! – deyə Şults gülümseyir. Saatına baxıb deyir: – İndi işə keçək. Sizi dilə tutub-ləmədən, təklif edirəm ki, burada bərpa işlərində vicedanla çalışmaqla günahınızı yuyasınız! Əminəm ki, yaxşı başa düşürsüz, töretdiyiniz əmələ görə Almaniyadan müharibə dövrü qanunlarına əsasən, edam cəzasına məhkum edilməlisiniz.

– Başa düşmürem, nəyə görə bizi Almaniya qanunları ilə mühakimə etmelidirlər? – deyə neftçi təəccübə soruşur. – Biz mədənləri sökən zaman Maykopun Almaniyaya heç bir aidiyiyatı yox idi. Düzdürüm!

– İnandırıcı dəlildir. – Şults səbirsiz halda dillənir. – Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. Sizin gelecek aqibətiniz yalnız öz cavabınızdan asılı olacaq. Hə, nə deyirsiz, işleyəcəksiz?

– Neftçilər baxışırlar.

– Təbii ki, yox.

– Onları doğrudan mühakimə edəcəklər? – Polad küçəyə çıxandan sonra, çamadanlarını götürüb gelən neftçiləri göstərərək soruşur.

– Sübh tezdən onları gülələyəcəklər.

Neftçilərin aparıldığı üstüörtülü böyük maşını ötüb keçirlər. Şults özündən razı halda deyir:

– Bu məqalə ilə şəkillərdən çox güclü təbliğat effekti gözləyirəm. Hə, indi hər şey sizə aydın oldu?

– Birçə şeydən başqa: bu fağırları bütün günü mətbəədə saxlamaq nəyinize lazım?

– Əgər şəkillər çıxmasydı, təzədən onları getirmək lazım gələcəkdi. Sonrası da mən yol verə bilməzdəm ki, bu dünyani o fikirlə arxayıñ tərk etsinlər ki, borçların yerinə yetiriblər, adlarını da soydaşları minnetdarlıqla xatırlayacaq. İndi isə mənfur xəyanətkarlar kimi gəberəcəklər.

Maşında məhbusları keşikçilərdən möhkəm dəmir barmaqlıq ayırır. İki polisay avtomatlarını dizləri arasında sıxaraq üzbeüz eyleşib mürgüləyirlər. Maşın hərəket etdikcə onları yüngülə silkəleyir. Neftçilərdən biri yerindən qalxır, dəmir barmaqlığa söykənərək, çox çətinliklə əlini çıxarıb, tapança lüləsini mürgü döyən polisayın ciyninə toxundurur.

– Səsin çıxmasın! Qapını aç! – deyə piçilti ilə əmr edir.

Mürgüdən ayılan polisay dərhal yerindən sıçrayıb, avtomati çəkerək bağırır:

– Öldürəm!

Boğuq atəş səsi eşidilir: polisayın beyni göyə sovrulur. İkinci gözətçi dəhşət içerisinde tapançanın lüləsinə baxır. Sonra asta-asta əyilib, tüsəngini maşının döşəməsinə qoyur. Titrəyən əlləri ilə barmaqlığın qifilini açır.

– Öldürmeyin məni...

– Bu yoldaşın ağılı olsayıdı, heç ona da toxunmadıq, – deyə neftçi qaşqabaqlı halda meyitə işarə edir. – Açı, tez ol. Maşın gedə gedə atılacaqıq.

– Cöldəki qifili müşaiyətçi bağlayır!

Neftçi tapança lüləsini polisayın gicgahına dayayıb:

— Maşın saxlatdır, xahiş ele, qoy qapını açsınlar.

Polisay cəld başı ilə razılığını bildirib, tavandakı düyməni iki dəfə basır. Maşın dayanır.

— Nə olub? — Metal qapı arxasından sürücünün narazı səsi eşidilir.

— Sakitçilikdir. Yüngülvari işim var, dözə bilmirəm, — deyə polisay yaziq-yaziq dillənir.

— Eybi yox, dözərsən!

— Deyirəm tökülür də... Sonra özün təmizləməli olacaqsan, — sürücünün təzədən kabinəyə qayıtmək istədiyini görən polisay ələcsiz halda çığırir.

— Mən sənə təmizləməyi göstərərəm, — deyə sürücü hirsə metal qapını açır və... üzünə zillənmiş tapança lüləsini görəndə səsini xırp kəsir.

Maykop hərbi aerodromunda Şults desantçıları qrupuna son tövsiyələrini verir. Desantçılar nəqliyyat təyyarəsinin qaranlıq “ağuşunda” özlərinə yer eləyəndən sonra traption yanında durmuş Şults qrupun komandirinə deyir:

— Heç bir şübhəniz olmasın, Bakıda sizi mütləq tapacaqlar. Bir neçə variantın olması uğursuzluğunu istisna edir. Çox təəssüf ki, özüm sizinlə uça bilmirəm.

Təyyarə asta-asta sürət toplamağa başlayan vaxt Şultsun maşını da ucuş zolağından aralanır.

Poladı, o, radiostansiyasının otaqlarından birində telefonla danışan yerde tapır.

— Heç bir xəbər yoxdur, — deyə o, Şultsa məlumat verir. — Bütün şəhəri və ətrafları başdan-başa axtarıblar. Qaçan neftçiləri gördüm deyən tapılmayıb. Əl-qolu sarılmış üç nəzarətçini bir xarabaliqda atıb gediblər, forma və sənədlərini əllerindən alıblar. Maşını isə benzin qurtarandan sonra şəhərin 80 kilometrliyində tullayıblar. Dördüncü mühafizəçinin meyiti də içində... Mənasız bir diqqətsizlik gör nəyə getirib çıxarırmış.

— Bu, diqqətsizlik deyil, ciddi səhvdir. Özü də mənim səhvim,

— Şults qəşqabaqlı halda düzəliş verir.

Stul çəkib əyleşir, şifrlı mətn hazırlayır. Poladla birlikdə qonşu otağa keçib radioötürücüye yaxınlaşır. Şifrləyiciyə mətni verib deyir:

— Tez şifrləyib, radiomayakla verin.

Maşında Şults qəbuledicini qurub, radiomayakın dalğasını tutur.

— Bu verilişi heç vaxt, heç kəs batırırmır, — deyə o, izahat verir.

— Ancaq heç kəsin də hələlik ağlına belə gəlməyib ki, müəyyən günlərdə ve saatlarda musiqi ilə eyni vaxtlarda son dərəcə mühüm məlumatlar verilir. Bir qulaq asın... Heç nə hiss etmədiniz. Ancaq bax, bu saniyelərdə Bakı qrupuna şifrlı əmr verilir ki, yeni gönderdiyimiz dəstenin təhlükəsiz yerə enməsini təmin etsinlər. Əgər diqqətlə qulaq assanız, eşidərsiniz ki, musiqi fonunda hərdən-hərdən sanki əngəllər olur. Özü də bu “əngəllər”i yalnız şifrlı mətn ötürürlərən eşidə bilərsiniz, həmin siqnallar lətə musiqinin özündən bir neçə dəfə ləng sürətlə yazılır. Görüsüz ki, lap sadədir.

Müharibə başlanandan bəri, Avropada heç kəsin ağlına belə gəlməyib ki, bu gözəl programı daha diqqətlə dinləsin.

Bakı. Bağ evində Lida radioqəbulediciyə yaxınlaşıb radiomayak dalğasını tutur və musiqini maqnitofona yazmağa başlayır. Sonra lap əvvəldən oxutdurur, səslənmə sürətini bir neçə dəfə artırır. Neticədə, musiqi rabitəsiz uğultuya çevrilir, bu fonda Morze siqnalları aydın eşidilir. Lida isə diqqətlə qulaq asır.

Böyük Qafqaz dağlarında bir kənd. Fərzani axsaya-axsaya kəndin içi ilə gedir. O, yaman qocalıb. Güneşli yaz günü olmasına baxmayaraq, soyuqdan donurmuş kimi bərk-bərk şineline bürünür. Kiçik, ikimərtəbəli bir evə çatıb pilləkənlə birinci mərtəbənin eyvanına qalxır.

Öynində “Milli” qvardiya forması olan cavan əsgər söylənə-söylənə samovarı alışdırmağa çalışır. Cöməlib oturduğu yerdən qalxmadan Fərzaniyə baxır:

— Hara gedirsən?

— Cənab kapitanın yanına.

— Çağırtdırıb?

— Yox, xahişə gelmişəm.

— Yatır! Yarım saatdan sonra oyanacaq, elə də hirsli olacaq ki, gözüne görünməsən yaxşıdır.

— Niye elə hirsli olacaq bəyəm?

— Bilirsən, doyunca yeyib-içib, dostları ilə kalan vurub. Deməli, oyanan kimi çay isteyəcək — çox içəndən sonra həmişə ciyəri yanır.

Bəs mən çayı hərdən alı? Bir saatdır özümü öldürürəm, bir şey çıxmır. Samovar yandıra bilirsən? Doğru deyirsən? Onda vaxt itirmə, bu kömür, bu da maşa.

Denşik Fərzanini otağa gətirir. Zabit onları gören kimi xəstə adamlarsayaq üzünü turşudaraq deyir:

– Başım lap partlayır, nə sözün varsa, qısa elə. Bəri başdan deyirəm: məzuniyyət, pul, gön, cəkmə isteyirsənse, – çıx get! Hesab elə ki, rədd cavabı almışan.

– Bu gün hekim məni müayinədən keçirdi, xəsteliyə görə, xidmətə yararsız olduğumu söylədi.

Zabit istehza ilə gülümsünür:

– Birinci dəfə eşidirəm ki, alay həkimi kimi isə xidmətə yararsız saysın. Bəs mənim yanına niye gəlmisin?

– Həkim səhv eleyir, – deyə Fərzani sözə başlayır. – Mən xəstə-zad deyiləm. Ancaq sıradə həqiqətən çətin olur... Belkə mənə nəsə bir iş verəsiniz.

– Qəribə adamsan! Nə qədər ki, həkim fikrini dəyişməyib, qaç pensiya dalınca. Sonra da özünçün xudmani bir yer tap, müharibə qurtarınca başını girlə. Vicdanın da təmiz. Boş yerə heç kəs səni xidmətdən azad eləməz. Mən hələ yuxulu-yuxulu görürəm ki, ayaq üstə qırxin çıxbı.

– Mən and içmişəm ki, qəlebə və ədalet gününədək döyüş meydانını tərk etməyəcəyəm! – deyə Fərzani tentənəli terzdə dillənir.

Zabit heyrətle qaslarını qaldırıb, Fərzaninin hərəkətlərini izləyir; Fərzani cibindən balaca bir kitabça çıxarıb nəsə yazar. Sonra həmin vərəqi kitabçıdan qoparıb zabitə uzadır:

– Əsgərlərin qəlbində ruh yüksəkliyi yaranan, komandanlığı sevindirən heyrətamız igidliyinizə görə minnətdarlıq əlaməti olaraq Sizə təqdim edirəm.

– Sənə hansı həkim baxıb? Bəlkə psixiatr? – Zabit Fərzanidən vərəqi almayıb, özündən çıxır. – Get, harda isteyirsən, özünçün döyüş meydani tap, lap isteyirsən, yüz il oranı tərk eləmə. Bircə saatdan sonra mənim hissəmin ərazisində izin-tozun da qalmasın!.. O nədir mənə verirsen?! Kağızını da götür, rədd ol burdan! Nə qədər ki, təpənə bir gülə çaxmamışam, itil!

– Bu, ele-belə kağız deyil, çekdir; qiymətdə ağır, vəzndə yün-gül. Çek kitabından cirdim. Bir baxın, məbləği rəqəmlə də yazmışam, sözle də: min dollar!

Fərzani uzun-uzadı israr etdikden sonra zabit nəhayət, çeki əlinə alıb maraqla gözdən keçirir:

– Hə... Yaxşı, indi məndən nə isteyirsən?

– Bu çeklə ölkənin hər hansı bankından pul almaq olar. Özü də dollar – bu pul heç vaxt qiymətdən düşən deyil. Rica edirəm, hörmət əlaməti, elecə də Sizi narahat etdiyimə görə, üzrxahlıq əlaməti olaraq bu kiçik hədiyyəni qəbul edin.

– Hörmət əlaməti, bir də üzrxahlıq əlaməti... – deyə zabit ürəyindən keçənləri dilinə gətirir. – İndi nə deyirsən, iki şey üçün bir çek?

Fərzani onun sözünü bitirməsinə imkan vermədən, cəld ikinci çeki yazar.

– Buyurun! İki yüz dollar!

– Yaxşı, sənə nə iş verək?

– Nə olur-olsun. Təki burada qalıb.

– Əlindən nə gəlir?

– Kimmersiyadan, bank işindən başım çıxır, sabotaj şəraitində kiçik tonnajlı dəniz gəmilərini idarə etmək hüququm var, dənəvər kürünün duzlanması və balığın hisdə qurudulmasının bütün üsullarını biliyəm.

– Maşın sürə bilirsən?

– Əlbəttə, həmişə özüm sürmüşəm. Ancaq heyif ki, vəsiqəm yoxdur.

– Getdik!

Qaraja girirlər.

– Bu təzə maşınları dünən srağagün getiriblər, – zabit onları göstərib deyir. – İki sanitər maşınıdır, avtotəmir və avtosistern. Sanitar və təmir maşınlarını bütün günü ora-bura qovurlar. Benzin maşınında isə azı yarım gün benzin gözləyə-gözləyə dincələcəksən.

Fərzani kabinetə dırmaşandan sonra zabit soruşur:

– Hansı maşınlardan sürmüşən?

– “Mersedes”, “Kadillac”, “Byunk” – deyə Fərzani cavab verir.

– Ancaq bunlar hamisindən yaxşıdır! Əla motoru var.

Maşınqayırmaların zavodunun darvazasından asta-asta bir qatar çıxır. Üzerinde "hər şey cəbhə üçün!" plakatı olan parovoz, six cərgələrlə tank əleyhinə dirəklər yığılmış açıq platformaları arxa-sinca zorla çekib aparır. Tədricən zavod həyətinin tam menzərəsi açılır. Orada açıq havada keçirilən mitinq başa çatmaq üzərədir. Bağırov astadan danışır, ancaq mitinqə toplaşanlar onun hər sözünü aydın eşidirlər.

— Xalqımızın övladları həm ön, həm də arxa cəbhədə hər gün həyatları bahasına hüner göstərilərlər. Onlar bunun müqabilində mükafat istəmir, özlərini qəhrəman saymır, hətta heç düşünmürlər də ki, Vətən yolunda göstərdikləri fədakarlıq, əsl qəhrəmanlıq nümunəsidir. Xalq öz vətənini güclü düşmənin hücumundan müdafiyyə qalxanda, yəqin ki, belə də olmalıdır. İgidlik vətəndaşın vəzifəsinə çevrilir, hüner göstərmək borcu yerinə yetirmek sayılır, hüner çətin dövrün ayrılmaz əlamətinə çevrilir. Əks təqdirdə, qalib gəlmək mümkün olmaz. Yoldaşlarınız cəbhəyə gedəndən sonra sıralarınız seyrəlsə də, siz daha six birleşmişiniz. Sutkada 12 saat işləyib, müdafiə sənayesinin sıfarişlərini yerinə yetirirsiz. Ancaq sən demə, bu da son hədd deyilmiş.

Bu gün eştidim ki, bunlardan əlavə siz, öz material ehtiyatlarınından istifadə etmək də və yalnız öz qüvvənizə bel bağlamaqla 20 min ədəd tank əleyhinə direkt hazırlamamışız. Yaxın günlərdə onlar faşist tanklarının Bakıya yoluń kəsən çoxsaylı döyüşülərimizin həyatını xilas edəcək. Mənim üçün olduqca xoşdur ki, sizin bu əvəzsiz hədiyyənizin təqdimat mərasimində xoşbəxt təsadüf üzündən, mənimlə yanaşı, 44-cü ordunun komandanı, üç müharibə iştirakçısı, general-leytenant İvan Yefimoviç Petrov da dayanıb. Bakının müdafiəsində duran bu ordunun tərkibində iki Azərbaycan diviziyası da vardır və mən çox istərdim ki, döyüşü həmyerlilərimizin cəbhədə öz borclarını hansı şəraitdə yerinə yetirdiklərini onun dilindən eşidəsiniz.

İnzibati korpusda Bağırovun səsi zorla eşidilir. Əmiraslanov direktorun qəbul otağından telefonla danışır, həm də mitinq keçirilən heyəti pəncəredən seyr edir. Başqa bir telefon zəng çalır, növbətçi dəstəyi qaldırır.

— Bağırov? Sizə yoldaş Bağırov lazımdır? Bu dəqiqliq, çatdırıram. Gözləyirsiniz?

Tələsik qapiya yönələn növbətçi, Əmiraslanovun zehmi baxışlarını görüb ayaq saxlayır.

— Kimdir?

— Həyat yoldaşı.

— Bura zəng vurub?! — Əmiraslanov növbətçidən daha çox özüne sual verir və dərhal da əlavə edir. — Heç yerə getməyin.

O, sanki qətiyyətsizliyini boğub, kənara qoyulmuş telefon dəstəyini ehtiyatla qaldırır:

— Əmiraslanov eşidir!

Bağırov Petrovla və zavod direktoru ilə qızığın söhbət edə-edə qəbul otağına girir. Direktor hamını qabaqlayıb, kabinetin qapısını açır. İçəridə bayramsayağı süfrə açılıb.

— Əsl vaxtdır, — nahar fasiləsidir, hamını süfrəyə dəvət edirəm.

Bağırovla Petrov kabinetin qapısına doğru yönəlirlər. Əmiraslanovun onların dalınca gəlmədiyini gören Bağırov çevrilib geri baxır və Əmiraslanovun ciddi nəzərlerinin üzüne zilləndiyini görür.

— Xüsusi dəvət gözləyirsin? Süfrə başına keç.

— Getmək lazımdır, yoldaş Bağırov, — deyə Əmiraslanov yerindən tərpenmeden cavab verir.

— Mənim yarım saatlıq işə qayıtmagımın mənası yoxdur — Bağırov çiynini çekir — "Ev sahibləri"nin də xətrinə dəyə bilmərik.

Petrov astanada ayaq saxlayıb, qəfil yaranmış həyəcan dolu bir maraqla Əmiraslanovun nə cavab verəcəyini gözleyir. Və bu cavab çox astadan səslənəsə də, onu eşidir.

— Sen indi evdə olmalısan... Leyla səni axtarırdı.

Bənizi qar kimi ağaran Bağırov qəribə bir çəşqinqılıq içində, dinməz-söyləməz etrafdaşlarının üzlərini bir-bir sürür. Ele bil adəti üzrə gözleyir ki, bu qəfil anlaşılmazlıqdan birinci baş çıxarmağa macal tapan şəxs dərhal onun baxışlarına cavab verəcək və faktlara istinadən, qəfil xəbəri təkzib edəcək... Bağırov təzəden köhne dostuna təref döñəndə, onun batıq səsində cəlladı görən müttehim ümidsizliyi duyular:

— Hansıdır?.. Böyüyü...

Gecədən xeyli keçməsinə baxmayaraq, qaranlığa qərq olmuş şəhərdə gərgin həyat ritmi davam edir. Küçələrdəki tərpenisi, buxtada gəmilərin hərəkətindən, saysız-hesabsız solğun işiqliqlər

soraq verir. Şəhəri qoynuna almış zülmət içinde yalnız hərdənbir yandırılan projektorların şüası qaralıq guşələrə nüfuz edə bilir.

Enməkədə olan hərbi təyyarənin taxta skamyasında oturmuş daxili işlər komissarlığı geyimində olan sərnişin Bakının gecə panoramını baxış yerindən diqqətlə seyr edir.

Təyyarə yerə düşən kimi, aşağı endirilən nərdivana – trapa qara minik maşını yaxınlaşır. Maşın sərnişini götürüb, uçuş zolağından uzaqlaşır. Şlaqbaum endikdən sonra daha iki maşın ona qoşular. Hər üç maşın iti sürətlə artıq səhərin ala-toranında çətinliklə seçilən şəhərə doğru istiqamət götürür.

Bağirov həlak olmuş oğlunun hərbi hissədən göndərilmiş əşyalarının düzüldüyü stolun yanındaki kresloda donub qalmış kimi görünür. Arvadı Leyla da oyaqdır. Orta yaşı bu qadın öz yaşından xeyli cavan görünür. Ömründən təzə-təzə əsməyə başlayan xəzan küləyi iki oğlu anası, çətin və qeyri-adi taleli bir insanın ömür-gün yoldaşı olan bu qadının parlaq cənub gözəlliyyini azacıq soldursa da, onun qədd-qəmetli əndamını, şəvə kimi qara saçlarını, mina kimi hamar dərisini hələ korlamağa macal tapmayıb. Ancaq öz ilkinin həlak olması xəbərini eşitməsindən bircə gecə və bircə gündüz keçə də, bu müddət onun gözlərindəki parıltını əbədilik söndürməyə və ömrünün sonunadək onun üzündə kədər qırışları yaratmağa kifayət edib.

– Sən onu burada saxlamalı idin! Öz balalarını lazımlı olan kimi sevəydi, onları göz görəsi ölümün qabağına göndərməzdin. Heç kəs də sənə bir kəlmə söz deməzdi. Dövlət üçün o qədər iş görmüsən ki, oğlunun heyatını qoruyub saxlaya bilerdin. “Balalarımı təyyarəçilik məktəbinə getməyə qoyma” deyib sənə yalvaranda üzümə ele açıqlı baxırdın ki!.. Bir düşün, əger oğlunun həyatını belə qoruyub saxlamağa sənin hakimiyyətin kifayət etmirse, çəkdiyin bütün zəhmətlərin ne faydası, sən heyatda axı ne qazanmışsan? – Qadın üzünü əllərilə qapayıb, acı-acı hönkürür. – Sonbəşiyimi qaytar mənə! Qoy heç olmasa o yaşasın!..

Bağirov arvadına yaxınlaşıb onun saçlarını sıqlayır.

– Eh, ay yazıq, ay yazıq!.. – deyə lap astadan piçıldayır.

Telefon zəng çalır.

– Sabahınız xeyir! Bağırovu zəhmət olmasa!

– Salam, Bağırovdur.

– Heç səsini tanımadım, yaman deyişib. Sən necə, tanidin məni? Pavel Lavrov. Təyyarədən təzəcə düşmüşəm. Şəxsi tapşırıqla. Ciddi səhbət var. Yığışmaq üçün sənə ne qədər vaxt lazımdır?

– Haradasan?

– Senin qəbul otağında.

– On dəqiqəyə gəlirəm.

Bağın qapısı önünde durmuş gözətçi Bağırova hərbi salam verib, maşını çıxarıır. Bağırov ardınca çıxan arvadını bir az gec görür.

– Bağışla məni, – deyə qadın dillənir. – Bilirom axı sən də əzab çəkirsən! Mən isə lap ölmək istəyirəm!

Baş qərargahın səlahiyyətli nümayəndəsi ilə görüşməkçün Bağırovun kabinetinə cəmi bir neçə nəfər toplaşır. Əmiraslanovla Petrov da onların arasındadır. Bağırov əyləşənlərə müraciətə sözə başlayır:

– Lavrov yoldaş Ali Baş Komandanın xüsusi tapşırığını yerinə yetirir. Bakıya galərkən, o, Qafqazı müdafiə cəbhəsində olub. Orada vəziyyət ağırdır. Lavrov yoldaşın fikrincə, yaxın vaxtlar üçün lap perspektivsizdir. Yerde qalan məsələlər barədə size Lavrov yoldaş özü məlumat verecək.

– Vəziyyət həqiqətən son dərəcə ağırdır, – deyə Lavrov sözə başlayır. – mən şübhə etmirəm ki, vəziyyət düzələcək və düşmən ne qədər güclü olsa da, geri oturdulacaq. Hələlik isə, öz-özümüzə etiraf etməliyik ki, Qafqaz uğrunda döyüsdə uduzuruq. – Lavrov Qafqazın xəritəsinə yaxınlaşıb göstərir. – Bütün Şimali Qafqaz ələ keçirilib, Baş Qafqaz sira dağlarından keçən strateji aşırımlar, Maykop neft rayonu tutulub. İndi general-feldmarşal Listin komandanlığı altında “A” ordu qrupu Bakı istiqamətində irəliləyir. Onun tərkibinə 40 diviziya daxildir. “A” ordular qrupundan əlavə, general Kleystin 1-ci tank orduzu da Bakı istiqamətində hückuma keçəcək. Bu ordu artıq Qafqazın yolları ile manəsiz olaraq, 600 kilometr irəliləmişdir. Yerüstü əməliyyatların hamisini “Lüftvafore”nin ən iri aviasiya birləşməsi müdafiə edir. Bakıya çatmaq üçün onlar tekce bir son manəni aşmalıdır, vəssalam. Hitlerçilərin nəhəng qüvvəsi qarşısında bizim cəmi üç ordumuz durur. Əziz yoldaşlar, nəzəre almaliyiq ki, ağır döyüslərdən çıxmış bu orduların şəxsi heyati

komplektləşdirilməyib, möglubiyyətlərdən sonra bir neçə əsgər, hətta zabit tamam ruhdan düşmüsələr. — Lavrov elindəki kağızdan oxumağa başlayır: — 75 min tüfəng, 21 min tank vuran tüfəng, 2990 pulemyot, 700 minaatan, 350 top bu gün Zaqafqaziya cəbhəsində əskik gəlir. Döyüş sursatı və rabitə vasitələrinin kəskin çatışmazlığı hiss olunur. Gəlin, acı həqiqətin gözünün içine dik baxaq. Baş Qərargahın ehtiyat qüvvəsi yoxdur. Hətta o, Moskva istiqamətini müdafiə edən qoşunların bir hissəsini Qafqaz cəbhəsinə “atmaq” istəsə belə, onların yerdəyişməsi üçün nə texniki imkan var, nə vaxt. Onlar bura gəlib çatinca çox gec olar. Kleystin tank ordusuna qarşı biz 17 tank çıxara bilərik. Son günlərin təhlükəli əlamətlərdən belə görünür ki, Qafqaz döyüşlərinin əsas obyekti — Bakı şəhərinə qəti hücum hazırlanır. Düşmən Qafqazda hərbi qüvvə sarıdan böyük üstünlüyə malik olsa da, alman komandanlığı daha bir tank ordusunu — 4-cü ordunu Şimal istiqamətindən ayırb, Qafqaza göndərməmişdir. Bax, ele bu dəqiqlirlərdə Hitlerin “viking” SS seçmə diviziyyası və “Böyük Almaniya” diviziyyası buraya gətirilir. Bəli, bütün əlamətlərdən belə görünür ki, Bakı üzərinə həllədici hücum hazırlanır. Burada öz qəti fikrimi bildirməzdən once, mən yerlərdəki vəziyyətlə eləcə də kəşfiyyatın məlumatları ilə müfəssəl tanış olmuşam. İndi bu kabinetdə 44-cü ordunun yeni təyin olunmuş komandiri general Petrov da əyləşib. Fikrimcə, təcrübəli hərbçinin təhlilini eşitmək faydalı olar. Yoldaş Petrov, çox istərdim ki, siz dəlillərlə mənim mülahizələrimi tekzib edəsiz.

— Gizlətmək nəyə lazımdır, vəziyyət həqiqətən çox ağırdır. Ancaq mən istərdim ki, Terek və Urux çayları üzərindən keçid yerlərində tikilmiş istehkamları xatırladım. Çox möhkəm tikililərdir. Bundan başqa, öz geri çekilən hissələrindən ayrı düşmüş yüzlərə əsgəri hesabdan silmək istəməzdəm. Mən ordu üzrə əmr vermişəm ki, onların arasında döyüşmək arzusunda olanları və həle də silahlarını qoruyub saxlayanları hissələrə qəbul etsinler.

— Ümidvaram ki, bu qorxaqların və teslimçilərin hamısı hərbi sehra məhkəmələri qarşısında cavab veriblər?

— Onların sayı həddən artıq çoxdur, yoldaş Dövlət Müdafiə Komitəsinin üzvü. Hərbi sehra məhkəmələri azlıq edərdi. Əvvəlcə onlar ruh düşkünlüğünə qapılmış, həm də qorxmuşdular. Sonradan eşidəndə ki, onları xəyanətkar saymırlar, bir az özlərinə geldilər.

Yuyunmaq, yemək üçün imkan yaradılandan, onlarla normal insan kimi söhbət aparıldandan sonra isə əməlli-başlı dirçəldilər. Mən həmin bu oddan-alovdan keçmiş təcrübəli döyüşçülərle 44-cü ordunun komplektləşdirilməsini sona çatdırmağa hazırlaşıram! — deyə Petrov qətiyyətə sözünə yekun vurur.

— Özünün yaradıldığı cəmi birçə il olan orduya belə əlavə qüvvənin daxil edilməsi fayda getirərmi?

— Ordu həqiqətən gəncdir, — deyə Petrov razılaşır. — Ancaq bütövlükdə mən adamlardan razıyam, çünki onlar öz təcrübəsizliklərini digər keyfiyyətlərlə üstələyirlər. 1941-ci ilin dekabrında bu ordu cəmi beş ay idi yaradılmışdı, ancaq Kerç yarımadasında desant əməliyyatını tamamile normal keçirdi.

— Sizin ordu iki azerbaycanlı, bir gürcü və bir erməni diviziyyasından ibarətdir. Əsgərlərin əksəriyyəti keçmiş kəndlilərdir, orduya çağırılıncə əllerində silah tutmayıblar. Mənimcün maraqlıdır ki, əmrlər hansı dildə verilir və əsgərlərin neçə faizi əmrlərin mənasını anlayır? Lazım deyil, cavab verməyin. Biz onsuz da mövzudan yayındıq. Sizə konkret sual verəcəyəm: Sizcə, almanların Qafqaz-dakı sürətli yürüşünün qarşısı alınacaqmı?

Petrov bir qədər düşünüb cavab verir:

— Buna söz verə bilmərəm, ancaq yaranmış vəziyyəti çıxılmaz saymırıam.

— Döyüş komandiri üçün normal cavabdır, — deyə Lavrov gülümsünür. — Ancaq təessüf, real vəziyyət elədir ki, yaxın on gündə, bəlkə də lap tez Hitlerin qoşunları Bakıya gire biler. Və bizim başlıca vəzifəmiz odur ki, düşmənin yanacaq əldə etməsinə imkan verməyək. Yeganə çıxış yolu budur: bütün neft kəmərləri yaxın günlərdə partladılmalıdır!

Həm nəzərlərini Bağırovun üzünə dikir. O, isə heç bir reaksiya bildirmədən susur.

— Neft kəmərini sıradan çıxarmağın başqa üsulu da var, — deyə Vəzirov sözə başlayır. — Quyuları necə lazıdir doldursaq, heç yarım ilə de onları bərpa etmək olmaz. Mədənleri partlatmaq on asan yoldur, partlayışın neticələrini təsəvvür etmek isə bundan da asandır. Yanğın törənə bilecəyi ehtimalı çox böyükdür. O cür yanğını söndürmək üçün bir neçə il lazımlı gələr, axı şəhəri həmişəlik təslim etmirik ki! Partlatmaq olmaz!

— Maykopda da qoşunlarımız geri çekilerken quyuları doldurmuşdalar. Axırı nə oldu? Almanlar cəmi ay yarıma quyuları təzədən işe saldılar. Yoldaşlar, deyəsən, siz vəziyyətin nə qədər ciddi olduğunu tam təsəvvür etmirsiz, — deyə Lavrov narahatlıqla gülümüşünüb, cavab verir. — Hükum edən “A” qoşun qrupunun ardınca Bakıya doğru neftçi mütexəssislerdən ibarət on minlik bir dəstə irəliləyir. Rozenberqin idarəsi onları Avropanın hər yerində diqqətlə seçib toplayıb. Quyuları doldurmaq, avadanlığı xarab etmək özümüzü aldatmaq deməkdir.

— Bəs biz özümüz yanacaqsız necə keçinəcəyik? Axı Bakı Qrozni ilə birləkde ölkə neftinin 95 faizini verir, — deyə Petrov Bakının teslim edilməsinin nə kimi təhlükəli neticələr verə bilecəyini sanki indi anlayıbmış kimi qorxu içinde dillənir.

— Bu, artıq ikinci məsələdir və onu ikinci planda həll etmək lazımdır. Birinci və ən mühüm məsələ isə neftin düşmən əlinə keçməsinə yol verməməkdir. Lavrov sebirsiz halda saatına baxır. — Təbii ki, bu məsələni müzakirəyə qoymağa ehtiyac yoxdur, indi hər dəqiqə qiymətlidir. Bütün neft mədənlərini minalamaq üçün neçə gün lazımdır?

— Azı on beş gün, — deyə Bağırovun işaretisi ilə Vəzirov həvəsiz cavab verir. — Adam çatışdır, mədənləri partlatmaq sahəsində təcrübə də azdır...

— Axı mən sizə izah etdim ki, on gündən sonra, bəlkə də daha tez almanlar Bakıya girəcək, — deyə Lavrov qəzəblə qışqırır.

— Sən unutmusan ki, indi bu gündən etibarən, mədənlərin minalanmasına bütün başqa müəssisələrdən istenilən qədər adam cəlb edə bilərsən, — Bağırov astadan, bigana tərzde xatırladır. — Bu, Baş Qərargahın əmriddir, Vəzirov. Və bu əmr yerinə yetirilecek. Səkkiz gün sənə kifayətdir?

Vəzirov qaşqabaqlı halda təsdiq edir.

— Mədənlərə yaxın məntəqələrdən camaatın texliyesi üçün komite yaratmaq lazımdır. Kimin nə təklifi var? — Bağırov sualedici nəzərlərə eyleşənləri süzür.

— Yaxın nədir, Dağüstü hissədən, başqa, partlayışdan sonra bütün şəhərə ziyan dəyə bilər! Bütün sahilyanı hissə, Bayıl, Qara şəhər... — Vəzirov az qala özündən çıxbı, hövseləsiz halda sadalayır.

— Bağırov onun sözünü yarida kəsir:

— Texliyə komitəsinə yoldaş Vəzirovu sədr təyin edirəm.

— O susur. Çöldə sirena uğultusu eşidilir. Haradasa lap yaxınlıqda zenit topları atəş açır.

— Hava hücumu deyil, — deyə Petrov narahat olmuş Lavrovu arxayınlasdır. — Hərənbir aerofotoşəkillə çəkmək üçün onların “rama”sı yüksək hündürlükde şəhərə yaxınlaşır. Birini vurublar...

— Petrov qəfil çökmüş sükuta qulaq verərək gülümsünür:

— Deyəsən, bunu da vurdular.

— Lavrov sözüne davam edir:

— Mədənləri mümkün qədər tez partlatmaq lazımdır! Əgər nefit almanlara versək, bunu nə müasirlərimiz, nə də sələflərimiz bize bağışlayar!

Baş nazir Stalinden baş nazir Cörçille. Tamamılıq mexfi.

“Bu telegramla Sizi Sovet hökuməti adından SSRİ-yə dəvət edirəm. Məqsəd Hitlerə qarşı mübarizdə İngiltərə, ABŞ və SSRİ arasında münasibətlər mesələsinin müzakiresidir. Bu məsələ indi çox kəskin şekilde qarşıda durur. Fikrimcə, görüşümüz üçün ən əlverişli yer Moskva olardı, çünki mən, hökumət üzvləri və Baş Qərargah rehberləri almanlarla mübarizənin bu gərgin çağında oradan uzaqlaşa bilmerik. İmperiya Baş Qərargahı rəisinin gelişи çox arzu edilen olardı. Görüşün keçirilmə tarixini lütfən özünüz müəyyənləşdirin. İstediyiniz əlverişli bir vaxt seçsəniz, mən etiraz etməyəcəyəm...” — Şəhər yeməyi süfrəsi arxasında əri ilə üzbezəşmiş Ledi Cörçill telegramı oxuyur. Kelmələri xüsusi istehza ilə tələffüz etməsindən görünür ki, metndə nə isə açıq-əşkar xoşuna gəlmir. — Qəribə məzmunlu, çox qeyri-adi telegramdır.

— Siz bunu haradan tapmışınız? — deyə Cörçill məyus halda soruşur.

— Yataq otağından çıxarkən döşəmənin üstündə gördüm, — Ledi Cörçill fikirli-fikirli cavab verir və təzədən dodaqlarını bir-birinə sıxıb, telegramı gözden keçirir. — Baş nazir Cörçille, — deyə xüsusi ibarə ilə təkrarlayır. — Əgər növbəti telegram “yoldaş Cörçille” ünvanlansa, təəccübələnmərəm.

— İkinci cəbhə açılmayıncı, çətin ki, məni belə yüksək şərəfə layiq görsünlər, — Cörçill səmimiyyətlə gülümsünür. — Müraciət

terzi xoşunuza gəlmir? Müharibə dövrü üçün "Baş nazir Çörçillə" müraciəti yol verile bileyək ləkonik ifadədir.

— Nədənsə prezident Ruzvelt, müharibə dövrünə baxmayaraq, öz teleqramlarını Böyük Britaniya baş naziri, ser Uinston Leonard Spenser Çörçillə ünvanlayır. Bu "müharibə dövrü, ləkonizmi"ndən lap saymazyanalıq qoxusu gəlir. Kimse mənə demişdi ki, baş nazir Stalinin bütün sözlərində əlavə mənə axtarmaq lazımdır.

— Ola biler, — deyə Çörçill razılaşır və əlini telegrama uzadır.

Lədi Çörçill telegramı əlindən buraxmadan düşüncəli tərzdə deyir:

— Məsələ təkcə müraciət formasında deyil. Yəni doğrudanmı bu namənin ahəngi Sizin heysiyyətinizə toxunmur? Bu telegram dəvətdən daha çox, öz böyük tərəfdaşının hüzuruna yollanmaq tələbini xatırladır. Ele həmin dəvət də yetərince təhqiramız bir dəlille əsaslandırılır: Siz Moskvaya gəlməlisiniz, çünkü Baş nazir Stalin bərk məşğuldur! Özü de məhz Moskvaya – hansıa bitərəf, daha təhlükəsiz yere yox. Ona görə ki, baş nazir Stalin məşğuldur və öz öhdəlikləri ilə bağlı Moskvani tərk edə bilməz.

— Əger Siz dünən gecə mənim yazdığını cavabı oxusaydnız, görərdiniz ki, heç nə gözdən yayınmayıb. Bəlkə də Siz cavab teleqramının mətnini həddən artıq kəskin hesab edərdiniz. Mən indi təessüf edirəm ki, onu Sizə göstərməmişəm.

Bu an telefon zəngi Çörçilli diksindirir.

Baş Qərargahın telefonudur, — Çörçill narahat halda saatə baxıb, tələsik yazı stoluna sarı yönəlir.

Qonaq otağının qapısı döyüür və Brendan Braken içəri girir. Lədi Çörçillə ehtiramla baş eydikdən sonra səhər poçtu qovluğunu baş nazirin stolu üzərinə qoyur.

— Ser Uinston Moskva görüşünə dəvətin mətni ilə bağlı mənimlə məsləhətəşmək istəyirdi.

— Ser Uinston metni gecə saat dördə hazırladı, şifrlənməyə beş dəqiqə vaxt sərf olundu. Daha beş dəqiqə də mətni Moskvaya ötürmək üçün, ele bu qədər də oradan telegramın çatdığı barədə məlumatı qəbul etməyə lazım gəldi, — deyə katib ipə düzülübmiş kimi cavab verir.

— Şifrləməyə cəmi beş dəqiqə? — Lədi Çörçill təəccübənlər.

— Görünməmiş sürətdir! Yadımdadır, qızıl sterlininqin islahatları zamanı bir sehifəlik metni on adı şifrlənməsinə on azı qırx dəqiqli vaxt gedirdi. Təessüf ki, teleqram artıq göndərilib. O sizə həddən artıq kəskin görünmedi ki?

— Surətini saxlamışam, — deyə Braken qovluğu açır. — Budur!

Lədi Çörçill mətni ucadan oxuyur:

"Baş nazir, cənab Stalinə baş nazir, cənab Çörçilldən. Əlbəttə, mən Moskvaya gələcəyəm, səfər günün xəber verəcəyem".

O, çəşqin halda vərəqi o biri üzüne çevirir: ele bu?!

Teləfon səhəbetini bitirdikdən sonra nedənsə narahat olmuş Çörçill stol arxasına qayıdır.

— Pis xəberlər var, — deyir, — almanlar cənub istiqamətində kəskin hücum edib, Don çayını keçmişlər. Eyni zamanda onlar Xəzər dənizi sahilinə, Qafqaz dağlarının eteklərinə çatıblar. Ən xoşagelməz əhvalat isə budur ki, onlar Maykop neft mədənlərini ele keçiriblər. Əlbəttə, Maykop neftinin köməyilə onlar yanacağa olan tələbatlarını onsuz da ödəyə bilməyəcəklər, ancaq bu, hər halda qüvvələrini artıracaq. Bəli, bəli, artıracaq! Mən təcili suretdə Ruzvəltlə elaqə saxlamalıyam.

Əlbəttə, müttəfiqlərindən narazı qalmaq üçün Stalinin esası var. Ruslara kömək etmək lazımdır. Onlara münasibetimiz necə olsa da etiraf etməliyik ki, almanların qüvvələrinin böyük hissəsini onlar öz üzərinə çəkməseydi, Allah bilir, indi bizim aqibətimiz necə olardı? — deyə Brenden getdikdən sonra Çörçill arvadına izah edir.

— Təessüflər olsun ki, hiyləger, firildaçı Hitler yenidən öz qətiyyətini toplayıb ilkin planına qayıtmışdır, — indi o, Rusiyani Qafqazdan ayırmaga çalışacaq...

Yegane dinleyicisinin üzünün ifadəsi Çörçilli sözünü kəsməyə vadar edir.

— Siz nedənsə narahatsız? — deyə, o soruşur.

— Eledir, arvadı teleqramın surətini əlindən buraxmadan cavab verir. — Mən çox narahat oluram ki, Siz Londondan Qahireyə və Moskvaya səfər zamanı gözlənilməz və tehlükeli hadisələrlə qarşılaşa bilərsiz.

— Müharibə qurtaranadək mənim başıma heç bir hadisə gəle bilməz, — Çörçill gülümsünür. — Siz məni sakitləşdirdiniz. Yoxsa

lap qorxmuşdum: elə zənn etdim ki, Staline teleqramımı oxuyandan sonra əhvalınız pozuldı. Çox şadam ki, yanılmışam.

Etiraf etmeliyəm ki, məndə bizim bu müvəqqəti müttəfiqimizə hərən-hərən az qala səmimi dostluq rəğbətinə bənzər bir hiss yaranır. Ancaq hər dəfə də öz-özümə xatırladıram ki, labüb şəraitlə bağlı onunla biz ömrümüzün son günlərinədək əbədi düşmənçiyyət mehkum edilmişik.

Bakının hava hücumundan müdafiə qoşunlarının zenit topları üzərində tanınma nişanları olmayan teyyarəni atəşə tuturlar. Motor alışır. Paraşütçülər çaxnaşmaya düşmədən, lakin cəld teyyarəni tərk edirlər. Ekipaj üzvləri de onların dalınca gedir. Zülmət qaralıq içində desantçılar yere atılır.

Bakı neft mədənlərinin minalanması başa çatır. Rabitəciler kabelləri çekir, hərbiləşdirilmiş mühafizə dəstəsinin nəzarəti altında partlayıcı maddələr yerləşdirirlər.

Əmiraslanovun kabinetində Heydərov həbs edilmiş diversantların dindirilməsinin nəticələri barədə məruzə edir.

— Dördü də, o cümlədən, qrupun komandiri bir nəfər kimi deyir ki, onları Bakıya mədənlərin partladılmasının qarşısını almaq üçün göndəriblər. Hamisinin da əlinde Maykop neftçilərinin şübhə doğurmayan sənədləri var.

— Tanış hoqqadır, — Əmiraslanov gülümşəyir, — davam edin.

— Onlardan heç birinə məlum deyil ki, burada kiminlə, hansı yerde görüşməlidirlər. Şüts deyib ki, onları kimlərsə axtarır tapacaq.

— Vəssalam?

— Şütsun harada olduğunu müəyyənəşdirə bilmişik! — deyə Heydərov səsindəki sevinc xallarını gizlətməyi bacarmadan dilleñir. — O, indi Şimali Qafqazda, Qrozni rayonundadır. Bu, demək olar ki, cəbhe xəttidir.

— Məndə belə təəssürat oyanır ki, sizin nəsə bir planınız var, — deyə Əmiraslanov bir az susduqdan sonra soruşur.

— İcazə verin, həbs dəstəsi ilə Şimali Qafqaza uçun.

— Əmr edirem ki, iki saatdan sonra Şimali Qafqaza uçun, — deyə Əmiraslanov gülümşünür. — Size Bağırovun və Petrovun təhlükə-

sizliyini təmin etmək həvalə olunur. Əgər Bağırov yoldaş bir az da o yana — Moskvaya uçuşası olsa, planımızı gerçəkləşdirmək üçün sizin vaxtinız qalacaq. Yox, əgər o, Bakıya qayıtsa... — Əmiraslanov fikrə gedir, — onda... Bu, çox pis olacaq, — üzündə kəderli təbəssüm görünür. — Onda siz də onunla birlikdə geri qayıdib, nəzarət etməlisiniz ki, Bakının birçə neft mədəni belə almanın əlinə keçməsin. Dəstəni uçuşa hazırlayın!

Maskalayıcı boyla ilə rənglənmiş teyyarə dalğaları üzərindən uçur. Pilot, boyunbağı kimi uzanıb gedən dağlar silsiləsində dar bir sahə tapıb, keşkin hərəkətlə enməyə başlayır. Teyyarədə Petrovla Bağırovdan başqa, Heydərovun xüsusi dəstəsi de var.

— Bu Lavrov Suximidə həngamə çıxarıb. İkicə günlüyü gəlib, ancaq aləmi elə qarışdırıb ki, müharibə qurtarınca qaydaya salmaq çətin olacaq. Öz səlahiyyətlərinə güvenib, en təcrübəli komandirləri rəhbərlikdən uzaqlaşdırıb, çox axmaq kadr dəyişiklikleri edib, — general Petrov hətta teyyarədə motor uğultusuna baxmayaraq, Lavrov barədə az qala piçılı ilə danışır.

— Şükür Allaha, general Qreçko qətiyyətli tərpenib, bu mənasız dəyişiklikləri ləğv edib. Riskə getdiyini bilən, qorxmayıb, telefonu götürüb, Ali Baş Komandana zəng vurub, öz mülahizələrini bildirib.

— Bu, yeganə çıxış yoludur, — deyə Bağırov sanki öz fikirlərinə cavab verərək, düşüncəli halda deyir. — Ancaq bununçun inam gərkdir. Sehv elemek ölümə bərabərdir. İxtiyarında olan bir neçə gün ərzində mən vəziyyəti diqqətə araşdırımlıyam. Bir həftə çox azdır.

— Təcrübəli səyyahlar deyirlər ki, naməlum ölkəni duymaq üçün ya bir həftə gərkdir, ya da on il, — deyə Petrov gülümşünür.

— Bu ölkə isə yad deyil axı!

Bağırov xəritə planşetini dizi üstə açaraq, qoşunların yerleşmə koordinatlarını göstərən rəngli xətlərə diqqətlə baxır. Alman qoşunlarının mövqelərini göstərən göy xətt daha üstündür.

— Lavrovu da elə bu xəritə qorxudub, — deyə Petrov açıqla deyir. — Bir də rəqəmlər. O, birçə şeyi əsas götürür ki, almanın Qafqazda canlı qüvvə ehtiyatları daha çoxdur, tank və teyyarə sarıdan da üstünlük onlar tərəfdədir.

— Bu, az şey deyil, — deyə Bağırov öz fikrini bildirir. — Üstəlik, nəzərə alsaq ki, Zaqafqaziyaya göndərilən qüvvələr məglubiyət

nə olduğunu bilmeyen, demek olar ki, itki verməmiş təcrübəli birleşmələrdir...

— Bəs əger biz düşmənin adət etmədiyi bir şəraitdə, ona tanış olmayan döyüş üsullarından istifadə etsək, — deyə Petrov onun sözünü kəsir. — Əger nəzərə alsaq ki... — o, ifadəsini bitirməyə macal tapmamış, uzaqda səmaya yüksələn neheng narıncı alov sütunu nəzeri cəlb edir.

— Bu nədir?!

Şimali Qafqazda kiçik bir kənd. General Petrovun qərargahı burada yerləşir. Uzaqda yanmış anbarının qırmızımtıl şölesi gecənin qaranlığını yarır. Qərargah zabitlərdən biri Petrova məlumat verir:

— Almanların yanacaqla fasılısız təmin olunduğu vaxt arxada qaldı. İndi onlar benzin və yağların daimi qitlığı ilə qarşılaşırlar. Tanklar həftənin neçə gününü yerindən tərpənə bilmir.

Bağirovla Petrov maşınla ön mövqeləri yoxlayır.

— Biz süvari qoşunlarından geniş istifadə edirik, almanlarda belə hissələr yoxdur. Dağlarda müharibə şəraitində dağlıların atı on yaxşı nəqliyyat vasitesidir. Qafqazda döyüşənler yerli şəraitdə böyük adamlar — ruslar, azərbaycanlılar, gürcüler, osetinlərdir... Bir sözlə, beynəlmiləl tərkib. Ölkənin bütün milletlərinin nümayəndələri Qafqazın müdafiəsində durub! Elə silah sarıdan da vəziyyət xeyli yaxşılaşır.

General Petrovun qərargahi.

— Qafqazı müdafiə qoşunlarının komandanı kimi mən qəti deyə bilerəm: hełə ağır döyüslər olacaq, müvəqqəti geri çəkilecek və yene qayıdacağıq. Ancaq düşmənin Bakıya soxula biləcəyi barədə heç söhbət ola bilməz.

— Mən hərbçi deyiləm, ancaq mendə də belə bir hiss var, — deyə Bağırov qızgınlıqla dillənir. — İndi əsas mesələ neft mədənlerinin partladılması barədə əmri leğv etməkdir. Gördüklerimiz həmisi barədə Staline məlumat vermək lazımdır. Mən ne vaxt Moskvaya uça bilərəm?

Bu vaxt müdafiə ateşleri arasından özünə yol tapan hücum teyvərələri kend üzərine bombalar səpəleyir, tələsik uça-uça adamları biçirlər. Teyvərələrdən biri istiqaməti itirib dağın yamacına çırılır.

Petrovla Heydərov ehtiyatla Bağırovu döşəmədən qaldırıb, çarpayıa uzandırırlar. Tecili çağırılan herbi həkim mərmi qəlpəsinin parçaladığı döş qəfəsini narahathıqla müayinə edir. Bağırov nəsə deməyə cəhd göstərir, lakin qanlı öskürek ona imkan vermir. Nəhayət, çox çətinliklə Heydərova müraciətə piçildiyər:

— Sən uçarsan, çalış ki, Stalinin qəbuluna düşəsən. Mən yazarəm ona...

Bağırov zorla bir-iki söz qaralayana kimi tamam taqətdən düşür. Qüvvələri tükenir. Ağızdan açılmış qan da kəsilir. Petrov ehtiyatla onun gözlərini qapayır.

Heydərov Spassk qülləsi yanında növbə çəken əsgərə yanaşır:

— Bir saat əvvəl Qafqaz cəbhəsindən gəlmişəm, — deyə o, izah edir. — Məni Ali Baş Komandanın yanına göndəriblər. Bu da şəx-sən Stalin yoldaşa məktubdur.

— Məktub? — deyə keşikçi əsgər inamsızlıqla soruşur və əzik-üzük kağız vərəqini gözden keçirir. — Burada ki, tekçə ünvan yazılıb, bir də... qandır. Kənara çəkilib gözləyin, mən komendanturadan növbətçini çağırıram.

Yaraşıqlı “Lyantsiya” çətinliklə yoxusu qalxır. Onun motoru bu işin öhdəsindən çətinliklə gəlir. Sürücü Şultsa sarı dönərək izah edir:

— Bağışlayın, cənab şədərstanfürer, hava sıxlığı dəyişdiyinə görə motorun gücü çatmir.

— Texminən bir dörd kilometrdən sonra sildirim eniş başlanacaq. Ehtiyatlı olun! — Şults sürücüyə belə deyib, Polada sarı dönərək əlavə edir: — Gecəni çox pis keçirmişəm: yuxusuzluq bir yandan, narahat yuxu da bir yandan əl-ələ verib əsəblərimi elə gərginləşdirib ki, lap səhərdən bəri beynin iradəsindən asılı olmayan müstəqil sistemə çevrilib. Güzgüyə baxanda dəhşətə gəldim: gözlərim qan çəkib, barmaqlarım titrəyir.

— Özünüze şər atmayan, gözləriniz bülür kimi təmizdir, barmaqlarınız da ki, lap brilyant cilalayıcısının barmaqları kimidir, — deyə Polad gülümşür. — Mənəcə, hər şey daha sadədir. Hełə səhər yeməyi zamanı fikir verdim ki, o “sinir sisteminiz” mənimcün nəsə bir xəbər hazırlayıb, ancaq söyləməyə tələsmirsiniz.

— Mən tövsiyə edirəm ki, dostları vaxtsız verilen xəberlərdən qoruyasınız. Çünkü hedən artıq gözləməkdən usanmış şəxsin tələb olunan vaxtadək gözünün və qulağının itiliyini itirməsi arzuolunmazdır. Bu həqiqəti mənə İranda bir keçmiş dostum söyləyib. Yeri gəlmışken, bu gecə onu yuxuda görmüşəm.

— Bəs dostunuz neçə, özü bu qaydaya əməl edirdimi?

— Əlbəttə, bəzən hətta lap ifrata varırı.

— O nədən ölüb ki?

— Sizin bu bayağı nəticəniz yanlışdır, — Şults gülümşəyir. — Bir il əvvəl mən İranı tərk etdəndə, o sağ idi. Bəzi xırda-para aile bədəxşliyini nəzərə almasaq, hətta lap xoşbəxt sayla bilerdi.

Maşın iri dağ kəndinin ucqar küçələrinin dar döngələrini arxada qoyub, mərkəzi meydana çıxır. Orada könüllü əsgər və zabitlərdən, mütxəssislərdən və kəndlilərdən ibarət hay-küylü izdiham ətrafi hasarlanmış meydançanın ətrafında toplaşıb, it boğuşmasına şövqə tamaşa edir.

— Gözəl mənzərədir, — deyə Şults dillənir. — Həm də faydalı əyləncədir. Gəlin biz də tamaşa edək. Vaxtimız çoxdur.

Gələnlərə fikir verən yoxdur. Şults qəribe bir məmənunluq içinde gözlərini qanlı səhnəyə zilləyib: "döyüş iştirakçılarından" birlərin sahibi, qanına qəltən edilmiş itini meydandan çekib aparır.

Deyəsən, seyr etdiyi bu mənzərə Şultsun kefini açır. O, Polada müraciət edir:

— Bəzən sizin davranışınız məni heyran qoyur!

— Çalışıram belə şeylər tez-tez olsun. Sonuncu dəfə siz nə vaxt heyran etmişəm?

— Ele indi. Bax, bu dəqiqlirde, — deyə Şults güclü duyulan istehza ilə deyir. — Bütün yol boyu birçə sual da vermediniz. İndiki şəraitdə heyretamız bir soyuqqanlılıqdır.

— Burada elə bir şey yoxdur, — deyə Polad təvazökar görkəmle etiraz edir. — Mənə, özü üçün məyusedici bir şey "keşf etmiş", təhlükeli sefərə onun evezinə fədakar dostunun yollanacağından xəber tutmuş bir şəxs kimi, mən özümü lazımlığı qədər də sakit aparmıram.

— Siz niyə bu fikrə düşmüsünüz? — deyə Şults soruşur. Lakin onun sual verme tərzindən görünür ki, Poladin cavabı onun üçün gözlənilməz olub.

Polad zarafatyana cavab verir:

— Cox sadəcə. Bu gün səhər yeməyi zamanı mən hiss etdim ki, cənab Şults gözlənilmədən, naməlum mülahizələrə görə məni "Qara alov" əməliyyatına rəhbərlikdən kənarlaşdırıb. Bundan başqa, ikinci dərəcəli bəzi məqamlar da gözümüzden qaçmadı.

— İkinci dərəcəli məqamlarınızı hələ saxlayın, — deyə Şults deyinən halda sözə başlayır. — Doğrudanmı bunu səhər hiss etdiniz? Axı hansı əlamətlərə görə? Axı mən iş barədə birçə kelmə də demədim!

— İntonasiyalar, danışq tərzi, baxış... Konkret heç bir şey. Ancaq həmişəki kimi sizin fikirlərinizi əsas işin aqibəti asılı olan adam məşğul edirdi. Həmişəki kimi siz onun təhlükəsizliyi, məziyyətləri və nöqsanları barədə düşünürdüñüz.

— Bu mənim peşə adətimdir, — deyə Şults çıynını çekir. — Təzə bir şey deyil. Bu, izah olmadı.

— Niyə ki, əsl izahdır, — deyə Polad gülümşəyir. — Çünkü sizin şüurunuza hakim kəsilmiş belə bir adam dünənədək mən idim. Bu gün isə mən artıq bir kənara sıxışdırılmışdım, nəticədə isə sizin bayaq çox gözəl təsvir etdiyiniz emosional vəziyyət yaranmışdı. Mən isə qalrırdı buna diqqət yetirmək. Xatırladım ki, vaxtile siz meni böyük şərəfə layiq görərək, özünüzün ən yaxşı şagirdiniz adlandırmışınız.

— Hə, demişdim. Hələ o vaxt mən ümidi edirdim ki, məndən çox şey exz edə biləcəksiz, — deyə Şults qımışır:

— İkinci dərəcəli detallara gəldikdə isə, qısaca deyim... Xırda, əhəmiyyətsiz məsələdir, ancaq... Səher tezden mən paltarları geyib yoxlayanda siz növbətçi zabitə irad tutmadınız ki, Sovet Ordusu mühəndis qoşunları kapitanının mənim üçün tikilmiş mundirinin astarı sətin, yoxsa ipəkdir. Ən başlıcası isə, onu dərhal deyişdirməyi tələb etmediiniz. Sonra, diqqət yetirmənidən ki, Bakıda gəzdirmek üçün mənə verilmiş qətəzə "TT" tapançası ele bir silahdır ki, hələlik o, yalnız cəbhəyə yollanan təcrübəli komandirlərə verilir. Sonra isə bəzi-para məsələlər. "Keşfiyyatçı" oyunu, düzünü deyim ki, mənə o qədər də ləzzət vermədi. Sizinlə açıq səhbət daha xoş olardı.

Maşın kiçik aeroporta yaxınlaşır. Dağın etəyində yorucu eniş, nəhayət, başa çatır. İndi "Lantsiya" düzən yolla şütyüyerek, tek

birçə təyyarə dayanmış aerodromun darvazasına yaxınlaşır. Buradakı idman təyyarəsinin üzərine maskalayıcı tor çekilib.

Şultsla Polad keşikçiye yaxınlaşış xahiş edirlər ki, gəldiklərini xəber versin. Vaxtından xeyli əvvəl gəlmış Şults və Polad uzun yoldan sonra ləzzətli gəzisirlər.

— Sən gerek minnətdar olasan! Xeyr, mənə yox, bütün məhərətinə baxmayaraq, anlaya bilmədiyin bəzi məqamlara. Təessüf ki, mən bu barədə hətta size de danışa bilmerəm. Əməkdaşlıq etdiyiniz bütün bu müddət ərzində işimizə sadıq olduğunuzə məndə birçə an belə şübhə yaranmayıb. Bununla belə, “Qara alov” eməliyyatında iştirakınız artıq ləğv edildiyinə görə, fürsətdən istifadə edib deyə bilerəm ki, sizin mətanətinizə heyran olmaqla berabər, məndə bəzən siz sarıdan çox güclü narahatlıq hissi baş qaldırırdı: axı gelecek rifahı namine siz öz doğma şəherinize son derecə ağır zərbe vurmalı olacaqdınız. Çox şadam ki, vəziyyət sizi belə bir ağır missiyanın yerinə yetirilməsindən azad etdi.

— Əger Bakı medənlerinin mehv olması labüddürse, vacib deyil, bu, kimin əli ilə ediləcək, — deyə Polad çıynını çekir. — Bundan əlavə, mən Bakıda başqa birisine nisbetən daha çox fayda verə bilerəm. Meni özünüzle aparın.

— Əger düşünürsünüzsə ki, mən bunu etmək istəmirəm, onda mənim baremdə pis fikirdəsiniz. Lakin sərencamımızda olan yeganə təyyarə yalnız birçə sənişin götürüre biler. Mənsiz burada qalmayın. Maşınla gedin. Sonra Berline uğub, mənim gelişimi gözləyin. Çalışın, ele bu maşınla gedəsiz.

Uzaqdan Şultsu tanıyan, eynilərinde təyyarəçi forması olan adamlar onun yanına tolesir. Şults da onlara təref gedir. Tek qalmış Polad fikirli-fikirli onun ardınca baxır. Sonra ele bil neyise xatırlayıb, maşına yaxınlaşır.

— Yolumuz uzundur, odur ki, vaxt itirməyin, gedin yanacaq götürün. — Polad möhürlü vərəqi ona uzadır: — Bu, 200 litr benzin almaq üçün xüsusi icazə vərəqidir. Birçə qalır tarixi yazmaq və xidməti avtomobil sahibinin familiyasını göstərmək. Əks təqdirdə icazə vərəqi sənəd kimi mehv edilir.

Sevincək olmuş sürücü Poladın əlindən qələmi qapıb, onun gözünün qabağında uşaq xəttinə oxşayan iri xətle Şultsun familiyasını vərəqə yazar.

İçəridən az qala və hətta qışqırıqlar eşidilməsinə əhəmiyyət vermədən sürücü kağızı kiçik pəncərədən içəri uzadır. İçəridekiler inad edərək, qiymətli məhsulun yoxluğunu behanə getirirlər. Şultsun sürücüsü uzun-uzadı tekiddən və nəhayət, altıncı kərə pəncəreyə hemlə etdikdən sonra, möcüzə neticesində cirilməmiş vərəqi ünvanına çatdırır. Bir anlıq sükudan sonra, sürücü, axır ki, bağırı evəzine adı insan səsi eşidir. Ona bildirirlər ki, diger müştərilər konflikt yaranmasın deyə, benzini yalnız hava qaralandan sonra vere bilerlər. Ya da bir saatdan sonra — təyyarəni yanacaqla doldurandan sonra benzindəsiyan maşın aerodromdan qayıdanda.

— Özü də ondakı benzin çox yüksək keyfiyyətlidir, — deyə həmin səs şirnidirici tərzdə xəbər verir.

— Bu saat özüm aerodroma gedirəm, təyyarə üçün orada galacağam, — deyə sürücü sevincle dillənir. — Olsayıdı, lap elə iki 50 litrlik kanistr benzini də pulla alardım.

— O da düzələr, — bu sözlərdən sonra pəncəre örtülür.

Hava qaralanda benzindolduran maşın təyyarəyə yaxınlaşış onu yanacaqla doldurmağa başlayır.

Sürücü Şultsun çamadanını təyyarənin yanına aparır. O hasarın böyründə durub Poladla səhbət edir.

— Her şey hazırlır, — deyə Şults tentənə ilə dillənir, — və indi mən sizə deyəcəyəm ki, nə səbəbə sizin yerinizi mən uçuram o, mundirinin döş cibinin düymesini dinməzçə açıb, qatlanmış kağız vərəqini çıxararaq Polada uzadır. Faraların işığında Polad kağızı oxuyur.

— Fürerin əmrini mən nəyin bahasına olursa-olsun, yerinə yetirəcəyəm. Bakı neft mədənləri uzun müddətə sıradan çıxarılaçaq, lakin həmişəlik yox; dörd ildən sonra Bakı nefti bizim motorlarımızi hərəkətə getirəcək.

— Belə hesab edə bilərikmi ki, bununla da etiraf seansı bitdi! — deyə Polad soruşur.

— Demek olar ki, bitdi. — Şults gülümşəyir. — Qalır təkçə təlimatı yerinə yetirmək və əmri yandırmaq, — o, alışqanı vərəqə yaxınlaşdırır.

Avtomobilin yanında benzindolduran maşın dayanır.

Sürücü şlanğı ardınca sürüyə-sürüyə, sisterndən aralanır. Səhbət edənlərlə maşının arasına keçib dayanır və Şults nə baş verdi-

yini anlamağa macal tapmamış, onu başdan-ayağadək benzin şırnağı ilə "suvarı".

— Mənəm, Şults, Fərzaniyem, — deyə astadan dillənib, alışqanı odlayır.

Bir göz qırpmında alovlanmış məşələ çevrilən Şults çaya sarı cumur, — o, həyatını xilas etməyə çalışır.

Polad üst-başından alov dillerini çıparaq, onun dalınca yüyür. Bir azdan o, huşunu itirmiş Şultsu sahile çıxarır.

Əsgərlər həbs olunmuş Fərzənini aparırlar. O, addımlarını yavaşıqlaraq sıfəti tanınmaz hala düşmüs adəm biganə nəzərlərə sürür və sənki onun iniltilərinə cavab olaraq başını bulayır.

— Bu, o qədər de dəhşətli ağrı deyil, Şults. Əsl ağrıının necə olduğunu sən məndən sorus.

— Axı sən yaşlı adamsan, necə əlin geldi belə şeyə? — deyə Polad təcəcübə Fərzaniyə baxaraq soruşur.

— Kaş heç olmasa bircə anlığa qelbinin müdriklik gözü açılaydı. Və onda sən görədin ki, torpağın üstündəki bu ecaib məxluq insan deyil. Hə, hə, onda sən görədin ki, ayağının altında yixılıb qalan bu canlı murdar bir həşəratdır.

Polad başı görünmeyen soxulcanı xatırladan Şultsun sözlərinin mənasını çox çətinlikle anlayır. O, familiyaları sadalayır. Polad bir neçə defə təkrar soruşmağa məcbur olur. Bloknotun səhifələri rəqəmlər, familiyalar, Bakıdakı ünvanlarla doludur.

Ala-toranlıqda Polad teyyareye qalxır. Bir qədər irəlilədikdən sonra keşkin hərəkətlə havaya qalxan teyyare tünd, mavi səmanın enginliklərində gözden itir.

Yanıcı maye istehsal edən zavod. Əbülfəzin tutduğu diversantları bura gətirirlər. Yanğından mühafizə müfettişliyinin əməkdaşları adlı ilə onlar elə həmin əməkdaşların müşayiəti sexdən-sexə keçərək, fəhlələrin sıfətlərinə diqqətlə baxırlar.

"Müfettişlər" laboratoriya girəndə Lida analiz üçün qatışiq nümunesi götürür. O, gözlerini tərəzidən ayıran anda baxışları Qaraşarının nəzərlərinə sancılır. O, Lidanı dərhal tanışa da, üzə yurmur. Lida çox çətinlikle özünü elə alır. Ancaq "yanğınsöndürənlər dəstəsi" laboratoriyanı tərk edən kimi sıfəti qar kimi ağarmış halda stula

çökür. Qorxuya düşmüş iş yoldaşları onun başına yiğisir. Laborant qadınlardan biri çoxbilməş adamlar kimi gülümsünüb deyir:

— Hə, məsələ məlumdur... Üreyin bulanır?

Lida etiraz əlaməti olaraq başını bulayır.

— Lap evveller məndə də ürəkbulanma olmurdu. Eləcə başım hərəlnirdi, bir də özümü zəif hiss edirdim. Üç ayında iştaham artdı, nə artı. Yeyirdim, ancaq həm də, necə yeyirdim... qaytarmaq istəyirdim. Beşinci ayda xasiyyətim elə pisləşmişdi ki, lap ifritəyə dönmüşdüm, altıncı ayda xasiyyətim düzəldi, ancaq üzümdə qəhvəyi ləkələr əmələ geldi...

— Simanı bu yana çək, yoxsa Lidanı birteher eleyəcək.

— Öhdəsindən çətin gələm. Yaxşısı budur, ərinin dalınca qaçım. Kamil cəld özünü Lidaya yetirir.

Sima ise uçuna-uçuna, macal vermədən elə hey danışır:

— Axır ki, doqquz ayın tamamında əkiz oldu. Bilirsən, adlarını nə qoymuşam?

Kamil Lidanı dehlize çıxarır.

— Sənə nə olub, — deyə o, narahatlılıqla soruşur. Ancaq eyni zamanda vücudunu çulgəmiş sevinci gizlətmək üçün özünü zorla elə almağa çalışır. — Qulaq as, bəlkə laboratoriyalı o arvad düz deyir?

Bənizi hələ də ağappaq olan Lida başını bulayır:

— Gel çıxıb gedək Bakıdan, — deyə ərinə yalvarır. — Məni burdan apara bilərsən? Yoxsa... Yoxsa məhv olacağam.

— Əlbette, əlbette, gedək. Bircə operatorlara deyim, sonra da maşın çağırırm. Gedərik bağa — sənə təmiz hava lazımdır. Bircə dəqiqə otur burda.

Lida ümidsizlik içinde başını əlli içine alıb, Kamili gözləyir.

— "Yanğınsöndürme müfettişləri"nin hamısı inzibati korpusunun otaqlarından birindədir. Artıq gecə düşüb.

— Qalır üçüncü növbədə işleyənləri yoxlamaq, — deyə baş mühafizəçi işin yekunlarından danışır. — Gecə saat ikide işə başlayırlar. — O, əsas sexin yerleşdiyi üzbeüz binadan eşidilən səs-küyde çox ucadan danışmağa məcburdur.

— İndi saat neçədir? 12-nin yarısı? Bir saat şəhərə, bir saat da geriye, elə düz növbə başlanan çatarıq, — deyə Qaraşarlı istehza ilə qımışır. — İlkicə gün də belə keçsə, yatmayıçı tərgidəcəyik.

Baş mühafizəçi pencerəyə yaxınlaşır, çöle baxır; onmertebəli binanın divarı heç bir girinti-çıkıntısı olmayan sildirim qayani xatırladır. O, pencəredən aralanıb deyir:

— Burada iki divan var. Qaraşarlı və Qəribov — siz burada bir az dincəlin, saat dörde oyadarıq. Bizsə dəhlizdə növbə çəkəcəyik.

Mühafizəçilərdən üç nəfəri dəhlizə çıxıb, qapını arkalarınca açılar bağlayırlar. Baş mühafizəçi üstəlik kreslonu da çəkib qapiya söykəyir.

— Hər iki saatdan bir dəyişilirik, — deyə o, yoldaşlarına xəberdarlıq edir, — hələlik mən növbə çəkirem. Siz gedin vestibülə, divanlara. Yatıb qalmayıñ ha...

— Bu səs-küydə yatmaq olar?!

Onlar gedəndən sonra mühafizəçi hələ bir müddət "Oqonyok" jurnalını vərəqləyir. Sonra jurnalı bir kənarı qoyub, ləzzətlə kresloya yayxanır.

Qaraşarlı pencerəyə yaxınlaşıb çöle boylanır. Başını bulayıb, divana qayıdır.

— Çox hündürdü? — deyə Qəribov yaltaq-yaltaq onun gözünün içini baxaraq soruşur, ancaq cavab almir. — Biz indi bir-birimizdən möhkəm yapışmalıyıq, sən isə mənə düşmən kimi baxırsan, — deyə o, özünü saxlaya bilmeyib elave edir. — Ele bil mən nədəsə günah-karam. Mənim heci kesi ələ vermək fikrim yox idi. O özü-özünü ələ verdi: bizi görən dəqiqə dovşan kimi əsməyə başladı! Mensiz də hamı başa düşdü ki, niyə onun canına vicvicə düşüb.

— Tutaq ki, lap ələ başa düşdülər, sən niyə özünü ortaya atdin? — deyə Qaraşarlı qəzəbələ soruşur.

— Nəcə yeni niyə? Belə anlarda mənim beynim həmişəkindən iki dəfə yaxşı işleyir. Fikirləşdim ki, onsuz da bayram şamı kimi alışın yanır, onu nişan verib-verməmeyin onunçun ele fərqi yoxdur daha. Qaraşarlı ilə mənə isə heç ne olmasa, gülələnmedən aşağı bir ölüm düşər.

— Deməli, həmin o birçə saniyədə mənim qayğıma qalmaq da yadına düşdü? Əcəbdir! Ancaq basın həqiqətən sürelə işleyir!

— Nəcə isteyirsən fikirləş, — deyə Qəribov könülsüz dillənir, — məsələnin ne yerde olduğunu anlayanda, hələ məne "sağ ol" deyəcəksən. Onu nişan verməsəydim, ertəsi gün bizi divara direye-

cəkdilər ki, daha boş yere bizi gəzdirməkdən ötrü maşını şəhərdə ora-bura qovmasınlar. İndi isə inanırlar ki, bize bel bağlamaq olar. — Bəsdir, sən Allah, yat! — deyə Qaraşarlı iyənirmiş kimi ona sarı baxıb, hansı fikrinə təsirilə təzədən pencerəyə yanaşır, yarıyadək sallaşıb, divarı gözdən keçirir.

Qaraşarlı etirşahı qoxulayır. Sonra yatmış Qəribovu oyatmamaq üçün ehtiyatla hərəkət edərək, kustar üsulla armaturdan hazırlanmış dibçəyi dibçəkaltından çıxarır. Dibçəkaltını əline alıb, diqqətə baxır, sonra döşəmənin üstüne qoyub, onun üç ayağından birini laxlatmağa çalışır. Tezliklə ayaqcıq yerində qopur. Qaraşarlı qulağını divara söykəyib dinşeyir. Ancaq dərhal da başa düşür ki, ümumi səs-küy içerisinde bu, mənasız bir şeydir. Divara yaxınlaşır, polad armaturu birçə dəfə qüvvətlə endirməklə, yatan şəxsin kəlləsini iki yere parçalayır. Qana batmış armaturu Qəribovun "yanğınsöndürən" gödəkcəsinə sildikdən sonra pencerəyə yaxınlaşır, çərçivənin üzəri ilə ehtiyatla hərəkət edərək, addım-addım, santimetr-santimetr irəliləyir. O, qonşu otağın pəncərəsinə doğru can atır. Armaturu isə kemərine sancıb.

Keşikçi kresloya yayxanıb yatar.

Qaraşarlı qapını ehtiyatla aralayıb, çöle boylanır. Ayağının ucunda yeriyərək, otaqdan çıxır, ömrünün son saniyələrini yaşayan keşikçinin yanında ayaq saxlayır.

Tapança ilə vəsiqəni gödəkcəsinin cibinə qoyur. Dəhlizdə və vestibülə işığı söndürür. Və telesmədən öz növbə çəkmək vaxtını gözləyən mühafizəçilərin yanından keçib, şüşəli çıxış qapısına çatır.

Qapıcılar, eynində yanğınsöndürən paltarı olan şəxsin zavodu tərk edərkən verdiyi son tövsiyələri dinleyib, başlarını tərpədirərlər: o, üzərində çaydan olan elektrik peçine əlini toxundurub qayğılı terzə məsləhət görür ki, bədbəxt hadisə baş vermesinin qarşısını almaq məqsədile onun altına bir parça tənəkə, ya da asbest qoysunlar. Vəsiqəsini də özü çıxarıb göstərir və gecənin qaranlığında yenice başlanan xəzriyə çıxır.

— Əvvəller mən o qızı etibar edirdim. — Qaraşarlı cidd-cəhdələ alını qırışdırıb deyir, — yandırıcı maye zavodunu partlatmayı bize qadağan edəndə, ələ bilmədim ki, qorxur. İndi isə başa düşürəm ki, hər şey ələ həmin vaxtlarda başlanıbmış. Bir il əvvəl əre gedəndən

bəri isə onun heç həndeverindən keçmək olmur! Mənçə, artıq buna son qoymaq lazımdır.

— Biz hər bir şəxsə özünü göstərmək imkanı vermeliyik, — deyə Polad səbirle izah edir. — Əvvəl yoxlayaq, sonra danışarıq. Onun harada yaşıdığını öyrənərem, məşğul olarıq.

Lida bağ evində tekdir. Həyətə bir minik maşını yaxınlaşır. Qaraşarlı düşüb eve sarı gelir.

Polad nömrə yiğir:

— Zəhmət olmasa Məmmədəliyevi... Salam, Kamil.

— Polad! — deyə o, sevincə qışqırı. — Haradasan?

— Burda, Bakıdayam. Kefin-əhvalı necədir? Atamgil nə təherdir? Səndən başqa heç kəsə zəng vurmamışam. Çalışacağam səninlə görüşüm. İsdən nə vaxt çıxırsan?

— Bir saatdan sonra.

— İnstitutla üzbez kafe yadındadır? Məni orada gözlə. Görən ki, gecikirəm, yene çıxıb getmə ha, gözlə! Söz verirsen?

— Əlbəttə ki! Vaxtimız olsa, bağda gedərik, seni arvadımla tanış edərəm.

MÜDRİK SFINKS GÜLÜMSƏYİR

PYES

mulqə polya vətəni həlli-həlli qorunubdaqı dəliklərdən
hətta övünə cəmərəvəz. Nüfuz və hərbi qüvvələrinin
məsələsindən təmələnmişdir. **Personajların real şəxslərlə hər hansı
oxşarlığı tamamilə təsadüfidir**

Müəllif

İŞTİRAK EDİRLƏR:

Şahlar Mehmandarov – varlı neft sahibkarı, dul
Seymur Mehmandarov – onun oğlu
Ayişə Yüzbaşova – Seymurun arvadı
Iohan Svedenklej – tarixçi, qədim Misir üzrə mütəxəssis
Peter Omre – Seymurun universitet yoldaşı
Pavel Aleksandroviç Martinov – qubernator
Nina Vladimirovna – qubernatorun arvadı
Aloizi Çempanski – yoxsullaşmış polyak qrafı
Eldar Qasimbəyov – jandarm rotmistrı
Raf Lənkəranski – jurnalist
Marion Düberri – “Belya noç” varyetesiinin ulduzu
Aslan Aytarxanov – müstəntiq
Vasili Fioletov – inqilabçı
Qulam – nöker
Prokuror
Hakim
Müstəntiq
Qulluqçu
Dalandar
Mühafizəçilər

Bakı. Əsilzadeler cəmiyyətinin salonunda tətənəli qəbul. Ön planda neft sənayeçilərinin şurəsi göze deyir: “Biz bütün dünyani nura qərq edəcək, Avropanı başdan-başa sürtkü yağıları ile yağlayacaqıq!” Əsl bayramdır. Ziyafət libası, fraklar, qızıl işləməli mundırlar, gül-çiçeklər... Brilyantlar berq vurur, ordenlər şəfəq saçır. Orkestr çahr, şampan şüşəlerinin tuxacları partılı ilə atılır, diribaş lakeylər o yan-bu yana qaçırlar.

Yavər (ucadan). Zati-aliləri general-qubernator knyaz Pavel Aleksandroviç Martinov xanımı ilə.

Ses-küy səngiyr. Martinovla xanımı diqqət mərkəzindədirler. Qubernatoru dövrəye almış adamlar arasından Şahlar Mehmandarov irəli çıxır.

Sahlar Mehmandarov. Zati-aliləri, icazənizlə, oğlum Seymuru Size təqdim etmək isteyirəm. Peterburqda universiteti bitirib. Bakıya dünən qayıdır. Bu isə onun tələbə yoldaşı Peter Omredir. O da neftçi-geoloqdur.

Martinov. Oxşayır... Eynən özünüə oxşayır! Səhv etmirəm-sə, bəy, bu sizin yeganə oğlunuzdur. (*Seymura*) Atanızla birlikdə sizi öz evimdə görməyə şad olaram. (*Peterə müraciətlə*) Siz necə, bizim tərəflərə uzun müddətəni gəlmisiniz?

Peter. Deyəsən, uzun müddətə. Cənab Mehmandarov mənə peşəm üzrə iş təklif edib.

Sahlar Mehmandarov. Cənab Omre hazırda Balaxanıda neft verən iki mədenimizin idarə edilməsi, bir də Sabunçudakı nefli sahələrin kəşfiyyatı ilə məşğul olacaq.

Nina Vladimirovna. Sizin hər ikiniz mütləq bizim "Qədim Misir cəmiyyəti"nə üzv olmalısınız. Bu, son derecə maraqlıdır. Cənab Şvedenkleyni deyirəm. Yəqin bu da ondan irəli gelir ki, Bakıda "şampan" şərabının adının çox tez-tez işlənməsinə adət etmişik. Cənab Mehmandarov, qrafa söz vermişdim ki, onu sizə təqdim edəcəym. Qrafın bir sıra yeni fikirləri var və o sizin bunlarla maraqlanacağınızı ümidi edir.

Martinov (mizildanır). Hə, hə. Elədir... Adamın yuxusunu qaçırmır.

Nina Vladimirovna. Aydın məsələdir: elm insan beyninə oyadıcı təsir göstərir. Cənab İohan Şvedenkleyn alman alimidir. Bütün həyatını qədim Misirə həsr edib, düz üç il orada yaşayır. İndi də hemişəlik oraya qayıtməq isteyir.

Martinov. Özizim, sən her şeyi qarışdırın. O, qədim Misirdə yaşamayıb, indikində yaşayıb...

Nina Vladimirovna. Hər halda dünyanın o başıdır.

Üç nəfər – eynində epoletli, qızıl saprlarla işlənmiş mundiri olan jandarm rotmistrı Eldar Qasımbəyov, şəhər qəzeti "Kaspı"nın redaktoru Raf Lənkeranski və polyak qrafi Aloizi Çempanski görüşmek üçün qubernatora və onun xanımına yaxınlaşırlar.

Martinov. Sizi görməyimə çox şadam! Siz tanışsınız. Cənab rotmistr Qasımbəyov, bunlar isə cənab Mehmandarov və cənab Omredir.

Qasımbəyov. Cənab Seymur Mehmandarovla biz ləp çoxdanın tanışlığı. Ümidvaram ki, cənab Omre ilə də yaxından tanış ola biləcəyəm.

Peter (Seymura). Bu yaraşlıqlı rotmistr çox təhlükeli adam təsiri bağışlayır.

Seymur. Elədir ki, var. Qatı mizantropdur. Özü də yaman paxıldır. Ləp uşaqlıqdan tanıyıram onu. Ancaq bize dişi batmaz, o özü də bunu yaxşı bilir.

Martinov. Cənablar, bu, qraf Aloizi Şampyanskidir. Xahiş edirəm, hörmətin saxlayasınız.

Çempanski (nəzakətlə onun sözünə düzəliş verir). Üzr istəyirəm, Çempanski. Qraf Çempanski.

Martinov. Əfv ediniz, dünəndən bəri beynimə düşüb, elə hey Şampanski, Şampanski deyirəm. Yəqin bu da ondan irəli gelir ki, Bakıda "şampan" şərabının adının çox tez-tez işlənməsinə adət etmişik. Cənab Mehmandarov, qrafa söz vermişdim ki, onu sizə təqdim edəcəym. Qrafın bir sıra yeni fikirləri var və o sizin bunlarla maraqlanacağınızı ümidi edir.

Seymur (Peterə). Əcəb təzə xəberlər varmış! Mən isə hamidən axırdı eşidirəm bu xəberləri. Axı biz qərara almışdıq ki, bir aydan sonra Peterburqa qayıdaq, indi isə eşidirəm ki, sən Bakıda qalıb işləmeye, vəzifə tutmağa razılıq vermişən. Bunu necə başa düşək, cənab Peter Omre?

Peter. Nahardan sonra, sen hələ yatırdın, atan məni yanına dəvət etdi, əyləşdik faytona; Balaxanı, Sabunçu və Bibi-Heybətdeki bütün mədenləri gezdiq. Kişi mənə üç min məvacib, üstəlik, müvəqqəti yaşamağım üçün dəniz kənarındaki ikimərtəbəli mülküni təklif etdi. Bədxərclik eləməsen, bu qədər pula bir il rahat dolanmaq olar.

Seymur. Doğru deyirlər ki, adamlar qızıldan-puldan ötrü canlarından da keçərlər. Özü də necə adamlar! Bəs bizim planlarımız? O saat da razılaşdin, he?

Peter. Bəli, elbette, biləndə ki, həmin üç min mənə bir ildə yox, hər ay verecekler, razılaşdım. Eve qayıdan kimi də paltarımızı dəyişib bura gəldik. Səni də indi burada görürəm. Artıq sən hər şeyi bilirsən. Ancaq məni qınamaga tələsmə. Belə təkliflər insana ömrü boyu bircə dəfə qismət olur.

Seymur (təccübə). Mənim atam, öz işi üçün faydalı olmasa, bircə qəpik də xərlemez. Senin kimi cavan, təcrübəsiz mühəndisə bu qədər donluq təyin etməsi həqiqətən təccübəli bir seydir. Səhv etmirəm-sə, hətta bizim işlər müdürü bundan az məvacib alır.

Peter. Kaş ki atan fikrini dəyişməsin.

Seymur. Bax, buna şübhe etməyə bilərsən. Ancaq sənin Bakıda qalmaq qərarın bizim bütün planlarımızı alt-üst etdi. Axi sən nə ağılla bu işə qol qoydun?.. Bəs yoldaşlar bizim baremizdə nə düşünerlər? Biz onlara qayıdağımızı vəd etmişdik. Hələ xanım Marionu demirəm. O nə fikirleşər? Ele bilecek ki, aldatmışam onu.

Peter. Yaxşı, bir halda ki, təkid edirsən, mən bu vəzifədən imtina edərəm. Məni Bakıya sən qonaq çağırımsın, işi də mənə sənin atan təklif edib! Əger sən Peterburqa qayıtmış qərara alsan, mən burada qalan deyilem. Son qərar sənindir. Ancaq mənə elə gəlir ki, Piterə görə belə bir cənnət məkanı tərk edib getmek bağışlanmaz səfəhlik olar. Piterdə artıq bütün yerlər tutulub, özü də həmişəlik, bize heç nə qalmayıb, indi bizim oralarda fərli bir məşğuliyyət tapmağımız müşkül məsələdir. Burada işe işleyən, zirek adam üçün geniş meydan var.

Seymur. Bəs yoldaşlar, bəs təşiklat? Bəs bizim ümumi işimiz necə olsun?

Peter. Bakıda yaşamaqla biz ümumi işimizə daha çox xeyir vərə bilərik. Əminəm ki, Piterdəki dostlarımız bunu bəyənərlər.

Şahlar bəy. Yaxşı, mötərəm cənab Çempanski, Sizin işinizdə mənim iştirakım nədən ibarət ola biler?

Çempanski. Məgər qubernator mənim planlarım bapəde Sizə heç nə demeyib?

Şahlar bəy. Nə dedisə, Sizin yanınızda dedi. Tapşırıdı ki, imkan daxilində işinizi kömək göstərək. Mən də böyük məmənliyətə bunu etmək istərdim. Fəqət işinizin mahiyyəti barədə bir kəlmə də söyləmədi.

Çempanski. Cənab Martinovla qabaqcadan məktub mübadiləsi etdiğdən sonra mən neft sənayesi ilə məşğul olmaqçın Bakıya gəlmişəm. Cənab Martinovla epistolyar əlaqənin yaranması şərəfinə isə mən əlahəzrət qraf Leşinskiinin vasitəciliyi sayesində nail olmuşam. Siz cənab Leşinski ile tanışınızmı?.. Təessüf, mən isə əmin idim ki, bu ad Sizə yaxşı tanışdır.

Şahlar bəy. Leşinski Bakıda məşhur familiyadır. Keçən ilədək Bakı birjasının başçısı idi. Sonra məlum oldu ki, dələduzun və firıldaqçının biri imiş. Bu sayaq əməllerine görə üç il katorqa cəzasına məhkum edildi, getdi.

Çempanski. Soyadlarının eyniliyi heç nə demir. Qraf Leşinski dövlət adamıdır. Belə bir şəxsiyyətin nüfuzuna heç bir firıldaqçı kölgə sala bilməz!

Şahlar bəy. Xülasə, mənə dair qulluğunuz?

Çempanski. Mən Bakıda elə bir torpaq sahəsi almaq istəyirəm ki, oradan neft çıxara bilim. Və bütün Avropa bunda dərin bir rəmzi məna görəcək.

Şahlar bəy. Hm... Dərin mənalar heç də dərhal gözə çarpırı... Lütfən izah edin görüm, bu məna nədən ibarətdir?

Çempanski. Şübhəsiz, Size bəllidir ki, ağ neft lampasını ixtira etmiş şəxs milliyətce polyakdır. Bu gün Avropada bütün evlər və küçələr Bakı ağ nefti ilə işləyen polyak fənərləri ilə işiqlandırılır. İlk dəfə olaraq polyak əsilzadəsinin özünün neft çıxarmasında dərin məna var və bunu hamı görməlidir.

Şahlar bəy. Sizin fikirleriniz məni heyran edir. Çünkü neçə müddətdir biz hamımız xoşagelmez iyi olan bu qapqara mayeni torpağın dərin qatlarından heç bir məna-filan axtarmadan yalnız pul xatırına çıxarırıq.

Çempanski. Mən neftli torpaq almaq istəyirəm.

Şahlar bəy. Bundan asan nə var ki. Şəhər belediyyesinin binasında, ikinci mərtəbədə yerləşən torpaqayırma idarəesine müraciət edin. Satılışı torpaq sahələrinin planını dərhal sizə verərlər. Nə qədər isteyirsiniz alın, sağlığınızı qismət!

Çempanski. Bilirsinizmi, bəzi ince məqamlar vardır və mən də Sizinle məhz bunlar barədə təkbətək danışmaq istərdim.

Şahlar bəy. Yaxşı. Lütfən, sabah günorta bize buyurun.

Martinov. Dünən ilk dəfə olaraq neftçilərin qurultayında səsləndirilən bu deviz necədir, xoşunuza gelirmi? (*pəsəsəla*) "Biz bütün dünyani nura qərq edəcəyik və Avropanı başdan-başa sürtkü yağıları ile yağlayacaqıq!" Qüvvətli deyimdir. Hə?!

Seymur. Gözəl sözlərdir. Ancaq üzr isteyirəm, zati-aliləri, bu deviz bir qədər köhnəlib.

Nina Vladimirovna. Neçə yeni köhnəlib, bir halda ki, onu hələ dünən axşam elan ediblər, bir gündə neçə köhnəle biler?

Martinov. Görünür, cənab Mehmandarovun bəzi mülahizələri var ki, onları hələ bize açıqlamağa macəl tapmayıbdır.

Seymur. Bizim universitetin professoru admiral Bessonov ötən həftə Böyük Britaniyadan qayıdır. O, məzunlar qarşısındaki çıxışında bildirdi ki, İngiltərənin gənc herbi naziri ser Uinston Çörçill krallığın herbi donanmasının bütün gəmilərində daş kömürden istifadəni qadağan edib və yanacaq kimi mazut işlətmek barədə əmr verib. Bu məqsədə İngilterədə, həmçinin onun bütün müstəmləkələrində gəmilərin yanacaq yerlərini mazutla işləməyə uyğunlaşdırmağa başlayıblar. Admiral belə hesab edir ki, İngiltərənin ardınca, hemiše olduğu kimi, digər dəniz dövlətləri də bu addımı atacaq.

Peter. Admiral Bessonov əmindir ki, on yaxın zamanda Rusiya donanması da maye yanacaqdan istifadəyə keçəcək. Ola bilsin ki, bunun dalınca elə dəmir yolu da. Belə olan halda isə Rusiyada və Avropada Bakı neftinə təlebat bire min artacaq. Bu neftdən, əsasən, işıqlandırma məqsədi ilə, mexanizmləri yaqlamaq və elektrik enerjisi hasil etmək üçün istifadə edirlər. Lap cüzi bir hissəsini isə aeroplanelər və avtomobilər işlədir. Gələcəkdə gəmi və lokomotiv mühərriklərinin tələb edəcəyi neft dəyrası ilə müqayisədə bu, bir damlaşdır.

Nina Vladimirovna. Bu Bakıda xəbərlər bizi elə gec gəlib çatır ki! Qəzetlərin isə işi-peşəsi elə hey əxlaqi dəyərlərin korlanmasından və cıdır yarışlarından yazmaqdır... siz başqa adamlara da bu baredə bir söz deməmisiniz ki?!

Peter. Xeyr.

Nina Vladimirovna. Bu, çox yaxşı oldu. Çünkü belə xəbərlər birjada qiymətlərin qalxıb-enməsinə dərhal təsir göstərir. Sizin kimi cavanlar bundan istifadə etməlidirlər.

Peter. Axı neçə?

Şahlar bəy. Elə cavanlar da, biz də günü sabah, birja işə başlayan kimi mütləq Nobel qardaşları şirkətinin sehmlərindən bir qədər alarıq. Olduqca etibarlı sehmlərdir.

Martınov (hamiya eşitdirərək ucadan). Mən birja oyunlarına qatılmırıam!

Nina Vladimirovna. Heç lazımda deyil. Sizin dövlet işləriniz onsuz da başınızdan aşır. Bununla mən özüm məşgul olaram.

Martınov. Cənablar, siz çox sevindirici xəberlər getirmisiniz. Ən başlıcası isə odur ki, bunlar Bakının gelecek tərəqqisine

kömək edəcək. Neft "bum"unun yüksəlişi davam edəcək və şükər allaha ki, bunu dayandurmaq mümkün olmayıacaq!

Nina Vladimirovna (yavəri yanına çağırır). Hamını süfrəyə dəvət edin!

Pencərə arxasında top ateşləri eşidilir. Fişənglər rəngbərəng ulduzuqlar kimi səmaya səpələnir.

Cempanski. Gözel ateşfəsanlıqdır!

Nina Vladimirovna. Atəşfəsanlıq? Bu ki, yalnız uzaqdan gözəl görünür, əslində isə baş ağrısından başqa bir şey deyil. Milad bayramında tezə dəniz hamamına od düdü ondan, üstəlik, qorodovoyun da saçları ütüldü. Özü də ki, atəş onun başını elə qarsala-mışdı ki, yazığın başında saç əvəzinə hələ də dələ xəzi kimi əcaib tükər bitir. Camaati qorxuzmasın deyə, əmr etmişik ki, adam arasında papağını çıxarmasın.

Seymur (Peterə). Bir halda ki, biz burada ləngiyəsi olduq, onda ele günü bu gün Mariona teleqram göndərecəyəm. Qoy o da gəlsin bura.

Peter. Qəribə adamsan, o, necə gələ biler? Varyete ilə kontraktı var.

Seymur. Lap elə bütün varyete ilə birlikdə gəlsin. Özüm hər şeyi yoluna qoyaram. Bulvardaki yay konsert zalında oxuyub-rəqs edərlər. Hamının ürəyindən olar, inan mənə. Cəmi bircə gündür buradayıq, ancaq mən dözə bilmirəm, onsuz yaman darixıram. Bəs sonra necə tab getirecəm?..

Peter. Alişacaqsan. Zaman on yaxşı təbibdir.

Seymur. İnsan yalnız yaxşı şəylərə alışmalıdır. Belə olsa, heç təbibe-filana da ehtiyac qalmaz.

Şahlar bəy (Nina Vladimirovnaya). Yüzbaşovla qızı indicə təşrif buyurdular. Baxın, Size sarı gəlirlər. Rica edirəm, oğlum Seymuru onun qızına təqdim edin.

Nina Vladimirovna. Əla zövqünüz var. Gözəl qızdır. Təriyəli, təhsilli, zengin də ailədəndir. Ancaq vasvası və erköyüň böyüüb. Heç kəsi bəyənmir. Bütün elçiləri qapıdan qaytarır. İki ay bundan əvvəl əmelli-başlı qalmaqla qopmuşdu. Rotmistr Qasimbəyov ona elçi göndəmişdi. Atası razılıq verse də, qız iki ayağını bir başmağa direyib "yox" dedi. Jandarm xidmətində olması xoşuna gəlmir. Şəxsi işidir, ancaq mən də buna sevindim. Sözün doğrusu,

mənim de ondan heç xoşum gelmir. Olduqca pis baxışları var. Ele bil hipnozçudur. Yeqin siz fikir verməmisiniz.

Şahlar bəy. Jandarm ele olar da. Bildiyime görə, vezfesinin öhdəsindən yaxşı gəlir.

Nina Vladimirovna (*həvəssiz halda razılaşır*). Söz yox, çalışqandır.

Şahlar bəy. Gelirlər. Seymour, yaxın gel.

Nina Vladimirovna (*cavanları bir-biri ilə tanış edir*). Seymour Mehmandarov, Peter Omre. Sankt-Peterburqdə universiteti bitirdikdən sonra buraya gəliblər. Ayişə Yüzbaşova. Nəcib xanımlar litseyini elə qiymətle bitirib. Ümidvaram ki, dostlaşacaqsınız,

Cavanlar bir-birlerine tezim edirlər.

Ayişə. Paytaxtdan sonra Bakı size darixdirici görünümür ki?

Seymur. Deyirler, adam o yerdə darixar ki, orada maraqsız insanlar yaşasın. Bakıya isə bu sözlərin aidiyyatı yoxdur. Buna görə də mənə ele gelir ki, burada yaşamaq və hətta he-yatdan zövq almaq da mümkündür.

Ayişə. Belə sözləri eşitmək çox xoşdur. Deməli, ya mənim qarışma çıxan adamların hamısı bir nəfər kimi darixdirici adamlarıdır, ya da mən özüm maraqlı insan deyiləm. Nədənse, məndə daim belə bir hiss var ki, biz nehəng bir imperiyanın ən ucqar yerində, gözdən-könüldən uzaq bir əyalətdə yaşayırıq. Maraqlı hadisələr barədə xəbərlər bize çox gec gəlib çatır. Hər halda, bu fikirdeyem ki, Sankt-Peterburqdə yaşamaq Bakıda yaşamaqdan qat-qat maraqlıdır.

Seymur. Sankt-Peterburq paytaxtdır, nehəng şəhərdir. Ancaq Bakını da deyişmek olar. Bizim özümüzden çox şey asılıdır. Məsəlen, Bakıda adamlar atlı konkallara mindikləri halda, Sankt-Peterburqdə artıq iki ildir ki, iki və üç vaqonlu elektrik tramvayıları işləyir, bu ildən Neva prospekti elektrik lampaları ilə işıqlandırılır. Başqa şəylər də var və bütün bunlar Bakıda da ola bilər.

Ayişə. Yeqin ki, ola bilər. Ancaq bütün bunları kim edəcək?

Peter. Biz cəmi ikicə gündür buradayıq, Seymour isə artıq Sankt-Peterburqdan ən yaxşı paytaxt varyetesini müqavilə ilə buraya dəvet etməyə hazırlanır. Bu, hələ ilk addımdır. Özünüz görəcəksiniz, o necə ideyalar atacaq ortaya.

Ayişə. Ömründə heç vaxt varyetedə olmamışam. Yəni bizim də şəhərdə belə şey mümkünündür?

Seymur. Varyete bir yana qalsın. Varyete, əlbəttə ki, gələcək, ancaq mahni və rəqslərdən daha mühüm şeylər var. Demək istəyirəm ki, Bakı, bir növ, üfunətlili bataqlığa bənzəyir. Azadlıqsevərliyin serin mehi buralara gəlib çatmır. Azadlıq, bərabərlik, qardaşlıq – bu cür yüksək deyərlərə burada hələ önem verən yoxdur. Bu vəziyyəti ancaq biz düzəltməliyik.

Peter. Şair demiş, "Nə qəder ki, azadlıq eşqi ilə yanırıq, nə qəder ki, üreyimiz şəref hissile çırpinır..."

Ayişə. Təessüf ki, Bakıda belə məsələlərdən danışmaq dəb deyil. Mənim tanıdığım adamların hamısının fikri-zikri ancaq neft və puldur.

Seymur. Biz, yəni mən və dostum Peter Omre adamlara başa salmağa çalışacaq ki, bu yüksək ideallarsız həyat – insana layiq olmayan miskin, acıncacaqlı güzəran keçirməkdən başqa bir şey deyil.

Ayişə. Siz çox cəsarətli adamsınız.

Qasimbəyov bir kenarda durub sakinə onları müşahidə edir. Cənab Şvedenkleynin gələr. Yaxınlaşmış qubernatoru salamlayır, Nina Vladimirovnanın əlini öpür.

Nina Vladimirovna. Bu da bizim əzizimiz cənab Şvedenkleyn. Sizi görməyimə şadam. Əminəm ki, cənab Şvedenkleyn sizin hamınızı misirşunaslar cəmiyyətinin növbəti iclasına dəvet edəcək.

Şvedenkleyn. Tamamilə düz buyurursunuz. Cənablar, bazar günüň günorta hamınızı gözləyəcəyəm.

Peter və Seymur. Təşəkkür edirik, mütləq gələrik.

Peter (*Seymura*). Tebrik edirəm. Zənnimcə, qızda güclü təessürat oyatdım. Azadlıq mehi baredə ehyamların isə şəxsən mənə qoca yabiya nağara səsinin təsir göstərdiyi kimi təsir etdi.

Şahlar bəy (*Nina Vladimirovnaya*). Mən size olduqca min-nətdaram.

Nina Vladimirovna. Təki ulduzları barışın! Ele bil bir-birliarı üçün yaranıblar.

Şahlar bəy. Allah bilən məslehhətdir!

Peter. Gözel qızdır.

Şahlar bəy. Özü də çox alicənab ailədəndir. Atası ona sekiz yüz min qızıl pul, bir də gəmi tersanəsini cehiz verir. Buna nə deyirsən?

Seymur. Qız mənim xoşuma geldi. Adam arasına çıxarmaq olar.
Şahlar bəy. Onunla evlənsən, məni çox sevindirmiş olarsan.
Seymur. Niye də yox? Onsuz da gec-tez evlənmeliyəm. Bu
qız isə həmin məqsəd üçün eməlli-başlı yarayır. Bircə problem
qalır ki, mən də onun xoşuna gelim...

Şahlar bəy. Hər şey sendən asılıdır. Çalış ki, xoşuna gələsən.
Seymur (Peterə). Çox yorulmamışansa, gəl birlikdə teleqrafa
gedək, Peterburqa Mariona telegram vuraq. Onsuz qala bilmirəm,
yaman darıxmışam.

Peter. Bu rotmistrin yaman pis, iblisənə baxışları var. Atanın
səni evləndirməkən bağlı planlarından xəber tutsa, mənə elə gəlir
ki, bu adam çox təhlükəli ola bilər.

Seymur. Deyəsən, sən hełə hər şeyi yerli-yerində anlamamışan. Bakıda geniş nüfuz dairən və sanballı əlaqələrinin olması her
şey demekdir. Qabağında kimse dura bilmez. Hər adamin üstündə
onun dəyərlərini göstəren yarlılığı var. Burada biz hər şeyin sahibi-
yik, hər şey bizim üçündür. Bakıda heç nə və heç kim bizim üçün
təhlükəli ola bilmez. Getdik teleqrafa!

Şahlar bəyin kabinet. Nöker içəri girir.

Qulam. Bey! Conab Şampanski gəlib. Buraxım?

Şahlar bəy. Şampanski yox, Çempanski. "Şampanski" dedikləri
şərabdır, yeni şampan çaxırı. Çempanski isə qrafdır. Başa düşdün?

Qulam. Düzünü siz bilərsiz. Buraxım?

Şahlar bəy. Qulam, sen Peterburqa gedəndə nezakət qayda-
larını eməlli-başlı öyrənmişdin. O vaxtlar mən həttə düşünmüşdüm
ki, zaman keçdikcə, sen qonaq-qaranın qarşılanması işində bizim
xidmətçilərə nümunə ola bilərsən. İndi bu nə sözdür işlədirsən –
"buraxım?" Ov tulasını buraxarlar, atları, döyüş xoruzlarını buraxar-
lar. Qonaqları isə içəri devət edərlər. Anladın? İndi get devət ele!

Qulam. Bey! Mən biliyəm ki, məsələ nə Şampanskidədir, nə
xoruzlarda. Siz mənə ona görə qəzeblənirsiz ki, Seymourun inqilab-
çılara qoşulduğunu Peterburqdan Size xəbər verməmişəm.

Şahlar bəy (hərslənmədən). Redd ol bayra!

Çempanski kabinetə daxil olur. Şahlar bəy ayağa qalxıb onu qarşılıyır.

Şahlar bəy. Bu kreslədə eyləşin, o, daha rahatdır. Lütfən
deyin, nə içəcəksiz – çay, qəhvə?... Qulam, qəhvə getir!

Çempanski. Vaxtinizi aldiğima görə üzr isteyirəm...

Şahlar bəy. Vaxtim bütünlükə Sizin ixtiyarınızdadır. Mən
heç yere telesmirəm... Deməli, dünən biz onda qalmışdıq ki,
Bakıda boş torpaq sahəsi almaq isteyirsiz...

Çempanski. Neftli torpaq.

Şahlar bəy. Bunu hamı isteyir, ancaq belə bir arzunun yerinə
yeteciyinə təminat vermək qeyri-mümkündür. Çünkü zahirən tor-
paq sahəsi nə qədər xoşagələn olsa da, onu ayırd etmek çətindir,
altında nə var: neft, yoxsa heç nəyə yaramayan acı, şor su? Bax,
belə olanda bütün çəkilən xərc zay olur. Özü də en pisi bu deyil.

Çempanski. Bəs Sizcə, bundan da pis nə ola biler ki?

Şahlar bəy. Qaz. Qazdan betər heç nə yoxdur. Çox böyük
zəhmətlə qazılmış quydandan fisiltı ilə çölə çıxır və kiçicik bir qığıl-
cımdan alovlanır. Bunun da neticəsində bahalı mexanizmlər yanib
sıradan çıxır, fehələr həlak olur. Torpaq sahibi isə çekdiyi bütün
xerclərdən əlavə, üstəlik də, çörək qazananını itirmiş ailələrə
müavinen ödəmeli olur.

Çempanski. Siz məni qorxudursunuz!

Şahlar bəy. Hər şey bəxtin getirməyində asılıdır. Bu, bir
növ ruletka oyununu xatırladır. Siz ya qırmızı, ya da ki, qara bölgünü
seçirsiz, vəssalam. Sonrası daha sizdən asılı deyil. Bakıda çox
adamlar var ki, bircə həftədə varlanıblar. Ancaq son qəpiyinənecən
itirib, müflis olanların sayı bunlardan yüz dəfə artıqdır. Sizin öncə-
görmə qabiliyyətiniz varmı?

Çempanski. Bəs Siz? Birinci dəfə torpaq alanda orada neft
olduğunu qabaqcadan hiss edirdizmi?

Şahlar bəy. Heç ağlıma də gelmirdi. On beş il bundan evvel
atam qəfildən vəfat etdi. Mən poruçık rütbəsində hərbi xidmətdən
istəfaya çıxdım və Buzovnadakı (bu, Bakı yaxınlığında bir kənddir)
mülkümüzdə yaşamağa başladım. İndi Siz qətiyyən təsəvürünüzə
getirə bilməzsiniz ki, o zamanlar mən necə ehtiyac içinde dolanırdım.
Heç kəsi qonaq çağırmırdı ki, ailemizin dilənçi kökündə
yaşadığını bilməsinler. Bax, bu gördüğünüz nöker Qulam tekbaşına
hem aşpaz idi, hem bağban, hem də faytonçu. Üstü yamaqlı köhnə
faytona iki ariq qoca yabı qoşub sürdürürdüm. Tanrıının xoş günle-
rindən birinde gördük ki, evimizin on addımlığındakı quyuda suyun
səthində yağıltıher ləkələr gözə dəyir və oradan neft iyi gelir. Mən

rəhmətlik anamın qır-qızılını satdım, bu pulla fəhlə arteli və bir mühəndis tutdum. Keşfiyyat işlərindən sonra evimizi sökməli olduq; sən demə, düz binamın altından neft fontan vuracaqmış! Hər şey de ele bundan başlandı. Gördüyünüz kimi, bu halda yalnız bəxtin gətirməsindən danışmaq olar.

Çempanski. Bununla belə, men risk etmək istərdim.

Şahlar bəy. Ləp əla! Risk nəcib işdir. Size nədə kömə-yim dəyə biler?

Çempanski. Men cənab Martinovdan xəsəh etmişdim ki, barəmdə bəzi ince metləbləri Size çatdırınsın. Konkret olaraq, səhbət ondan gedir ki, men, müvəqqəti olaraq pül vəsaiti sarıdan bir qədər korluq çekirəm. Hətta bunu ləp qısamüddətli çətinlik de adlandırdım. Cənab Martinov isə qraf Leşşinskinin vasiteçiliyi ilə mənə vəd vermişdi ki, torpaq sahəsi almağım üçün kifayet qədər ssuda ayırmağı sizdən xahiş edəcək.

Şahlar bəy. Mənimlə səhbətində zati-alileri ssuda-borc barədə heç ne demeyib, əlbette, onu başa düşmek olar. Bizim tərəflərdə, cənab Çempanski, adət belədir ki, riskli işləri hər kəs yalnız və yalnız öz hesabına görür.

Çempanski. Bu o deməkdir ki, siz mənə borc verməkden imtina edirsınız?

Şahlar bəy. Elədir ki var. Lakin mən öz vədimdən qaçmram və sizə yardım göstərməyə hazırlam.

Çempanski. Anlamıram, sizin bu yardımınız nədən ibarət ola biler?

Şahlar bəy. Bakı böyük şəhərdir, dünyanın neft paytaxtıdır. Buna görə də biz, yəni şəhərin nüfuzlu zəngin adamları Bakının iri Avropa paytaxtlarına oxşaması üçün pul və seylərimizi əsirgəmirik. Və mənə elə gəlir ki, artıq bəzi şeylərə nail olmuşuq. Şəhərdə iki teatr, sirk, bir neçə hamam tikdirmişik, cıdır meydani, kazino var. Ancaq Qafqazın iri şəhərlərindən heç birinde – ne Dərbənddə, ne Tiflisdə, ne də Bakıda zoopark yoxdur. Biz öz tərifimizdən bunun üçün pul ayırmaga hazırlıq. Bir şərtlə ki, Siz də öz tərifinizdən bacarıq və əlaqələrinizi işə salmağa razi olasınız. Qərar Sizindir, cənab Çempanski.

Çempanski (verindən qalxır). Men səhv eşitmədim ki? Siz mənə heyvanxana təşkil etməyi təklif edirsınız?!

Şahlar bəy. Tekcə təklif etmirəm, həm də məsləhət görürem ki, bu təklifi qəbul edəsiniz.

Çempanski. Cənab Mehmandarov, siz zadəgansınız?

Şahlar bəy. Bəli, Rusiya İmperiyasının zadəganlarındanam. Necə məger, niyə soruştursunuz ki?

Çempanski. Siz məni təhqir etdiniz. Bu təhqiri qanla yumaq olar.

Şahlar bəy. Cənab Çempanski, siz məni öldürmek istəyirsiz?

Çempanski. Hər halda, cəhd göstərəcəyəm. Siz zadəgansınız və bu bize vuruşmaq imkanı verir. Silah seçimini Sizin ixtiyarınıza buraxıram.

Şahlar bəy. Vuruşmağa vaxt taparıq, ancaq gəlin evvelcə məni axıradək dinleyin. Biz fond yaratmışq və iri neft sahibkarlarının – Yüzbaşov, Qukasov, Tağıyev, Mantaşov, Nobel qardaşları, Dadaşov və bunların içərisində Allahın itaətkar bəndesi men də her il fonda vəsait ödəyirik. Mənim size etdiyim bu təklif neft sahibkari karyerasına aparan ilk addımdır. Fondun qərarı ilə sizin üçün yaxşı məvacib ayrılacaq, zooparkın tikintisi və ekzotik heyvanların alınmasından ötrü hesab açılacaq. Fondun verecəyi məvacib Sizə imkan yaradacaq ki, şərəf və leyaqətinizi alçaltmadan cəmi iki il-iki il yarımdan sonra torpaq sahəsi alasınız. Və ola biler ki, həmin sahədən neft çıxsın. Cənab Çempanski, bir halda ki, duele çıxacağımız labüddür, izn verin Size bildirim ki, məqsədinizə nail olmaqdan ötrü yanlış yol seçmisiniz. Bu gün səhər sərf tesadüf nəticəsində məne bəlli oldu ki, bizim fondun bir neçə üzvünə də Sizi təqdim ediblər və onların hamısı Sizə borc verməkden növbə ilə boyun qaçırlılar.

Çempanski (aylaşır). Qəribədir. Axı mən bu danışqları şəxsen onların özleri ilə təkbətək, məxfi şəraitdə aparmışam.

Şahlar bəy. Bilirəm, bilirəm. Hamısı də rədd cavabı verib. Buna görə də onları qınamaq olmaz. Sizə kiçicik bir sırr açım, cənab Çempanski. Bakı neft paytaxtına çevriləndən bəri dünyanın hər yerindən buraya yegane bir məqsədlə – varlanmaq üçün axışib gelirlər. Lakin bu günlək əcnəbilerdən heç kesin bu arzusu həyata keçməyib. Tekcə Nobel qardaşlarının bexti getirib. Özü də bilirsiz niyə? Çünkü onlar xülyalarla yaşayırlar, onlar işgüzar adamlardır. Əvvəlcə düz yarım il buradakı vəziyyəti öyrəndilər, sonra isə

böyük məbləğdə böyük sərmayə qoydular. İndi də yaxşı gəlir götürürlər. O birileri isə elibos qayıtmalı oldular. Çünkü bu yerde köhnə məlum bir qanun öz sözünü dedi.

Çempanski. O hansi qanundur ele?

Şahlar bəy. Əminəm ki, o qanun sizə də tanışdır. Heç nədən yalnız heç nə əldə etmək olar. Başqa sözlə, pul qoy – pulsötür. Ancaq... mən sizə kömək etmek isteyirəm. Və bunu necə etməyin yolunu bilirom.

Çempanski. Bütün bu izahatlarınızdan sonra sizin arzunuz qəribe səslenir.

Şahlar bəy. Mən bunu özümcün serfeli olduğuna görə edirəm! **Çempanski.** Sizin üçün serfeli olan nedir? Onu mən görə bilmirəm...

Şahlar bəy (gülümsəyir). Axi dünən başqa bir məsələ ilə bağlı mən sizə söyləmişdim ki, dərin mənalar derhal aşkar olmur. Hə, cənab Çempanski. Mən bu gün səher təsadüfən onu da öyrəndim ki, siz "Bakport" mehmanxanasında yerləşmisiniz. Neft fondu-nun sanballı temsilçisi üçün belə şəyler yaramaz. "Bakport"da, pardon, fahişələr, cindir müxbirlər və firildaqcı qumarbazlar, bir sözlə, fərsiz adamlar qalırlar. Daha bahalı bir mehmanxanaya, tutaq ki, "Köhnə Avropa"ya köçəniz, məni məmənun etmiş olarsız. Mehmanxanada qalma xərciniz texiresalinmadan ödəniləcək. Her şey sizin qərarınızdan asılıdır.

Qulam Şahlar bəyin sözünü yarida kəsir.

Qulam. Bəy, Seymurla cənab Omre sizi görmək isteyirler...

Şahlar bəy. Cox yaxşı. Qoy gəlsinlər.

Çempanski Seymurla Peteri qarşılamaq üçün qalxır. Şahlar bəy cəld kabinetin dərinliyindəki masaya yaxınlaşır. Heç kəsin gözləmədiyi halda musiqi seslenir. Orkestrin ilk çalğı sədalarının ardınca gözəgörünmez müğənni gözəl səsle bir italyan mahnısı oxumağa başlayır. Otaqdakular çəşqinqılıq içindədirler.

Seymur. Bu nədir belə? (*qapını açıb qonşu otağa boylanır*). **Bes hanı musiqiçilər?**

Peter. Ele bil, lap bu otaqda oxuyur. Orkestr də... bu lap möcüzədir!

Çempanski (çəşqinqılıq halda). Matka boska! Göylər aralanıb, məlek özü oxuyur.

Şahlar bəy (bu hadisənin yaratıldığı effektdən məmənun qalmış halda). Hiss edirəm ki, xoşunuza geldi (zərfin üstündəki yazını oxuyur). Enrike Karuzo. Belkanto.

Seymur, Peter ve Çempanski (hamisi birlikdə). Nədir axı bu?

Şahlar bəy. Bu, pulsdur. Pul. Bəli, pul, yene də pul, cənablar! Qarşınızdakı qramofondur. Elmin son nailiyyeti. Mən onu Berlindən yazdırıb getirtmişəm, "Pate" Amerika şirkətinin orada filialı yaradılıb. Bakıda bu, hələlik yegane qramofondur. Mən bunu sizin qarşınızda ona görə nümayiş etdirdim ki, bir mətləbi xatrladım: pul müxtəlif yollarla qazanılır, lakin hansi yolla qazanılmamasından asılı olmayıaraq, son nəticədə bütün pullar eynidir. Mahiyyətce, pul insana azadlıq, serbestlik, sağlamlıq, gözəl yaşayış, her cür zövq və hörmət bəxş edir. Razınızı mənimlə, cənab Çempanski? Pul qazanın, cənablar!

Çempanski. Onu qazanmağın üsulunu da bilsəydik, lap yaxşı olardı.

Şahlar bəy. Cavanların gelişindən evvəl biz Sizinlə məhz elə o barədə danışındıq.

Seymur. Pul heç də her şey demək deyil.

Çempanski (həyacandan dili topuq vurur). Necə yeni her şey deyil? Necə yeni her şey deyil? İlahi, bu uşağın günahından keç. Nə dediyini heç özü də başa düşmədi.

Seymur (təəccübə). Məni deyirsiz?

Çempanski (özünü itirir). Xeyr. Biz Sizin atanızla zoopark barədə danışındıq. Buna görə də mən indi burada eşitdi-yim uşaq şerini yadına salmaq isteyirdim. Necə deyir orda? "Getdim gördüm bir dərədə kar, kor tülükü..."

Seymur. Yəqin siz, heyvanları çox sevirsiz?

Çempanski. Elədir, elədir ki, var. Poni, sarı bülbüll, pudel – bir sözlə, bütün heyvanları sevirem.

Şahlar bəy. Cənab Çempanski, icazənizlə, mən Bayila gedib zoopark üçün yer bələdlemək isteyirem. Üreyinizdən keçirse, mənə qoşula bilərsiniz.

Çempanski. Büyük məmənuniyyetlə.

Seymur. Bakıda zoopark açıblar? Mən bilmirdim.

Şahlar bəy. Yaxın vaxtlarda açacaqlar. Belə bir məsul işin öhdəsindən isə yalnız bizim əzizimiz cənab Çempanski gələ bilər.

Çempanski. Mən isteyirəm həm uşaqlar, həm də bö-yüklər ekzotik heyvanları seyr edib yorulandan sonra, təlim keçmiş xidmetçilərin nəzareti altında fillerin, dəvelərin belinə minib gəzsinlər. Heç Varşavada da belə şey yoxdur. Bunu mən ancaq uşaq vaxtı Vyana zooparkında görmüşəm.

Seymur. Siz də file minmisiniz?

Çempanski. Bəli, bu, mənə də nəsib olub. Filin belində yəhər əvezinə skamyaları olan balaca bir arabacıq yerləşdirmişdilər. Üstəlik də, bu arabacıqda eyləşən uşaqların hamısını Amerikan getirilmiş ləzzətli eskimo dondurmasına qonaq edirdilər.

Peter. Xoşbəxt adamsınız. Mən heç yuxumda da file minməmişəm.

Çempanski. Ən təəccüblüsü də odur ki, cənablar, sən demə, filler də dondurma yeyir. Mən bunu öz gözlerimlə görmüşəm.

Qulam. Fayton gəldi.

Şahlar bəy. Ay yaramaz! Söhbəti ən maraqlı yerinde kəsdin.

Çempanski ilə Şahlar bəy gedirlər.

Seymur (*kiçik zəngi cingildədir. Qulam gəlir*). Bu gün Yüzbaşovun evinə bir dəstə ağ zanbaq apararsan. Başqasına tapşırma. Özün apar.

Qulam. Baş tutan iş deyil.

Seymur. Nə çərenleyirsən? Necə yeni baş tutan iş deyil?

Qulam. İndi zanbaq mövsümü deyil. Haradan tapım zanbağı?

Seymur. Onda qəşəng ağ qızılığullar al, apar; axşam isə tünd qırmızılarını apararsan. Özü də hər gün. Yadından çıxmasın: seher bir dəstə ağ qızıl gül, axşam bir dəstə qırımızı qızıl gül. Heç bir izahat vermə. Dinməz-söyleməz çiçəkləri ver, qayıt gəl. İndi isə monoqramlı zərfərdən birini getir. Bilirsən hansılardan? Peterburqdan götürdiklərimdən.

Qulam (*Gedə-gedə*). Çəhrayı zərfərdən deyirsiniz? Mamzel Mariona çiçək aparanda içərisinə qoyduqlarınızdan?

Peter. Adaxlibazlıq məsələlərin nə yerdədir?

Seymur. İşlər yağı kimi gedir. Arada gizlice görüşürük. Bilirsən, qəribədir, o mənə nağıllardan gelmiş şahzadə kimi baxır, məndən böyük hünərlər gözləyir. Mən də çalışıram ki, onu məyus etməyim. Arada isə onun necə gözəl olduğundan danışıram. Həd-

dən artıq sadəlövhədür. İndicə yadına könə bir lətife düşdü: Adəm Allahdan soruşur ki, "İlahi, nəyə görə Həvvəni belə gözəl yaradıbsan?" Allah cavab verir: "Ona görə ki, sən onu sevəsən". "Ya Allah, bəs niyə belə ağılsız?" "Ona görə ki, o səni sevəsin!"

Peter. Ayişə Yüzbaşova mənə qətiyyən səfəh qız təsiri bağışlamadı.

Seymur. Sən də ele hər şeyi hərfi mənasında başa düşürsən. Lətifə onun barəsində deyil ki, Həvvə barəsindədir.

Qulam əlində zərf daxil olur.

Seymur (*Masa arxasında əyləşib özü-özünə diqta edərək yazır*). "Fikirlerim yalnız Sizinlədir". (*Məktubu zərfə qoyub, Qulama verir*).

Qulam. Vizitkasız da olar. Yüzbaşovun həyəti nökerlərle doludur. Biri o birinə aman vermədən qaçıb qızə xəber çatdıracaqlar ki, Seymour Mehmandarov Qulamla çiçək göndərib. Arxayın olun. Günü bu gün bütün Bakı xəber tutacaq ki, siz ona gül göndərmişiniz.

Seymur. Yaxşı, yaxşı. Qoy hamı bilsin ki, mən Ayişə Yüzbaşovla evlənirəm. Get. (*Qulam gedir*). Bu gün mənim yanımı fehlə komitəsindən adamlar gəlməşdi. Xeyli söhbətləşdik. Avam, savadsız adamlardır, ancaq çox ağılli mülahizə yürüdülərlər. Komitənin ehtiyacları üçün dörd yüz rubl verdim.

Peter. Bəlkə bir az tələsmisen, amma prinsipcə ilk tanışlıq üçün düzgün hərəket etmisen. Bəs pulu haradan tapdın?

Seymur. İtmişdim ki, tapam? Bankdan götürdüm. Atamın göstərişi ile dünəndən etibarən mənim imzam icra üçün əsas sayılır. İki min rubl da Peterburqa – varyetenin hesabına köçürdüm. Bu yaxınlarda gəlməlidirlər. Enrike Karuzo necə oxuyurdu? O, Mari, o, Mari! Sən mənim səbr-qərarımı əlimdən almışan. Gedək qulaq asaq.

"Qədim Misir" cəmiyyətinin icası. Zaldakı simaların hamısı tanışdır.

Şveden kley (*Divarda sfinksin proyeksiyası görünür*). Cənablar, sizin bu gördüğünüz həqiqətən dünya miqyaslı müəmmalardan sayılan sfinksdir. Bu nəhəng daş heykel bir neçə minillik ərzində sehrada qum laylarının arasında qalmışdır. Onun yalnız başı görünürmüştür. Bu heykeli qumdan temizlemek üçün on min qul düz yeddi il çalışıb tər tökməli olmuşdur.

Çempanski. Pardon, Siz bunu haradan bilirsiniz?

Şvedenkley. İcazənlə, bu barədə bir az sonra. Üç min il yarımdan qabaq fironun kiçik oğlu Tutmos sonralar çin çıxacaq bir yuxu görür. Yuxuda sfinks ona gelecekde firon olacağını xəber verir. Tutmos ailədə kiçik oğul idi və onun taxt-taca yiyələnmək ehtimalı çox az idi. Ancaq bununla belə, o, həqiqətən firon olur. Minnetdarlıq elaməti olaraq, Tutmos sfinksi qum qalağından temizlətdir və sfinksin qabaq ayaqları arasında daş kitabə yerləşdirərək, bu əhvalatı təfsilatı ilə oraya həkk etdirir. Bayaq söylədiyim qulların sayı və bu işə sərf edilmiş vaxt da orada göstərilmişdir.

Çempanski. İcazənlə, daha bir sual. Mən əvveller də sfinksin şəklini görmüşəm. Her dəfə də məni maraqlandırıb ki, sfinks kişidir, yoxsa qadın, pardon, yəni erkəkdir, yoxsa dişi? Heç kəs də bunu bilməyib. Mən əminəm ki, qədim Misir üzrə tanınmış bir mütəxəssis kimi, cənab Şvedenkley, bu Size bəllidir.

Şvedenkley (*çaşqın halda*). Dişidir ya erkək? Mən sfinks barədə yazılmış məlum elmi əsərlərin hamısını oxumuşam, ancaq heç yerdə bu barədə bir söz deyilmir. Maraqlı sualdır. Qədim Misir allahlarının kişi cinsindən olanlarının hamısı şəkildə saqqallıdır. Sfinksin isə saqqalı yoxdur... Onun çıyinlərinə tökülen saçə benzər xətlərə əsasən, ehtimal etmək olardı ki, bunlar erkək şirin yalıdır. Lakin, digər tərəfdən dəqiq məlum olmuşdur ki, bu təsvir qədim Misirdə həm qadınların, həm də kişilərin istifade etdiyi baş geyimdir... Xeyr, cənab Çempanski, təessüf ki, mən bu sualın cavabını bilmirəm.

Çempanski. Bir halda ki, Siz bilmirsiniz, deməli, heç kəs bilmir. Ancaq bunu öyrənmək olar. Və bu işi biz – Bakı “Qədim Misir” cəmiyyətinin üzvləri görecəyik. Bildiyimə görə, cəmiyyətin hamiləri bizim üzvlərdən bir neçəsinin ehramlar və sfinkslerə tanşılıq məqsədilə Misirə seferinin xərcini ödəməyə razılıq vermişlər. Deməli belə, eger biz smetəni bir balaca artırmağa onları razi sala bilsək, onda muzdla fəhlə tutub, lazımı yerde sfinksin altında lağım atdırı bilərik. Belə etsək, bizim sayəmizdə, nəhayət, bütün mədəni dünya da üç min illik sirdən agah olar, hamı bilər ki, əslində sfinks erkəkmış, yoxsa dişi. Bu, dünya miqyaslı bir keşf olar, bizim adımız tarixə düşər.

Şvedenkley (*gülümsəyir*). Maraqlı görünür. Ancaq əfsuslar olsun ki, cənab Çempanski, hər şey o qədər də sadə deyil. Belə bir tədqiqat olduqca böyük xərc tələb edir.

Nina Vladimirovna. Neft Fondunun təsisçiləri mənim vəsatətimə görə, qədim Misirə elmi ekspedisiyanı maliyyələşdirməyə razılıq vermişlər, fəqət sfinksin altından lağım atmağa pul verəcəklərinə şübhə edirəm.

Çempanski. Cox təəssüf. Biz dünya əhəmiyyətli bir kəşfin astanasındayıq.

Seymurla Ayişənin toyu. İştirakçıların hamısı tanış şəxslərdir.

Məclisin qızığın çağdır.

Seymur (*Ayişaya*). Əzizim, mən sənə and içirəm ki, biz bu gördüğün adamlar kimi maraqsız, mənasız heyat sürmə-yəcəyik. İki ildən sonra seçkilərdir. Mən dövlət Dumasına Bakı quberniyasından öz namizədləyimi verəcəyəm. Seçiləndən sonra biz Sankt-Peterburqdə yaşayacaqıq. O çağacan isə mütləq Venesiyyaya gedəcəyik. Oranın ilahi gözəlliyyini sən heç təsəvvürüňə belə gətirə bilmezsən. Ayişə. Mənə heç bir şey gərək deyil. Ancaq sən necə istəsən, elə də edərik. Mən onsuz da xoşbəxtəm! Təki sən həmişə yanında olasan. Kaş bileydin, mən necə bəxtiyaram!

Peter gelir, beyle geline yaxınlaşır onları təbrik edir.

Peter (*Seymura*). Bütün truppa Bakıya gəlib.

Seymur. Marion haradadır?

Peter. O, Briston mehmanxanasında yaşayacaq.

Seymur. Şükürələr olsun. Qorxutmuşdun məni, yoxsa üzünün ifadəsindən elə bildim nəsə bir hadisə baş verib.

Peter. Açığını desəm, bu iki hadisənin üst-üstə düşməsi heç ürəyimcə deyil. Eyni gündə: bir tərəfdən, sənin toyundur, o biri tərəfdən də Marion gəlib... Sən axı bilirsən, mən mövhumatçıyam...

Seymur. Gör bu sözleri deyən kimdir? Qatı materialist! Rədd olsun mistikal! Bu, uğurlu nişanədir. Yaxşısı budur ki, badəni qaldır, içək xoş gələcəyimizin şərəfinə (*qədəhləri bir-birinə vururlar*).

Seymur Mehmandarovun evi. Ayışə güzgü qarşısında yeni libasını geyinir.

Qulluqqu qız gelir.

Qulluqçu. Cənab Qasimbeyov gəlib. Seymour bəyi görmək isteyir.

Ayişə. Sən ki, bilirsən, o gedib.

Qulluqçu. Dedik. Ancaq o Sizinlə danışmaq isteyir.

Ayişə. Dəvet ele. Özü də o nə qədər ki, burada olacaq, sən çıxıb getmə.

Qasimbeyov gelir.

Qasimbeyov. Mən Sizin ərinizlə görüşmək isteyirdim, ancaq bir halda ki, o yoxdur, qərara aldım ki, Sizinlə salamlaşım və onun üçün getirdiyim məktubu Size verim.

Ayişə. Cox gözəl. (*Rotmistrə əyləşməyi təklif etmir*)

Qasimbeyov. Bəs cənab Mehmandarov haradadır?

Ayişə. Dünen axşam ova gedib. Bu gün günorta qayıdacaq. Buyurub, gələrsiniz.

Qasimbeyov (gülür). Siz də inanırsınız ki, o indi ovdadır, quş vurur?

Ayişə. Başa düşmürəm, burada gülməli nə var? Dədim ki, buyurub sabah gələrsiniz.

Qasimbeyov. Axı Sizin ərinizin aludə olduğu məşğuliyyəti ov adlandırmaq, doğrudan da, gülməlidir.

Ayişə. Həddinizi aşırsınız, mən sizi eşitmək istəmirməm.

Qasimbeyov. Mən gedirəm. Lakin getməmişdən əvvəl bütün şəherin lağ hədəfinə çevrilmiş bir məsələni nezərinizə çatdırmaq istərdim: əriniz varyete müğənnisi ilə size xəyanət edir.

Ayişə. Mən sizin əvəzinizə xəcalet çekirəm. Belə də alçaqlıq olarmı – özgənin evinə gəlib ev sahibi evdə olmaya-olmaya xanımina iyrənc uydurmalar danışırsınız.

Qasimbeyov. Bəli, bu hem alçaqlıqdır, hem gülündür. Mən çox təessüf edirəm ki, əriniz evdə yoxdur. Yoxsa ona izah edərdim ki, məşhur, esil-nəcabətli bir ailədən olan meğrur güzel qızla evlənib, sonra onu bütün şəherin gülüş hədəfinə çevirmək yaramaz.

Ayişə. Cox istərdim ki, Seymourun barəsində dedyiniz bu böhtana görə onun Sizin başınıza nə oyun açacağını öz gözlerimlə göreydim...

Qasimbeyov. İndi bu saat onun məşuqəsi ilə öz mehmanxana nömrəsində çıxardığı oyunlarla müqayisədə mənim başıma nə oyun açı bilecəyinin əhəmiyyəti varmı?

Ayişə. Çixın gedin deyirəm Size! Mən Seymura hər şeyi danışacağam.

Qasimbeyov. Əlbəttə, danışmalısınız. Bu Sizin borcunuzdur. Sadəcə, hər şeyin öz vaxtı var. Əger siz ərinizin ovçu, mənimse rəzil bir böhtançı olduğunu emin olmaq istəyirsinizsə, cəmi iki-üç gün də dözün. Və onda növbəti “ov” günü həmin “ovçu” oğlanın quşla birləşdə konsertdən sonra onun qaldığı mehmanxanaya getdiklərini öz gözlerinizlə görə bilərsiz.

Ayişə. Özünü görəyin! O evə gələn kimi mən hər şeyi danışacağam.

Qasimbeyov. Danışın. Bu o demək olacaq ki, Siz həqiqəti bilmək istəmirsiz. Ve heç vaxt da bilməyəcəksiz. Sonrası da, bu Sizin öz işinizdir. (*Masanın üstüna zərf qoyur*) Bu məktubu Seymour Mehmandarova verərsiz. Vacib bir işə bağlı onu görmək istəyirəm. Salamat qalın. (*Qapıya sarı yönəlir*)

Ayişə (*Qasimbeyovun ardınca*). O qadının adı nədir?

Qasimbeyov. Marion Düberi. Bilsəydiz necə gözəldir. Ele bil məhəbbət ilahesinin özüdür. Ərinizi də çox sevir. (*Çixıb gedir*)

Ayişə. Ele bil dünya başıma hərləndi! Heç vaxt ağlıma da gelməzdi ki, rotmistr Qasimbeyov belə bir alçaqlığa qadirdir. Ele bilir ki, ona inanacağam.

Qulluqçu. Qanınızı qaraltmayın, xanım. Aydın məsələdir: siz ona rədd cavabı vermişiniz, indi o da əvezini çıxdı.

Ayişə. Necə yəni əvezini çıxdı? O nə demekdir? Sözün var söz danış.

Qulluqçu. Mən heç nə bilmirəm, ancaq rəhmətlik anam deyərdi ki, kişilərə etibar yoxdur, çünkü onların hamısı məkrili iblislərdir.

Ayişə. Rəhmətlik anan başqa nə deyirdi?.. De görüm... Tez elə.

Qulluqçu. Heç... Xanım, Seymour bəyin dörd tūfəngi var, iş otağında divardan asılır, bu gün səhər oranın tozunu alanda dördü də yerində idи.

Ayişə (*otaqda var-gəl edir*). Bu nə bəladır düşdük! Heç bilmirəm neyleyim.

Qulluqçu. Necə yəni neyleyim? Bundan asan nə var ki? Gelen dəfə Seymour yiğişib ova gedəndə biz də gedərik teatra, baxıb görərik Qasimbeyov doğru deyir, yoxsa paxılılıqdan ona şər atır.

Ayişə. Nece? Mən öz ərimi güdüm?!.. İlahi! Yəni bu həngame doğrudanmı mənim başıma gəlir?

Qasimbeyovun kabinet. Divardan imperatorun herbi mərasim geyimində portreti asılmışdır. Polis nefəri daxil olur.

Polis. Mehmandarovun oğlu yanınıza gelib.

Qasimbeyov. Görkəmi necədir?

Polis (*sualdan bir az durucur*). Yaxşı görünür. Sağlamdır.

Qasimbeyov. Ay səfəh! Sen hekimsen, yoxsa polis... Mən səndən onun sağlamlığını soruşmuram, soruşuram ki, heyecanlı görünmür ki, pis niyyəti olana oxşamır ki? Bir də görürsen, qarşındaki adam çox sakit danışır, ancaq gözləri qan çanağına dönüb, xata töredənə oxşayır. Anladım??

Polis. Elemdir ki var, cənab. O, çox sakitdir, özü də gülümseyir.

Qasimbeyov. Qoy gəlsin. (*Seymuru qapının ağızında qarşılıyır*). Əyleşin, rahatlanın. Mən Sizi evdə tapmadım, qərara aldım ki, öz yanına dəvet eleyim. Ümidvaram ki, narahat etdiyimcün inciməmisiniz?

Seymur. Qətiyyən.

Qasimbeyov. Xırda məsələdir, ancaq o qədər də irekaçan deyil. Mən emr etmişəm ki, sizin iki fehənizi – sosialist inqilabçıları, Sabunçu özəyinin başçılarını həbs etsinlər.

Seymur. Niye? Elə eser olduqlarına görə?

Qasimbeyov. Onların bu partianın üzvləri olduqları bize çoxdan məlumdur. Ancaq indi onları silah saxladıqlarına görə həbs etmişik.

Seymur. Mənim ne köməyim deyə bilər?

Qasimbeyov. Onlara?

Seymur (*istehza ilə gülümsünür*). Tutaq ki, istintaqa.

Qasimbeyov. Teşekkür edirəm, buna heç bir zərurət yoxdur. Belə xoşagəlməz işlərlə məşğul olmaq nəyinize gerekdir? Hərçənd ki, biz müəyyənleşdirmişik ki, silah-sursat almaq üçün pulu onlara Siz vermisiniz. Bununla belə, Sizə qarşı heç bir iddi-amız yoxdur.

Seymur. Siz hadisəni öz baxımindan yozursunuz. Mən pulu silah almaqdan ötrü yox, teşkilatın ehtiyacları üçün vermişəm. Pul-ların nəyə xərcləndiyini isə indi sizdən eşidirəm.

Qasimbeyov. Razıyam. Mən də müstəntiqə məhz belə başa saldım. Dedim ki, cənab Mehmandarov öz pullarından üreyi istədiyi kimi istifadə edə bilər. Onun xəberi olmadan bu pulların nəyə

xərcləndiyini müəyyənleşdirmek isə onun yox, ilk növbədə bizim işimizdir. Amma müstəntiqi bir təsadüf də narahat edir. Bildiyimizə görə, Siz Sankt-Peterburqda olarken dostunuz cənab Omre ilə birlikdə marksist-inqilabçı yönü toplantılarının daimi iştirakçıları olmuşsunuz.

Seymur. Genab rotmistr! Yoxsa məni izləyirsınız?

Qasimbeyov. Allah eleməsin. Sırf təsadüf neticəsində öyrənmişəm.

Seymur. Mən bunu qətiyyən gizlətmək fikrində deyiləm. Toplantılara getmişəm, çünkü dünyada hamı tərəfindən qəbul edilmiş baxışlardan fərqli olan başqa bir nöqtəyi-nəzərin mövcudluğunu bilmək her bir insan üçün faydalıdır.

Qasimbeyov. Görün bir ey, sizin fikrinizlə mənim fikrim tam üst-üstə düşür. Mən müstəntiqə elə-bələ də dedim. Ola bilsin ki, bu kiçicik anlaşılmazlıq o sebəbdən bizim diqqətimizdən yayınıb ki, şəhərdə varlı təbəqədən çıxan müxtəlif yonlu, mütərəqqi fikirli adamlar çoxalıb.

Seymur. Buna sevinmək lazımdır.

Qasimbeyov. Məni ise bu narahat edir. Müxalifetin mövqeyi və davranışları mənimcün aydınlaşdır. Onun təmsilçiləri aranı qatır, avam camaati yolundan sapdırırlar ki, xalqın köməyi ilə senin və mənim əlimdən hakimiyəti, var-dövlətimizi alınsınlar. Aydın məsələdir ki, neticədən asılı olmayıaraq, qara camaata yalnız xırda-para tör-töküntü, "süfre artıqları" qalacaq. Lakin mən öz barışmaz düşmənlerimi müdafiə edən hakimiyət və var-dövlət sahiblərini başa düşə bilmirəm. Diqqət yetirin, birdən-birə hamı siyasetlə məşğul olmağa başlayıb, heç kimin də ondan qandığı, başı çıxdığı bir şey yoxdur. Odla oynamaq dəbdə olan məşğuliyyətə çevrilib... Sizə elə gəlmirmi ki, belə bir çətin zamanda bizimlə sizin kimi adamlar barrikadaların eyni tərəfində olmalıdır?

Seymur. Əksinə. Mənim fikrimcə, mütərəqqi adamlar xalqla bizim aramızdakı səddi, ya da sizin təbirinizcə desək, barrikadaları mümkün qədər tez bir zamanda uçurmağa çalışmalıdırlar. Ədalətsizliyin kökünü yalnız biz kəsə bilərik və biz bunu etməliyik.

Qasimbeyov. Mən Sizinlə razı deyiləm, çünkü bu eqidədeyəm ki, dövlətə xidmətdə və məhəbbətdə insan hemişə birine sadıq olmalıdır. Ancaq hər halda, Sizin fikrinizi eşitmək mənimcün xoş olardı.

Seymur. Sağlıqla qalın, cənab rotmistr. (*Gedir*).

Qasimbəyov (*Seymur gedəndən sonra*). Deməli, Siz həm kapitalist, həm də eyni zamanda inqilabçı olmaq istəyirsiz, evdə saf məhəbbət arzusundasınız, kənarda isə əyyaşlıqla məşğulsuz? Nə deyirəm, baxarıq, görək siz bu sevdanın öhdəsindən necə gələcəksiz, möhtərəm cənab Mehmandarov. (*Kabinetə girən polis nəfərini görmür. Çiyindən dağ götürülmüş kim*) Ancaq əsas məsələ odur ki, o heç nə deməyib!

Polis. Kim deməyib, cənab?

Qasimbəyov. Kim? Tale! Qismət! Məğrur və barışmaz xanım... Nə isteyirsən?

Polis. Sizin tapşırığınıza əməl edib, bu dəfə diqqətli oldum. Cənab Mehmandarov çıxıb gedəndə mənə dedi ki: "Sənin işin yaman ağırdır, qardaş". Sonra da ah çəkdi, gülümsündü.

Qasimbəyov. Aşərin, müşahidə qabiliyyətin yaxşıdır.

Şahlar bayın kabinet. Seymur gəlir.

Şahlar bəy. Mən Peteri seçməkdə səhv etməmişəm. Bizim işler müdirinin çıxın üzidini üzdüyü "kor" quyuları Peter bərpa etdi. Təkcə son ayda bu quyular əlli-altmış min pud neft verib. Özü də bu qədər işə cüzi miqdarda elavə xərc çəkib. Son derecə az – qəpik-quruş.

Seymur. Belə şad xəberləri eşitmək nə qədər xoşdur. Qulam dedi ki, sən bu gün evdən çöle çıxmamışan. Xeste-zad deyilsən ki?

Şahlar bəy. İndi başa düşürsən, sənin Peterburqdan tez qayıtmagınızı niyə sebirsizlikle gözləyirdim?! Burada olsan bilerəm ki, işlərimizle məşğul olmağa adam var. Mən də kefim isteyəndə evdə oturram. Fikirləşərəm özümün, dincələrəm.

Seymur. İstirahət yaxşı şeydir, ancaq günün günorta çağı səni ißsiz görməyə adət etməmişəm.

Şahlar bəy. Yavaş-yavaş alışarsan. Bundan sonra işlərimizlə, əsasən, sen məşğul olacaqsan.

Seymur. Əlbəttə, olacağam. Şübə etmeye bilərsən.

Şahlar bəy. Bir-iki gün dincəlmək isteyirdim, ancaq sabah evdən çıxməli olacağam. Cəmi müsəlmanların bayramıdır. Sən də mənimlə gedəcəksən. Namazdan sonra şeyxüislamlı birlikdə, meydana toplaşmış adamların arasına çıxmaliyiq.

Seymur. Mənə elə birce bu çatmırı!

Şahlar bəy. Neyleyək, lazımdır. Tutduğumuz mövqe belə tələb edir. Sən yaxşı bilirsən ki, mən heç vaxt dindar adam olmamışam. Ancaq məscid tikintisi üçün iane verirəm, bayramlarda şeyxüislamlı görüşürəm – çünki... bu, zəruridir. Sən başa düşməlisən ki, din – hansı din olursa-olsun, qayda-qanunun əsasıdır. Dinsiz xalq bütperəstliyə qapılar, bu isə başipozuqluq və mənasız vandallizm demekdir.

Seymur. Yaxşı, sən deyən olsun, mübahisə etməyəcəyəm... Ancaq yene də hiss edirəm ki, sözlü adama oxşayırsan. Bəlkə qanıni qaraldan nəsə var?

Şahlar bəy. Yox əşsi, narahat olma. Sadəcə, elə şeylər var ki, əvvəller bu barədə düşünməmişəm. Ətrafda elə hadisələr baş verir ki, onların qarşısını almasaq, təhlükə yarana bilər. Bunu hamı bilir, ancaq özlərinə elə aparırlar ki, guya heç nə görmürlər.

Seymur. Kime qarşısındır dediyin təhlükə?

Şahlar bəy. Dövlətə, sənə, mənə, bütövlükdə cəmiyyətə qarşı. Görmürsən? Altdan-altdan tüstülenir. Bir gün aləm od tutub yanacaq. Bütün mədənlerdə, zavodlarda gizli tətil komitələri təşkil olunub. Addımbaşı təbligatçı-teşviqatçılar fəhlələri qızışdırırlar ki, özlərinin qazanmadığını tələb etsinlər, heç vaxt onlara məxsus olmayan əmlakdan pay istəsinlər. Ən təəccübülsü isə odur ki, Tağıyev, Mantaşov, Dadaşov kimi adamlar, bizim dostlarımız, tanışlarımız belə komitələrin rəhbərlerinə pul verirler. Sən ağıllı adamsan, məni başa sal görüm, doğrudanmı onlar başa düşmürər ki, üstündə oturduqları budağı baltalayırlar?

Seymur. İmperiya heç zaman olmadığı qədər güclüdür və bizi heç bir təhlükə gözləmir. Belə proseslər hər yerdə gedir. Bu baxımdan Bakı Peterburqla müqayisədə yuxulu bir səltənətdir. Baş verənlər normal prosesdir. İnsanların gözleri açılıb, yaxşı yaşamaq isteyirlər. Biz də bunu başa düşmeliyik.

Şahlar bəy. Fəhlələr heç zaman indiki kimi yaxşı yaşama'yıblar. Dünyanın hər yerindən, başqa ölkələrdən adamlar axınlə Bakıya gəlirlər ki, burada iş tapsınlar. Əlbəttə, xalq bizdən pis yaşıyır, ancaq bizim təqsirimiz deyil ki, insanların yalnız az bir hissəsi yaxşı yaşamalı, yerdə qalanları isə bir qarın çörek üçün qan-tər içinde işləməlidir. Həmişə və hər yerdə belə olub, belə də olacaq.

Seymur. Ədalətsizlik elə bundadır. Allah insanı özünə bənzər yaradıb. Bütün insanların yaxşı yaşamaq hüququ vardır.

Şahlar bəy. Məgər mən bunun əleyhinəyəm? İşləsinlər, qazansınlar, istədikləri kimi də yaşasınlar.

Seymur. Bununçun yalnız biz onlara kömək edə bilerik ve etməliyik.

Şahlar bəy. Nəcə? Əlbettə, biz bütün pullarımızı götürüb onlara paylaya bilerik; ancaq bundan bir şey çıxmaz. Əvvəla, hamıya pul çatmayacaq. İkincisi, onlar bir göz qırpmında pulları xərcleyəcəklər, pulunu paylayanlar isə özləri dilənçi köküne düşəcəklər. Belə getsə, bütün xalq dilənçi köküne düşər.

Seymur. Niye ki, bunun başqa yolları da var.

Şahlar bəy. Biz də ele həmin yollardan istifadə edirik. Heç kəs bizi məcbur elemir, ancaq üreyimiz yandığına görə, onların yaşaması üçün daş baraklar tikdiririk, iş başında helak olanların ailelərinə təqəüdlər, əllilər müavinətlər ödəyirik. Oğlum, inan mənə, fehlələr razıdırlar və bundan artıq heç nə istəmirler. Ancaq kimlərse sehər-axşam fehlələrin başını doldurur ki, biz onları aldadırıq, hər şeyi onların ziyanına edirik. Bu yaxınlarda mən on səkkiz min rubl xərcleyib yetimlər və əllillər üçün ücmərtəbəli bina tikdim, beş yüz rubluq mebel aldırdım. Altmış nəfərin gündə üç dəfəlik yemək haqqını ödəyirəm, üstəlik də, xidmətçilərə mevacib verirem. Düz iş görürem?

Seymur. Əlbette.

Şahlar bəy. Ancaq bu köpəkoğlu Raf Lənkeranski özünün rəzil "Kaspi" qəzətində yazır ki, guya mənim xeyrim olmasayı, bu binevalar üçün əlimi də tərətməzdəm. Deməli, o şübhəlenir ki, mən bu tikintidə hansı yollasa qazanc götürmüsem, vergi ödəməmişəm. Ancaq sən bilirsən ki, bu belə deyil. Biz indi Bakı-Batumı neft kəmərini tikdiririk, hamısı da öz hesabımıza. Risk edən də özümüzük. Bu tikinti ne vaxt öz xərcini çıxaracaq, məlum deyil. Həmin yoluq qəzetçi isə bu iş üçün birçə bankın belə ssuda ayırmadığını bille-bile, elan edir ki, bunu bir qrup plutokratın varlanmasından ötrü edirik. Nə abırı var, nə heyası.

Seymur. Çox qəribədir. Nəsə bir anlaşılmazlıq var. Mən maraqlanaram, görün məsələ ne yeredər. Raf Lənkeranski də, onun qəzeti də öz mütərəqqi baxışlarına görə ferqlənir və çox populyardır.

Şahlar bəy. Əcəb tərəqqipərvərdir! Özün görürsən də, burada olmadığı beş il müddətdə biz şəhəri, demək olar ki, yenidən tikmişik. Neçə-neçə gözəl binalar inşa edilib, su kəməri çəkilib, bağlar salınıb. Hər yerde təmizlik, səliqə-səhman. Özü də dövletin köməyi olmadan, hər şey neft sənə-yeçilərinin pulu ilə edilib. İndi sən get oxu gör həmin qəzet ne yazır. Hamımızı çirkaba batırır. Qədimlərdə bir şah olub: Midas. O, elini nəyə toxundurmuşsa, qızılı dönürmiş, bu isə, əksinə, hamını və hər şeyi çirkaba batırır, yaxşı ne varsa, üstündən qara qələm çekir.

Seymur. Yaxşı, bəs siz hamınız yığışib birlikdə onun öhdəsindən gələ bilmirsiniz?

Şahlar bəy. Hamımız? Hamımız niye? Ele tekce mən özüm istəsem, o Lənkeranski Bakıdan ilim-ilim, izsiz-tozsuz itirtdirəm. Ancaq şəhərin adına leke getirmək istəmirdəm.

Seymur. Bax, onu düz eləyirsən.

Şahlar bəy. Bəli, sonra bütün dünyaya car çəkəcəklər ki, ay haray, Bakıda qəzetləri bağlayırlar. Sonrası da, axı o, tek deyil. Bəs bayaqdan sənə demirəm ki, nəsə dalağım sancır? Lənkeranski kimi bütün bu cırdanların dalında isə bize məlum olmayan hansıa təhlükeli qüvvələr durur. Görəsen, kimdir bu suyubulandıran?

Seymur. Nahaq yerə narahat olursan. Bu, normal prosesdir, inan mənə. Şükr Allaha ki, imperiyada qayda-qanunu yaxşılaşdırmağa cəhd göstəren ictimai qüvvələr meydana gelib. Mən burada heç bir təhlükə görmürəm. Özüm şahidəm, böyük knyaz Mixail Aleksandroviç, penceyinin yaxasına bayraqçı taxmışdı, buna sözün nedir? Hamı dəyişiklik istəyir.

Şahlar bəy. Mənim belə şeylərdən başım çıxmır, ancaq ürəyimdə bir nigarançılıq var. Əslinə qalsa, indi çox şeyi başa düşməkdə çətinlik çəkiri. Deyəsən, mənim zəmanəm keçib. İndi dövran sənindir, işlərimizi də sən idarə etməlisən,

Seymur. Səninlə birlikdə. Hələ qarşıda bizi böyük-böyük işlər gözləyir. Onların öhdəsindən biz səninlə birlikdə gelməliyik. Hər şey öz əlimizdedir.

Şahlar bəy. Bayaq şəhər köhnə dostum, keçmiş şərikim Sarkis Qukasov gəlməşdi; vidalaşmağa. Parise yola düşür. Bakıdakı bütün əmlakını, neft mədənlərini, mülklərini, gəmilərini satıb, gedir.

Seymur. Heç nə başa düşmürəm. Bildiyimə görə, onun işləri əla gedirdi axı...

Şahlar bəy (gülür). Ermənilərdən qorxur. Deyir, elə ki, ermənilər bir yere çox cəmləşdilər, gec-tez ağıllarını itirirlər və belə olanda da qan su yerinə axır. Qukasovun dediyinə görə, lap bu yaxınlarda belə bir şey gözlənilir. Odur ki, abırlı erməninin belə yerdən uzaq durması məsləhətdir. Bakıya isə son illerdə həqiqətən çoxlu erməni gəlib. Onlar hər il Qukasovdan pul istəyirdilər, o da heç vaxt imtina etmirdi. Beləcə, sakit-salamat yaşıyordu. İndi isə deyir ki, nə qədər gec deyil, baş götürüb qaçmaq lazımdır.

Seymur. Qəribədir. Qukasov mənə ağıllı adam təsiri bağışlayırdı.

Şahlar bəy. O, doğrudan da, çox ağıllıdır. Həm də Qukasov sadəcə ağıllı yox, olduqca varlı və nüfuzlu adamdır. Belə adamlar heç nədən qorxmurlar, ancaq əger onlar qabaqcadan nəyişə hiss edir və bundan çəkinirlərsə, nadir hallarda sehv edirlər. Vaxt gələcək, özün buna əmin olacaqsan.

Seymurun evi. Seymur divardan tüfəngi götürür. Ayışə otağa daxil olur.

Ayışə. Xeyir ola, tüfəng neyine lazımdır?

Seymur. Möcüzə! Bu həftə ərzində birinci defədir ki, sən ne iləse maraqlanırsan. Göründüyü kimi, ova hazırlaşıram.

Ayışə. Nə ovuna?

Seymur. Qaban ovuna gedirik.

Ayışə. Bu, qorxulu deyilmə!

Seymur. Uşaq-zadiq bəyəm! Martinov təcrübəli ovçudur, Məmmədxanovun də güləsi nadir hallarda boşça çıxır. Orada bizi peşəkar ovçular və bələdçilər gözləyir. Nigaran qalma, sabah sağ-salamat qayıdib, səni bağrıma basacağam.

Ayışə. Darıxacaqsan mendən ötrü?

Seymur. Darıxacaqsan nədir? Hər dəqiqəm senin fikrinle geçəcək. (Yaxınlaşib onu qucaqlamaq istəyir, ancaq Ayışə geri çəkilib, onu diqqətlə süzür)

Seymur. Hə... Yenə özüne qapıldı. Bəsdir, de görün nə olub sənə, gecə-gündüz neyin fikrini çekirsən?

Ayışə. Çox şeyin. Bax, mesələn, indi sənə baxa-baxa düşüñürəm ki, səndən ideal yalancı şahid çıxar. Mesum baxışlar, səmimi

səs və... yalan sözlər, saxta ifadələr. Hər dəfə Marionun yanına gecələməyə gedərkən sən mənə ov barədə bu əfsanələri danışırsan. Seymur, mən hər şeyi bilirəm.

Seymur. Bu cəfengiyyati sənə kim deyib?

Ayışə. Məndən başqa hamı bunu dılır. Hamiya da məlumdur ki, sən öz arvadını – Əlekber bəy Yüzbaşovun qızını ağıldankəm və səfəh hesab edirsən. Mən sənin hər kəlmənə inanırdım, çünki səni sevirdim. Və bir de ona görə ki, səni, yeni ərimi heyatda özümə ən yaxın insan sanırdım. Düşünürdüm ki, dünyada təkcə ona etibar edə bilərem. Sən isə gözlerimin içine baxa-baxa məni aldadırmışsan. İndi mən sənə nifret edirəm. Sən buna layıqsən.

Seymur. Bir dayan. Fikirləş görə, bir ne danışırsan! Axı mən səni sevirəm! Sən də həmişə deyirdin ki, məni sevirsən. Özüm də həmişə hiss etmişəm ki, sevirsən məni. İndi birdən-birə... Mən sənə hər şeyi izah edərəm. Ancaq bundan sonra bir də mənə “sənə nifret edirəm” demə.

Ayışə. Beli, nifret edirəm, zəhləm gedir səndən! (Seymur susur) Deyəsen, sən mənə neyise izah etmək istəyirdin?

Seymur. Mən səni sevirəm, səninle, heç vaxt olmadığım qədər xoşbəxtəm. Başa düş, bu, həqiqətdir. Və əsas məsələ də budur.

Ayışə. Eh, kim bilir həyatda əsas məsələ nədir... Mən fəxr edirdim ki, Seymur Mehmandarovun arvadıyam, o məni sevir. Özüm-özümə dünyanın en ağıllı və gözəl qadını kimi görünürdüm. İndi isə bütün bunlar o biri heyatında qalıb. İndi mən evdən çıxmaga utanıram, xəcalet çekirəm. Atamla da görüşmek istemirəm. Bilirem ki, hər şeydən xəberdardır. Dünyada birçə sən vardır mənimcün. Daha heç kimim yoxdur. Mənim qürurumu sindirdim sən. Bunu heç vaxt sənə bağışlamayacağam.

Seymur. Sən başa düşməye çalış ki, heç də hər şey göründüyü qədər sade deyil. Bu məsələ mən səninle tanış olmamışdan üç il əvvəl başlanıb. O vaxt Sankt-Peterburqda yaşayanda mən Marionla görüşməye başlamışam. Bakıya da varyeteni dəvət edəndə hełə səninle tanış deyildim. İndi isə bütün dünyada mənimcün yalnız sən varsan. Mən səni canımdan artıq sevirəm. Rica edirəm, Ayışə, bunu başa düş.

Ayışə. Mən hər şeyi başa düşdüm. Belə çıxır ki, elə mənə olan bu sevgin xatirinə də indicə onuna getməyə hazırlaşırdın.

Seymur. Axi mən onu yiyesiz pişik kimi çöle ata bilmərəm. Artıq bizim münasibətlərimiz evvelki kimi deyil. O bilir ki, mən evlənmişəm, hiss edir ki, səni sevirəm. Hesab et ki, mən Marionla birdəfəlik qurtardım.

Ayişə. Məsələ tekçə Marionda deyil. Mənim üçün ən dəhşətli odur ki, sən məni aldatmışsan. Gözlerimin içine baxa-baxa yalan söyləmişən. Sənə evvelki kimi münasibət bəsləyə bilmərəm. İndi sən mənimcün tamamile başqa bir adamsan.

Seymur. Zaman bunu sənə unutduracaq. Əlimdən gələni edəcəyəm ki, günahimdan keçəsen.

Ayişə. Ola biler. Ancaq ne qədər ki, bunu unutmamışam, səni görmək istəmirəm. Səninlə danişmaq belə mənə iyrənc görünür.

Seymur çıxır. Qulluqçu gelir.

Ayişə. Mən isə qelbimin dərinliklərində ümid edirdim ki, Qasımbeyov Seymura şər atır.

Qulluqçu. Kim ne deyirse-desin, Seymour bəy yaxşı adamdır. Siz ona görə belə qəzeblisiniz ki, onu sevirsiniz.

Ayişə. Kaş heç sevmeyəydim.

"Qədim Misir" cəmiyyətinin toplantısı.

Şvedenkleyn. Bir qədər qüssəli olsa da, bilirem ki, bu gündü toplantı Misirə iki aylıq seyahət ərefəsində sonuncudur. Lakin bu gün Nobel qardaşları şirkətinin səxavəti sayəsində mən bizim toplantının üzvlərinə son dərəcə xoş bir sürpriz çatdırmaq imkanına malikəm. İndi biz hamımız birlikdə Allah Rənin məbədində yeni kahin seçilməsi mərasimini canlandırmağa çalışacaqıq. Qayaüstü yazıldan melum olduğuna görə, həmin gün məbəddə ortaya müxtəlif metal külçələri düzürləmiş. Hamısının üstü papirusla örtülürdü. Şagirdlər papirusun üstündə əllerini sürterək, külçələrdən birini götürməli idilər. Beləliklə, hansı şagird sehv etmədən əlini qızıl külçəsinin üstüne qoyardısa, o, Ra mədənin kahini seçilərdi. İnandırıram sizi ki, qədim misirlilərin bildikləri və etdikləri çox şeyin bizim zəmanəmizdə derin mənası var. Qədim Misir kahinlərinin inancına görə, allahlar belə insanlara sağlığında qeyri-adi qabiliyyətlər bəxş edərmişlər. Həmin qabiliyyətlərdən düzgün istifadə olunması həm onların özlərinə, həm də təsir göstərə bildikləri insanlara böyük fayda getirermiş. İndi papirus olmadığından, biz

külçələrin hər birini ayrılıqda kağıza bükmişük. Burada ölçüsünə görə eyni olan otuz külçə var: qızıl, gümüş, melxior, bürünc, dəmir və qalay – hərəsindən beş ədəd. Beləliklə, başlayırıq, cənablar! Hansı külçəyə eliniz toxunsa, o, sizinkidir.

Cəmiyyət üzvləri masaya yaxınlaşır, hərəsi kağıza bükülmüş kiçik kubşəkilli külçələrdən birini götürür.

Çempanski (*diqqətlə baxır*). Qızılı oxşamır. Heç gümüşə de. **Şvedenkley.** Siz dəmir kub götürmüsünüz. Qızıl isə cənab Mehmandarova qismət oldu. Tekcə ona.

Çempanski. İndi nə demək istəyirsınız, cənab Mehmandarov Ra məbədinin kahini olacaq?

Lənkəranski. Mən, "Kaspi" qəzetinin redaktoru kimi, əmin olmaq istərdim ki, masa üzerindeki qızıl kubların sayı bir dənə yox, Sizin bayaq dediyiniz kimi, beş dənədir. Oxuların marağı namine, həqiqətin açılmasını tələb edirəm.

Şvedenkley. Elə de olmalıdır. Lakin icazənizlə, siz bükülülləri açmamışdan əvvəl, mən de bir kub seçmək istərdim. (*Götürüb açır*) Bürüncdür! İndi isə, lütfən buyurun! Yeri gəlmışken, size hansı metal düşüb?

Lənkəranski. Qalay (*kublara bir-bir baxır*). Hamısı qiyametli metallardır: dördü qızıl, dördü gümüş, və beşi melxior. Bu, böyük sərvətdir, cənablar. Xalqın səfələt içinde yaşadığı bir zamanda biz onun hesabına çox mənasız əyləncələrə dalmışq. Mən təklif edirəm ki, buradakı bütün qızılı, gümüşü və melxioru yoxsulların istifadəsinə verək.

Şvedenkley. Cənab Lənkəranski, siz heç narahat olmayın. Nobel qardaşları şirkətinin məktubunda göstərilir ki, masanın üstündə qalan kublar Suraxanıdakı yetimxanaya verilməlidir. Bundan başqa, cənab Lənkəranski, bir cəhəti xüsusi diqqətinizə çatdırıram ki, biz xalqın hesabına heç nə etmirik. Bu külçələri elə həmin şirkət hazırlayıb.

Çempanski (*Şvedenkleyə*). Siz nə dediniz, Lənkəranski?!

Çempanski (*Lənkəranksiyə*). Həqiqətən siz Lənkəranksisiniz?

Lənkəranski (*nəzakətlə təzim edir*). Qulluğunuzda hazırlam: Raf Lənkəranski.

Çempanski. Yox, bu ola bilməz. Xoşbextliyə bax! Ancaq mən əmin olmaq istiyəm ki, həqiqətənmi siz "Kaspi" qəzətinin baş redaktoru məşhur Raf Lənkəranskisınız?

Lənkəranski. Elədir ki, var.

Çempanski. Deməli, o mənfur sarı qəzətciyəzin redaktoru Sızsız! (*Lənkəranskiyə qüvvətli bir sillə çəkir*) Psya krev! Dünəndən bəri hırsimdən özümə yer tapmiram, az qalır ürəyim partlasın. (*İkinci silləni ilişdirir, Lənkəranski kənara sıçrayır*).

Nina Vladimirovna (sevincə). Nə qədər xoş bir sürpriz! Axır ki, bu alçağın dərsini verdilər.

Çempanski. İcazənizlə, izah edim, cənablar. İnanın ki, mən qalmaqla sevən adamlardan deyiləm. Ancaq başqa yolum yox idi. Vicdanlı bir şəxs kimi, mən bu murdar böhtənciya hamının arasında sillə vurmali idim. Yəqin sizə bəllidir ki, mən zoopark yaratmaqla məşğulam. Bakı kimi böyük, gözəl bir şəher üçün zoopark zəruriyidir. Siz ise görün, cənab Lənkəranski öz qəzətində nə yazır. (*Cibindən qəzeti çıxarıır, açıb oxuyur*). "Zəhmətkeşlərin ağlaşıgmaz məhrumiyyətləri ve səfaleti fonunda təzəlikcə yekə bir "ləke" peydə olub: neft işbazähləri Bakıda zoopark yaratmaq fikrine düşübələr. Necə deyərlər, düzəlməşdi her yarağımız, qalmışdı... zooparkımız. Eti-barlı qaynaqlardan bize belli olduğuna görə, bu şübhəli işi əvvəller zoolo-giya ilə heç bir əlaqəsi olmayan növbəti gəlmə firildaqçı – əcnəbi Şampanskiyə hevələ ediblər". Güman edirəm, cənab Lənkəranskini başa sala bildim ki, mənim soyadım Şampanski yox, Çempanskidir. Növbə sizindir, cənab Lənkəranski. Dueldə silah seçimini sizin ixtiyarınıza buraxıram.

Qasımbəyov. Cənab Çempanski, sizi məyus etməli olacağam. Duel iki səbəbdən baş tuta bilməz. Birinci səbəb odur ki, imperator həzrətlərinin fərməni ilə xeyli vaxtdır ki, duel ölkədə yasaq edilib...

Çempanski. Qəribədir. Polşada isə əsilzadelerin öz şərəfini silahla qorumaq hüququnu saxlayıblar... İkinci səbəb hansıdır?

Qasımbəyov. Cənab Lənkəranski kiminləse vuruşmağı heç ağılna belə gətirməz, çünki təbiətən həddən artıq qor-xaqdır. Onun silahı qələmidir. Qələmi ilə də hər şeye qara yaxır.

Lənkəranski (xeyli uzaqdan, təhlükəsiz məsaflədən qışqıraqşıraqşıra *Çempanskiyə* deyir). Siz məhkəmə qarşısında cavab verəcəksiniz!

Qasımbəyov. O, yalan demir. Məhkəmə olacaq. Siz də məhkəmənin qərarı ilə ona 200 rubl cərimə ödəyəcəksiniz. Hər ikiniz yəqin ki, razı qalacaqsınız.

Nina Vladimirovna. Bu ləzzətə görə pul verməyinə dəyər!

Şvedenkleyn. Cənablar, cənablar! Biz toplantının mövzusundan xeyli uzaqlaşdıq. Diqqət! Bizim bugünkü toplantıımızın sonunda "Belaya noç" varyetesiñin rəqs truppası sizin üçün mərasim rəqsli ifa edəcək. Size bir sərr açıım: axırıncı bir ay ərzində mən bu xoreoqrafik etüdüñ quruluşu ilə truppaya xeyli məsləhətlər vermişəm. Sizi əmin edirəm ki, cənablar, üç min il əvvəl, firon Exnatonun dəfni günündə Qədim Misir rəqqasələri eynən bu cür rəqs paltalarında, üzlərində maska, dəfn rəqsli ifa etmişlər. Exnaton Qədim Misir allahlarına sitayışı qadağan edib və təkallahlıığın əsasını qoyub. Onun dövründə Qədim Misirin əsas və yeganə allahı – günəş allahı Amon olmuşdur. Gözəl arvadı Nefertitini o, sağlığında allah səviyyəsinə yüksəldibmiş və Nefertiti məbədde əri ilə yanaşı, Amonun önündə dayanarmış.

Rəqs.

Nina Vladimirovna. Necə də tükürpədici rəqsdir! Adamı lap vahime basır.

Seymur (Peterə). Neçə gündür sənə demək isteyirəm. Cənab Şvedenkleyn mənə səfərdə iştirak etməyi təklif etdi, men də razılıq verdim.

Peter. Görülesi işlerin tökülübü qalıb, indii hər şeyi atıb Misirə səfərə gedəcəksən?

Seymur. Olub-keçənləri götür-qoy etmək isteyirəm.

Peter. Sfinksle təkbətək, eləmi?

Seymur. Lağ eləmə. Arvadımla aramız möhkəm dəyib. Məsələ ciddidir. Bir müddət tək qalmaq isteyirəm.

Peter. Getməyindən atanın xəbəri var?

Seymur. Var. Bir söz demədi, ancaq hiss edirəm ki, narazıdır.

Peter. Sən də yaman qəm dəryasına qərq olmusan.

Seymur. Men Ayışəni çox sevirəm.

Peter. Ən başlıcası da elə budur, qalan şeylər boş şeydir. Məhebbətini qoru, həyatdan zövq al.

Seymurun evi. Qula məm gelir. Qapıda dayanır.

Seymur. Nə isteyirsən?

Qulam. Fikirləşirəm ki, bəd xəberləri size nahardan əvvəl çatdırırm, yoxsa gözləyim ki, yeyib qurtarasız.

Seymur. De görək nə olub. Tez ol!

Qulam. İndicə... Biri var e... Ölü fironlardan danışan... Onu indicə tutdular. İki nəfər polis qollarını qandallayıb, üstüortülü faytonda apardı.

Seymur. Sən hardan bildin?

Qulam. Onca dəqiqə əvvəl öz gözlərimlə gördüm. "Bristol" mehmanxanasına getmişdim, mamzel Mariona gulleri verdim, qayidanda dəhlizdə iki nəfər polis gördüm. 10 nömrəli otaqdan rotmistr Qasimbəyovla həmin o mumiyalardan danışan kişi çıxdılar.

Seymur. Şvedenleyi deyirsən?

Qulam. Bəli. Onun əllərini qandallayıb, arxa qapıya təref apardılar. Mən isə cəld baş qapıya qaçdım. Elə həmin dəqiqə üstüortülü fayton yaxınlaşdı, polisler onu mindirib apardılar. Cənab rotmistr isə el ağacını oynada-oynada "Böyük dəniz" küçəsi ilə jan-darm departamentinə sarı yönəldi.

Seymur təlesik otaqdan çıxır.

Qasimbəyovun kabinet. O, yazı masası arxasında eyleşib.

Xəber verirlər ki, Seymur Mehmandarov gelib.

Qasimbəyov (*içəri girən Seymura*). İşə bir bax. Mən ele indicə sizinlə keçən dəfəki səhbətimizi xatırlayırdım.

Seymur. Bunu eşitmək xoşdur məniçün, ancaq gəlişimin möqsədi başqadır. Soruşmaq isteyirəm ki, cənab Şvedenleyi həbs etmek barədə əmri hansı əsasla vermisiz?

Qasimbəyov. Əyləşin... (*Kəfi pozulmuş halda*) Bakı qəribə şəhərdir! Birini dama basan kimi hamı xəber tutur. Lezzəti de qaçır! Çay isteyirsiz?

Seymur. Xeyr, təşəkkür edirəm. Bilmək isteyirəm: cənab Şvedenleyi niyə həbs etmişiz?

Qasimbəyov. Möhtərem cənab Mehmandarov, siz məni çətin vəziyyətdə qoyursunuz. İşin və cənab Şvedenleyin özünün maraqları naminə mən bu qəbildən olan suallara cavab verməli deyiləm... Lakin sizinlə köhne tanışlığımızı və misirşunaslar cəmiyyətində birgə üzvlüyümüzü nəzərə alaraq, istisna kimi deyərəm. Cənab Şvedenleyin həbs olunmasını mən əmr etmişəm, cün-

ki belə düşünməyə əlimdə əsas var ki, o, alman casusudur. Yəni ki, təhlükəli canidir, azadlıqda qala bilməz.

Seymur. Bu ziyansız insanın, alimin casus olduğunu düşünməyə sizin nə kimi əsasınız var?

Qasimbəyov. Bax bunu mən sizə deyə bilmərəm. Qətiyyən deyə bilmərəm.

Seymur. Bir aydan çoxdur ki, sizə bellidir ki, cəmiyyətin bir neçə üzvü cənab Şvedenleylə birlikdə Misirə yola düşməyə hazırlaşır. Və mehz bu gün bile-bile ki, artıq gəmiyə biletler alınıb və Qahirodə mehmanxanada yerlər sıfariş verilib, siz onu həbs edirsiniz. Belə bir təsadüf sizə qəribə gö-rünmürmü?

Qasimbəyov. Hər gün o qəder təsadüflər olur ki, hamısını nezərdə saxlamaq mümkün deyil. Hər nə isə, mən onu həbs etmişəm.

Seymur. Özü də mən əminəm ki, səfərin baş tutmayacağın-dan və bütün səfər iştirakçılarının ovqatının pozulacağından həzz alırsız.

Qasimbəyov. Lütfən deyin, siz Allaha inanırsınız?

Seymur. Qəribə sualdır. Əlbette, inanıram.

Qasimbəyov. Lap yaxşı. Elə isə deyim ki, biləsiz, mən özüm Allaha ürekden inanan bir adamam və Tanrı şahiddir ki, şəx-sən sizin sabah sağ-salamat Bakıdan getmeyinizi çox arzulayıram. Yəni demək isteyirəm ki, siz də, yol yoldaşlarınız da sağ-salamat Misirə gedəcəksiniz. Lakin vəzifə borcu mənim üçün her şeydən üstündür. Buna görə də mən cənab Şvedenleyi həbs etdim. (*Ayağa qalxır*) Sizi görməyimə şad oldum.

Qubematorun evində qonaq otağı. Martinov, əynində xalat, kresloda eyleşib çubuq çəkir. Nina Vladimirovna çay içir. Qulluqçu qız gelir.

Qulluqçu (*Nina Vladimirovnaya*). Cənab Mehmandarovun oğlu təcili iş üçün onu qəbul etmeyinizi xahiş edir.

Martinov (*arvadına*). Bize gələcəyi barədə o səni xəbərdar etmişdim?

Nina Vladimirovna. Səher biz cəmiyyətin iclasında görüşdük, ancaq bu barədə bir söz demədi.

Martinov. Heç vaxt bizim evimizde olmayıb, indi birdən-bire devətsiz-filansız təşrif getirib. Elə bil mənim evim restoran-zaddır onunçün. Axi, onun səninle nə təcili işi ola bilər?

Nina Vladimirovna. Ümid edirəm ki, indicə öyrənerik.

Martinov. Özün bilersen (*qonşu otağın qapısına sarı yönəlir*).
Nina Vladimirovna (*gulluqçuya*). Dəvət elə.

Seymur. Rica edirəm, qəfil gəlişimə görə məni əvvəl edin.
Fövqəladə bir hadisə məni buna məcbur etdi.

Nina Vladimirovna. Buyurun-buyurun. Əyləşin. Danışın
görüm, nə olub axı?

Seymur. Yarım saat əvvəl Qasimbəyov cənab Şvedenkleyi
həbs edib və qandallayaraq həbsxanaya göndərib.

Nina Vladimirovna (*gözlənilməz xəbərdən sarsılır*). O nə
cəsərətle belə edib? Siz çox düzgün edibsiz ki, bu azığlıq barədə
dərhal mənə xəber verdiz. Əlimdən gələni edəcəyəm.

Seymur. Bu, özbaşınlaqdır.

Nina Vladimirovna. Sağ olun. Siz hełelik gedin, onu tez-
likle həbsdən çıxarmaq lazımdır. (*Seymur gedəndən sonra ucadan
çağırıır*). Paşa!

Martinov qapıda görünür.

Nina Vladimirovna. Eşitdin?

Martinov. Mən sizin söhbətinizə qulaq asmirdim.

Nina Vladimirovna. Qasimbəyov Şvedenkleyi həbs etdirib.

Martinov (*masaya yaxınlaşır, çubuğuñun külünü boşaldır*).
Ürəyini sixma! Şükr allaha, düzələsi işdir. (*Kiçik zəngi çalır. Yavar
qapıda görünür*) Bu saat rotmistr Qasimbəyovu təpib, yanına getirin.

Yaver. Baş üstə, zati-aliləri!

Martinov arvadına yaxınlaşır, nəvazişlə əllərini öz elinə alır.

Martinov. Sakit ol, əzizim, hər şey öz əlimizdədir. Gedim
otağıma, paltarımı deyişim.

Martinov qızıl işləmeli general-qubernator geyimində. Yaver daxil olur.

Yaver. Rotmistr Qasimbəyov sizin əmrinizlə gelmişdir.

Martinov. Qoy gəlsin.

Qasimbəyov içəri girib, əsgəri təzim edir.

Martinov. Keçin, rotmistr, əyleşin. Söyləyin görüm şəhərdə
nələr baş verir?

Qasimbəyov. Allaha şükür, hełelik heç bir hadisə baş vermə-
yib. Bibi-Heybətdəki yanğın barədə Sizə dünən məruzə etmişəm.
Gece ikən söndürdüler.

Martinov. Yanğın – lap yaxşı. Ancaq siz mənə deyin görüm,
nə səbəbə cənab Şvedenkleyi həbs etmisiz və guya qatil yaxud
oğru imiş kimi, əl-qolunu qandallayıb həbsxanaya göndərmisiz.

Qasimbəyov. Mən Sizə bu barədə günün sonunda məlumat
verməyə hazırlaşdım. Şvedenkleyi dünən Sankt-Peterburqdan
əlahəzret imperatorun baş jandarm idarəsindən aldığım sərəncama
əsasən həbs etmişəm. Sərəncamda əmr olunur ki, Bakıda İohan
Şvedenkley adı ilə tanışımız cənab, qollarına qandal vurulmaqla,
iki nəfər mühafizəçinin müşayiəti ilə paytaxta göndərilməlidir.

Martinov. “Bakıda Şvedenkley adı ilə tanışımız” nə
deməkdir?

Qasimbəyov. Rəsmi məktubdan aydın olur ki, Peterburqda
o, Qotlib adı ilə yaşayib. Baron Henrix Qotlib. Spritik seanslar ke-
çirmələrlə meşgul olub. Hemin seanslara paytaxtın say-seçmə
adamları gələmişlər.

Martinov. Məger belə şeyə görə adamı qandallayıb, zindana
salarlar?

Qasimbəyov. Heç də yox, zati-aliləri! Dəqiq müəyyən edil-
mişdir ki, cənab Şvedenkley yaxud da baron fon Qotlib Almaniya
keşfiyyatının casusudur.

Martinov. Ölkəlerimiz arasındaki münasibətlərin kəskinləş-
məsi ilə bağlı germanofobiya-almanlara nifrət, bunun nəticəsində
isə hem də casus maniyası günü-gündən artır. Peterburqdakı
məmurların çoxusu bu azara tutulub. Yeri gəlmışkən, əgər onlar
hemin şəxsin casus olduğuna əmindiirlərse, maraqlıdır, bəs nə üçün
bir il əvvəl onu Peterburqda özleri həbs etməyiblər? Neyi gözləyir-
mişlər?

Qasimbəyov. Mende olan məlumatata görə, onu ələ keçir-
məkdən ötrü fövqəladə tədbirlər görülüb, paytaxtdan bütün çıxış
yolları nezaret altına alınıbmış.

Martinov. Bununla belə, o, aradan çıxa bilib, elemi? Heç
ağlıma da gəlməzdə ki, cənab Şvedenkley bu dərəcədə zirekmış.

Qasimbəyov. Bildiyimə görə, Peterburqdan Bakıya o sizin
vaqonla gəlib, sizin vaqon ise bir qayda olaraq yoxlanılmış.

Martinov. Bəli-bəli, mən bu maraqlı adamı öz vaqonuma
dəvət etmişdim. Tekbaşına sekkiz sutka yol getmək insanı darixdi-
rir... Siz artıq Peterburqa bu barədə xəber vermisiniz?

Qasimbəyov. Xeyr, zati-aliləri. Bu, təkcə mənə məlumdur.

Martinov. Bəs cənab Şvedenkleyi nə vaxt göndərmək niyyətindəsiniz?

Qasimbəyov. Bu gün. Onu artıq Peterburq qatarlarının dusaq vaqonuna çatdırıblar.

Martinov saata baxır, zəngi çalır. **Yaver** gedir.

Martinov. Təcili surətdə vağzala gedin, Bakı-Peterburq qatarının yola düşməsini texirə salın. Sizin ixtiyarınızda cəmi on beş dəqiqə var.

Yaver gedir.

Martinov. Siz hər şeyi dəqiq ölçüb-biçmisiniz, rotmitsr... Lap yaxşı, mən sizin hərəkətlərinizi təqdir edirəm.

Qasimbəyov. Zati-alilərinizin təqdiri böyük şərəfdür.

Martinov. Bəs Peterburqdan necə öyrənə biliblər ki, cənab Şvedenkley Bakıdadır?

Qasimbəyov. Öz şübhələrimi men hələ bir ay əvvəl baş idarəyə bildirmişdim. Cənab Şvedenkleyin xüsusi əlamətlərinin və həyat tərzinin də müfəssel təsvirini əlavə etmişdim.

Martinov. Siz öz borcunuzu yerinə yetirmisiniz... Lakin açıq danişaq, mən cənab Şvedenkleyin təqsirkar olduğuna inanıram. Gürman edirəm ki, mənim bu fikrim gələcəkdə təsdiqlənəcək. Buna görə de xoşagəlməz səhvə yol verilməsinin qarşısını almaqdan ötrü vağzala gedin və onu həbsdən azad etdirin. Bundan əlavə, cənab rotmistr, rica edirəm, elmi məqsədlərlə xaricə sefərə əngəl törətməyəsiniz. Məni başa düşürsünüz?

Qasimbəyov. Men sizi çox güzel başa düşdüm, zati-aliləri.

Martinov. Bu, əmrdir. Əger isteyirsinizsə, əmri yazılı surətdə de ala bilərsiniz.

Qasimbəyov. Əlahezrot imperatorun fermanına əsasən, general-qubernatorun əmrləri, şifahi yaxud yazılı şəkildə verilməsindən asılı olmayaraq, onun tabeliyində olan bütün ərazidə tecili və müzakiresiz olaraq məcburi qaydada icra edilməlidir. Əmr yerinə yetiriləcək, zati-aliləri!

Martinov. Peterburqa da yazın ki, cənab Şvedenkley sizin onu həbs etmek barədə əmri almağınızdan bir az əvvəl xaricə yola düşüb.

Nina Vladimirovna gedir.

Nina Vladimirovna. Sizi görmək xoşdur, cənab Qasimbəyov. Bize işlə bağlı təşrif buyurmuşunuz, yoxsa qonaq kimi?

Qasimbəyov. Xidməti vezifəmələ bağlı, zati-aliləri.

Nina Vladimirovna. Pavel Aleksandroviç, cənab rotmistr birinci derecəli müqəddəs Vladimir ordeninə təqdim edildiyini dedinmi?

Martinov. Hm, bəli... Doğrudan a... Necə də yadımdan çıxıb... Təbrik edirəm, rotmistr!

Nina Vladimirovna. Mən eşidəndə ki, Pavel Aleksandroviç sizi ordene təqdim edib, ona dedim ki, Pavel, bu ədalətli və düzgün hərəkətdir. Bir fincan çayla aranız necədir?

Martinov. Qalsın gələn dəfəyə, əzizim. Cənab rotmistrin təcili işi var.

Qasimbəyov gedir.

Nina Vladimirovna. Mən hər şeyi eşitdim. Hiyləger şeytan! Hər şeyi də necə bicliklə edib – birbaşa dusaq vaqonuna! Yeqin ki, axşam sənə məruze edəcəkdi, ancaq nə fayda. Kim idi sürət qatarını saxlayan?! Gör bir necə altdan-altdan iş tutub?

Martinov. Heç bilirsən Şvedenkleyi aparan qatar yola düşüb getseydi, bunun axırı nə ola bilərdi?

Nina Vladimirovna. Başını yorma. Şükr allaha ki, bizim qatarımız bızsız heç yana gedən deyil.

Martinov. Her halda, aferin Seymour Mehmandarovə.

Nina Vladimirovna. Hesab edək ki, biz ona borcluyuq.

Martinov. Nə olar, borclu borclunun sağlığını istər. Vaxt gelər, əvəzini çıxarıq.

Mehmanxana nöməsi. Şəher tezden. Marion qapının döyülməsinə oyanır.

Marion. Kimdir?

Qasimbəyov (qapı dalından). Polisdir. Zəhmət olmasa, açın. Marion. Çaşmışınız nədir! Hələ saat yeddidir... Nə olub?

Qasimbəyov. Mən size hər şeyi söyləyərəm, mademuazel! Ancaq qapını açın. Əks təqdirdə qapığını çağırımlı olaram və onda mənim bu gelişimdən bütün şəher xəber tutar.

Marion. Gözleyin, geynim (*özünü qaydaya salır*). Buyurun.

Qasimbəyov. Siz Allah, əfv edin, mademuazel! Mən bu xoşagelməz missiyani yerine yetirməyi yalnız sizin maraqlarınız və mənim köhə dostum Seymour Mehmandarovun xatirine yerinə yetirməyi öhdəmə götürmüşəm.

Marion. Sizi indi tanıdım. Biz ki, tanışq sizinle.

Qasimbəyov. Əlbette, tanışq. Bəlkə də diqqət yetirmisiniz ki, sənətinizin pərəstişkarlarından biri kimi sizin tamaşalarınıza tez-tez gəlirəm.

Marion. Teşekkür edirəm. Fəqət belə erkən gelişinizin səbəbi nədir?.. Seymourun başına bir iş gelmeyib ki?

Qasimbəyov. Bax, bu sarıdan narahatlıq üçün heç bir əsas yoxdur. Seymour bəxtəver insandır və əger onun başına nə isə gele bilərsə, bu da yalnız növbəti ürekaçan bir sürpriz olar. Bu dəfə səhbət sizdən gedəcək. Bilirsizmi, mademuazel, Seymour Mehmandarovla sizin romantika və şəriyyətə dolu sevgi macəranız çoxsaylı bədxahların və paxılların diqqətindən yaynmamışdır.

Marion. Deməli, indi siz de məni yuxudan oyatmısınız ki, kimlerinse məne paxılıq etdiyini deyəsiniz?

Qasimbəyov. Əlbette, yox! İmkən verin, bu paxıl və bədxahların kim olduğunu söyləyim. Bunlar çox nüfuzlu adamlardır. Xüsusən də, onun genc arvadının ailesi. Əfsuslar olsun ki, mademuazel, nə siz, ne də Seymour aranızdakı münasibətləri gizli saxlamaq qayğısına qalmamısınız.

Marion. Nə olsun? Məgər bu, qanunla qadağandır?

Qasimbəyov. Bəli, mademuazel. Sizin ətrafdakılara meydan oxuyan davranışınız əxlaq və abır-həya qaydalarının kobudcasına pozulması kimi dəyərləndirilib. Təessüf hissi ilə bildirirəm ki, məne sizi şəherdə çıxarmaq barədə əmr verilib. (*Məktubu ona uzadır*).

Marion (*oxuyur*). "Bakı şəhəri hüdudlarından çıxarsın... Meşşan qadın Mariya Qorşkovaya şəhər polisinin hesabına Xarkovadək demir yol qatarına bilet verilsin..." Tehqiqə bax! Yalnız küçə qadınları ilə belə rəftar edərlər.

Qasimbəyov. Bax, elə buna görə də mən özüm gelmişəm. Bu işi yerli polis memuru kimi kobud erkəklərdən birinə tapşırmaşıam. Şəxşən özüm sizi vağzaladək müşayiət etmek istərdim. Fayton bizi qapıda gözləyir.

Marion. Seymour buna necə baxar, onu fikirləşmisiz?

Qasimbəyov (*Qəmgin halda gülümsəyərək*). Dünən axşamdan xeyli keçmiş – Seymour yola düşməzdən qabaq mən onunla görüşdüm... Sizə deməliyəm: mən yeganə adamam ki, onun məndən gizli sırrı yoxdur...

Marion (*Onu tələsdirir*). Hə, bəs o nə dedi?

Qasimbəyov (*Ani fasılədən sonra cibindən bir zərf çıxarıb, Marionə verir*). Burada Tiflisden və Kiyevdən keçib Xarkova gedən qatarın birinci derəcəli vaqonuna bilet var. Seymour xahiş etdi, size çatdırıb ki, qayıdan sonra o, mütləq sizi axtarıb tapacaq, harada olsanız da. Zənnimcə, baş verənlər onu çox məyus etmişdi.

Marion. Mənim əsl adımı kimdən öyrənmisiniz?

Qasimbəyov. Mən hətta onu da bilirəm ki, sizin ananız Xarkovda məşhur tikmə ustası, yaxşı dərzidir. Bu, çox ağır zəhmətdir (*Narahat halda saatına baxır*). Biz vağzala gecikə bilərik, tələsmək vaxtidir.

Marion. Axı mən gərək teatra baş çekəm, direktoru xəbərdar edəm, axşam çıxışım var. Mevacibimi də almaliyam.

Qasimbəyov. Heç bir şeyə görə narahat olmayın. (*Cibindən zərf çıxarıb*) Seymour hər şeyin qayısına qalıb. Burada iki min rubl var. Seymour xahiş etdi ki, hər şeyden əvvəl Siz ananiza xudmani bir şirniyyat dükəni alasınız. Bu ona xoş olar... Qalan işlər mənim boyunuma. Buyurun, qələm-kağız. Direktora qisaca məktub yazın... Yazın ki, təcili olaraq, iki aylığa getmək məcburiyyətindəsiniz. Belə bir məktub mütləq lazımdır. Yoxsa, başlayacaqlar Sizi axtarmağa, polise müraciət edəcəklər. Bu da ki, lazımsız söz-söhbətə, dedi-qoduya səbəb olacaq. Qalan izahatı Seymour qayıdan sonra verəcəksiz. Truppa ilə görüşünüz, vəziyyətdən asılı olaraq, ya Bakıda, ya da Sankt-Peterburqda olacaq. Rica edirəm, mademuazel, tələsin! Biz ləngiyə bilərik.

Seymourun evi. Ayışə ilə qulluqçusu.

Ayışə. Seymour yoxdur, elə bil ev də evvelki ev deyil.

Qulluqçu. Hər şey hemişəki kimidir. Şəhər tezden bütün otaqları yiğisdirib səliqəye salmışıq. Təkcə birinci mərtəbədə şəhər Qulam pəncərənin şüşəsini sindirib, siz hələ bunu görməmişsiniz?

Ayişə (gülür). Sən haqlısan. Ev elə həminkidir, bircə Seymour yoxdur.

Qulam gelir.

Qulam. Eldar Qasimbəyov gəlib. Dədim ki, Seymour bəy səfər-dədir, ancaq o, çıxıb getmir. Deyir, get xanıma söyle ki, rotmistr Qasimbəyov çox vacib bir iş üçün onu qəbul etməyi xahiş edir.

Ayişə. Bu, mümkün deyil. Qoy ay yarımdan sonra – Seymour qayıdanda gəlsin.

Qulam çıxır.

Qulluqçu. Belkə o, Seymour bəy barədə sizə nəsə mühüm bir söz demək istəyirdi?

Ayişə. Şübə etmirəm... Ancaq Eldar Qasimbəyovsuz da mənə hər şey bellidir.

Qulam əlində zərf qayıdır.

Qulam. O size məktub verdi.

Qulam zərfi masanın üstüne qoyub gedir.

Ayişə. Apar məktubu, Seymourun kabinetində masanın üstüne qoy. Mən oxumaq istəmirəm.

Qulluqçu. Ay xanım, Seymour bəy bir də nə vaxt qayıdacaq? Belkə indi məktubda vacib bir şey yazılıb?

Ayişə. Onda sən oxu. Əger iyrənc şayielerdən başqa bir şey olsa, danışarsan mənə.

Qulluqçu. Rehmətlik anam mənə min dəfə deyirdi ki, məktəbə get. Özü çox ağıllı qadın olsa da, savadsız idi. Mən gicbəsəri elə hey dile tuturdu ki, oxu-oxu! Çifayda. Odur ki, özünüz oxuyun, sonra verərsiniz aparıb qoyaram Seymour bəyin kabinetinə.

Ayişə masaya yaxınlaşır, məktubu zərfden çıxarıır, oxuduqdan sonra dinmez-söyləməz gedib kresloda eyleşir.

Qulluqçu. Size nə oldu? Rənginiz ağardı?

Ayişə (məktubu ucadan oxuyur). "Sizin əriniz elmi ekspedisiyyaya "Belya noç" varyetesiñin müğənnisi Marion Dübarri ile gedib. Bunu bilməlisiniz. Mən sizin üçün bütün dünyani ram etməyə hazır idim, siz isə şəhvətpərəst, varlı avaranı məndən üstün tutdunuz. Ölənedək sizin: Eldar Qsimbəyov"... Bu qətiyyən ola bilmez!

Qulluqçu. Bir tərəfe baxanda, o, əlbettə ki, yalan danışır. Ancaq o biri tərefdən çox qəribedir. Əger, Seymour bəy səfərə yola düşəndən sonra da həmin bu Marion burada oxuyub-oynamaqda davam edirə, cənab Qasimbəyov heyasızcasına bele ağ yalan danışa bilərmi? Elə günü sabah teatra adam göndərin, hər şeyi öyrənin.

Ayişə. Bu ola bilməz! Bu, ağ yalandır.

Yarıqaranlıq zaldə varyetenin çıxışı davam edir. Seymourun arvadı Ayişə gelir. O, zala keçmeden qapının ağızında da-yanır. Musiqi ara verəndə konferansye səhnəyə çıxır.

Konferansye. Xanımlar ve cənablar! Bir neçə həftə erzində biz gözəl mademuazel Marion Dübarrini seyr etmek zövqündən mehrum olacaq. Dünən gecə o, Aralıq dənizi sahilindəki mülkü-nə istirahətə yola düşüb. Lakin şənliyimiz davam edir. İndi sizin qarşınızda bütün truppenin müşayiəti ilə, ilahi gözəlliyyə malik xanım Atenais de Montespan çıxış edəcək... İndi isə, kann-kan...

Yarıqaranlıqdə Ayişənin yanında Qasimbəyov peydə olur.

Qasimbəyov. Konferansyenin nə dediyini eşitdinizmi? Bu avara – Seymourun dostudur. Bir yerde eyyaşlıq edirlər, bir-birinə bayağı lətifələr danışırlar. Bir-iki həftə əvvəl restorana getmişdim, təsadüfən Seymourun ona dediyi sözleri eşitdim. Deyirdi ki, mən gəmi tersanesi ilə evlənmişəm. Onun da ən qiymətli hissələri metaldır, ağaçdır, bir az da duzlu su. Əlbəttə, bu bir zarafatdır, lakin mən çox pis təsir etdi. Gəlin gedək, sizin belə gec burada qalmalığınız məsləhət deyil. Sizi görə bilerlər.

Ayişə cavab vermır. Qasimbəyov ehmalca elini onun ciyinə qoyur.

Qasimbəyov. Bütün vücudunuz eşir! Özünüüz elə alın. Görərsiniz, zaman hər şeyi yoluna qoyacaq. Üzr isteyirəm, nə dediniz?

Ayişə. Mən ölmək isteyirəm!

Qasimbəyov. Sizi burada kiminə görməsi yaxşı deyildir. Gedək.

Nevazişlə onun ciyinlərindən tutaraq qapıdan çıxarır.

Böyük bir gəminin üst göyərtəsi. Zəngin libaslı sənisiñlər. Çempanski durbinə etrafı seyr edir. Masalardan birinin arxasında çətinin altında Şveden kley və Seymour olaşmışlar.

Çempanski (çığırır). Timsah! Timsah!

Şvedenkley. Delfindir. İcazənizlə deməliyəm ki, bu, delfindir. Sizin, cənab Çempanski, bir zooparkın yaradıcısı kimi bunu bilməyiniz, hər halda, faydalı olar ki, Aralıq denizində timsahlar yaşamır.

Çempanski (deyinir). Nəzərinizə çatdırım ki, möhtərəm cənab, mən zoopark direktoruyam, akvarium yox. Sonrası da, bütün üzən heyvanların fərqini bilmək nəcabətli bir zadəgan üçün heç de məcburi deyil.

Şvedenkley. Üzr isteyirəm, əfv edin. Cox ola bilsin ki, mənim bu tərəflərə gelmediyim müddətdə bu yerlərdə timsahlar peyda olub.

Masanın yanına qaydır.

Şvedenkley. Dünən axşam Pireydə mənə yunan qəzetləri götirmişdər. Öten on gün ərzində Avropada mühüm hadisələr baş verib. Avstriya-Macarıstan Serbiyanı və Bosniyanı zorla özüne ilhaq edib. Buna cavab olaraq, bütün slavyan xalqlarının müdafiəcisi və himayədarı kimi, Rusiya ümumi səfərberlik elan edib. Fransa da onu dəstekləyib.

Seymur. Bu o deməkdir ki, ehtiyada olan zabit kimi, mən geri qayıtmalıyam.

Şvedenkley. Tələsmeyin. Almaniya kansleri səfərberliyi hədə kimi dəyərləndirib və bununla bağlı Rusiya imperatoruna etirazını bildirib. Səfərberlik müvəqqəti dayandırılıb.

Seymur. Bu mənim heç xoşuma gəlmədi. Kanslerin tələbi ilə səfərberliyin dayandırılması imperianın ləyaqətinin alçalması təsiri bağışlayır.

Şvedenkley. Ola biler. Lakin hər şeydən önce, bu, real qüvvələrin imkanlarını etiraf etməkdir. Rus ordusu komandanlığının nadanlığı və xəzinə oğurluğu nəticəsində döyük qabiliyyətini itirmişdir. Hökumət eleyhine işleyen cürbəcür təbliğatçılar və təşviyatçılar ölkəni daxildən didib parçalayır. Şərəfsiz memurlar, iradəsiz, satqın ziyalılar. Bu faktlar sizin itaetkar bəndəninin şəxsi müşahidələri ile üst-üstə düşür. Bir sözlə, Rusiya zəifdir və Almaniya kimi qüdrətli rəqiblə müharibəyə hazır deyil.

Seymur. Bu, qətiyyən belə deyil! Mənce, siz sehv edirsiz, cənab Şvedenkley.

Şvedenkley. Bağışlayın! Bizim müsahibəmiz bir qəder ritorik xarakter alındıqdan, gəlin, onu saxlayaqq. Lakin inanın mənə, müharibə labüddür.

Seymur. Bax, onda aydın olacaq ki, kim qalib gəlir.

Çempanski. Gəlib çatdıq. Ancaq qəribədir, buradan ehramlar heç durbinlə de görsənmir. Başqa binalar ovuc içindeki kimi görünür, ehramlar ise göze deymir. Siz isə, cənab Şvedenkley, deyirdiz ki, Misirde ən uca tikililər ehramlardır.

Şvedenkley (gəminin kənarına yaxınlaşır). Görünür, mən yanılmışam... Sarı bayraqlar. Bu, epidemiyə deməkdir.

Gəmi kapitanı. Cənablar! Size bəd bir xəberi çatdırımlıyam. Misirde vəba epidemiyası tügən edir, karantin elan olunub. Sahile çıxməq qadağandır. Gəmiyə adı marşrutla qayıtmaq emri verilib. Bütün sərnişinlərdən üzr isteyirəm.

Çempanski. Cox qəribədir, elə deyilmə? Biz birinci dərəcənin sərnişinləriyik, ancaq az qala gəminin anbarında gedən digər sərnişinler kimi, bize de sahile enməyə icazə vermirlər.

Şvedenkley. Bu – siniflərin ümumi bərabərliyinə bariz nümunədir.

Seymur. Vəba önündə bərabərlik.

Şvedenkley. Bir neçə saatdan sonra biz Pireye qayıdacaqı və orada ayrılaçğıq. Nə qədər kədərli olsa da, yəqin ki, həmişəlik ayrılaçğıq.

Seymur. Men sizi Bakıya qayıtmaq üçün dile tutmaq istəmirəm. Çünkü orada sizi casus maniyasına düşər olmuş rotmistr Qasimbəyov səbirsizliklə gözləyir.

Şvedenkley (gülümşünür). Görünür, Pireydə biz uzun müddətə, belkə də həmişəlik vidalaşmalı olacaqıq. Buna görə də ədalət namine deməliyəm ki, bu rotmistr öz xidməti vezifelerini bacarıqla yerinə yetirir və köhne herbçi kimi, bu məndə ona qarşı, azacıq da olsa, ehtiram oyadır. Sizin seyinizi olmasaydı, indi men burada yox, zindan kamerasında, dəmir barmaqlıqlar arxasında çürüyərdim. Bu yaxşılığınızın əvezini, təessüf ki, heç vaxt qaytarı bilməyəcəyem. Olduqca ciddi və təhlükəli rəqibin pəncəsindən qurtulmağım əsl dost əli ilə baş tutmuş bir möcüzədir.

Seymur. Rica edirəm, birçə dəqiqli... Qasimbəyov sizin elle-rinize qandal vurdu, sizi almanın casusu adlandırdı. Siz isə neinki

özünüüzü təhqir olunmuş saymırınız, hətta üstəlik də belə hesab edirsiniz ki, o öz vəzifələrinin öhdəsindən yaxşı gəlir?

S v e d e n k l e y (*gülümsünür*). Açıq danışmaq mənim ne məziyyətlərim, ne də qüsurlarım sırasına daxil deyil. Ancaq indi mən açıq danışmağı özümə rəvə görə bilerəm. Hər şeydən önce, gəlin terminləri dəqiqləşdirək. Menim fikrimcə, casus hər hansı bir vicdanlı, beli, məhz vicdanlı vətəndaşdır ki, qonaq olduğu ölkənin xüsusiyyətləri ilə tanış olduqdan sonra əldə etdiyi yeni bilgildən və müşahidələrdən gələcəkdə öz dövlətinin xeyri üçün istifadə edir. Bu, dünya elminin və sənayenin inkişafına kömək edir, siyasetə fayda gətirir.

S e y m u r. Lakin indiyədək heç kəs, məsələn, Marko Polonu casus adlandırmayıb, hərçənd o, sizin dediyiniz yaxşı müşahidə qabiliyyətinə malik vicdanlı vətəndaş roluna ideal surətdə uyğun gelir.

S v e d e n k l e y. Əsas məsələ terminlərdədir. Mahiyyət etibarilə, o, şübhəsiz ki, casus olmuşdur, lakin həvəskar casus olmuşdur. Peşəkar casuslar isə o kəslərdir ki, öz istəyi ilə sə-yahet etmir, hansı ölkəyə getməyi ona əmr edirlərse, oraya da yollanır. Bu, yalnız çoxlarının içərisində seçilmiş şəxslərin şərəfli borcudur. Məhz buna görə də mən cənab Qasımbəyovun mənim barəmdə irəli sürdüyü iddiaları təhqirəməz sayıram.

S e y m u r. Bu o deməkdir ki... Deməli, Qasımbəyov haqlı imiş?

C e m p a n s k i. Nə? Qasımbəyov dediniz? Son derecə yaxşı müşahidə qabiliyyətinə malik adamdır. Eşitdiniz də, o gün həmin o yaltaq Raf Lenkeranskini necə gözəl ifşa elədi. Həqiqətən də o far-mazonun biridir... Cənablar, nədənse qanınız qaraldı. Allah qoysa, Misirə hələ səfər edəcəyik... Hər pis işin bir yaxşı tərəfi də var. Tezliklə bizimcün bir fil, bir cüt də şir getirəcəklər. Belə olan surətdə mənim Bakıda olmağım yerinə düşər. Bu məsələ ortaya çıxmışaydı, mən memnuniyyətlə Frankfurta yollanardım.

S e y m u r (*biganə halda*). Orada dostlarınız var?

C e m p a n s k i. Bəli, var. Orada mən qraf Leşşinski ilə görüşərdim. Sizə onun barəsində danışmışam gərek ki...

S e y m u r. Soyadını eşitmışəm...

C e m p a n s k i. Dostumdur. Çox nüfuzlu adamdır. Mən sizin şəhərə də cələ onun Bakı general-qubernatoruna zəmanət məktubu

ilə gəlmisəm. Onlar çoxdan bəri dost, həm də şəriddirlər. Frankfurtda, Roznanda, Lyejdə toxuculuq manufakturaları var.

S e y m u r. Heç ağlıma da gəlməzdə ki, cənab Martinovun toxuculuqdan başı çıxır.

C e m p a n s k i. Neyinə gərekdir? Toxuculuqdan qraf Leşşinskinin işlər müdirinin başı çıxır, bəsdir. Onların işi maya qoyub gəlir götürməkdir.

S v e d e n k l e y. Ağlılı adamdır. Rusiyada çox tezliklə vəziyyət pisləşəcək, mənə inana bilərsiniz. Xeyirxah məsləhetimə qulaq asın. Atanızı razı salın ki, bütün kapitalını xarice, məsələn, İsvəç-reyə köçürsün, ele özünüz də köçüb gedin.

S e y m u r. Cənab Svedenkley, doğrudanmı siz düşünürsünüz ki, mənim ölkəmdə, sizin iddiyiniz kimi, çətin bir dövr başlansa, zadəgan və zabit olan mən Vətənimi atıb gedə bilerəm? Görünür, barəmdə belə düşünməyə mən nəsə bir əsas vermişəm.

C e m p a n s k i. Aferin, əsl zadəgana layiq mərdanə sözlərdir! Bunun şərəfinə mütləq badə qaldırmaq lazımdır. Qarson, şampan gətirin! İki şüşə! Mənim hesabımı.

Gecədir. Faytonun yaxınlaşması eşidilir. Seymour faytonçunun müşayiəti ilə öz evinin qapısına yaxınlaşır. Qaz lampası tutqun işıq saçır. Seymour faytonçunun pulunu verir. Qapının döyülməsinə evdə heç kəs cavab vermır.

S e y m u r (*ucadan*). Qulam! Zibeyde! Tənbəl uşağı tənbəller! Ölü kimi yatırlar. (*Ciblərini qurdalayıb açarı tapır və qapını açır. İkinci mərtəbəyə qalxır. Bu zaman yataq otağının qapısı arxasından piçılı eşidir. Qapını açır, Qasımbəyovla arvadını görür. Qasımbəyov, əynində xalat, taxtın üstündə əyləşib. Seymour qapıda donub qalır*).

S e y m u r. Gözlərimə inana bilmirəm!

Q a s i m b e y o v (*yerindən sıçrayır*). Gəl bura, danışaq.

S e y m u r. Hə, əsl vaxtdır. (*Qasımbəyovun divanın üstünə necə gəldi atılmış pal-paltarına baxır, onun silah asılan aşırma qayışını götürür. Tapançanı qoburundan çıxarıb çaxmayı çəkir*).

Q a s i m b e y o v. Ehtiyatlı ol! Doludur. Siz ne edirsiniz? Tapançanı qoyun yerinə. Siz axı əsl zadəgansınız, silahsız adamı öldürə bilmezsiz... Mən sizinlə atışmağa hazırlam. Nə vaxt desəz. Azi Siz namuslu adamsız.

S e y m u r (*istehza ilə qımışib tapançanı Qasımbəyova tuşlayır*). Mən namuslu adam sayılırdum, cənab rotmistr – sizi öz yataq

otağında görənədək! Axi özünüz demişdiniz ki, padşahın fərmanı ilə duel yasaq edilib! (*Atəş açır*)

Qanına bulaşmış Qasimbəyov pəncərəyə təref qaçır.
Əlli əsə-əsə çətinliklə pəncərə taxtalarını itəleyib açır.

Qasimbəyov. Kömək edin! Öldürürler!

Seymur. Təəssüf ki, hətta sənin kimisini də cəmi birçə dəfə öldürmək mümkündür. (*Ona bir neçə dəfə atəş açır*).

Qasimbəyovun cəsidi pəncərədən aşib yerə çırpılır.

Seymur dönüb arvadına baxır.

Ayişə. Məni də öldür. Yalvarıram, öldür.

Seymur (*paltarını onun üstünə atr*). Get öz otağına. İndi buraya adamlar tökülsüb gələcək. Sən heç nə eşitməmisən, heç nə görəməmisən! Sonuncu dəfə bizim üçün edə bileyəyin yalnız bu ola bilər.

Ayişə. Mən sənin günahın ucbatından çirkəba batdim. Səni görüm lənətə gələsən! (*Gedir*).

Səs (*pəncərə arxasından*). Adam öldürüb!

Seymur (*pəncərəyə yaxınlaşır*). Kimsən?

Haykaz. Sızzızmı, ağa! Allaha şükür, özünüz evdəsiniz. Mənəm, dalandar Haykaz. Səs-küyə çıxdım, bir də gördüm ki, pəncərədən kimse gumbultu ilə geldi yere. Az qala başıma düşəcəkdi. İndi buradadır. Ölüb, özü də xalatda.

Seymur (*pəncərədən Qasimbəyovun par-paltarını tullayı*). Geyindir onu. Qulamı da çağır, sənə kömək eləsin.

Seymur fikirli halda otaqda gezişir. Qulam gelir.

Qulam. Şükr Allaha, sağ-salamatsınız, ağa! Həmişə evdə-əşikde!

Seymur. Sən niyə evdə yox idin?

Qulam. Xanım dünən axşamdan nökər-qulluqçuların hamısını buraxıb dedi ki, sabahacan ona heç birimiz lazımdır... Qasimbəyovun meyidi orda – aşağıdadır.

Seymur. Geyindirdiniz onu?

Qulam. Bəli, ağa, mundirini də, çəkmələrini də, necə lazımdır. İndi əməlli-başlı görünür, tfu-tfu, göz dəyməsin.

Seymur. Onda, tez elə, get polise xəber ver ki, Qasimbəyovu öldürüb!

Qulam. Soruşacaqlar, kim öldürüb?...

Seymur. Deyərsən, Seymour bəy.

Qulam. Sizin barənidə belə şey deməyə dilim gəlməz (*hök-kürtü ilə ağlayır*). Qaçım Şahlar bəyin yanına, yaxışınızı o bilər, nə etmək lazımdır.

Seymur. Sən heç yere getməyecəksən. Otur burda. (*Pəncərəyə yaxınlaşır*). Haykaz! Neynirsən orda?

Haykaz. A bəy, raxmatlıyın çəkməsinin biri palçıga batıb, onu təmizləyirem.

Seymur. Tez qaç polisə de ki, rotmistr Qasimbəyovun meyiti həyətimizdedir.

Qulam. Ağa, nəyə görə polisə deməliyik ki, onu siz öldürmüsüz?

Seymur. Bəs nə deyək? Bu rotmistr intihar edənə oxşamır aksi...

Qulam. Siz bizim camaata belədsiz, hər şeydən sonra söz eləyirlər. Sorğu-sual başlanacaq, nə vaxt öldürüb, niyə öldürüb? Siz aksi Şahlar bəyin oğlusunuz. İcazə verin, deyim ki, cənab Qasimbəyovu mən öldürmüşəm.

Seymur. Qulam, səni zindana salarlar, Sibirə göndərərlər.

Qulam. Göndərsinlər də, ağa. Mən subay adamam, ailə-uşaq dərdi də çəkmirəm. Mağıl gedib Sibiri də görərəm.

Seymur. Sibirə mənim yanımı gələrsən. Ancaq bu səmimi sözlərinə görə sağ ol.

İki polis gelir. Qapının kandarında dayanırlar.

Seymur. Sizi ona görə çağırışım ki, jandarm rotmistrini cənab Qasimbəyovun qətlə yetirildiyini xəbər verim. Onu mən öldürmüşəm. Meyidi də həyətdədir.

Polsilər. Gördük, cənab Seymour bəy. Ona görə də Sizi həbs etməliyik.

Qulam. Belə işlərdə tələsmek nəyə lazım?! Ziyانınızə olar. Mənim məsləhətim budur ki, hələlik Siz rotmsitrin meyidini aparıb, sabah tezdən bir də gələrsiniz.

Polis (*təkrar edir*). Bu, qəldir, cənab Seymour bəy, Siz bizimlə getməlisiz.

Hamısı gedirler.
General-qubernator xanımı ilə.

Yavər. Cənab hakimlə cənab prokuror olmuşlardır.

Nina Vladimirovna. Mən qalıram.

Martinov. Buyursunlar.

Hakimlə prokuror daxil olurlar.

Martinov. Cənablar, mənə məlumat verdilər ki, rotmistr Qasimbeyovun qətli işinə bu günlərdə məhkəmədə baxılacaq. Buna görə də sizi məsləhetləşməkçün devət etmişəm. Bu, qeyri-adi işdir, ona görə də xüsusi diqqət tələb edir. Cənablar, Şahlar bəy Mehmandarov şəhərimizin en hörmətli ağsaqqallarından biridir. O öz yeganə oğluna və varisine qərəzli münasibət bəslənilməyəcəyinə arxayın olmalıdır. Sizin fikrinizi bilmək istərdim, cənab prokuror.

Prokuror ayağa qalxmaq istəyir, ancaq Martinov qoymur.

Prokuror. Zati-aliləri, uzunillik təcrübəmdə ilk dəfədir ki, müttəhimin özünü bu dərəcədə qəribə apardığını görürem. İstintaq nəticəsində dəqiq müəyyən edilmişdir ki, gözlənilmədən, yeni sefərdə olduğuna görə, cənab Mehmandarov gecə saat ikidə Bakıya qayıdır, üçün yarısında öz evinə çatıb və arvadını rotmistr Qasimbeyovla bir yerde tutub. Ehtimal edilir ki, rotmistrlə cənab Mehmandarovun arvadı həmin gecə zinakarlıq etmişlər. Cənab Mehmandarov da rotmistrə məxsus tapançadan bir neçə dəfə atış açmaqla onu qətlə yetirmiş, sonra meyidi geyindirməyi əmr etmişdir. Paltarlarda birçə dənə bele gülə yeri aşkar edilməmişdir. İşin bütün hallarını nezərə alıqda, qanuna müvafiq olaraq, aldadılmış ərin öz evində bu cür davranışını yolverilən və cəzalandırılmayan bir hərəkət sayılır. Ve cənab Mehmandarov bəlkə də indi azadlıqda olardı, bəzi aşkar faktları inkar etməsəydi... Cənab Mehmandarov bütün dəlil-sübutlara baxmayaraq, iddia edir ki, qətl baş verən gün onun arvadı başqa yerde, daha konkret desək, öz atası cənab Yüzbaşovun evində olub. Cənab Mehmandarovun dediyine görə, rotmistrı guya ona görə qətlə yetirmişdir ki, bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, Qasimbeyov qumar oyunu zamanı dələduzluq edirmiş, kart basmış. Əgər hadisə cənab Mehmandarovun təsvir etdiyi kimi olsaydı, o, xüsusiələ ağır cinayət töretniş sayılardı və ona azı iyirmi beş il katorqa cəzası kəsildər. Hələ Mehmandarov Allaha dua etməli olardı ki, ölkədə ölüm cəzası ləğv edilib.

Martinov. Siz ki, cənab Mehmandarova inanmirsız.

Prokuror. Özünüz bir fikir verin, zati-aliləri! Səfərdən qayıtdıqdan sonra Seymour bəy öz evində cəmi bir neçə dəqiqə olub. Belə çıxır ki, bu müddət ərzində o, kart oynamaya da macal tapıb, hələ üstəlik, rotmistrini onun öz tapançasından qətle də yetirib. Özü də elə məharətə atəş açıb ki, güllələr pen-cəyi və köynəyi deşmədən birbaşa rotmistrin bədəninə sancılıb. Bu cəfəngiyat ədalət məhkəməsini məsxərəyə qoymaq kimi də qiymətləndirilə bilər.

Nina Vladimirovna. Bəs onun arvadı ilə damışmamısınız?

Müştəntiq. O, görüşməkdən imtina etdi. İş materiallarında ərinin tam etirafı var iken, həmin qadını mənimle gö-rüşməyə məcbur etmək üçünse istintaqın heç bir qanuni əsası yoxdur.

Nina Vladimirovna. Cənablar, sizin hamınıza aydınlaşdır ki, cənab Mehmandarov arvadının rüsvayçılığını ört-basdır etməkdən ötrü qəsdən özünü pis vəziyyətdə qoyur. Bu namuslu cavan hələ də öz ailəsinin şərəfini qorumaq istəyir və onun deyib-deməməsindən asılı olmayaraq, ona kömək etmək bizim borcumuzdur.

Prokuror. Zati-aliləri, əger o, həmin vaxt arvadını da öldürsəydi, iş indi bağlanmışdı.

Nina Vladimirovna. Əlbəttə... Əslinə baxsan, gərək o ləçəri ele yerindəcə güllələyeydi. Məqam da əlverişli idi, heç kəs Seymour bəyi qınamazdı – namus üstə öldürüb, vəssalam. Ancaq nə etməli, olan olub, keçən keçib.

Martinov. Bir sözlə, cənablar, kömək etmək lazımdır. Gəndərin onu Bayıl həbsxanasına, orada bir neçə rahat otaq var. Gəzintiyə də meyvə bağına çıxaralar. Cəzaçəkmə müddəti uzaqbaşı üçdörd il olsun, bundan artıq yox. Ele ilk çar amnistiyası olanda biz onun həbsdən azad edilməsi qayğısına qalrıq.

Hakim. Zati aliləri, onda bir məsləhət verin, andlı iclasçıların gözü qarşısında mən bunu necə edə bilərəm?

Martinov. Andlı iclasçıları etibarlı adamlar cərgəsindən seçin. Hərəsi ilə ayrı-ayrılıqda ata-bala kimi söhbət edin... Nə bilim... Ele sizi ona görə çağırışım ki, siz hüquqşünassız. İki nə sayaq düzübü-qoşmağı özünüz yaxşı bilərsiz. Axı, Allah şahiddir, ele size də məlumdur ki, Mehmandarov günahsızdır. İki sizin necə qələmə verəcəyinizdən çox şey asılıdır.

Geniş həbsxana kamerası. Çarpayı, yanında stullar olan masa, iki kreslo.

Həbsxana komendantı ilə Seymour.

Komendant. Gündüzler qaralıq düşənəcən siz bağda gəzə bilərsiz. Verdiyiniz siyahıya əsasən, yanınızda gələnləri maneəsiz içəri buraxacaqlar. Siyahını mənə verin. (*Seymurdan alib oxuyur*) Şahlar bəy – aydındır, bu sizin möhtərəm atanızdır. Peter Omre – əlbətə ki, tanıyıram. Qulam Nəbiyev. Bağışlayın, bəs bu kimdir?

Seymur. Qulam?.. Köhne dostumdur.

Komendant. Ele-bele də yazarıq. Bütün günü, bəy, dostlarınızın biri gedir, o biri gəlir, Sizinlə görüşmək isteyirlər. Buraxaqmı?

Seymur. Bura həbsxanadır, yoxsa pansionat? Mən heç kəsi görmək istəmirəm.

Komendant. Lap yaxşı, mümkündür.

Seymur. Buralarda kitab tapmaq olar?

Komendant. Sizin üçün bizdə her şey tapılar. Xanım Çarskayanın əsərləri də varımızdır. Mən özüm bu yaxnlarda onun teze romanını oxudum: "Gizli məhəbbət faciəsi". O qədər təsirli idi ki, gözlerim yaşardı. Özü de iş vaxtı. Gətirsinlər?

Seymur. Sağ olun, gərək deyil. Deyərəm, evdən bir şey göndərərələr.

Komendant. Kitabxanani bizim idareyə sizin atanız bağışlaşdır. Hələ üstəlik böyük bir hamam da tikdirib. Əvvəller dustaqları əli qandallı sıraya düzüb, həftəde bir dəfə şəhərin bu başından o başına hamama aparardıq. İndi isə elə burada – həbsxananın həyətində iki yüz nəfərlik hamam var. Sabun, kisə, ləyən, başqa ləvazimat işlənib sıradan çıxdıqca, sizin möhtərəm atanızın səxavətindən, onları bizə tez-tez göndərirler. Lazaretimizcün dava-dərmanın da xərcini bəy həzrətləri çekir. Cox yaxşı insandır. Size bir şey lazımlı olsa, növbə çəkən mühafizəcini dərhal dalımcə göndərin. Kameranı bəyəndinizmi? Adətən, burada altı dustaq yerləşdiririk.

Komendant gedir. Demir qapı örtülü. Seymur başını əlleri içine alaraq kreslədə əyləşib. Mühafizəçi Şahlar bəyi kameraya getirir, onunun kreslo çəkib əyləşdirir. Sonra gedir.

Şahlar bəy. Görəcək günlərimiz varmış!

Seymur. Bağışla, ata. Qarşında çox günahkaram.

Şahlar bəy. Sən hər şeyi düz elemişən. Ailenin namusunu qorunusun. Əslində hər şeyin təqsirkarı mənem. Bunu heç vaxt özümə bağışlamayacağam. Çünkü bu izdivac mənim səhvim idi.

O qızı sənə men caladım. Əfi ilanı sənin evinə men səfəh getirib saldım. Sən özünü heç nədə günahlandırmı. Bu, bir bədbəxtlikdir. Hamının başına gələ biler. Neyləyək, bəxtin getirmədi.

Seymur nə isə demək istəyir, lakin əlini ümidsiz halda yelləmeklə kifayatlenir.

Mühafizəçi (*qapıda görünür*). Gənab Peter Omre gəlib. Deyim gözləsin?

Şahlar bəy. Lap yaxşı, qoy gəlsin. Mən gedim evə, bir az dincəlim (*Seymuru qucaqlayır*). Özündən muğayat ol! (*Gedir*).

Peter gelir.

Peter. Bu nədir, deyəsen, ruh düşkünüyüne qapılmışan?

Seymur. İsteyirsən ruh düşgülüyü de, isteyirsən qəm dərəyası... Tam səmimiyyətlə deyirəm, ömrümüzdə təsəvvür edə bilməzdəm ki, insan bu dərəcədə ümidsizliyə dücar olarmış. Bircə şeyi başa düşə bilmirəm, necə oldu ki, özüm öz əlimlə evimi yıldım. Heç bilirsən necə xoşbəxt idim! Ancaq qədrini bilmədim. Məni elə bir məhəbbətə sevən qadını uçuruma sürüklədim. Öz əlimlə hər şeyi dağtdım.

Peter. Keçənə güzəşt deyərlər. Zaman hər yaranı sağaldır. Hələ sənin həyatın irəlidədir.

Seymuran kamerası. **Şahlar bəyle** Peter gelir.

Şahlar bəy. Cox pis xəbərlə gelmişəm. Sənin vəkilin məhkəməyə apellyasiya şikayəti verib. Hakim elə həminkidir – sənə beş il kəsen. O dəfə sənə xüsusi rəğbətlə yanaşırıdı. Buna görə də mən ümid edirdim ki, burada keçirdiyin üç ili yetərli cəza hesab edib, səni azadlığa buraxarlar. Amma... sən saydığını say, gör fələk nə sayır. Qəzetlər haradansa iyələyib xəbər tutublar, möhkəm həkük qaldırıblar. O Raf Lenke-ranski lap dəridən-qabıqdan çıxır. Heç qubernatorun müdaxilesi də kömək etmədi. İndi dövran dəyişib, hamı mətbuatdan çekinir. Ancaq buna baxmayaraq, hələ ümid var: hakim apellyasiya şikayətini rədd etməyib. Söz verir ki, texminən yarımlı ildən sonra sənin işinə təzədən qayıdacaq. Neyləyək, gözləməkdən başqa çəromiz yoxdur.

Seymur. Hər şeyi ürəyinə salma. Məndən ötrü də narahat olma. Burada keçirdiyim bu üç ilde mən çox dəyişmişəm. Əvvəller mənə elə gəldi ki, günlər çox ləng keçir. Oturub hər gün yenilik

gözləyirdim. Amma indi hər şeyə çox biganəyəm. Buradan çıxmaga qətiyyən tələsmirom. Çox qəribə bir hissdir.

Sahlar bay. Aydın məsələdir, hələ yaraların tam qaysaqlanmayıb. Allahın köməyi ilə keçib gedər. Gəldim sənə deyim ki, iki-üç həftəliyə İstanbula gedirəm. Bakıda vəziyyət çox pisləşib, qarışılıqdır. Bütün Avropa döyüş – çaxnaşma içindədir. İstanbul yeganə sakit guşədir. Buna görə də mən öz kapitalumin bir hissəsinə İstanbul bankına köçürürom. Sonra özüm də ora gedəcəyəm. Bakıda olmadığım müddətdə bütün işləri Peter idarə edəcək. Özündən muğayat ol. Tez qayidacağam.

Seymur. Zindanda mənə nə olasıdır? Tez qayıt gel. Fikrim hər dəqiqə sənin yanındadır. (*Atasını qucaqlayıb vidalaşır*) Gözləyirəm səni! (*Sahlar bay getdikdən sonra*). Atam yaman qocalıb. Özü də yəqin ki, mənim ucbatımdan.

Peter. Cünahkar zəmanədir, dostum. Elə bilirsən, biz qocalmırıq?

Seymur. Yaxşısı budur, danış görek, teze nə var, nə yox?

Peter. Hər gün tətildir, hər gün mitinq. Adları heç kimə tanış olmayan bir neçə partiya feal iş aparır. Həmin partiyaların başında duranların hamısı iddia edir ki, binəsib xalqa yalnız o və onun ardıcılları xoşbəxt heyat bəxş etmək iqtidarındadırlar.

Seymur. Demokratik dövlətə gəden yol belə olmalıdır. Başqa üsul yoxdur (*Cibindən bir məktub çıxarıır*) Qasimbəyovun məktubudur. Bunu sənə göstərməmişəm? Oxu.

Peter (oxuyur). İndi mənə çox şey aydın olur. Hər halda, mərhum cənab Qasimbəyov tükənməz fantaziyası olan bir eclaf imiş. Bu məktubu haradan tapmışan?

Seymur. Qulam onu Ayişənin qulluqçusundan yalvarıb alıb.

Peter. Yəqin atan sənə Yüzbaşovun getməyini deyib?

Seymur. Bu üç ildə atamlı mən onun adını bircə dəfə də çəkməmişik.

Peter. Bakıda bütün emlakını satıb, qızını da götürüb hemişəlik köçüb Venesiyyaya. Cənubi Amerikaya. Deyirlər, orada da neft tapılıb.

Seymur. Mən isə ona Venesiyani göstərməyi vəd etmişdim.

Seymurun kamerası. Gecədir. Seymur yatır. Güllə səslərinə gözünü açır.

Sonra tozədən yuxuya gedir.

Seymurun kamerası. İki nəfer həbsxana mühafizəçisi gəlir. Kameraya dəmir çarpayı, yataq şeyləri daşınağa başlayırlar.

Seymur. Cənab komendant deyib ki, məndən savayı bu kamərəyə başqa dustaq gətirməyəcəklər.

Mühafizəçi. Bize əmr ediblər, biz də gətiririk. Əl-ayağa dolaşma.

Seymur. Xahiş edirəm komendantı çağırın.

Mühafizəçi. Haradan çağırıq? O dünyadan? Komendant-zad yoxdur, gəbərdi. Sənin kef eləməyin qurtardı.

Həbsxana. Müstəntiq Avtarxanovun kabinet. Qarşısındaki masanın üstündə bir qalaq qəzet var. Mühafizəçilər döyülb-əzilmış, yazılıq-yazılıq inildən Lənkəranski gətirirlər (onu stulda otuzdurmağa çalışırlar).

Lənkəranski. Otura bilmirəm. Büzdümüm sinib.

Avtarxanov. Yene inad edirsən?

Lənkəranski. Cənab müstəntiq, məni fasilesiz döyüblər. Həm yumruqla, həm təpiklə, həm də dəyənəklə.

Avtarxanov. Əvvəla, mənə “vətəndaş” deyə müraciət edin, “vətəndaş müstəntiq”. Sonrası. Necə yeni fasilesiz? (*Mühafizəçilərə sarı dönüb soruşur*) Yeni nahara da getməmisiz?

Mühafizəçi. Ele şey olar, yoldaş Avtarxanov?! Əlbəttə, getmişik. Üstəlik, hərəmiz də on dəqiqə-on dəqiqə papiroş çekməyə çıxmışıq.

Müstəntiq. Bax, görüsünüzmü, vətəndaş Lənkəranski, siz şışirdirsiz. Sizin sakit şəraitde oturub sərbəst düşünməyə əməlli-başlı imkanınız olub. Nahaq yerə inadkarlıq edirsiniz. Mən sizin qəzətin bütün saylarını diqqətlə gözden keçirdim. Qəribə mənzərə alınır. Siz az qala açıq-açıqına mütləqiyət quruluşu əleyhinə çıxış etmiş, kapitalistləri söymüş, memurları tənqid etmiş, zəhmətkeş xalqı fehlə sinfinin qanını soranlara qarşı çıxmaga çağırımissınız. Bax, ele buradan da belə bir sual doğur: bütün bunları nəyə görə edirdiz?

Lənkəranski. Məger aydın deyil? Mən bütün varlığımıla bu həyasız, lovğa plutokratların əleyhinəyəm. Faktik olaraq, mən də, qəzətim də sizin tərəfinizdə olmuşuq.

Avtarxanov. Və əlbəttə ki, siz fəhlə-kəndli hakimiyyətinin bərqərar olmasını istəmisiz?

Lənkəranski. Bəli-bəli, elədir ki var.

Avtarxanov. Bax, bu yerde məndə ikinci bir sual doğur. Çox mürəkkəb sualdır: nə səbəbə vətəndaş Lənkəranskidə fehlə sinfini istismar edənlərin hakimiyyətinə son qoymaq kimi bu cür qəribə bir arzu yaranmışdı? Bunu sizdən kim xahiş edirdi? Siz bolşevik yaxud menşevik partiyalarının üzvü idiz? Xeyr. Şəxsi mülkünür varmı? Var. Qəzətin sahibi kim idi? Lənkəranski özü. Aldığınız aylıq məvacib bir fehlənin il ərzində aldığı maaşdan çox idi. Alırdınız?

Lənkəranski (*inildəyir*). Alırdım.

Avtarxanov. Belə... Davam etdirək. Gəlirləriniz böyük olsa da, əməkdaşlarınıza qəpik-quruş ödəmisi, eləmi? Mən hər şeyi yoxlatdırıbmışam. Məqalə və oçerk müəlliflərinə qonorar verməmisi. Əvvəzində məccani tərifləmişəm. Düzmü deyirəm? Belə çıxır ki, vətəndaş Lənkəranski ələ özü zəhmətkeş xalqı vicdansızcasına istismar edənlərdən biri olmuşdur. Birdən-birə də özünükülərə qarşı çıxır! Onun belə qəribə davranışını nə ilə izah etmək olar? Bax, onuna izah etmək olar ki, vətəndaş Lənkəranski ingilis işğalçılarının Bakını ələ keçirməsi üçün zəmin hazırlayan təşkilatın üzvü olmuşdur. Bu bize bəlliidir. Vətəndaş Lənkəranski, əlbəttə, bunu bizdən yaxşı bilir, bizdən də əvvəl bilir. Ancaq etraf etmək istəmir. Bəli, bəli. Boynuna almaq istəmir.

Lənkəranski. Mən dünəndə sizə izah etməkdən yorulmuşam ki, bu, tamamilə cəfəng bir ehtimaldır. Ömrüm boyu mənim bircə nəfər ingilislə tanışlığım olmayıb.

Avtarxanov. Siz əhali arasında narazılıq toxumu səpirdiz. Bu faktı inkar edə bilmezsiz. Bəs onda niyə belə edirdiz?.. Susursuz? Bu saat mən sizə deyim. Bununla siz ingilislərin Bakını tutması üçün zəmin yaradırdı. Deməli, boynunuza almırsınız?

Lənkəranski. Boynuma alməli bir şey yoxdur, axı. Nə edim ki, mənə inanasız?!

Avtarxanov. Bəs ingilislərin herbi dəniz korpusu Bakını zəbt edəndə Siz nə işlə məşğul idiniz?

Lənkəranski. Heç bir işlə məşğul deyildim. Çekilib evimdə oturmuşdım. Hətta bir dəfə də küçəyə çıxmamışdım. Gözləyirdim ki, onlar nə vaxt Bakıdan gedəcəklər. Bir adam da mənimle maraqlanıb eləmeyib.

Avtarxanov. Hər şey aydınlaşır, Siz çox təcrübəli, uzaqqorən konspiratoruz. Amma nahaq inadınızdan dönmürsüz... deməli, açıq

ürəklə hər şeyi boynunuza almaq istəmirsiz? Özünüz bilərsiz. Bizi dən deməkdir, yalvarıb eləyen deyilik. (*Mühafizəçilərə*) İstintaq altında olan bu vətəndaşla işi davam etdirin.

Yerindən çatınlıklı qalxan Lənkəranskini aparırlar. Dəhlizdən onun çıqtısı eşidilir: "Taxta ilə vurmayıñ, üstündə mismar var!"

Seymurun kamerası. Mühafizəçilər Lənkəranskini döşəməyə atıb gedirlər. Seymour onu qaldırıb çarpayıya uzadır.

Lənkəranski. Çox sağ olun. İndi mən neyləyim, bir azdan qayıdış gələcəklər, bütün bədənim sizildayır.

Seymur. Müstəntiqin yanına aparmışdır?

Lənkəranski. Bəli. Onun da beynində əcaib bir ideya kök salıb. Elə dediyini deyir. Tələb edir ki, İngiltərənin xeyrinə işləyən teşkilatın üzvü olduğunu boynuma alım.

Seymur. Heç olmazsa, elində dəlil-sübutu var?

Lənkəranski. Heç bir dəlil-sübutu yoxdur. Ona yalnız mənim etirafım gərəkdir. Deyir ki, təqsirləndirilən şəxsin ifadəsi bütün sübutların şahidir. Onun sözündən belə çıxır ki, əger mən mütləqiyətə və hakimiyyətdə olanlara qarşı çıxırdımsa, deməli, bununla da İngiltərə qoşunlarının Bakıya girməsinə şərait yaradırdım. Çünkü mənim şəxsi faytonumvardı və yüksək məvacib alırdım. Bu, xalis xəstə təfəkkürü, psixopat məntiqidir.

Seymur. Yadına gelir, siz, doğrudan da, mövcud quruluşu daim kəskin tənqid edirdiniz. Düzünü desəm, hətta mənə elə gəlirdi ki, siz sosialist-inqilabçısınız. Ancaq başa düşmürəm, ingilislərin bura nə dəxli var?

Lənkəranski (*höñkürtü ilə ağlayır*). Mən nə eser olmuşam, nə bolşevik. Ancaq qəlbimin dərinliklərində ətrafdakı insanların hamısına – həyatda uğur qazanan adamlara ucdantutma nifrət etmişəm. O cümlədən sizə də, cənab Mehmandarov. Siz bunu başa düşə bilmezsiz...

Seymur. Əger mənə olan nifrətin səbəbləri özünüzə aydın-disa, söyleyin, mən anlamağa çalışaram.

Lənkəranski. Lap uşaqlıqdan mən ədalətsizliyin ağır yükünü öz üzərimdə hiss etmişəm. Mənə bir diqqətlə baxın. Allah məni gözəl zahiri görkəmdən də, sağlamlıqdan da anadangəlmə mehrum edib. Elə bil mənə istehza edərək, bu ciliz bədənimə iti ağıl və kinli yaddaş bəxş edib. Heç bir günahım olmadığı halda, ugursuzluqlar

ömrüm boyu məni təqib edib. Uzun illər paytaxtda çıxan "Vedomostı" qəzətinin müxbiri olmuşam. Ancaq cüzi nöqsanım üzündən məni rüsvayçılıqla oradan qovublar. Heç vaxt dostum olmayıb, tək-tənha bir adamam. Mən özümü hamının nifret etdiyi gəreksiz adam sayırdım. Buna görə də gözlənilmədən tale üzümə güləndə, mən Bakıda ən nüfuzlu qəzətin sahibi olanda, butulkadan azadlığa buraxılmış cin kimi and içdim ki, həyati səadət içinde keçənlərin hamisindən intiqam alacam. Amma... tezliklə başa düşdüm ki, cinin edə biləcəkləri insanın əlindən gəlmir. Bunu anlayanda isə artıq gec idi. Mən, necə deyərlər, lap ağını çıxarmışdım.

Mühafizəçilər gelir.

Mühafizəçi (*Lənkəranskiyə*). Buna bir bax, gör necə sərelənib. A kişi, bura səninçün kurort-zad deyil. Qalx ayağa!

Seymur. Məhbusu döyməyə sizin ixtiyarınız yoxdur. Bu, özbaşınalıqdır.

Mühafizəçi. Kəs səsini, burjuy oğlu burjuy! Sən get öz hüquqların baredə düşün, sabah sənin dindirilmək növbəndir.

İkinci mühafizəçi (*tələsdirir*). Gedək. Avtarhanov gözləyir. Lənkəranskinin aparıllar. Dəhlizdən onun fəryadı eşidilir. "Vay büzdümüm! Büzdümə vurmayın, sindirmisiz, ağrıyrı."

General-qubernatorun evi. İndi burada hərbi inqilabi qərargah yerləşir. Divardan hərbi geyimli Trotskinin şəkli asıl-mışdır. Otaqda silahlı adamlar, hərbi geyimli kişilər və qadınlar var. Masanın üzərinə cürbəcür şüşələr düzülmüşdür. Trotskinin portreti altın-da komissar Fioletov əyləşib. O, inqilabçıların əksəriyyəti kimi, dəri gödəkçə, onun altından isə matros köynəyi geyinib. Otaqda olanların hamısı ayaq üstə dayanıb "Beynəmiləl" oxuyurlar. Hamı əyləşir. Otaqa süük çökür. Qapıda bir baş görünür.

Baş. Yoldaş Komissar, burada sənin yanına gəlmək istəyənlər var: biri qrafdır, o biri mühəndis. Deyirlər ki, bizim başçımızı görmək isteyirler.

Fioletov. Könüllü gəliblər, yoxsa necə?

Baş (qımışır). Aha, könüllü!

Fioletov. Burax gəlsinlər.

Otağa Çempanski ilə Omre daxil olurlar.

Çempanski. Cənab proletariat rəhbəri!

Fioletov. Məndən sənə cənab olmaz.

Çempanski. Bəs size necə müraciət edək?

Fioletov. O, söhbətimizin sonunda aydın olar. Adım-familim Vasili Fioletovdur. Bəs sən kimsən?

Çempanski. Qraf Aloizi Çempanski.

Fioletov. "Qraf" sənin ləqəbindir?

Çempanski. Üzr isteyirəm, başa düşmədim... Nə dediz?

Fioletov. Taqıl türməsində mənimlə bir ev oğrusu yatırıldı, onun ləqəbi qraf idi.

Çempanski. Xeyr-xeyr. Mən mənşəcə qrafam. Çempanski familiyası XVI əsrin əvvəllərindən Polşa krallığının Qızıl kitabına daxil edilib.

Fioletov. Bəs, mənim yanına nəyə gəlmisin? Qraf!..

Çempanski. Sizdən kömək isteməyə gəlmisəm. Məsələ ondadır ki, mən zoopark direktoru kimi gözlərimin önündəcə zooparkımızın fəxri olan filin acıdan ölməsinə döza bilmirəm...

Fioletov. Hə, fil yazıqdır. Yaxşı, bəs de görüm o nə ye-yir?

Çempanski. Ot, yerkökü, başqa tərəvəzler.

Fioletov. Bəs et, balıq yemir?

Çempanski. Xeyr, yalnız bitkilərlə qidalanır.

Fioletov. Görürsən, heyvan da olsa, şüüru var! Başa düşür ki, zəhmətkeş xalqın dolanışığı çətindir, odur ki, et-filan istəmir... Kömək edərik sizin filə.

Çempanski. Orada digər çox nadir ekzotik heyvanlar da var. Məsələn, begemotlar, zürafə, kərgədan, hamısı daacdır.

Fioletov. Zoopark indi daha zəhmətkeş xalqa məxsusdur. Məsələn, götürək ele məni. Fehlə ailəsində doğulmuşam, ömrümde birçə dəfə də zooparkda olmamışam. Heç vaxt da fil görməmişəm... Kömək edərik!.. Bəs sən kimsən?

Peter. Mənim soyadım Omredir. Peter Omre. Mədən mühəndisiyim.

Fioletov. Əcnəbisən?

Peter. Norveç menşəli finəm. Rusiya təbəəsiyəm. Sankt-Peterburq universitetini bitirmişəm. Dostum Seymur Mehmandarovla birlikdə düz altı il cənab Uritskinin rəhbərlik etdiyi marksist dərnəyinin üzvü olmuşuq.

Fioletov. Sen yoldaş Uritski ilə tanışsan?

Peter. Tanışam və ele indi də məktublaşırıq. Sizdən xahiş edirəm, ədalətin bərqərar olmasına kömək edəsiniz. Bayaq adını çəkdiyim dostum Mehmandarov jandarm rotmistrini gülle ilə vurub öldür-

düyünə görə həbsdədir. Cinayet işində göstərilir ki, guya o, rotmistro qumar oyununda firıldaq işlətdiyinə görə öldürüb. Lakin mənə dəqiq bəlliidir ki, onların arasında siyasi səciyyəli fikir ixtilafı olmuşdur.

Fioletov. Bərəkallah, oğlan! Neçə gülə vurub ona? Adını necə dedin? Al yaz bura. Özün başa düşürsən də, bizim işimizdə gərek hər şeyi yoxlayanan. Yoldaş Trotski həmişə deyirdi ki, inanmağına inan, ancaq özün də yoxla. Məsələ sənin dediyin kimi olsa, günü bu gün dostunu azadlığa buraxacaqıq. İndi isə gəlin içək görüşümüzün şərəfincə. (Stekanlara şampan şərabı süzür, oradakıların hamısı içib yüngül qəlyanaltı edirlər). Görürsen, qraf, qabaqlar şampanı sən içərdin, indi isə biz içirik – fəhle və kəndlilər.

Cempanski. Nuş olsun, lakin pardon, mən heç vaxt şampannın üstündən siyənək balığı yeməmişəm.

Fioletov. Bu bizim öz ağlımiza gəlb. Yaxşı, burada bizim dövlət işlərimiz çoxdur... Siz gedə bilərsiz. (*Qapidan çıxan Cempanski ilə Peterin ardınca*) Ey, qraf, gələn dəfə mənə "yoldaş" deyə bilərsən.

Həbsxana kamerası. Mühafizəçinin müşayiəti ilə Peter və Qulam gəlirlər.

Peter. Sənə iki xəbər gətirmişəm. Biri bəd xəbərdir, o biri şad xəbər. Hansından başlayım, özün seç.

Seymur. Bəd xəbərdən başla.

Peter. Zarafat edirəm. Heç bir bəd xəbər-zad gətirməmişəm. Ancaq şad xəbərdir. Təbrik edirəm! Həbsxana rəisine səni azad etmək barədə əmr verilib. Günü bu gündən sən azadsan.

İki mühafizəçi sürüyə-sürüyə Lənkəranskini getirir.

Onu döşəyin üstüne atıb gedirlər.

Peter (*heyrat içinde*). Kimdir bu? Nə olub ona?

Seymur. Lənkəranskidir. Dindirməkdən getirirlər. Buradan çıxan kimi gərek onun başına burda nə oyun açdıqlarını lazımi yerlərə xəbər verəm.

Lənkəranski (*zariyr*). Gecdir. Mən her şey boynuma aldım. Buradakı görüş yerlərimizi, gizli təşkilat üzvlərinin adlarını. London-dakı rəhbərlərimin adını dedim... Hamısını yazdım və imzaladım.

Seymur. Londondakı rəhbərləriniz kimdi ki?

Lənkəranski. Admirallığın birinci lordu. Lordun adını unutmuşam, ancaq mənim ifadələrimdə bu ad göstərilib. Avtarxanov

özü hər şeyi bilir, mən de ona inanıram. Ele oradaca bizim məxfi görüş yerlərimizin ünvanları, gizli təşkilat üzvlərinin adları, yaşayış yerləri göstərilib. Mən hamısının altından qol çekdim. Bakı komisarlarını da ingilislərə satdığını boynuma aldım.

Seymur. Konkret kimləri satmışız?

Lənkəranski. Hamısını. Onların güllələnməsində də istirak etmişəm.

Seymur. İntina edin o ifadədən. Mən şahidəm ki, sizi buna zorla məcbur ediblər.

Lənkəranski. Ona görə belə arxayı danışırsız ki, size kötək dəyməyib. Qətiyyən intina etmek fikrim yoxdur!

Seymur. Bu, ciddi ittihamdır. Hansı andlılar məhkəməsi olur – olsun, sizi katorqa cəzasına məhkum edəcək.

Lənkəranski (*aci-acı gülür*). Nə gözəl sözlərdir, andlılar məhkəməsi, katorqa... Sən nə danışırsan, məni məhkəməsiz-filansız ele burda, zırzəmədə gülləleyəcəklər. (*Zariyr, huşunu itirir*)

Seymur. Siz çox da fikir eleməyin, bizdə ölüm cəzası yoxdur.

Peter. İndi var.

Seymur. Mən hazırlam. (Qulama). Get faytonu getir!

Qulamla Peter baxışırlar.

Qulam. Ağa, indi proletariat rəhbərlərindən başqa hamı piyada gəzir. Faytonları yiğidiriblər.

Peter (*izahat verir*). İstibdadın zülmündən qurtulmuş xalq, acıdan qırılmاسın deyə, bütün atları, qarğaları, göyərçinləri, bir sözə, dişədəyən canlıların hamısını parçalayıb yeyib. (*Seymur bu sözlərdən donub qalaraq Peterin üzünə baxır*)

Seymur. Başqa canlılar deyəndə nəyi nəzərdə tutursan?

Peter. Zooparkda bir hörgüclü dəvəni – dromaderi kəsib yeyiblər. Filnən begemota da göz dikmişdilər, ancaq xalq hakimiyəti indi oraya keşikçi qoyub. Bütün qırqovulları və tovuz quşlarını isə, tam rəsmi qaydada həzmi-rabedən keçiriblər.

Seymur. Heç inana bilmirəm ki, nehayət, neçə ildən bəri mən bu divarlar arxasında nelər baş verdiyini görəcəyəm!

Peter. Görəcəksən. Yadındadır, bir vaxtlar səninle mən yeni dünya qurmaq isteyirdik?! Həmin o istədiyimiz dünyani qurublar, ancaq o, bizim öz təsəvvürümüzdə yaratdığımız dünyaya qətiyyən benzəmir.

Lənkəransi (başını yastıqdan azacıq qaldırır). Biz hamımız eynən hələ kor küçük'lərə bənzəyirmiş. Size uğur olsun!

Seymur. Yaxşı, nə etməli? Piyada deyirlər, piyada gedərik. Gedək!..

Bakinin gecə mənzəresi. Fantasmaqoriya. Ay qara buludlar arasından məşum parıltı saçır. İtlər ulaşır. Zülmət qarənlıqda şəhərin hər tərəfindən atəş səsleri və ümidsiz feryadlar eşidilir. Ətrafda qaçıb gedən adamlar görünməsə də, ayaq tappiltılıarı eşidilir. Kim isə vəhşi bağırı ilə başqa birini qovur. Uzaqda alovrlara qərq olmuş neft mədənlerinin şələsi görünür.

Seymur (*təaccüb içindədir*). Bu nədir? Gör bunlar şəhəri nə günə salıblar?! Niye, niye axı belə eleyiblər?

Peter. Bütün bunları yadda saxlamaq lazımdır. Bəşər tarixin-də ilk Neft Bumu bizim gözlerimiz qabağında əzablar içində can verməkdədir! Əminəm ki, bu xalq rəhbərlerinin hakimiyəti uzun sürməyəcək. Və o zaman mütləq, Bakıda ikinci neft bumu baş verəcək – özü də daha ezermetli, daha möhtəşəm neft bumu!

Seymur. O gün gələcəkmi?

Peter. Şübə etməyə bilərsən!

Seymur. Əgər ikinci dəfə bizim qismətimizə belə böyük bir şans düşsə, onu əldən buraxmaq olmaz. Bu gün öz axmaqlığımız və biganəliyimiz ucbatından necə gözəl bir dünyani itirdiyimizi unutmağa haqqımız yoxdur! Bu gün bizim ağlımız başımıza gəlməlidir.

Peter. Allah ağızından eşitsin! İnsanı yaşadan – xoşbəxt gələcəyə inamdır!

Perde

KİTABDAKİLAR

Denizdə qasırğa (*roman*) 5

Müdrik sfinks gülümseyir (*pyes*) 175

Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piri*
Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*
Kompyuter operatorları: *Maral Rəisqızı*
Asifə Əfəndi
Korrektor: *Tofiq Qaraqaya*

Yığılmaga verilmişdir 05.06.2007. Çapa imzalanmışdır 12.07.2007.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 15. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 66.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

46
J18